


**SABİR RÜSTƏMXANLI**

**SEÇİLMİŞ  
ƏSƏRLƏRİ**



**“ŞƏRQ-QƏRB”  
BAKİ-2004**

*Bu kitab "Sabir Rüstəmxanlı. Zaman məndən keçir"  
(Bakı, Azərnəşr, 1995) nəşri əsasında təkrar  
nəşrə hazırlanmışdır*

Ön sözün müəllifi:

**Xəlil Rza Ulutürk**

**894.3611 - dc 21**

**AZE**

**Sabir Rüstəmxanlı. Seçilmiş əsərləri.** "Şərq-Qərb", Bakı, 2004,  
344 səh.

Sabir Rüstəmxanlı poeziyası milli şürur poeziyası, xalqın, millotin öz mənləyini, əzəmətli keçmişini dərk etmək uğrunda mübarizənin poeziyası, qarşılaşımaz ruh qüvvəsinin poziyasıdır. Bu poeziyada böyük ictimai konfliktlər yaşayır. Ən iri konflikt lirik qəhrəmanın manevi ucalığı ilə dönyanın mövcud vəziyyəti arasındaki uyğunsuzluqdan golir.

Kitabda doğma xalqının mənəvi gözəlliklərinə, qohromanlığına ve nəcibliyinə, öz memlekətinin təbiətinə və tarixinin ən işıqlı yarpaqlarına vurğun şairin zəngin yaradıcılığından seçilmiş poetik nümunələr toplanmışdır.

**ISBN 9952-418-32-6**


© "ŞƏRQ-QƏRB", 2004

Azərbaycan Respublikasının Prezidenti

**İLHAM ƏLİYEVİN**

**"Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir



## ÖN SÖZ

Əsl şair addımlarından, birçə baxışından da aydın tanınır. Ədəbiyyata “Tanımaq istəsen” (Gənclik, 1970), “Sevgim, sevincim” (Gənclik, 1974), Xəber gözləyirəm” (Gənclik, 1979) kitabçıları ilə gəlmış Sabir Rüstəmxanının şairlik, vətəndaşlıq keyfiyyotları daha çox “Gəncə qapısı” (Yazıcı, 1981), “Sağ ol, ana dilim” (Gənclik, 1983), “Qan yaddaşı” (Yazıcı, 1986) şeir toplularında, Azərbaycan Yazarlar birliyinin Nətəvan klubundan 25 aprel 1986 tarixli zəngin məruzəsində, həmən çağlarda meydana çıxmış “Ömür kitabı” əsərində aşkarlanmış ve öz yaradıcısını respublikanın ədəbi-elmi ictimaiyyətine yeni söz deməyi bacaran qüdrətli qələm sahibi kimi tanıtmışdır.

Yadumdadır, ona ədəbi təqdimizin və publisistikamızın veziyətini şəhət etmək tapşırılmışdı. O isə məhdud miqyaslı şəhər ilə yetinmir, ümurnən müstəmləkə ədəbiyyatının, o sırada imperiya ideologiyasına xidmət edən ədəbi təqidin, publisistikanın, şerin, nəsrin antiestetik bir hadisə olduğunu, tərəqqiyə yox, irticaya xidmət edən vasitə olduğunu açıqlayırdı. Unutmayaq ki, o vaxt hələ demokratiya və aşkarlıq yox idi, kommunizm ideologiyası, kommunist partiyası sarsılsa da, hələ ifşa olunmamışdı. Sabir Rüstəmxanının məruzəsi isə məhz bu ifşaya doğru aparır, ədəbiyyatını kölə durumunu göstərməklə tufanqabağı ildirim kimi çaxırdı.

Kürsüde bir gül qomu, – yoxsa Vətən gülzəri.  
Nura dözməyib qaçan bəlkə bir yarasayı.  
Tahirzadə Sabırın od tutardı mozarı,  
Yeni, kişi Sabırlor oğrə yaramasayı.

Haqqında söhbət gedən şairimiz, təqdimçimiz məhz Ələkber Sabir kimi dahi sələflərinin yaratdığı ədəbi, elmi bünövrə, ictimai zəmin üstündə yctişə bilərdi.

Yetişməsəydi, doğrudan da, Tahirzadə Sabırın mozarı od tutub yanardı. Rüstəmxanlı alimdir, yalnız ona görə yox ki, ustad Mirzə Cəlil kişi haqqında çox qiymətli bir elmi araşdırma əseri yaratmış, buna görə filologiya elmləri namızadı alimlik dərəcəsi almışdır. Həm de və on başlıcası ona görə ki, o, öz xalqının keçmişini yaxşı bilir, indiki felakətlərinə dözmür və parlaq sabahına yol açmaq uğrunda vuruşur, döyüşür. Müdafiə günü təşkil olunmuş ziyafətde böyük Azərbaycan alimi Xudu Məmmədlinin özünəxas yumşaq səsle dediklərini yada salıram:

– Arxivlərdə eşəlonə-eşəlonə, faktları, elni həqiqətləri damla-damla yiğ-a-yığa alım olmaq da hünərdir. Lakin en böyük alım odur ki, özünü xalqı ilə birlikdə dork etsin. Dünyada ele bir millət yoxdur ki, Türk millətinin keçmişisi qədər ezməti keçmişə malik olsun. Lakin qoy düşmənleri yaddan çıxarmasınlar ki, Türkün geleceyi keçmişindən daha böyük, daha qüdrətli olmalıdır, olacaqdır. Biz birçə an belə unutmamahıq ki, boşarıyyətə Atilla, Çingizxan, Mehmed Sultan Fateh, Əmir Teymur, Nəsimi, Nəvai, Füzuli, Yunus Əmrə, Sabir, Şəhriyar, Üzeyirbəy kimi dəhələr vermiş millətin övladlarıyıq. Rüstəmxanlı yalnız o vaxt xoşbəxt olacaqdır ki, bu irsə soykənsin, bu irsin davamçısı olsun!

Sal qayanı yarib çıxan şəffaf bulaq Şairimiz,  
Dumanlarda azanlara cıraq, mayak Şairimiz!

Rüstəmxanlı soyadının üç min əsrin arxasından  
Bu günlərə çəkə-çəkə nurlandıran Şairimiz!

Bu misralar “Ömür kitabı”nı yanan şairə şerimdəndir, eyni adlı kitabdan aldığım təessürler əsasında yazılmışdır. Doğma xalqının mənəvi gözəlliklərinə, qəhrəmanlığına və nəcibliyinə, öz memlekətinin təbətətinə və tarixinin on işqli yarpaqlarına vurulmadan, onun dostlarını və düşmənərini tanımadan “Ömür kitabı” kimi osər yaratmaq çətindir. “Ömür kitabı” böyük zəhmət və zəka abidesidir, nağılvəri nəsrin sıradan çıxdığı, oxunmadığı dövrdə yeni nəsrin, sonodlu nəsrin, vətəndaş yanğınları ilə içəridən qızınmış poetik nəsrin meydana çıxdığını xəber verən nümunədir. “Ömür kitabı”nı yaza bilmək üçün Sabir Rüstəmxanlı yalnız Yardımlıdan Naxçıvana, Dərbənddən, Səmərqənddən, Borçalıyadək gəzmək, səyahət etməkle yetinmemiş, eyni zamanda Vətən tarixinin dərinliklərinə nüfuz etmək üçün öz qüvvəsini sefərberliyə almışdır. Əlbəttə, bu hünərdir – elmi, ədəbi hünər! “Ömür kitabı” başqa bir sırrı də aşkarladı: Sabir Rüstəmxanlı olduqca möhtəşəm, mən deyərdim ki, yırtıcı iradəyə malik sənətkardır. Belə bir yaradıcılıq iradesi olmadan az-çox ömürlü əsər yaratmaq mümkün deyil.

Əslində S.Rüstəmxanının şair – sənətkar şöhrəti “Ömür kitabı”ndan on il önce 1976-da yazdığı “Bütövlük” dastançası ilə başlanılmışdı. Oxucu qardaş Vietnam xalqının, Vietnam torpağının birləşməsinə, vahidlaşməsinə həsr olunmuş bu poemada Azərbaycanın birləşməsi uğrunda mübarizənin impulslarını görür, eşidir və duyurdular. Poema sanki birləşmiş Azərbaycanın azadlığı, bağımsızlığı uğrunda gedən, gedəcək çarşımalara həsr olmuşdu. Əsərin lirik qəhrəmanı, doğrudan da, belə bir funksiyani öz ciyinə götürdü. Dastança azadlığa, səadətə, bağımsızlığa təşənə və tamarzi olan bir xalqın, xalq oğlunun qələmindən çıxmış, ürəyindən fəvvərələnmişdi.

Rüstəmxanlı misraları yalnız quru kağızda yox, işdə, həyatda gerçəklənəsi müstəqilliyin sorağındadır:

Müstəqillik! İlk inamım, ilk həsrətim!  
Müstəqillik! Xalqın məslek bayrağıdır.  
Müstəqillik – hər ölkənin, məmlekətin  
Zülüm, əsaret orbitindən çıxmağıdır!

İnsanın, xalqın və milletin həyatında müstəqilliyin nə qədər zəruri, yüksək bir merhələ olduğunu bildirmək üçün şair poetik boyalarını tam gücü ilə işe salır, ən dürüst, ən gərkli bənzətmələr və istiarelər seçir: "Yatağında rəhat axan çay. Səmalardan aydın baxan Ay", "Ulduz kimi parlamaq göylerin qübbəsində", "Müstəqillik – yarınlarda sınanmaqdır. Öz südünle, çörəyinlə dolanmaqdır! Pardaxlaməb açılmaqdır tumurcuq tek".

Müstəqillik seadətinə çatmaq imkanı milletin sayından çox sanballı ilə ölçülür – bu həqiqəti aydın bildiyindəndir ki, lirk qəhrəmanın həyəcanları sarsıntılar, mənəvi ağrılar dərəcesinə çatır: "Ən kiçicik ulduzlar var, adı bəlli. Nəhəng-nəhəng peyklər var – işıq umur. Öz işığı, öz ateşi olmayanın nəhəngsə də, adı bir gün unudulur".

"Bütövlük" poeması, hər şeydən önce, Azərbaycan bütövlüyünə teşnə, tamarçı olan bir şairin qələmindən çıxmışdır, burada vətən, millet, xalq təsəsübü güclüdür, şəxsi yanğı dərin atəş səviyyəsindədir. 1981-də meydana çıxan "Gəncə qapısı" şeirlər toplusu şairin bu keyfiyyətlərini bir az da zənginləşdirdi, qüvvətləndirdi.

"Gəncə qapısı" şeirlər toplusu Sabir Rüstəmxanlı şairliyinin yeni keyfiyyətlərle zənginləşdiyini, sənətkar – vətəndaş mövqeyinin daha möhkəm əsləslərə söykəndiyini, ötkəmlik, mordanəlik pafosunun dərinləşdiyini aşkarladı. Burada "Başını aşağı sal, işini gör", "M.Ə.Sabirin məzəri üstündə", "Nəyə gərek belə qardaş?", "Ələk", "Baxışq", "Gerek biz bacaraq", "Sənə ucqar söylədilər", "Salam, Gəncə qapısı!", "Səttar Bəhlulzadə küçəsi haqqında şəhər Sovctine açıq məktub" kimi əsərlər yalnız öz yaradıcısının deyil, ümumən çağdaş Azərbaycan poeziyasının inqilabi yüksəlisindən xəber veren örnəklərdir. Vətən tarixində milli şürurun aparıcı qüvvəye çevriləməsi, öz qınına çəkilmə, dargözlük, xəbislik, qənimətçilik, böyük idealların şəxsi iddialarına qurban verilməsi bu əsərlərin yaralı, göynərtili nöqtələridir. Eybəcərliyin bu kimi növleri ilə barışmayan şair bu türkülərində öz oxucularını vətəndaş məsuliyyətinə, milli renessans uğrunda mübarizəyə çağırır.

Kommunist rejiminin hökm etdiyi 70 ilde senzurənin, "Qlavlit" deyilən Baş idarətinin edəbi, elmi inkişafə necə böyük əngel töretdiyi hamiya bəllidir. Lakin ədəbiyyat və elm üçün ağır olan bu çağların özündə belə "zəka özünə

yol aça bilmış, bezen tilsimləri qırmağa nail olmuşdur. "Cənublu şair qardaşım yazır..." (Baxışq) əsərinin obyekti məgər yalnız cənub mudur? Yox, burada açılan tarixi həqiqətlər cənublu, şimallı (güneyli, qızılı) bütün Azərbaycana aiddir. Xalq tarixində ən böyük fəlaket cildini dəyişən irtica ilə barışmaqdır:

Başmışşıq –  
bir millötin əlifbası iki olub.  
Mənzil mənim, yol da menim,  
Çekdiyimse özgələrin yükü olub.  
...Bir az Şərqdən, bir az Qərbdən,  
Yüz imandan, yüz mezhebdən  
gündə bir şey qapa-qapa,  
özümüzü itiririk,  
özgələri tapa-tapa.

Bütün dövrlərdə böyük poeziya cəmiyyətdəki eybəcər olaqlarə, istismarçı təbəqələrə, saxtakarlığa, yeknəsəqliyə, bürokratiyaya, antihumanizmin bütün növlerinə qarşı inadla, qətiyyətən çarpışmış, üşyan qaldırılmışdır. Əslimizin 70-80-ci illərində antiinsani cəmiyyətdə dərinləşən kesafətə qarşı mübarizə, barışmazlıq ovqatının necə gücləndiyini "Gəncə qapısı" səhifələrindən de oxumaq olur.

Durna uça-uça yatır deyirler,  
Var əl vura-vura yatanlarımız.  
Kişilik adını hələ nə qədər  
Namərdlik möhrüylə satanlarımız.

Hər hansı Türk şairinin fitrətində kəndə, təbiətə, ilkinliyə, paklışa, torpağa, öz yaradıcısına məhəbbət güclüdür. Xoşbəxtlikdən Sabir Rüstəmxanlı kənddə, təbiət qucağında dünyaya göz açmış və Türk şairi üçün zəruri olan keyfiyyətləri menimsəməkdə tale özü ona yar olmuşdur. Xırman, biçənək, kənd yolları, əkin-biçin, fəsillərle bağlı təsvirlərin canlılığı, elvanlığı yalnız "Gəncə qapısı"na deyil, Rüstəmxanlının bütün yaradıcılığına xas gözəlliklərdir.

Vaxtilə geniş, azad, ezmətli Turan dönyasının ayrılmaz bir parçası olan Kründə, Qara donız sahillərində yad məngənəsində sıxlın Uçansu, Qız qalası, Ayıdağ, Qaradağ, Soyuqbulaq, Göytəpə (Köktəbel), Bağçasaray kimi toponimlərin yetim görkəmi, sakinlərinin darmadağın edilib didərgin salınması dərəcəkən Türk şairini necə yaxıb-yandırır ("Yetim adlar"). Vaxtilə planetdə həyatın başlangıcını, dahiyanə mədəniyyətini yaratmış milletin varislerindən dünya cənnəti Kründə bu gün nişanə qalan nedir? Yalnız adlar, "Yetim adlar".

İnsanı xoşbəxt edən, insan mərtəbəsinə qaldırın yalnız xalq ve boşər tərəqqisine xidmət edən ictimai mübarizə, nocib mübarizə amalıdır – bu motiv “Gəncə qapısı” səhifələrindən poeziyanın şah damarı kimi keçib gedir.

İnsan mürəkkəb varlıqdır, onu əsl İNSAN seviyyesinə qaldırın qəhrəmanlıq, mərdlik, səxavət, fədakarlıq, nəciblik kimi keyfiyyətlər birdən-birə qazanılmışdır, böyük can yanğısı sayesində başa gelir. Onun içərisində bozun bu keyfiyyətlərin tam əksi, antipodu olan xirdahlıqlara qarşı amansız döyüş gedir. Poeziya xatırladır ki, insan öz içərisindəki xirdahlıqları, “dərd ağacını” yaxıb-yandırmaq üçün öz ildirimlərini imdadə çağırmağıdır. Özünün nədə güclü, nədə zəif olduğunu təhlildən keçirən şeirlərə yalnız Sabir Rüstəmxanlının deyil, ümumən poeziyamızın ehtiyacı böyükdür.

Hər yazılın şeir deyil. İnsanın yalnız Gözəlliye, Ülviiyətə ve Qəhrəmanlığa məhəbbətini alovlandıran, onu içəriden coşdurən, qanadlandıran əsərləri biz poeziya sayıq. Bu baxımdan “Sağ ol, ana dilim” kitabını (Gənclik, 1983) şairin yaradıcılığında daha yüksək mərhələ kimi dəyərləndirməliyik. Kitab “Yurdumun en gözəl nəğməsi”ylə açılır. Olduqca nikbin, fərəh saçan şeirdir, amma bu, yüngül, dayaz adamın sevinci deyil, Vətən tərixinin, türk dönyasının əzəmetini öz canında, qanında duyan lirik qohrəmanın özünü, öz milli varlığını keçmiş və sabahı ilə birlikdə dərk etməsindən doğan nikbinlikdir. “Sədasi Cənubu Şimala qatan Ən böyük sevincim hələ öndədir”. “Ən sərrast sözünün qiyməti baha, Damarda qanımla bəslənir hələ”. Şair nikbinliyi xalq üçün ümud və şəfa qaynağıdır.

“Sağ ol, ana dilim” kitabı S. Rüstəmxanlının şair kimi yetkinleşdiyini xəber verirdi. “Yaşıl otlar sübh yelinde yellənəcək xanım-xanım” (“Doğmalıq”). Bu, təbiətin ülviləşdirilməsidir. “Bayraqının işığından gecə-gündüz seddi iter”. Bu, milli özünütəsdiqin yeni vo parlaq ifadəsidir.

Alına ayrılıq sözü yazılın,  
Özü bu dünyaya göz yummamışdan  
Qəlbində ümide mezar qazılan,  
Conublu, Şimalı, – o tay, bu taylı,  
Hicranı, əsrə başabaş olan,  
Dərbəndlə, Kərkükli, Qarayazılı.  
Türk, tatar, iranlı, əcəm, müsəlman,  
Gah da tərəkəmə, qızılbaş olan,  
Qolları Araza körpü olmamış,  
Sınıq körpüləri su altda qalan,  
Fikrili qardaşlar, qəmli bacılar.  
Sizin sükutunuz yandıran məni.

Bu, fəryaddır, milli şurun lengimosine qarşı ŞAIR FƏRYADI! “Aman durna, dimdiyini öz başında sinama. Sən gücün yurdada, qardaşında sınama!” Bu da şair yalvarışıdır – cılız didişmədən, menasız dartsımalardan doğan milli pərakəndeliye dözməyən vətəndaş üroynı yalvarış!

Azərbaycan türk poeziyası məməkətin milli, mənəvi sağlamlığını, istiqalətini, ərazi bütövlüyünü düşmənlərdən qorumaq uğrunda mübarizədə yetişmiş mücadiləçi, müdrik bir şəxstdir. Çağdaş Azərbaycan poeziyasını təmsil edə bildiyi üçündür ki, S.Rüstəmxanlı bu tipli düşmənlərin hamısına vaxtında, sərrast cavab vera bilir. Dost ilə qonuşmaq asandır, düşmənlə danışmaq çətin. Bunun üçün tarixi yaddaşa, kəskin məntiqə, yalnız öz millətini deyil, hemçinin bəşəriyyəti sevməkden, qorumaq ezmindən doğan humanizm potensialına malik olmalıdır. Bu keyfiyyətlər S.Rüstəmxanlının poema yaradıcılığında daha qabarlıq biçimdə aşkarlanır. Vur-tut bircə il ömrə sürmüs Cənubi Azərbaycan Demokratik respublikasının (21 Azər 1945 – 21 Azər 1946) məkr və xeyanət yolu ilə devrilənəsinə və bu devrilishin fars şovinizmi tərefindən bayram edilməsinə həsr olunmuş “İnqilabdan dönen deyil” adlı lirik poema öz sözünü düşmənin gözünün içine deyen mücadiləçi sənət örnəyidir.

“Hər kəs günü sevse” lirik poemasında mehz bu inarnın doğruluğunu, İran milli hüquqsuzluğa, insan cəmiyyətində bioloji qanunlar ilə yaşayarlara qarşı çarpışan şanlı türk qızı Mərziyə Əhmədi Üskuyının suretini görürük.

Əbədi gənclik imiş böyük Poeziya! Kəsafətdən, yeknəsəqlikden xilas edən yeganə böyük qüvvət Poeziyadır!

Sabir Rüstəmxanlı poeziyası milli şur poeziyasıdır, xalqın, millətin öz mənliyini, əzəmetli keçmişini dərk etmək uğrunda mübarizənin, bütün rəsmi və qeyri-rəsmi yalanları, saxtakarlıqları darmadığın etmək yolunda sefərber olmuş iradə gücünün, mətanət və mərdanəliyin, qarşışılınmaz rub qüvvəsinin poeziyasıdır. Kitabının lirik qəhrəmanı S.Rüstəmxanlı özüdür və o, yalnız lirik qəhrəman deyil, sözün herfi menasında qəhrəmandır. “Xəbor gözləyirəm” və “Gəncə qapısı” ilə başlanan S.Rüstəmxanlı ığidliyi “Sağ ol, Ana dilim” toplusunda yüksək mərhələyə qalxmış “Ömür kitabı”nda elmi, ədəbi bahadırlıq ilə qovuşmuşdur.

S.Rüstəmxanlı hardasa Səməd Vurğun, Şəhriyar, Rəsul Rza kimi yaxın, Ələkbər Sabir, Füzuli, Nəsimi kimi “uzaq” səleflərindən, Bəxtiyar Vahabzadə teki çağdaşlarından təsirlənib qüvvət almış, öz yaşıldılarının çıxunuñ tezliklə arxada qoyub ən yeni Azərbaycan türk poeziyasının ön atəş xəttinə çıxa bilməşdir. Nəfəsindəki qəhrəmanlıq yanğısının tüstüsüz alovuna baxmayaraq bu poeziya nə qədər təvazökardır, mögrur və başıucadır. Təvazökərləq və ığidlik bu poeziyanın boyuna biçilib! Qəribədir: kitabdakı bunca gözəl və rəngarəng şeirlərdən heç biri digərini təkrar etmir. Hərəsi balaca bir kainatdır, könül xəzinəsidir, nəçə rəngə çalan yaz nəfəslə gülşəndir. Mövzu rəngə-

rəngliyi, boyalar zenginliyi bu poeziyada heyret doğurur. Yox, bu cür kitabları birməfəsə oxumaq olmaz. Şeir ucsuz-bucaqsız üzüm bağlı deyil, üzümdən çəkilmiş şərabın dopdolu kūpudür. Birməfəsə içsen dəli-divanə olarsan. Nəsimin, bütöv romanda, epopeyada dediyini şair çox da böyük olmayan birçə şeirdə, nəğmədə, dastançada deyir bezən. Şeir yalnız üreyin yox, həm də ömrün cövheridir. S.Rüstəmxanlının kitabında yalnız bircə ömrün deyil, nesillər və esrlər ömrünün cövhəri verilmişdir.

Şeir üreyin, beynin kardioqramıdır. Xoşbəxt o şairdir ki, xalqını təmsil edə bilir, bu halda onun ilham vergiləri yalnız özünüñ deyil, bütün ulusun, yurdun mənəvi kardioqramına çevirilir. Şeir və dastançalarının çoxu əsimizin son rübündə yazılısa da, ehtiva, qapsama dairəsi çox böyük, çox ezmətlidir. S.Rüstəmxanlının dünyaya və milli Türk tariximizə baxış dairəsi olduqca genişdir, nəzərləri iti və nüfuzedicidir. O, xalqın mənəvi tarixində en gərəkli məqamları görür və poeziya projektoru altında göstərir, xalq mənliyinin harada zədoli, harada sağlam olduğunu loğmancasına aydınlaşdırır.

S.Rüstəmxanlı poeziyası öz oxucusunu yalnız yeni duyğular, yeni arzular, yeni fikirlər ilə deyil, həm də en başlıcası qeyrətlə silahlandırır. Bu şeirləri oxuyandan sonra klassik Azərbaycan dünyası ilə fezli edirsen, bu ülviyətə, bütövlüyü qarşı tuşlanmış ne varsa, hamisini yıxmak, dağıtmak uğrunda çarpişmalara yerikləyirsən. Haqqqa arxalanan mübarizədir bu şeirlərin məramı! Bəli, hər cür mübarizə yox, mehz haqqə, məntiqə, mənəvi leyaqətə arxalanan böyük döyüşlərə çağırır bizi bu üsyankar, bu qanadlı, bu qeyrəti poeziya və bize döñə-döñə xatırladır ki, öz doğma xalqından, böyük və ezmətlə tarixindən uzaq düşənlər, qafillər, yurdsevərliyi nefsinə, bir üskük söhretinə, sərvətinə qurban verenler nə qədər miskin, nə qədər zavallıdırlar. Və əksinə, milletə, bəşəriyyatə xidmət yolu seçeneklər, bu uğurda başdan keçənlər, ulu amal yolcuları necə bəxtəverdirlər!

Son qənaətim: Rüstəmxanlının böyük milli şarımız olmaq imkani var. Cox güman ki, o, bu imkani əldən vermeyecək.

Xəlil Rza Ulutürk  
Bakı, 22 iyun 1991

## TANIMAQ İSTƏSƏN

Ocaq, torpaq duyğusu qariba duyğudu. Hər kəs öz üzünə öyrəşdiyi, ata-anasına bağlandıği kimi bir parça torpağa da bağlanır və orda dönyanın heç yerində tapa bilmədiyi rahatlıq tapır. Yaşamaq burda nuş olur, ölmək burda asanlaşır. Dönyanın bütün əzablari, qorxuları əcədələrin ruhlarına qovuşmaq adlanan və sözla ifadə oluna bilməyən sırlı sevincə üz-üzə galəndə vahiməsini itirir; insan ölümcəyden ayrıldıqdan çox, görüşə gedən kimi gedir, tapdığının itirdiyindən böyüklüyüne inanır...

## VƏTƏN

Bir ölçim buludlu,  
Bir ömür umudlu,  
Bir içim sudu.  
Yandıqca odlanan ocaqdı,  
Daddıqca dadlanan arzudu.  
Bir derə bahar leysanıdı,  
21 Azerin qanıdı,  
Cavad xanın qətl yeridi,  
Sabirin "Fəxriyyə" şeridi,  
Dağları dumanda iten –  
Vətən... Vətən!

Hadinin şeir bazarı,  
Füzulinin məzarı,  
Taleyin olenən ələyidi.  
Durna lələyidi.  
Araz höriyündən  
kəməndə düşmüş Sevildi.  
"Ənəlhəq" harayıdı.  
Ələsgerin sazıdı.  
Qədim əlyazmasıdı –  
Dahilər boylanır sətirlərindən  
Vətən... Vətən!

Şimşəklər çinartək sancılıb yere,  
Düşmənin gözüne dirsekdi hər dağ.

Babalar atını sürüb gedibdi,  
Qalalar boylanıb qalıbdır ancaq.  
Oğlu – Şah İsmayıł Xetayı adı,  
Ağ atlı oğlan var, atı qanadlı;  
Bir də Suraxani ateşgahı var,  
Bir də Misri qılınc, bir də Çənlibel;  
Bir də  
“Heydərbaba” yazılmış bir dil.  
Torpağı ot deyil, kişi göyərdən  
Vətən... Vətən!

### KƏNDİMİZİN QIZLARINA

Əbes yerə məndən uzaq gəzirsiniz,  
Əbes yerə utanırsınız məndən belə!  
Bir obadan, bir torpaqdan olsaq da biz  
Məni yaxşı tanımirsiniz, qızlar, hələ.

İnsafsızlar, bu quruluq nəyə gərək,  
Bu yadlıqdan az qalır ki, ağlım aza.  
Siz baxmayın mənə elə yad oğlutək,  
Mən də sizin doğmanızam, paranızam.

Bu yollarda siz qalsanız, mən ucalsam,  
Heç bir zaman şöhrət yükü daşımaram.  
Ayri düşüb, illər boyu uzaq olsam,  
İnanın ki, yenə sızsız yaşamaram.

Nədir bizi ayri salan, uzaq edən,  
Çəmentəri birçə yerde gəzməzdikmi?  
Bağ-bağatda gün çıxandan gecəyəcən  
Oyunlardan, gülüşlərdən bezməzdikmi?

Kəndarası yollar ilə dəstə-dəstə,  
Azmı olub ses-küy ilə dolaşmışıq?!  
Dərs zamanı kitab üstə, parta üstə  
Azmı olub küsüşmüşük, dalaşmışıq.

Azmı olub siz söz atıb gülüşəndə,  
Mən hırsımdən gizli-gizli ağlamışam.  
Arabır də girevəmə tek düşəndə,  
Saçımızı bileyimə dolamışam.

Əvvəlkiyəm, vallah, elə o adamam –  
Sizin dəcəl, sizin doğma Sabiriniz.  
İllər keçə yenə sizi unutmaram,  
İllər keçə, könlüm yenə əsiriniz!..

Teləbəyəm, yolum az-az düşür kəndə,  
Bu uzaqlıq yad eləməz məni ancaq.  
Könül verib, ürək verib sevdiyim də,  
İnanın ki, sizdən gözəl olmayıacaq.

Başınıza gül-ciçekler səpim gəlin,  
Gül-ciçəkdən daha gözəl, temiz olun.  
O qaralmış əlinizdən öpüm gəlin,  
Təki mənə əvvəlkitək əziz olun!

1966

### YARDIMLI YOLLARINDA

Maşın dağdan dərəyə, dərədən düzə dönür,  
Uçurumlar üstündə ürəklər buza dönür,  
Yamacdakı lalələr axan ulduza dönür  
Yardımlı yollarında.

Suların sinəsində kölgə olub axırıq,  
Gözəlliyyin önündə dayanıb lal baxırıq,  
Zirvələrin başına dolanırıq, qalxırıq  
Yardımlı yollarında.

Yanıb dumamı-çəni zirvədən qartal uçur,  
Qayaların görkəmi vahimədir, qorxudur,  
Meşələrin sükütu adamları qorxudur  
Yardımlı yollarında.

Ulduzamı, ayamı ucalmaq vüseti var,  
Çay kimi axışında bir arzu sureti var,  
Bir kənd məhəbbətinin tələsən sürəti var  
Yardımlı yollarında.

Min illik palıdlardan bir ömür borç alaydım,  
Keçilməz dərələrə özüm körpü olaydım,  
Buz sulu, saf aynalı bulaq olub qalaydım  
Yardımlı yollarında.

1964

ZİRVƏNİN DƏRDİ

Gecələr dağları duman alanda  
Gecələr zülmətdə  
yalqız qalanda  
Zirvə də danişır özü-özüylə.  
Bu tənha ucalıq – ürek qubarı...  
Deyir ki, bircə gün dərəyə dönüb,  
Hamıyla yanaşı olaydım ban.  
Həsəd baxışları  
sübhün şəhitək  
Çırılıb etəyimden tökəydim yerə.  
Olaydım kölgəli,  
nəmli bir dərə,  
Çalaydım lilparı tütek yerinə;  
Seherin dumanı ağ yuxu kimi  
Dolayıdı gözümün bəbəklərinə.  
Meşə yarpaq-yarpaq əlləri ilə  
Sərinlik səpeydi yollarım üstdə.  
Çəməndə şəh əmon körpə cığırlar  
Qırırlıb yataydı qollarım üstdə.  
Günəş gözlerini mendən çekəndə  
Küleklər döşlərə həsrət yaydı.  
Bulaq nəğməsinin axarlarıyla

Sinəmdə təmizlik addımlayayıdı.  
Hər addım dönsə də iti qılıncı –  
Üreyim ayağa düşsə, yaxşıdır.  
Bir qızıl ildırım məni çalınca,  
Köksümü şəlalə deşsə yaxşıdır.  
Mənim yüksəkliyim fərehmi məgər? –  
Böyükdür böyüyün dərdi-səri də.  
Ən dərin okean çökəkləritək  
Cansızdır dağların zirvəleri də!

1969

TANIMAQ İSTƏSƏN

Dolaşaq günlerin sış meşesini,  
Dəysin üzümüze söz-sov budaqlar.  
Sındıraq ilk eşqin buz şüşesini,  
Görek quruyubmu həsrət bulaqlar.

Döyək qapısını dostun, yadın da —  
Qapılar ayrılıq pəncəsidiymi?!  
Uşaqlıq yolları qalır yadımda  
Yalın ayaqların nəgməsi kimi.

Budaqdan asılıb qəhqəhələrlə  
Yellənir indi də uşaqlığımız.  
Qaçarıq yanına qəmlə, qəherlə,  
Ancaq o, bir daha bizi tamızzaz.

Eh öten günlerin hər varığında  
Neçə arzu odu alışır bəlkə.  
Kəndin qıraqında  
qürub çağında  
Şair uşaqlığım dolaşır bəlkə.

Gəl gedək, o sənə yüz şeir desin,  
İndi mənim təbim ona çatammaz.  
Yox, dayan,  
Gözələn, sənə görməsin,  
Uzun gecələri yoxsa yatammaz.

Yığışın qəmlərim, toy-düyünlərim,  
Düzungün yan-yana neçə qış-bahar.  
Utana-utana, öten günlərim  
Əl verib seninlə tanış olsunlar.

Onda tanıyarsan məni, əzizim,  
Sonra bu günədək qaçıb gələrik.  
Daha sorğu-sual ayırmaz bizi,  
Olub-keçənləri yaxşı bilərik.

1968

## SEVGİM, SEVİNCİM

Allahın gecə-gündüz işdən, torpaqdan, ilgumlu çöllərdən və uca  
dağlarından başqa heç yerde səadət tapa bilməyən bu məzələtinin  
ruhu, işığı min illəri adlayıb golən bir möcüzədir.

Yer üzündə insan əlinin, insan əzələsinin abidələri çoxdur: tikili-  
lər, texnika, sənət inciləri...

Bəs insan ruhu? Bəs millətin ruhunun işığı? Şeir bu işığın şəkli-  
dir, söz-söz hörülmiş ruh abidəsidir...

Şeir ruhu əhədiləşdirir. Buna görə də şairin zamandan qorxusu  
yoxdur.

## YOLLARIMIZ

Azərbaycan yollarının ilqarı dönməz,  
Qanadlanıb bir oymaqdan  
min elə çatır.

Azərbaycan yollarının sonu görünməz,  
Əvvəli isə ildirimtək buludlardadır.

Dağ sədləri,  
sərhədləri o aşib keçir,  
Qiteleri, dənizləri dolaşib keçir.  
Vüsəl olur –

sahillərin yadlığı itir,  
Qılinc olur –  
yağlıların şadlığı itir.  
Azərbaycan yollarıyla uzaq ellərə  
Sevgimizin, kinimizin sədası gedir.

Od payladıq, nur payladıq yaxına, yada,  
Azərbaycan – özü boyda sönməz bir işiq!  
Addimların ahəngini pozan olanda  
Yolumuzu baxışlarla, gözlə salmışıq.

Analar da “göyərçintək qonub yollara”,  
Yollarımız laylalara silkələnibdir.  
Yollarımız durna kimi uçub bahara;  
Qıratların dırnağında kılıkələnibdir.

Qarlı çöller...

qanadların sesi qulaqda,

Qumlu səhra...

zinqirovlar... talan yolları.

Bir yol gedib itkinlərlə itib uzaqda,

Bir cüt yol da Babəkimin kəsik qoşları!..

Əsrlərin yoxusunda yorulmayan yol

Bir ətalet dərəsində yorula biler...

Tufanların qılıncıyla qırılmayan yol

Füzulinin məzarında qırıla biler...

Azərbaycan!

Ruhu kimi yolları ulu!

Azərbaycan!

Qəlbi kimi yolları geniş!

Babalardan söz qalıbdır: – “Biz dostun qulu...”

Yadlarasa ilduzlar da yol göstərməmiş!

Azərbaycan yollarının ilqarı dönmez,

Bu yol ilə düzlük gedir, həqiqət gedir.

Azərbaycan yollarının sonu görünməz,

Əvvəlisə

nəğmə kimi qəlbimizdədir!..

1971

## MÜQƏDDƏS ADƏTLƏR

Müqəddəs adetlər ucaldır məni,

Mən onun eşqiylə yaşayam gərək.

Babam qarşılıyib neçə düşməni

Bir əlində qılinc, birində çörək.

Döyüslər şənimi dünyaya yayıb,

Bu aləm eşidib mənim səsimi.

Dar gündə qızlar da qılinc

qurşayıb

Vüqarlı, yenilməz igidlər kimi.

Sellortek axışıb hər qış, hər bahar

Düşmən talayanda elin varım.

Serkerdə analar, igid analar

Yəherdə doğublar övladlarını.

Dolansın qoy səsim çölü, çəməni,

Qadını hər şeydən uca sayıblar.

Qapıdan hiyloyo girən düşməni

Qonaq olduğunu bağışlayıblar.

Döyüşdə özünü unudur insan,

Dönüb məşəl olur yanar ürəyi.

Döyüşdə qılıncılar toqquşan zaman

Sülh bayrağı olub qadın örpeyi.

Elin dar gündündə, ağır gündündə

Bir tike çörəyi bölüblər yarı

Baş əyib torpağın, suyun önungə

Günəsi sayıblar öz allahları.

Arxadan səyirdib havalı atı,

İntiqam oxunu öndən atıblar...

Yoxsul bir həyatı, təmiz bir adı

Mənsebdən, şöhrətdən uca tutublar.

Gəzək Kür boyunda, Mildə, Muğanda,

Bir süfrə başında kəsek duz-çörək.

Xalq ilə əbədi bağlı olanda

Kiçik köksümüzdə dağ olur ürək!

1965

## BİR MAHNI OXUYUR KƏND GÖZƏLLƏRİ

Bir mahni oxuyur kənd gözəlləri.  
ay lolo, bir mahni,  
Durmaq da, ayrılib getmək də çətin.  
Qəlbi ovsunlamaq – bizim qızların  
Bizim mahniların qədim adəti...  
Mahniya qarışib qız zərifliyi;  
    bəs bu qılınc sesi  
    nə idi belə?!

Dinleyin:

deyirlər tozlu yollara  
neçə esrlərdi bir gözel çıxır,  
igidlər qurbətdən yol gəlir hələ...

Durna qatarıtok sıralanıblar,  
ancaq neğmələri daha həzindi.  
İki çiçək səfi durub üz-üzə,  
    ya ulduz bürcləri belə bəzəndi?!  
    “Burdan bir atlı keçdi,  
    ya ləlli, qurbanın olum,  
Atın oynatdı keçdi,  
    ya ləlli, ya ləlli...”  
Bu, hansı xoşbəxtin sevgi payı –  
    nə yerə bəlli, nə göye belli.  
Burda yaranmaq arzuular könül,  
    mahni susanda da yara təsəlli...

Bir mahni oxuyur kənd gözəlləri...  
Axşamlar bu mahni dile gələndə,  
niyə içün-icin ərimir dağlar?!

Niyə ayaq tutub ordular kimi  
yerimir dağlar?!

Belə ki atəş var bu mahnilarda  
sönmüş atəşgahlar nə üçün yanır?

Niyə külək kəsmir, məşələr susmur,  
bulaqlar lal olmur,  
çaylar dayanmır?!

Necə qovuşubdur odla su burda,  
Mahnilar pərişan, mahnilar sırlı.  
Qızların özləri Nigar həyəli,  
Qızların mahnisi qılınc kəsərli!..

Bir mahni oxuyur kənd gözəlləri,  
sədalar zamanı zamana calar.  
Hardasa yol gözlər banubirçeklər,  
Hardasa at çapar amazonkalar.

Mahnilar; ay lolo, torpaq təpərlə,  
Qulağa min ilin harayı çatır.  
Torpaqda gizlənmiş xəzinə kimi,  
Bizim ürəyimiz mahnilardadı!..

1971

## XATİRƏ QATARİ

Fikrimin işıqlı vadiləriyle  
Bir maşın şütüyər, bir qatar gedər.  
Orda illər boyu lal kədəriyle,  
Gözlər dumanlanar, əllər yellənər.

Gözlər nizə kimi deşər şüşəni,  
Üstümə intizar əler bir baxış.  
Bir baxış harasa ötürər məni,  
Uzun ayrılıqdan gələr bir baxış...

Uzalı əllərlə qaçıb dalimca  
    biri qatarları saxlamaq istər.  
Xeyali öpüşün dəli odunda  
    biri hisslerimi yoxlamaq istər.

Kimsə unudular –  
bir işiq söner,  
Baxar sedaqətli həsrətlə biri.  
Gedər yaddaşının son mənzilinə  
uzaq xatirenin sərnişinləri...

Çoxunu bircə yol görmüşəm bəlkə,  
Ya da vüsalımız bir qısa gündü.  
Görüşün dañınca vida təhlükə,  
Bu rahat sevinclər bəs nə üçündü?!

Gedər vaqonlarda uzaq tanışlar,  
Onları bu güne qaytarmaq çətin.  
Rahat bir kupađa bir istək yanar –  
Ağlayar  
taqsırsız ilk məhəbbətim.

Qaytarla bilsəydim bu xatireni,  
Qatarlar geriyo dönsəydi əgər –  
Yeqin ki, onların bəzilərini  
Qoruyub saxlardım indiyə qədər.

Yol gedir...  
görünmür soferin sonu,  
Yol keçir ağrından, oddan, ümidiñ.  
Saxlayın xatırə qatarlarını,  
Kimisə düşürtmek istəyirəm mən...

1968

### RƏQQASƏ

Son ortada ağ şam kimi yanırdın,  
Işığına axışırdı alqışlar.  
Heyrətimdən daşa dönüb kənardə  
Tək mən idim el vurmayan –  
bağıشا!..

Alov kirmi burulurdu əllerin,  
Bəxtəvərsən, hava gəldi – oyna, yan.  
Elə baxma, sırrım məni ağırdır,  
İnsaf elə, ay qol açıb oynayan!..

İnsaf elə, qədəm basma bu yola,  
Qoyma fikrim bulud kimi tellənsin.  
Niye məni gətirmirsən buraya,  
Niye qoydun “Vağzalı”ni dillənsin?!

Bu havayla ağ geyimdə, ağ üzlə  
Bəy evinə çeşme kimi duru gol.  
Müqəddosdi,  
her məclisdə oynamaya,  
“Vağzalı”ni toy gününə qorù, gel.

1973

### SƏNDƏN KÜSMÜŞƏM

Dağ mavi qartaldı, dumdan qanadı,  
Laləni köksümə sıxdım, qanadı.  
Yollar yoxuşlarla məni sınadı,  
Yollar bağlayan çəndən küsmüşəm,  
Səndən küsmüşəm.

Qaya sözəşitməz, külək qamçılı,  
Buz kimi bulaqlar şəfəq damcılı,  
Sənin qəlbin ipək, dilin qamçıdı –  
Çırıldı arzuma gəndən, küsmüşəm,  
Səndən küsmüşəm.

Qəlbin sözle dolu, gözün yağışla...  
Oda perde çəkdiñ buzdan naxışla,  
Oxşadın ürekli, döydün baxışla;  
Sənə rast olduğum gündən küsmüşəm,  
Səndən küsmüşəm!..

1969

## TƏZƏ PƏRDƏ

Ulu babam Rüstəmxanın  
Alapaça atı varmış.  
At qiymətli bir papağı,  
Toz götürməz adı varmış.  
Boydan hündür, səsdən uca...  
Öz yerini bilən olub.  
Söz altında qalmaqdansa  
Söz üstündə ölən olub!  
Uzaq eldən qız getirib,  
Sonra işi düz getirib.  
Bir gövdədən  
Yeddi budaq haçalanıb,  
Yeddi oğul el içində ad çıxarıb.  
Yeddi köhlən tərpənəndə  
Daş yollardan od çıxarıb.

Bizim nəsil bir sevginin  
Nüvəsindən şaxələnib.  
Qayalarda sıqnaq tapan  
qoç igidin  
Yuvasından şaxələnib.  
Neçə arxa, neçə qanad,  
Neçə çarpaz, neçə düyün...  
Budağından tumurcuqtək  
Çırtlamaşam mən də bir gün.  
O ulusun adı məndə –  
Babaların şax səsiyəm.  
Bizim nəsil – saz qolodu,  
Onun təze perdəsiyəm...

1972

## MƏNİ SEVİRSƏNSƏ

Düşünsək, düz gəlməz sözünün çoxu,  
Ocaqsız bir evdə necə köz olar?  
Mənim bu qollarım yaxşısa axı,  
Kəndin o yolları necə pis olar?

Yüz yol oxşadığın qara saçım da  
Zirvədən yadigar topa buluddu.  
Baxıb bu boyumla öyünən zaman  
Boylu çinarları niyə unutdun?

Məni sevirsənsə – dağları da sev,  
Çaylar da qəlbinə axıb qoşulsun.  
Yamacda tek duran balaca bir ev  
Büllur saray kimi sənə xoş olsun.

Ot basmış bir yolam, çötləm, çiçeyəm,  
Çölləri sevmədin, çiçəyi sevdin.  
Kökümdən aralı kiməm, nəçiyəm,  
Gövdəsiz

budaqda bəs nəyi sevdin?

Bu soyuq tərəkin də məndə yenidi,  
Doğulub ömrümün harasındasa.  
Kəndə yoluñ düşsə axtar məni də  
Dəcəl uşaqların arasında sən.

Sənə bu ayrılıq gelməsin asan,  
Bizi qan dağıdan ürekdi ora.  
Kəndə ne! –  
Yüz belə oğlu olmasın,  
Mənəsə ömürdü, gərəkdi ora.

Eh, küskün, biganə qaçağa bənzər  
Göylərə şəhərdən yaxın obalar.  
Kəndlərdə yaşamaq pisdirsə əgər,  
Necə şöhröt tapıb orda babalar?!

1968

## YOXLAMA

Sənsiz itib yolum, sönü b ulduzum,  
Sənsiz tamı yoxdu çörəyin, duzun,  
Bir gün ayrılığın illerdən uzun,  
Dayan, yoxluğunla yoxlama məni.

Yetim uşaq kimi qəhərlənmişəm,  
Qəm əkib, qüssədən bəhərlənmişəm,  
Sənsiz her baxışdan zəhərlənmişəm,  
Seni də öldürəm, qoxlama məni!

Ağrı qırış olub bitor üzündə,  
Duam, qibləgahım gedər üzündə,  
Seni itirərsəm bu yer üzündə,  
Bu yerin üstündə saxlama məni!

## XƏBƏR GÖZLƏYİRƏM

*Yetmiş ildi dünyamın altıda biri qırmızı alovə bürünüb yanır. Kənardə dayananlar da, alovum içindəkilər da bilir ki, bu söndürülməlidir. Amma öz-özüñə yanıb qurtarmayana qədər yaxın düşmək olmur. Mübariza adına qalxırsan, səni də yandırır. Amma sərcə kimi hərə bir damla su atsa yanğın böyükəz. O tək-tək damllalar zamanı nə qədər irəli çəkir, yanğının tez sönməsinə nə qədər xidmət edir? – bunu hesablamaq çətindir. Amma vaxtın dəyirmanını işlədən də o damllalardır.*

## XƏBƏR GÖZLƏYİRƏM

Xəber gözləyirəm... Kimdən; hayandan?  
Hansı məmləkətdən, hansı zamandan?  
Hansı ocaqlarda alışan közdən?  
Gözümə yiğdiğim hansı dənizdən?  
Cavab almadığım neçə sualdan,  
Uzaq xatirədon, sırlı xəyaldan  
Xəber gözləyirəm, şirin, xoş xəber.  
Taletək dalımcı dolaşın gəzən,  
Məni axtarmaqdan yorulmuş xəber...

Gələ bir məktubun qanadı üstədə,  
İsti təbəssümədə, doğma nəfəsdə.  
Dərələr doldurən gur seldə gələ,  
Bəxtimə açılan könüldə gələ.  
Har dost sevgisindən getire bir pay,  
Bağlı qapıları aça taybatay.  
Cücərə baharın otları kimi,  
Şığıya bir sürət qatarı kimi.  
Lap ele ümidiñ son nidasında,  
Lap ele ölümün astanasında –  
O axtara məni, o tapa məni.

Gələ, gözlədiyim xəberim gələ,  
Gələ, o əbədi zəferim gələ.  
Görəm ki, süfrəmin başında bir gün,

Bir xəbər oturub əziz qonaqtək.  
Görəm ki, evimin gur işığında  
Alışır bir sevinc, yanır bir ürək...

Xəbər gözləyirəm, kimdən, hayandan,  
Hansı ümidi dən, hansı gümandan?  
Bağlı sərhədlərin üstündən aşan,  
Yolları sorğusuz gezib dolaşan,  
Ayrı sahillərə körpülər salan,  
Adsız şəhidlərin heykəli olan,  
Mənə ana kimi yanın bir xəbər.  
Məni Vətən kimi duyan bir xəbər!  
İtmiş sevgi kimi qayıdır gələn,  
Ömrün baharını oyadıb gələn,  
Muştuluq bir xəbər, şirin bir xəbər,  
Şəfəqden don geyən aydın bir səhər.

May, 1977

## GERİ DÖNMƏLİYİK

*Astara yolları uzanıh gedir  
Təbrizə bir baş.  
Geri dönməliyik biz isə, qardaş.  
Qabil*

Sözündə həsrətim yandı elə bil,  
Sabaha nələri tanıtmałyıq? –  
Astara çayından Bakıya deyil  
Bu gündən keçmişə qayıtmalııq!

Muzeylər küncündə, tarixim çin-çin,  
Karvanlar yurdumdan nələr daşıdı!  
Geriye qayıdış şair qəlbinin  
Bəlkə, ilkinliyə çağırıñdı,  
Bəlkə, geləcəyə çağrıñdı.

Andımdı, yazımdı – torpaqda izim.  
Qara torpağıma üzü ağ deyək.  
Zirvəmiz arxada qalıbsa bizim –  
Geriye dönməyə ucalmaq deyək!

Geri dönməliyik! – Asanmı məgər?  
Düzlərə gör necə duman enibdir.  
Təbrizə uzanan bu yollar təki,  
Tarixin özü də çəpərlənibdir.

Bizi özümüzdən ayrı salmağa  
Məktəblər qurulmuş, fənlər yaranmış,  
Milleti atomik parçalamağa  
İndi zəncirvan fəndlər yaranmış...

Nə sayım, bərdirmi, bəşdirmi onlar:  
Var quru sərhəddi, var su sərhəddi.  
Fikrimi, ağlımı olimdən alar  
Ətalət sərhəddi, qorxu sərhəddi.

Kökümle arama uçurum salar,  
Əlisba sərhəddi, yalan sərhəddi.  
Tarixin üzündə çapiq tek qalar  
Millətin ruhunu talan sərhəddi.

Sərhədlər çekilib qaş ilə göze,  
Ayaqsız lepirik, mənzilsiz yoluq.  
Hər adam başına sərhəd bölünsə  
Dünyada, bəlkə də birinci olluq...

Yollarım qırılmaz, baharım solmaz,  
Araz qırğında batmayaq yasa.  
Sərhəd çekilməklə millət ayrılmaz –  
Ruhunda ayrılıq yaranmayıbsa!..

## BİR QARIŞ VƏTƏN TORPAĞI

Düşmən kəsdi qapını  
ağır şərtləri ilə...  
Ölüm çöpəri çekdi  
sərhəd boyu bir səhər.  
Keçib qədim sazişin,  
əhd-peymanın üstündən  
goldilər tufan kimi  
qaraxəber elçilər.  
Nizələrin ucunda  
çırpdılar qapılara  
dava eləməməkçin  
içilmiş köhnə andı.  
Hökmdarın qanında  
qəzəb odu dolandı.  
Ancaq boğdu hırsını –  
Səbriyle buxovaldı  
qəzəbinin, dərdini.  
Dinlədi düşmənin  
ilk hiyləgər şərtini...  
Qılınc zərbəsi kimi  
əli yardı havanı.  
Güldü: "Deyin qonşuma,  
dayandırsın davamı!"  
Bəxşisdi, istəyibsə  
od qanadlı ürgəni.  
Mənim atıma görə  
zəmilər tapdalansa,  
qisas odu qalansa,  
xalqım qınayar məni!..  
... Elçilər çapıb getdi  
qızıl ürgəylə birgə  
O qaldı, bu hökmüne  
dikəlib heyrət ilə  
arxasında dayanan  
abad ölkəylə birgə!..

Gözlədi intizarla,  
bildi at bəhanədi.  
Bu itki ürəyində  
gizlice qövr elədi.  
Gecə keçdi, təzədən  
düşmən axıb şəhəri  
üzüktək dövrələdi...  
Yenə gəldi elçilər  
yolları döye-döye.  
Əvvəlkindən daha sərt.  
daha qansız, amansız  
tələbnamə verdilər  
hökmdara "hədiyyə".  
Nə yazırı yağı, nə?  
"Verməsə saraydakı  
ən gözəl hərəmini,  
bu olacaq qanlı bir  
dava üçün bəhanə..."  
Ölkə əsdi bu şərdən,  
ordu silah sarıdı.  
Birçə baxış himinə  
dayandılar müntəzir.  
O gördü qəzəblənib  
bu tələbdən, bu şortdan  
ığidlər düşmən üstə  
atılmağa tələsir.  
Qalxdı qüdrətli əli  
sükut işarəsitək.  
Dedi: "Səbri olun,  
ən gözəl hərəmimi  
istəyiblər, gedəcək".  
Boşa çıxdı yenə də  
düşmənin dava üçün  
itilənmiş niyyəti.  
Susub durdular bu an,  
çaşdılardı hökmədarın  
bu qəti qərarından.

Düşmon yenə gizlicə  
bəhanolər aradı...  
Yenə ordu şəhəri  
zəncir kimi sarıldı.  
Yenə də baş endirib  
dilləndilər elçilər:  
“Əl çökdik biz də daha  
müharibə fikrindən.  
Sonuncu şərtimiz də  
çox asandı, çox asan:  
Ölkəməz arasında  
on addımlıq o bomboş,  
o gereksiz torpağı  
bize bağışlamalısan...  
Elçilərin son sözü  
dondu ağızlarında,  
Hökmdar qalxdı birdən,  
Dedi: “Ey düşmənlərim,  
döyüşə hazırlam mən!  
Mənim özümün idi –  
qurban verdim atımı,  
“hodiyə” getdi yarım...  
Ancaq torpaq verməyo  
mənim nə ixtiyarım?!  
Nədir sizin həddiniz?  
Nə cüretlə altında  
ulu babalarımın  
ruhu yatan torpağa  
gereksiz söylədiniz?!”  
  
...Siyirdi qılincını,  
özü getdi qabağa.  
Yurdun ot bitirməyən  
bir qarış torpağıyçın  
Vətən qalxdı ayağa!..

## QAN YADDAŞI

Nüşabə qalasının  
Yarınuçuq bürcündə,  
Boy atıb qalınlaşan  
Zoğalığın içində  
Bir uşaq oxuyurdu  
Bu dünyadan ayrılb.  
Zil səsi qılınc kimi  
Boğazından sıyrılıb.  
Qalannın sükutunu  
Qovurdu sola-sağ'a.  
Qovurdu keçmişlərə,  
Əsr-əsr uzağa...  
Nə burda min il əvvəl  
oxunmuş havalardan,  
Nə torpağa qarışmış  
qanlardan, davalardan  
Vardı onun xəberi.  
Gözündə bu dünyانın  
sevinc dolu səhəri;  
Hələ tarix dərsinə  
Qulaq asa bilməyir.  
Yeqin hərfləri də  
Hələ yaza bilməyir.  
Bəs onun səsindəki,  
Mahnının sözündəki  
Bu qədim haray nədir? –  
Ürəyimi göynədir.  
Bəs o kiçik yay nədir?  
Çiyindən aşırıbdır.  
Zoğal budaqlarından  
neçə ox da qırıbdır.  
Əlindəki bıçaqla  
ucunu itileyir.  
Onu hansı həvəsdi  
o qədim döyüşlərin

1978

yoluna itələyir?!

Hansı hava dolanır  
bu uşaqın başında?

Yəqin tarixlərin də  
unutduğu həqiqət  
çıxmır qan yaddaşından!

Onun körpə qəlbində  
dövr eləyən al qanın  
hər zərrəsi tanışdır.

Yəqin öz “qan dilində”  
uşağı gecə-gündüz  
tarix dərsi danışır!

Qəlbinin sahilinə  
dəyib-dəyib qayıdır  
bu divarın dibində  
axmış qan dənizləri.

Ayağını maqnit tek  
çəkib aparır yəqin  
torpağın altındaki  
ulu baba izləri!

Moni görçək yanmışaq  
saxladı o mahnını.

Gördüm gözlərindəki  
ışiq burulğanını.

Gördüm baxışı dolu  
nağıldır, əfsanədir.

Soruşdum: “oxuduğun  
mahnının adı nedir?”

Güldü, gözü qiyıldı,  
Gülüşü də nəğməydi –  
yayıldıqca, yayıldı.

Dedi: “bilmirəm, əmi  
Təkəm də, oxuyuram.  
Heç sözünü bilmirəm  
özümdən toxuyuram”

Özündən “toxuyurdu”  
mahnısını o uşaq.

İçoridən gələn səs  
ona “oxu!” deyirdi.

Qəhrəman bir torpaqdan  
gələn qəhrəman həvəs  
Al əlinə bu yayı,  
Vur bu oxu deyirdi...

Bərdə, 1976

### YARDIMLININ DAĞLARI

Yardımının ay dumanhı dağları,  
Həm o yanlı, həm bu yanlı dağları.  
O gədiyi bu gədiyə qatmağa  
Çox ümidi, çox gumanlı dağları.  
İlxı öter, el yolunu toz elər,  
Qəmli dursa, yadlar baxıb söz elər.  
Gün gələr ki, eyni qəddi düzələr.  
Biz qoymarıq ah-amanlı dağları!

### ANAYA MƏKTUB

Əziz ana, nə zaman ki,  
Mənim işim tərs gələrdi –  
Mənə yaman hirslenərdin.  
Deyərdin ki, bir qulaq as,  
Sendən mənə oğul olmaz.  
Düşünərdim: vaxt ötüşər,  
Oxuyaram, yaşa dollam.  
Anam görər böyüyəndə  
Ona necə oğul ollam...  
İllər keçib, boy atmışam,  
Yekəlmışəm, əziz ana.  
Tay-tuşumun arasında  
Sözü ötən bir cavanam.

Daha çatmir qulağına  
 Kiminləso dalaşmışam.  
 Filan qızı görüm deyə  
 Evlərinin ətrafında  
 Gecəyəcən dolaşmışam.  
 Kitablara baş qarışib,  
 İtirmişem qoyunları.  
 Daha çatmir qulağına  
 Gündə yüz cür oyunlarım.  
 Meşələrdə azib qaldı  
 Dəcəlliyyin qoşunu da.  
 Yaman atdım  
 "Kitabların daşını da".  
 Məndən yenə gileylisən,  
 Ana, bu gün eşitmışəm.  
 İndi bildim mən əvvəller  
 Necə böyük səhv etmişəm.  
 Bilməmişəm yaşa dolmaq,  
 Şair olmaq, alim olmaq  
 Oğul olmaq deyil hələ.  
 Böyüklər var bircə gün də  
 Heç oğulluq etməmişdir.  
 Alımlər var anasının  
 Dar gününe yetməmişdir.  
 İndi bildim nə istedad,  
 Nə vozifə, nə də ki ad  
 Oğulluğa bəs deyilmiş.  
 İndi bildim dediklərin  
 Elə-bele söz deyilmiş.  
 Xəstəsənmi, yorğunsanmı,  
 Aydan-aya bilməmişəm.  
 Dar gündündə, tək gündündə.  
 Köməyinə gəlməmişəm.  
 Düz demisən sən o sözü,  
 Düz demisən, iki gözüm!  
 Eh, görünür, əzəl gündən

Analarda bəxt olmayırlar.  
 Qızlar üçün vaxt tapıram,  
 Sənin üçün vaxt olmayırlar.  
 Kinolara, görüşlərə,  
 Məclislərə, çağrışlıara,  
 Quru-quru çıxışlara.  
 Yüz qeybətə, yüz söhbətə,  
 Yad ellərə soyahətə  
 Vaxt tapıram.  
 Sənin üçün vaxt olmayırlar.  
 Taleyə bax övlad kimi  
 Xidmət üçün vaxt olmayırlar.  
 Eh, görünür, əzəl gündən  
 Analarda bəxt olmayırlar...

### XOŞBƏXT OLMAQ

Yolu çətin imiş xoşbəxt olmağın,  
 Doğruluq, duruluq bəs eləmirmiş.  
 Sən də düz yoldasan, mən də düz yolda,  
 Amma günahkarıq, nə qəribə iş!

Amma günahkarıq –  
 Ürəyimizin  
 Giley pərdəsini aça bilmirik.  
 Bu köhnə yuva da istəmir bizi,  
 Köhnə yuvadan da qaça bilmirik.

Baxışın qəmləri çekibdi zile,  
 Könlümdə cavabsız suallar yatır.  
 Nə gedib yetişmək olur mənzilə,  
 Nə geri dönməyə qüvvəmiz çatır.

No bir söz tapırıq təsəlli üçün,  
 Na ümrün baharı isidir sən.  
 Sellənən göz yaşıñ dağıdır hər gün.  
 Köhnəlmış məhəbbət körpülərini.

Yolu çətin imiş xoşbəxt olmağın,  
Sevgi də, ilqar da bos eləmirmiş.  
Gözümüz günahsız-günahsız baxır,  
Amma günahkarıq, nə qəribə iş...

\* \* \*

Yanar içün-için bir eşqin qəmi,  
Ürəyim heyrətdən donub qalıbdır.  
Xərif gülüşlərin qaranquş kimi  
Kimin yaddaşına qonub qalıbdır?

Sən keçən yolları arayım, gezim,  
Görüm ki, gəncliyin harda ötüşüb.  
Pozum izlərimlə o izləri ki,  
Sənin izlərinlə yanaşı düşüb.

Neçə xatirən də qoy dönsün selə,  
Qalmasın keçmişdən sondə bir nişan.  
Mən öz səksəkəli öpüşlərimlə  
Silim baxışları yanaqlarından.

Bir başqa dünyaya atıldıq bu gün,  
Gül bu arzuma da, de ki, dəlisən.  
Sən monim ömrümə doğulmaq üçün  
Bütün keçmişini öldürməlisən...

## GƏNCƏ QAPISI

*Hər kəs bilir ki, onun çiyində nə işə qeyri adı bir yük var, amma ciddi-cəhdə bu yükü unutmağa çalışır. Çünkü yada salan kimi etiraf etməlidir ki, belə yaşamaq olmaz. Baş necə yaşayasan? Hələ ki, ayrı cür yaşamağın da yolu tapılmayıb. Beləcə bir nəsil bir-birinin üzüna baxmaqdan çəkincə-çəkincə dənyada hər seydən danışır və ürəyini əridə-əridə çalışır ki, an başlıca seydən danışmasın. Axi o qeydən danışan kimi nə işə bir iş görmək lazımlı gələcək. Bu adamlar üçün işə bulaqdan, qeyrətdən, qələbədə, Təbrizdən, kainatdan danışmaq balaca bir iş görməkdən daha asandır.*

## ŞAİRLİK NƏYİMƏ GƏRƏKDİR MƏNİM?

Şairlik nəyime gərəkdir mənim? –  
Şerdə təsəlli aramaq üçün!  
Təzə söz deməyə gümanım azdı,  
Yazıram köhnəni qorumaq üçün...

Söz qoşmaq şan-şöhrət gətirir məgər? –  
Söz var üzüqara, söz var üzü ağ...  
Dünyada an böyük sənətdir, demə,  
Öz ana dilinə keşikçi olmaq!

Öz ana dilimə, ana sözümə  
Bir təzə kəlmətek qoşula bilsəm;  
Sinəmə sepilən od yağışından –  
Yad sözdən, yad ruhdan yaşına bilsəm,  
Demək, çıçəklənən cavan budağam,  
Mən söz əsgəritək yaşayacağam!

Şerim! Müdafiə məğlubiyyətsə,  
Hər hücum qələbə deyildir, anla!  
Sən qalib gəlirsən bəzən bir sözü  
Zirehə bürüyüb qorumağınlı!..

Bu dil tükənmeyən xəzinəm, varım,  
Ulu soylarının müqəddəs izi...

39

Yurdumda ucalan qalalarımın  
“Ana” kəlməsidir ən birincisi!

“Araz” kolmesidir, “can” kəlməsidir  
Mənim damarından qan kimi axan.  
Tarixə çox qurban verdim, bəsidir,  
Qurbanlıq düşmeyir məgrurluğundan...

Şairlik nəyimə gərəkdir?  
Deyim!  
Şerđe təsəlli aramaq üçün.  
Təzə söz deməyə gümanım azdı,  
Yazıram köhnəni qorumaq üçün.  
Özümü qorumaq odlar içində,  
Adımı qorumaq adlar içində,  
Mənim bu narahat qəlbim sinmasın  
Xoşbəxtlər içində, şadlar içində!

Son dəbli geyimdir yalançı şadlıq,  
Son dəb dodaq rəngi – yalançı gülüş.  
Ən böyük xoşbəxtlik böyük Doğrunu  
Xırda yalanlardan qorumaq imiş!

Xırda sevgilərin bazarı ucuz,  
Qəlp pulun, qəlp sözün qılınçı iti.  
Necə qoruyasan hiyle odundan  
Kəpenək qanadlı bir məhəbbəti.  
Ürək alverindən, söz alverindən  
Keçən İnam adlı obədiyyəti?

Şairlik nəyimə gərəkdir mənim?  
Şəherdə bir kəndin borc duyğusuyam.  
Dilimdə təzə söz bitirməsem də,  
Şadam ki, köhnənin qoruccişuyam!..

## ƏLƏK

*Metroda bir qarı əlində ələk aparırdı...*

Ay nənəcan, hardan aldın  
əlindəki bu əleyi?  
O yadına saldı mənim  
təndir adlı, ocaq adlı  
berəkətli sadəliyi.  
Xatirəmdə bahar güldü,  
xatirəmə gül beləndi.  
Bir xırmandə vəl qoşuldu,  
sarı buğda təpələndi.  
Evnə çığı  
qaranəfəs külək gəldi.  
Sovruqçular  
əllərində kürek gəldi.  
Dəyirmanlar gur işlədi,  
dəstərxanda əlek gəldi.  
Təndirlərin külfəsində  
od işardı,  
tabaq-tabaq çörək gəldi.

Anamızın əli unlu, üzü unlu,  
Həyətdəki izleri də unlu idi.  
Təndirimiz od dilində damşardı,  
Təndirlərin həndəvəri tünlük idi.  
Əleklerdə unla birge  
ələnerdi duygumuz da.  
Köke-kökə, tikə-tikə  
bölnərdi sevincimiz,  
bölnərdi qayğımız da.  
Öz duzumuz, çörəyimiz...  
halallıqda şax böyüdük.  
Təndirlərin dövrəsində  
gözü-könlü tox böyüdük.

5.III.1980

Hər həyətin öz ocağı,  
her ocağın öz həniri...  
Xəmir yoğur bu gün, anam,  
Kündəni sal iri-iri.  
Barmağının izi qalsın  
Zəfəranlı çörəklərdə.  
Ürəyinin közü yansın  
səndən qopmuş ürəklərdə!

Çay donubmü,  
deyirmanlar təbdən düşüb?  
Bəlkə daha  
isti çörək dəbdən düşüb?!  
Səkkizinci mərtəbədə  
əleyimiz əlenməyir,  
diləyimiz dilənməyir.  
Bəlkə elə buna görə  
rəngi solur körpelərin –  
Zəmi kimi boy atırıq,  
sünbülümüz tellənməyr.  
Bəlkə elə buna görə  
qarın şışkin, gözsə acı...  
Niyyətlərin, arzuların olənməsi,  
hər tikənin halallıqla bölünməsi  
vaxtı çatmış ehtiyacdı!  
Bol süfrələr görmüşəm ki,  
berəketsiz,  
Maşınlılar görmüşəm ki, –  
horəketsiz.  
Ehtiraslar sohrasında  
saf çeşmətək dilək çatmır,  
Fikrimizi ələməyə  
bir müqəddəs ələk çatmır!

Dilək... Ələk...  
Kimə isə bu kəlmələr  
dəbdən düşmüş görünəcək.

Men onları özül saydım,  
zəmin saydım!  
Bacarsayıdım,  
vəzifəyün sino gedən,  
Vetəndən də rüşvət güdən,  
Sayəlilər sayəsində  
bazar açan, at səyirdən  
“cenabları” keçirərdim mən əlekəndən!  
Qoy haramlıq duyulmasın  
yediyimiz duz-çörəkdən!  
Ay nənəcan, qurban olum  
elindəki əleyə do.  
O balaca köksündəki  
dağlar boyda diləyə də!..

1978

### SƏTTAR BƏHLULZADƏ KÜÇƏSİ HAQQINDA ŞƏHƏR SOVETİNƏ ACIQ MƏKTUB

Geniş, rahat, işıqlı  
filankəs küçəsindən  
Ayrılır cığır kimi  
Bəhlulzadə küçəsi.  
Gündüzü toz içində,  
qaranlıqdır gecəsi.  
Xutorun yarınuçuq  
evləri arasında.  
Qəlbimin yarasında  
Yaşayır əyti-üyrü  
quruca bir budaqtək.  
Eni beşcə addimdır,  
boyu adından gödək.  
Paslı, qara dəmirdən  
yamaq-yamaq hasarlar,

Geceqondu evlərin  
 çirkab suları.  
 Divarların dibində  
 tüstülenən zibillik,  
 Köhnə ayaqqabılar,  
 konserv qutuları...  
 Səttar Bəhlulzadənin  
 adınadır bu küçə!  
 Yoldaş şəhər Soveti,  
 harda belə deyilmiş?  
 Üstündə gəzdirdiyi  
 bir dahinin adına  
 Gördüm köhnə divarlar  
 tablamayıb əyilmiş...  
 Vətənin hər dağında  
 bir möcüzə görən kəs,  
 Yurdun milyon rəngini  
 dünyaya göstərən kəs,  
 Hər ağaca, hər quşa  
 daimi ünvan verən,  
 Fırçasında Bakının  
 daşına da can verən  
 Rongsız, cansız, hayansız  
 divarlara sinəmiş!  
 Ömrü zərvədə keçən  
 axır galib bir xəlvət  
 döngədə gizlənəmiş!  
 ...Balaca küçələrə  
 verdik böyük adları.  
 Qala divarlarına,  
 bir dalana sıxılıb  
 Sabırın qanadları.  
 Nizamiyle Füzuli  
 bir ünvana şərikdi,  
 Cabbarlı küçəsinin  
 boyu birçə çelikdir.  
 Bir şəhərdə nə qədər

"Zavağzalı" olarmış?  
 "Perevalı" olarmış?  
 "Onuncu Paralel",  
 "Otuzuncu Bazarnı" ...  
 Niye ucuz görmüş  
 bu küçə bazarını?  
 Düzü, heyrətə geldim  
 bu küçəni görəndə.  
 Amma heyrət neyləsin?  
 Burda qeyrət gərəkdir!  
 Qoparıb qaranlıqda  
 darıxan lövhələri  
 Düzəsən yaylaqların,  
 çəmənlərin, çöllerin  
 ondan ölməzlik almış  
 çiçəklərin içində.  
 Adına bir dalan oldu-olmadı,  
 Bəhlulzadənin nə vecinə?!

2.V.1978

### ŞƏHƏR KƏNARINDA...

Şəhər kənarında avara itlər  
 Məqsədsiz, mənasız dolaşır ele,  
 Bir sümük üstündə  
 sümsük üstündə  
 Küsüşür, barışır, dalaşır elə...

Şəhər kənarında avara itlər  
 Dəstə-dəstə, sürü-sürü...  
 Boşluğa ulaşır, kölgəyə hürür.

Şəhər kənarında hələ nə qədər,  
 Bir yazıçı demiş: "güllü dərələr"...  
 "Güllü dərələrdə dilsiz-ağızsız,

Bir ağac altına, bir daş dibinə,  
Bir ümid qoynuna “propiskasız”  
Avara itlər...

Zavod həyətində, mədən içinde,  
Özleri görməyən, görüb duymayan,  
Bitib-tükənməyən dərdin içinde  
Qəzəbi – xatirə, hücumu – yalan,  
Əslindən səsləri nişanə qalan  
Qayğısız məxluqlar, bomboz sıfətlər  
Avara itlər...

Hərəsi bir evə keşik çekərdi,  
Hırslıları həyətdə zəncirlənordi...  
Gəmire-gəmirə öz hırslılarını,  
Hasar çekərdilər – qorxu adında  
Qorxunun özünə çevrilərdilər!  
Ömrü bir otağa, bir evə bağlı,  
Dostluğun rəmzinə çevrilərdilər!..  
Ya da bir çobanın sağ əli kimi,  
Sədaqət, etibar heykəli kimi,  
Oba qırğında, sürü içinde  
Bir siyırma qlinc, bir polad xəncər,  
Bir iti ox kimi ömr edərdilər...

Şəhər kənarında avara itlər...  
Gözlerinin odu qalmayıb daha,  
Özlərinin adı qalmayıb daha...  
Hansı nəsildəndi, hansı qandandı,  
Cinsi hansındanlı, yaşı neçədi –  
Min çəsmənin suyu qarışıb gedər...  
Təkcə it kəlməsi qalsa da, amma  
Neçə it nəşlinin öz adı itər...

1.VIII.1979

### BU CAVAN YAŞIMDA...

Bu cavan yaşında stol dalında,  
Qoymayın, kişilər qocala biler.  
Əkin tanımayan, biçin görmeyen  
Qollar işizlikdən qic ola biler.  
Üzdə ad-sanları boy atanların  
İçləri çürüyüb puç ola biler...

Sərgi mənzilleri genişlənse də,  
Orda ürəklərin kiçilmesi var.  
İndi sevgilərin, əqidələrin  
Stollar boyuna biçilmesi var.

Yorğa maşınları havalansa da,  
Ayağı düz yolda titrəyen, əsən,  
Büllur çıraqları par-par yansa da.  
Ağıl çıraqları keçdi, görərsən.

İclas salonunun sıralarından  
Nə tufan görünər, nə yağış, nə qar.  
Evlər-idarələr aralarında  
Bir ömrün mənasız tekrarı başlar.  
Katibə dəmləyən çayın dadı da,  
Birçə kabinetlik istedadı da,  
Təkrardı... gülüşü, salamları da,  
Yad dilin qəribə qarışığından  
Bəzənmiş ədalı kəlamları da...  
Bu cavan yaşında stol dalında  
Yaxşıyla yamanı ayırməq çətin.  
Yaxşını pislerin məngənəsindən  
Xəncər tiyəsitək siyırmaq çətin,  
Qoruyub vəzifə rəsmiyyətindən  
Öz atı adını saxlamaq çətin...  
Rüşvət sınığında, alver odunda  
Zərif qanadını yoxlamaq çətin...

...Bu cavan yaşımda, stol dalında  
Üstündə ətalət pəncəsi yaşar,  
Fikrimdə bir qədim cəng səsi yaşar.  
Gündoğan, günbatan arasındakı  
Yolları otlanmış, ilxısı ötmüş,  
Arxları qurumuş, zəmisi yanmış  
Babamın bir nağıl ölkəsi yaşar.

Bu cavan yaşımda, stol dalında  
Güclü yumruqlarım boşalmaya kaş.  
Bu cavan yaşımda, stol dalında  
Otura-otura daş olmayam kaş!..

12.VIII.1979

### SALAM, GƏNCƏ QAPISI

*Kutaisi yaxınlığında Gelati monastırında  
qədim Gəncə qapısını gördüm...*

Salam, Gəncə qapısı,  
qürbətdəki qardaşım.  
Salam, duzum, çörəyim,  
polaşan göz yaşımlı!  
Əllərimin izini  
itirməmiş qar, yağış.  
Həsrətli gözlerimsən! –  
düz səkkiz əsrdi ki,  
qapandığın olmamış...  
Səkkiz yüz ildi paslı,  
dəmir damarlarından  
qan kimi axır həsrət.  
Yarım milyonluq şəhər,  
Şərqlə Qerb arasında  
iqtişaşlı məməkət...  
Önündə diz çökərdi,  
sənə səcdə qılardı  
cahangir də, kölə də.

O təntənə, o şöhrət.  
o zəlzələ, o qırğın  
ruhundadır hələ də!  
  
Salam, Gəncə qapısı,  
Nə Qurucu David var,  
nə qapı oğruları;  
Payız yarpaqlaritok  
bir küleyə bənd imiş  
talancı orduları...  
Amma sen yaşayırsan!  
Vaxtı, zoru, hiyleni  
yenən bir sərkərdə tək.  
Səhnələr dəyişsə də,  
dəyişmeyən pərdətək!

Salam, Gəncə qapısı!  
Zəlzələnin altından,  
vuruşların odundan  
Qalxdı, dikəldi yenə  
sənin doğma şəhərin!  
Yazıldı təzə-təzə  
dəmir sehifələri.  
Ucaldı qədim Gəncə –  
ancaq daha divarsız,  
qapısız, darvazasız.  
Nəfəs dərmək istədi  
zəlzəlesiz, davasız.  
  
Qanadı daha geniş  
üfüqlərə sərili,  
Sinəsi əzəlkitək  
namerdliyə gerilib.  
Min qonağın üzünə  
açıla bilər hər gün  
qapıları min yerdən.  
Yanaşı çinarları  
yaşıl darvazaları –  
qalxır yerdən göyeçon!

Salam Gəncə qapısı!  
 Sənin daş qulağında  
     milyon zinqirov səsi.  
 Qapı desəm az olar,  
 Sən mənim ürəyimin,  
     ruhumun möcüzəsi!  
 Bilmirəm nə vaxt açdım  
     səni, kimin üzünə?  
 Felakətin üzünə,  
     dərdin, qəmin üzünə...  
 Bağlamaq çətin oldu  
     sonra açıq yolları.  
 Nələr getdi, nə zaman  
     hansı darvazalardan –  
 "Vetən boyda bazardan"?  
 Salam, Gəncə qapısı!  
 Ürəyimde heç kimin  
     gözünə görünmeyən  
     sehirlə bir qapı var –  
     sənin əksin, suretin!  
 Ürəyimde heç kimin  
     gözünə görünmeyən  
     sehirlə bir divar var –  
     başına dolanıbdır  
 bu ulu memləkətin!..

*Kutaisi, 5.VI.1980*

### NƏYƏ GƏRƏK BELƏ QARDAŞ

*Bəzi rayonlarda qədim abidələri uçurub  
 daşını, kərpicini daşıyırlar...*

Milyon-milyon nəsil keçib,  
     bu torpağın özü qahir.  
 Yer altında, yer üstündə  
     keçmişimin izi qalır.

Ocağımun, oymağımın hər qatında,  
 Nögmələrin, laylaların qanadında  
 Yaşamışq möcüzələr ümidinə.  
 Yol açmışq  
     nəslimizin təzə-təzə ümidinə.

Külüngünü sən vuranda o divara  
 Öz əlinlə öz sinəndə açdın yara.  
 Tarixin bir vərəqitək  
     ovulanda əlində daş –  
 Özünü kor qoyduğunu  
     düşünmədin niyə, qardaş?  
 Gözə dəyen nəyimiz var yad aparmış,  
 Sel aparmış, yel aparmış,  
     od aparmış...  
 Bir yandan da biz özümüz,  
     bizim iti iştahamız,  
     "mənim olsun" ehtirası –  
 Uçan divar, daşınan daş,  
     itən yazı.  
 Uluların bu qalanı ucaltmışdı  
     elin üçün,  
     yurdun üçün,  
     sənin üçün,  
 Sənse yixib daşıyırsan  
     toyuğumun hini üçün!..  
 Qədim bir yurd uçduğundan  
     daş aparmaq – qənimətin...  
 İndimizə yük olduğun bəs deyilmiş,  
 Köküne də od vurursan bu millətin!  
 Sən tək olsan – qezəbimə yer olmazdi,  
 Kişiərin ucaldığı  
     nakışılər əllərində uçulmazdı.  
 Qələmiylə, yazılıyla  
     xalqa ləkə yaxanlar var.  
 Tarixçi diplomu üçün  
     tariximi yıxanlar var.

Keçmiş də qurban verir şöhrətine,  
 Öz-özüne ləkə yaxar  
     başqasının hörmətinə,  
 Elə bil ki, yad ananın  
     yad betnindən doğulubdur.  
 Allahı da yad olubdur.  
 Yad gelməsə, o yox imiş,  
 Yad qartaldı, o – hinlərdə toyuq imiş.  
 Adını da yadlar verib,  
 Ocağına odunu da yadlar verib.  
 Doğuluğu bu el belə,  
     danışdıgi bu dil belə  
 xəyalında bir bəxşisdir,  
 Neçə özgə muzey görüb,  
 Nizaminin türbəsini görməmişdir!..  
 Soyumuzu dağa çəkən, daşa çəkən,  
 Çörəyimlə alım olub,  
     mənə gülüb, nəşə çəkon!  
 Özümüzü içimizdən yeyən qurdalar –  
 alimciyəz, tarixbazlar,  
 Öz kökündən çıxdan qopub  
     kökdən yayan oyunbazlar!  
 Xoşqeyrətli filanzade!  
     nöker ruhlu haramzadə  
     səndən də pis!  
         daha qorxunc, daha xəbis!..  
 Neye gərək belə qardaş –  
     yaxınlığı yoxsa mənə?  
 Beləsindən milyon kərə doğma olmuş  
 Yerdən çıxan saxsı mənə!..

15.IX.1980

## İÇİMDƏKİ DƏRD AĞACI

İçimdəki dərd ağacı,  
 Kökü taleyin qatında,  
 Başı arzu qanadında  
 İliyimdən sümüyümə,  
 Dırmağımdan saçımacan,  
 Ürəyimdən ovcumacan  
 Zərrə-zərrə, qətrə-qətrə  
 Məni tamam zəbt eləyən.  
 Güllüşümə kölgə salan,  
 Sevincimden nəf dileyən.  
 Yarpaqları yad şillesi,  
 Budaqları od qırmancı –  
 İçimdəki dərd ağacı.

İçimdəki dərd ağacı...  
 Barmağımda qabar olan  
 düyunüylə,  
 Sifətimdə qırış salan  
 köynəyiylə  
 Yazında da, qışında da  
 yaşılı libas geyməyilə  
 fesillərə acıq verən  
 hər budağı pöhrələnen,  
 hər rişəsi saçaq verən,  
 Nəğnəsi yad, sözü acı  
 İçimdəki dərd ağacı...  
 Ağac bir yol yarpaq açar,  
 Ağac bir yol bar yetirir,  
 Busa hər gün gül içinde,  
 Busa hər gün bar altında.  
 Bir yarpağı saralmamış  
 Mini bitir qanadında.  
 Aman Allah,  
 nə qəribə ağacdı bu?  
 Əzabımdan şirə emən,

Fəryadımdan küleklənən.  
Mən qıslıb çəkildikcə  
Ürəyimde ürəklənən,  
Dönük qardaş, soyuq bacı –  
İçimdəki dərd ağacı!

İçimdəki dərd ağacı,  
Ayağımı deşib keçən  
kökleriylə  
yad torpaqdan qüdret əmən,  
Yad ellərin havasına  
Bulud-bulud pöhrələnən.  
Məni məndən alıb gedən,  
Mənə mənə yad eleyək.  
Qucağında yuva qurmuş  
Pərvaz qəmə həyat verən.  
Həsrətləri, hicranları  
Min qayğıyla yelpikləyən,  
Saçlarımı ağı yağışı  
Səpən bulud tutalğacı –  
İçimdəki dərd ağacı.

İçimdəki dərd ağacı!..  
Hara belə boy atırsan?  
Ürəyimi çəke-çəke,  
Gözümden yaş töke-töke  
Məni hər gün parçalayan,  
Məni hər gün xirdalayan,  
Şübələri qızışdırıb  
pislikləri qurdalayan,  
Öz əlimlə düşmənim  
bezədiyim şöhrət tacı.  
Sevincimin nə zamansa  
İldirimtək vuracağı  
İçimdəki dərd ağacı...

## SƏNƏ UCQAR SÖYLƏDİLƏR...

Ay ocağım!  
Bu dünyada  
hamidən çox güvəndiyim,  
hamidən çox umacağım!  
Sənə ucqar söylədilər:  
Bilirsənmi neylədilər?  
Yüz arzunun mürgüsünə qor çı�əndi.  
Bir namərdin xəncəritək  
söz sinəmə pərcimləndi.  
Sənin geniş ürəyindən xəbərsizlər,  
O tayna, bu tayna çəper çəkən  
Bir yaranın göynəyindən xəbərsizlər,  
İgidlərin çınar kimi boylarından,  
Birliyinə həsrət qalmış  
illerindən, aylarından,  
Sinəndəki ulu döyüş izlərindən,  
Məndən, ondan, özlərindən  
xəbərsizlər  
Sənə ucqar söylədilər...  
Yada düşdü el yolları,  
Xoca döngə,  
Deman yolу –  
Tarixlərin tutqun yolu, duman yolu.  
Karvanların bol yolları,  
Get-gelişin sel yolları.  
O yolların bir tilsimdə qırılmağı,  
Gözlerimin  
yaxın-yaxın uzaqlara  
baxıb-baxıb yorulmağı.  
Köçürülmüş kənd yerində  
çınarıların başdaşıtək ucalmağı.  
Quzeyində güneyinə yol olmayan  
sirəm-sirəm dağların  
baş ağardıb qocalmağı...  
O dağlara bircə dəfə qalxsayıdlar,

Xəzərədək pillə-pillə enib gələn  
oylaqlara baxsaydılar,  
Cənub təyda laparlanmış  
yaylaqlara baxsaydılar,  
Gözümüzdəki ümidləri, gümanları.  
Təbriz üstə vadilərde  
pul-pul olmuş  
dumanları görseydilər  
Sənə ucqar deməzdilər!

Görordilər:

zirvədəki vüqar kimi vüqar olmaz,  
Bir etəyi Xəzər olan, dəniz olan,  
Bir etəyi Təbriz olan ucqar olmaz!  
Onlar deyir – sən ucqarsan,  
Mən deyirəm – sən ucasan!  
Güvəndiyim bir müqəddəs uca varsan!  
O tayına, bu tayına baxa-baxa  
ucalırsan, ucalırsan!..

*Yardımlı, 1976*

### **GƏRƏK BİZ BACARAQ**

Gərək biz bacaraq qurban verməyi,  
Bacaraq od tutub alışmağı da.  
Məsleksiz dostları atıb cərgedən,  
Onların yerinə çalışmağı da...  
Ucalıq su dəymmiş zəmirlər kimi,  
Hər gün qoy duzlansın göynək yaralar.  
Ömür qızıl yüklü gomilər kimi  
Doğma sahillərə nə vaxt yan alar;  
Birdən sahillər de yay tek gərilib  
Bizi bir ox kimi dünyadan atsa,  
Əger o ol deyil, sıniq qanadsa, –  
Yeno biz uçmağı gərək bacaraq.  
Yuxunu köhnəlmış bir çarşab kimi,

İstirahət üçün dolaşdığınız  
Sahil yollarını çürük sap kimi  
Ataq ömrümüzdən, üroylmizdən,  
Keçək duzumuzdan, çöreyimizdən,  
Keçək elimizin ipəkliyindən,  
Keçək çəkməməzin düz dabanından,  
Salaq naməndləri torpağın üstə,  
Onlar şan-şan olsun  
qəzəbimizin  
Çəkic yumruğundan, biz dabanından,  
Hər an hazır olaq qurban verməyə –  
Qara saçımızı – dümağ həsrətə  
Yaltaq barışıği kişi nifrətə  
Sonra nədən keçək  
Sonra cərrahətək  
Kəsək ruhumuzu, düşüncəmizi  
Orda yaxşıyla pis saçaq-sacaqdır.  
Kəsib tullamasəq pisliyimizi,  
Kim bizi rehm edib sağaldacaqdır...  
Gərək biz bacaraq

bir gün açaraq  
Ömrü buludların yaxası kimi  
Ordan paraştıtle tullanmayı da,  
Ölümün yanına, sevgilimiztək,  
Tələsə-tələsə yollanmayı da...

1968

### **BAŞINI AŞAĞI SAL, İŞİNİ GÖR**

*Bir yoldaşın tez-tez verdiyi "məsləhət"*

Mən belə bir adam gördüm cavan yaşimdada,  
Mən belə bir qaya gördüm durub qarşında,  
Mən belə bir zülmət gördüm yollara enən,  
Ürək yeyən bir ətalet qurdunu gördüm.

“Nə işin var” deyo-deye bizi yatırın  
Əlsiz qoyar, dilsiz qoyar yurdunu, gördüm...

Ey balaca bir obadan gələn yollarım,  
Qədəmimə düzlük dərsi vermişən, şükür!  
Üstündəki hər çiçəyi üzü güneşe,  
Gözü gülər, başı uca görmüşən, şükür!..

Üfürülmüş bir şar kimi bir iynəyə bənd  
Bu izzəti, bu hörməti ayaqlayaram.  
Kişiləri qapılarda sümsük eleyen  
Pay verilən o şöhrəti ayaqlayaram.

Xətt çəkerəm bu kiflənmiş əxlaq dərsinə,  
“Ağlıldır, utancaqdır – başı aşağı!”  
Böyüklərin dəbdə olan bu tərifindən  
Başımıza bir qorxunun daşları yağır...

Kölə qorxu, aciz qorxu mənə deyir ki,  
Başım qalxsa, həqiqətə baxa bilərem.  
Fil bildiyim qarişqanın xirdalığını  
Çaşib birdən öz başına qaxa bilərem!

Gerek deyil mənə belə dost məsləhəti,  
Əzabından dərs almışam utancaqlığın.  
Öz sözünü vahiməylə qıṣıb saxlayan  
Ürəklərin infarktinə diqqətlə baxın!..

Tariximin hər vərəqi mənə bir ibrət:  
Başasağı geri döndük Araz üstündən.  
Başasağı bir heykel yon Culfa yolunda,  
Ümidimi kəfən kimi, cır, as üstündən...

Babaların bir “barışda” susmuşdu, qardaş,  
Sonra onlar buna görə söyülən oldu.  
Qılınc ilə vurulmasa əyilmeyən baş  
Tərif üçün her hüzurda əyilən oldu...

Mən yurdumda qonaq kimi gəzdiyim zaman  
Nobellərin banklarına axıb dolmuşam.  
Öz-özümüz gözdən salıb unutduğumdan  
Özgəsinin yanında da unudulmuşam.

Başasağı – bir ayrılıq sərhəddi artar,  
Başasağı – qanadlanıb uça bilmərik!  
Öz əlimlə öz qapıma vurdüğüm açar  
Tilsimlərə, baş çıxarıb aça bilmərik!..

22.VIII.1979

### M.Ə. SABİRİN MƏZARI ÜSTÜNDƏ

İlk dəfə gəlmişəm məzarın üstə,  
Dağıtdım nigaran bir həsrətimi.  
Dilim dinc durmadı, bağışla, ustad,  
Səninlə danışmaq cesaretimi.

Son gedəndən bəri çox sular axıb,  
Ömrümüz bir kökdə dayanmayıbdır.  
O vaxt yatanların ayılıb çoxu,  
Neçəsi hələ də oyanmayıbdır.

Burda sınır vüqar, qırılır qırur –  
Öyrənə bilmədik səndən yanlığı,  
Eh, odsuz adamlar qəlbə od vurur,  
Mürgülü gözler də bize göz dağı...

Durna uça-uça yatır deyirlər,  
Var el vura-vura yatanlarımız.  
Kişilik adını hələ nə qəder  
Namərdlik möhrüylo satanlarımız...

Sallanıb vəzifə budaqlarından  
Yatırlar, kor olmuş yarasadırlar.

Qeyrotli söz çıxmaz dodaqlarından –  
Söz düşsə arvaddan Araza qədər.

Yatırlar gündüzün boş işığında,  
Doğruyla yalanın, düzle əyrinin,  
Arzuyla taleyin barışığında...

Çoxunun dəyişib nimdaş libası,  
Köhnə üreyisə dəyişməyibdir.  
Baxırsan, elə bil, igid babası  
Bunun taleyiyün döyüşməyibdir.

Onlar nə dil qanır, nə hörmət qanır,  
İnamları varsa – dövlətdir, vardır.  
Babamın qılıncla qazandığını  
Onlar bir buseyə uduzanlardır.

Atalar sözünün yalanı olmur;  
“Kor olar el üçün ağlayan gözler”.  
Deyirəm, bəs niyə oda tutulmur,  
Gündə yüz ürəyi dağlayan gözlər...

Yeyib qudurdu “zülmətseverlər”,  
Xalq malı bunların arpası kimi.  
Vətənin çiyindən asılıb onlar,  
Köhnəmiş dilənçi torbası kimi...

## BARIŞIQ

Sevinc atlı, biz piyada –  
Yüzillərə yüyürmüşük arxasına.  
Gah yalvarıb “gəl” demişik,  
Deyinmişik gah da onun qarasınca.  
Günümüzün çoxu zülmət, azi işiq...  
Payımıza nə düşübse barışmışıq!

Barışmışıq Türkmençayda, Çaldıranda,  
Tale bizi endirəndə, qaldıranda!

Min neməli süfremizdən  
bircə qismət çatmayanda özümüze,  
Öz qanımız bağlananda üzümüze.  
Əsəblərim “Dilqəm”di Araz boyu,  
Əsəblərim el qəmidi Araz boyu...  
Dumanlanmış gözləriylə  
yenə baxır Qarayazı.

Barışmışıq –  
alnımızda yazılında qara yazı...

İran boyda viranədə  
bir əsrədə üç inqilab! –  
Sonu yenə barışıqdı.  
Babək öz Bezz qalasında,  
Dönməz, ölməz qalasında  
İyirmi il getirdi tab –  
Sonu yenə barışıqdı...  
Barışıqlar kitabını  
açıb baxın varaq-varaq,  
Qol qoymuşam  
barmağımı öz qanıma batıraraq!..

Barışmışıq –  
bir millətin əlifbası iki olub!  
Mənzil mənim, yol də menim,  
Çekdiyimse özgələrin yükü olub.  
Öz içimdə cilik-cilik doğranmışam,  
barışıqlar özgəleri.  
Var-dövlətim barışığa qurban gedib,  
Mənə qalıb öz kədərim...  
Gülsüz qalıb bir gülüstan.  
Barışmışıq –  
bölgünmüşük ostan-ostan,<sup>1</sup>  
Zəmi-zəmi, bostan-bostan!  
Bir az Şərqdən, bir az Qərbdən,

<sup>1</sup> Ostan – mahal.

Yüz imandan, yüz məzhəbdən  
 Gündə bir şey qapa-qapa,  
 özümüzü itiririk  
 özgəleri tapa-tapa!  
 Aldanmaram yenə həyat vədlerinə.  
 Sayca məndən az olanın  
 İrandakı muxtariyyət vədlerinə.  
 Qoy yol versin mənə zaman,  
 Öz dərdimi  
 özüm deyim öz adımdan!  
 Qoy deyim ki, mən millətəm,  
 rahathulqum sanma məni!  
 Farsdandönmə deyo-deyo  
 danma məni!  
 Dəmə: mənim BMT-də öz səsim yox!  
 Daha mənim bu yoxluqla  
 barışmağa həvəsim yox!  
 Rüşvət ilə, hiylə ilə  
 golib mənə ağa olan  
 kölə ilə  
 Barışmağa həvəsim yox!  
 Gözlərimdə  
 37 – fəlakəti,  
 46-nın müsibəti.  
 O eynəkli, o eynəksiz,  
 o vəfənsiz, o məsləksiz  
 “kişilərin” cinayəti...  
 Daha bir də barışmaram  
 qorxu ilə.  
 Bu qardaşı o qardaşdan,  
 ayrı salan duyğu ilə!  
 Mən görüürəm ta susmağa,  
 ta yatmağa haqqım yoxdu!  
 Özüm tarix meydanda enə-enə  
 Özgələri ucaltmağa haqqım yoxdu!  
 Haqqı yoxdur!

1980

## EVƏ QAYIDARAM

Eve qayıdaram qaş qaralanda,  
 Dağlardan ahəstə yelə əsen zaman.  
 Gelən qaranlıqdan qorxuya düşən  
 Yollar obalara tələsən zaman.

Dönerəm dünyanın həzin çağında,  
 Ürəyi səssizcə bürüyəndə qəm.  
 Beşiklər başında çiraqlar kimi  
 Laylalar alışib yanır, görərəm.

Gələrəm övladlar getdiyi yolla –  
 Xəbərlər axışib gələndə kəndə.  
 Ana intizarı, ata gileyi  
 Tanrıının özünü dara çekəndo.

Qocalar yenə də üzü göylərə,  
 Ürəyi işiqli, dili dualı.  
 Sinəmdən daş kimi asılıb gələr  
 Burdan apardığım o ilk sualı.

Allah, o itə bax, necə vəfali!  
 İyimi uzaqdan gör necə bilmış.  
 O da bu ev kimi qocalıb yaman,  
 Onun da başından dostlar seyrolmış...

Uzanır bacının evindən gələn  
 O yol ki üstündə bir ürok esir.  
 Ona ki bir xəber verən olmamış  
 Bos hardan duyubdu, hara tələsir?

Elə bir illərlə heç azalmamış  
 Heyətdən qovrulmuş soğanın iyi,  
 Ocaq dediyimiz bir möcüzənin  
 Bahar təravəti, qəlb istiliyi.

Keher şahə qalxar arzularımtək,  
Quzular həyətin yaraşığıdı.  
Sərniciə sağlan süd deyil sanki,  
Ana zümzüməsi, – ay işığıdı!

Hikmet qaynağıdı ana ocağı –  
Çağlayıb ruhumu dindirəcəkdir.  
Məni susuz qoyub dərin dəryalar,  
Bu bulaq yanğımı söndürəcəkdir.

Evə qayıdaram qaş qaralanda,  
Dağlardan ahəstə yel əsən zaman,  
Ömür yollarının yorğunu olan  
Ürək dincəlməyə tələsən zaman...

Yuvanın nə günahı?  
Asılıb öz yerindən  
Ne gələnə söz deyir,  
nə gedənə daş atır...

Dəymeyin bu boş qalmış  
yuvalara, dəymeyin...  
Nəğməleri pərvazlanardı bir vaxt  
qanad-qanad.  
Sarı dimdikləri uzanardı günəşə.  
Yellənerdi yarpaq yelpikləri  
tel-tel, ilmə-ilmə.  
Belə yuvadan biri  
uzaq kənddə sizlayan  
öz evimiz deyilmə?

Dəymeyin, bu boş qalmış  
yuvalara, dəymeyin,  
Yarpağı tökülüb yan-yörəsindən,  
Fikri köçən quşlarla  
uçub gedib uzağa.  
Kimsəsinin üstüne  
şimşek gülər, qar yağar...  
Dəymeyin, bu kimsəsiz  
yuvalara, dəymeyin...  
Xəzan yatır balaların yerində,  
şaxta da yatacaq, külək də...  
Arsız, qara qarğalar  
durnanın boş evinə  
sevinib gülecek de...  
Çılpaqlaşmış ağaclar  
utanacaq açılanda gizlənci.  
Yuvanı yelə vermək istəyəcək  
gecə-gündüz, gizlice.  
Ancaq olmaz dağıtmaq  
onu  
daş atılmasa,

### BOŞ QALMIŞ YUVALARA DƏYMƏYİN

Dəymeyin bu boş qalmış  
yuvalara, dəymeyin...  
Balaları uçub gedib,  
Kim bilir qayıda, ya qayıtmaya.  
Bala xatiresinə necə qiyırsınız,  
Bala xatiresini oyatmayın...

Dəymeyin bu boş qalmış  
yuvalara, dəymeyin,  
Uzaq, qürbet ellərdə  
Sümükləri sizlər quşlarını.  
Ləkələrin biz-biz durar,  
bir çöp düşsə yuvalarından.  
Gedib çatar onlara  
dağılmış yurdların fəryadı.

Ağacların kökündə  
 ocaqlar çatılmasa...  
 Dəyməyin bu kimsesiz  
 yuvalara, dəyməyin!  
 Payız əbədi deyil,  
 gelib keçəcək qış da.  
 Bir gün köçəri quşlar  
 geləcəklər dalınca  
 o köhnə yuvaların  
 Xırda qış ürəyini  
 tərk etməyən ilqarın.  
 Uçacaqlar çox taxta  
 evciklərin yanından,  
 Gəzəcəklər köhnəlmış  
 çör-çöp yuvalarını,  
 Öz quş babalarının  
 başladığı mahnını  
 davam etdirmək üçün  
 başa yetirmək üçün...  
 Sindiriləsi yumurtası,  
 boğazlanması balası yox,  
 Əlinizdən neyəsin  
 səsi yox, naləsi yox.  
 Öyməyin özünüzü,  
 gücünüzü öyməyin.  
 Dəyməyin, bu sahibsiz  
 yuvalara dəyməyin!..

*Peredelkino, 20.X.1979*

### MƏKTƏB ZƏNGİ

Çatır qulağıma illerdən bəri  
 O kənd məktəbinin doğma zəng səsi.  
 Çatır uşaqlığın xatirələri,  
 Görüş çağırışı, vida neqməsi.

O neydi? Sığalı torpaqdan alan  
 Sınıq bir kotanın polad tiyəsi.  
 Uşaq duyğumuzu təşvişə salan  
 Arzudan göyerən səs fəvvərəsi!

Qonşu obaların uşaqlarını  
 Dərse gecikəndə yolda haqlardı.  
 İlk zəngə çatmasa qaralar qani,  
 Çeberlər dibində kimse ağlardı.

Çatır qulağıma hayana getsem,  
 Kotan parçasından ucalan o səs.  
 Xoş gündə sevincdi, ağır gündə qəm,  
 Qəlbimdən heç zaman çəkilib getməz.

Ötər süretini teyyarələrin.  
 Batırar səsini qatarların da.  
 Kəndin dileyidi – aşar illəri,  
 Hayana getsəm də haraya çatar.

Özgə torpaqların cazibəsində  
 Gözüm aldananda, ağlım çağında,  
 Demirom bir həftə, bir saat, bir dəm  
 Fikrim o ocaqdan uzaqlaşanda,

Gençlik ehtirası, şöhrət təlesi,  
 Yalançı tamahın şirin vədəsi...  
 Birçə təmizlikdir mayadan gələn  
 Onun da hiyləyə kölgələnməsi...  
 Ağlım kütləşəndə, gözüm yatanda –  
 O ses – ürəyimin silkələnməsi!..

Ah körpə dostlarım, qönçə dostlarım!  
 Bizim alnımız da qırışbındı.  
 O məktəb zənginə hicran qubarı,  
 Sizin səsiniz də qarışbındı.

O nəydi? Cilası torpaqdan gələn  
Köhnə bir kotanın polad tiyesi.  
Ömrü gelecəyə qanadlandıran,  
Keçmişə tökülen səs fəvvaresi...

25.III.1980

### MƏKTƏB YOLLARI

Güllərə, kollara dolaşan izim  
Çekerdi dalınca düşüncəleri.  
Məktəbə gedərdim bazar ertəsi,  
Qayıdır gəldərdim şənbə günləri...

Tek-tənha...  
Yollarıq sırrı tükenməz,  
Özüm də balaca bir sər kimiydim.  
Mən arzu adlanan, geriyə dönməz,  
Bir selin əlində əsir kimiydim.

Çöllərə qəlbimin səsini yazdım,  
Dörd il yollar oldu gözümə qənim,  
Mən torpaq üstündə addımlamazdım,  
Torpaq üreyimdə gedərdi mənim.

Adladım meşələr vahiməsindən,  
Qorxu da mənimlə yoldaş kimiysi.  
O dağ çaylarının sel hədəsindən  
Bir uşaq ümidi keçirməliydim.

Evlərdən boyanan işıqlar – harın,  
Yolumda qaranlıq hədəsi vardi.  
Gecəyə düşəndə qəbristanların  
Daşları dalınca addımlayardı.

Duman məchulluğu, çən sonsuzluğu,  
Yoxuş tənlilikləri, qar kəsirləri.

Buluddan, günəşdən, uluzdan yağıb  
Yollara yazılın ilk əsərlərim...

Həftələr üstündən, illər içindən,  
Fikirli, qayğılı ötən baharım.  
Körpə üreyimi sınaga çəkən  
Sonu görünməyən məktəb yolları...

Sevincə can atıb, qəmdən adlayıb  
Gəlsə də, ya yaxşı, ya pis sorğum.  
Ölkələr dolaşsam, qıtələr keçəm  
Arzular uzunu, ümidlər boyu  
O məktəb yoludur addımladığım!..

27.X.1982

### AT HAQQINDA İKİ ƏFSANƏ

#### I. KƏHƏR AT VƏ SƏADƏT

Ala-toran örüşlərə çıxıb birinci  
Kəhər atın yalmanına sanılan zaman.  
Dan yerinin şəfəqitək yanın sevincim  
Boylanardı arzuların uzaqlığından.

Torağaylar asılardı başının üstə,  
Qıy vurardım səslərini batırmaq üçün.  
Qoruqların xam yerini arayıb tezdən  
Tələsərdim atımızı otarmaq üçün.

Merz üstündə döşünədək islanıb şəhdən  
Xırıltıyla tər otları biçən kəherin.  
Oyur-oyur oyuldayan gözlərində mən  
Şəfəqin seyr edirdim doğan səhərin.

Sübəhün mehi, xışıldاشan qaraağaclar,  
Bülbüllərin harayında susan biçənək.

Uzaq-uzaq xeyallardan min söhbət açar,  
Oxşayardı ürəyimi gündoğanadək.

Sonra uşaq seslerindən oyanan çöllər  
Damlaların güzgüsünle bərq vuran zaman.  
Şəhli otdan dodağını çəkərdi kəhər,  
Qılinc kimi sıynıldı öz iştahından.

O duydı, arzuların minib tərkinə  
Bu səhərdən, bu çöllərdən qopmuşam haçan.  
Götürülüb üz tutardı yoluñ bərkine,  
Yaş cilovu əllərimdən qoparanacaq.

Qoruqları, zəmiləri o elek-vələk  
Eleyərdi,  
Kişnərtisi düşərdi kəndə.  
Yalvarardım, dayanardı yumşalanadək,  
Ancaq yenə şığıyardı mən yetişəndə.

Gözlerinde dəlisoyluq şimşəyi çaxar.  
Qəzəbimdən qışqırdım, ağlım çəşardi.  
Yorulardım – lap yaxında dayanıb baxar,  
Əl atardım – şahə qalxıb uzaqlaşardı.

Düşünerdim: daha ona yetişməz elim,  
Mürgü kimi gözlərimə dolardı kədər,  
Oyananda görərdim ki, qayıdır gəlib  
Səs-səmirsiz başım üstə dayanıb kəhər.

Bu günahkar baxışlara yumuşalmazdım,  
Acığımı yollar boyu çıxaydım gərək.  
Cilovunu özü mənə verdiyi azdı,  
Mən də onu dağa-daşa sıxaydım gərək.

Belə idi uşaqlığın bahar oyunu,  
Səherlərə at belində tələsərdim mən.  
Nə bezikib, boş axurda saxlardım onu,  
Nə də kəhər el çəkərdi xasiyyətdən.

...Ey səadət! Bəlkə elə o kəhər atsan!  
Çox qaçmışam, yalvarmışam düşüb  
dalınca.

Demişəm ki, cilovuna əllərim çatsa  
Dincəlmərəm qisasımı səndən almınca!

Məni gənclik illərində ürəyi sıniq  
Mələtmisən qəm üstündə lap zilinəcən.  
Alacağam o illərin intiqamını,  
Çapacağam səni arzu mənzilinəcən!..

13.X.1980

## 2. TALE QISMƏTİ

Atam satdı o kehori uzaq bir elə,  
Apardılar niyə onu saxlayammadı?  
Gözlərimdən yumalandı yaş gilə-gilə  
Kəhər baxdı,  
məğrur idi, ağlayammadı...

Hiss edəndə yəhərində bir özgəsini,  
O duruxdu, xəbərsizdi sövdələşmədən.  
Yeno dəcəl gözləriyle süzürdü məni,  
Cilovunu buraxmiram, anlamır, nədən...

Çapıb getdi. Təzə aytek yanın nalları  
Axşamacan uzaq yollar oyadacaqdı.  
Çapıb getdi, geriye də baxmadı barı.  
Elə bildi, sefərdədir...  
qayıdacaqdır.

Günler ötdü, qaralmışdı atamın qanı,  
Kəhər bizim əlimizdən uçan quş idi.  
Məhəbbəti qəribəymış dilsiz heyvanın,  
Qulağımda bir kişiñəti yeri boş idi.

Günler ötdü, güneyləri büründü bahar,  
Kəher mənim yurd yerimdə qaralan ocaq.  
Yəqin ona təzə yerdə xoş baxacaqlar,  
Haranlığı sahibini unutduracaq.

Bir gün leysan nə başladı...  
Doğrayıb, kəsib  
Şimşek göyü şırımlayır, düşmür həvesdən.  
Sübə yaxın elə bil ki, slkələndi ev  
İldirimin sesindən də gur olan sesdən.

Bircə anda uşaqlarla doldu yaş eyvan,  
Qoy islanaq, bu dünyanın xoşbexti bizik.  
...İldirimin işığında alışib-yanan  
Bu selləri içib gələn kəhərimizdi!

O döyürdü ayağını həyətdə yerə,  
Şimşek altda şəfəq saçır, qalxır, qabarır...  
Yaş üzünü toxundurur mənə yüz kərə,  
Yəqin məndən gözləmirmiş bu etibarı!

Kişnərtisi axıb gedir od sinəsindən,  
Qızıl kəhər par-par yanmış qızıl ürəkdi.  
O leysanlı, selli-sulu yaz gecəsində  
Üç menzili keçən atım vəfada təkdi!

Üç gün sonra sahibiyle çıxb gedirdi,  
O qisməti tapa bilmək bir də çətindir.  
Kəhər dinsə deyərdi ki, "nahaq itirdin,  
Tarixləri aşib gəlmış səadətindim!"

At cildində, quş cildində, ağac cildində  
İnanıram, həremizin bir sehrimiz var.  
Əgər tale qismətimsə, qoymayın itə,  
Demək olmaz, min il sonra gərəyim olar!..

## QOCALAR PAYIZDA TAXIL ƏKƏRDİ

Qocalar şum üçün qayğı çekerdi –  
Hələ əllerindən düşməmiş oraq.  
Qocalar payızda taxıl əkərdi –  
Yorğun öküzləri haraylayaraq.

Əlləri güneşe döndüyü andan  
Sarı şəfəqləri səperdi yerə,  
Səperdi seherdən günbatanacan  
Körpə ümidi səssiz çölliərə.

Bir qarı gelərdi evinə çağında  
Əyilə-əyilə, əlinde səbət  
Utancaq kəlmələr –  
Gül dodağından  
Ürəyə sözüllən xeyir-bərəkət...

Səbətlər dolusu payız armudu...  
Elə qocalar da payızdı, düzü.  
Xəlvət işardardı küllənən odu  
Derin qırışlardan öten təbəssüm.

Kimin eşqndəydi o armud payı,  
Hansi bir İlqarın son nidasıydı?  
Hansi xəzanlıqdə lepir arayıb,  
Hansi çaresizi ovudasıydı?

İndi o süfrənin lezzəti harda?  
O ki halallığın şirin barımış...  
Mənə elə gelir o qocalar da  
Ayri planetin adamlarıymiş!..

Nurlu baxışların hikmeti dərin  
Hər kəlmə körpüydü uzaq ellərə.  
Süfreye uzanan iri əllerin  
Sanki ağırlığı düşürdü yerə...

Onlar verədilər çöldə baş-başa,  
Torpaq da qocaydı, əllər də qoca.  
Saz ilə, söz ilə xeyrə uğraşan  
Ürəyi təperli əllər də qoca.

Mənim o əkinçi allahlarımla  
Dayana bilsəydim bir də üz-üzə,  
Deyərdim: o sarı ümməndan damla, —  
Torpaqdan göyərən xatirənizəm...

14.IX.1980

## BİÇİN NƏĞMƏSİ

Biçin başlanmamış əllerində çin,  
Zəminin ağızında vərə düzülən.  
Ömrünü əridib neçə nəsilçin,  
Ancaq indi-indi şərə düzülən  
Kişiler önündə borcum var mənim.  
Sözlə qaytarılmaz, alqışlar yetməz.  
Səsim səslərinə bənzəsə belə,  
Qişqırsam səsimi onlar eşitmez.

O günün altında başları üstə  
Alişan çinləri — Misri qılıncalar.  
Ən xoşbəxt haleye çevrilir üzdə  
Onların başında ən baha taclar,  
Körpə ömrümüzə işıq çı�ayıŋ  
O çinlər — ən temiz bir ayna idi.  
Zəmi otøyində biçin nəgməsi  
Dünyanın ən qədim ayını idi.

Zirvelər bu səsə qalxardı onda  
Buğdalar sünbüldən pırtlaşardılar.  
Kişi səsindəki bu zəhmi görüb,  
Bu bolluğu görüb, bu rəhmi görüb,  
Yollar dənə-dənə adam bağlayar,

Yollar ilxi-ilxi at pardaxlayar,  
Dağlar oba-oba yurdlaşardılar.

Orda dərz dibində, taya dibində,  
Ağac kölgəsində, qaya dibində.  
İpək nənələrin ağ tellerində,  
Şəker dillərində, bal dillərində  
Yüz ilin, min ilin havası vardi,  
Ağrı irilənmiş batıq gözlərdən  
Buğda sarıştək, un işığı tək  
Bizim üstümüze xeyir yağardı.

O əyri oraqlar — büük qarilar,  
Dağlar yamacında qulağımıza  
Ən qədim nəgmələr oxuyardılar.  
O əyri qarilar, o düz nənələr  
Daraq tamımayan başımız üstə  
Sünbül daraqları toxuyardılar.

Zəmidən qıjılıtı səsi gələrdi,  
Zəmi yox, o daha bir qoşun yolu...  
Sanki bir güneyi qamarlayardı  
Bizim kişilərin əkin-biçində  
Uzanan üç arşın, beş arşın qolu.  
Qolçalar sürüşkən, ilanboğazı,  
Deri döşlüklərin sığalı haqdan,  
Öyilməz kişiler! Nə xoşbəxtsiniz  
Diniz qabardı dərz bağlamaqdən.

Saxlayın dünyanın hay-harayını  
Gərek müzeylərdə bir çin tapılsa...  
O maşın girməyən dağ zəmisini  
Mənimlə bir yerde biçən tapılsa...  
O qara qılçığın, sarı buğdanın  
İşıq şırnağından doğacaq danım.  
...Tələsin, tələsin öyrədim sizo, —  
Sonra tapmazsınız yer üzərində  
Biçin mahnisini xatırlayani.

## ATAMIN ƏLLƏRİ

Atamın əlini canlı heykəltək  
Ömür körpüsündən keçirmək ola.  
Atamın əlini özünə bənzər  
Bir daşa, qayaya köçürmək ola.

Qırışlar üst-üstə qalaqlanan il,  
Qayğıdır, ağrıdır, dərdin izidir.  
Əllər bir nefərin, bir neslin deyil,  
Bir dövrün təzadlar xəritəsidir.

Birində qəlpələr qırımlar açıb,  
Məmmini əliylə haqlayıb atam.  
Biri şum yeridi, bərəkat saçır,  
Bizi bərəkatlı saxlayıb atam.

Birisini yaradan sızlayır hələ,  
Birində torpağın ağrısı, dərdi.  
Qəlpə dəyməsəydi iki əl ilə  
Atam bir kəndi də yedizdirərdi...

Ürəyi qoruyub bu əl qalxanı,  
Sınıq qanadla da uça bilibdir.  
Qəlpə kilidleyən barmaqlarını  
Zəhmət açarıyla aça bilibdir.

İki əl – baş üstə yanaşı bayraq,  
Birində qan izi, birisində tər...  
Dava görməsən də bu əllərə bax,  
Dava istəyənə onları göstər...

Əllerdə gül eksen, biri al bitər,  
Birinin gözünə sübh şəhi dolmuş.  
Atamın bir əli cəbhədə əsgər,  
Biri Yardımlıda əkinçi olmuş!..

## BİRİNCİ – SONUNCU

Atam ucaboylu bir cavan idi,  
Bu saçılıqlı yaşımdan cavan.  
Gülüşü dumani göydə əridir,  
Yollar tük tökürdü addımlarından.

Bir kimse qolunu bükə bilməmiş,  
Mərdliklə tapmışdı dünya varını.  
Bিচিনে ömünə keçən tapılsa,  
Dəryazla qırardı dabanlarını.

Ehtiyac kölgədi neçə bahar, qış  
Torpaqdan güc alıb ürəklənirdi.  
Dostların xırmamı həşəm olmamış  
Onun bugda tişti kürəklənirdi.

Toylar çoxalırdı payızə sarı,  
Çalğıdan qaçardı obanın dərdi.  
Cıdırda bağını dəlib yolların  
Kəhərin belində öndə gələrdi.

Yeri öndə idi hər işdə, hər an,  
Yeri öndə idi xeyirdə, şərde.  
Ancaq zəhmətinə pay düşən zaman  
Onu seslərdilər dal cərgələrdən...

O uzaq illərin üzü daim ağ,  
O uzaq illərin sədasi təmiz.  
Yeməyə tox baxıb, işə ac baxmaq  
Olmuşdu birinci əxlaq dərsiniz.

Balta qandalları vurdu əlime,  
Üzümə çöllerdə açdı danımı.  
Mən verdim öz torpaq müəlliməmə  
Zəhmətdən birinci imtahanımı.

Sevin ki, atalar heykeli təki,  
Ey ürək, nişana qalanlardanam.  
Mən elin əlindən qılınçı ilkin,  
Çeləngi sonuncu alanlardanam...

1.II.1982

### ANALAR AĞLAMASIN

Tekcə analar ağlamasın,  
Analar ağlayanda dözə bilmirəm.  
Sahilsiz ümməndi ana kederi,  
Onu sonra kimi üzə bilmirəm.

Tekcə analar ağlamasın,  
Dünya yetimləşər, ana ağlasa.  
Ananın gözünə qəm çiləyənlər  
Ananı gözünün üstə saxlasın.

Çekerəm ananın kədər payını,  
İçerəm ananın zəhər payını.  
Tekcə analar ağlamasın.

Qoy ağ çiçəkləri düzüm saçına,  
Qarışın saçının ağrı güllərə.  
Ana gözlərində bulud görməyim,  
Qəmi yaza dönsün, ahı güllərə.

Tekcə analar ağlamasın,  
Zirvəmdi, qoymayıñ onu çən alsın.  
Al-qumaş geyse də ona yaraşmaz,  
Ananın paltarı sevincdən olsun.  
Tekcə analar ağlamasın,  
Ana kederinə dözə bilmirəm...

1978

### ÜÇ ADDİM YER AYIR...

Üç addım ayır, kənd qəbristanı,  
Günlerin birində qayıdacağam.  
Harayım yetməyen neçə insanı  
Cansız sükutumla oyadacağam...

Bu ruh söhbəti de xərif bir güman,  
Səhra boşluğununda ilgimlənan yaz.  
Çiynimizə düşən bu haqqı-saydan  
Çıxmağa təsəlli olmasa olmaz!

Üç addım torpağın – sonuncu qismət,  
Sonuncu düşərgə, sonuncu duyu...  
Bu kənd öz yerində qalacaq, elbət,  
Bu kənd qalacaqsə, daha nə qorxum?!

Qüruba tökülen kədərlə yeller  
Dünyaya qayidian səsimdi ki var.  
Üstümdə bu yurdun daşısa əgər,  
Mənim ölümə də gülmeyim tutar!

Ala yaylaqlarım alaçıqlısa,  
İlxilar ötürso el yollarından,  
Bu dağlar durduqca ayrılıq susar,  
Doğaram yaz şəhi, zirvə qarından...

Çəmən o çəmənse, çaylar o çaysa,  
Meşələr nağılla dolusa hələ –  
Öz ana dilimdə haraylanarsam,  
İnan, məzardan da qalxıb gələrəm!

Qoy kənd uşaqları versin səs-səsə,  
Bu doğma harayda həmişə sağlam.  
Analar adıma bir layla desə,  
Soyuq torpaqdə da uyuyacağam!

Diner “Qaragilə”! Ağlama, bəsdi,  
Zaman bu mahnının çəpəri olmaz.  
Mən nə vaxt başladım,  
mən haçan susdum –  
Qardaşım dünyanın xəberi olmaz...

Yenə toy-bayramlar qıracaq bəndi,  
Bir qədim sevgidən alışacaq səs.  
Obalar yaddaşı tarixdən qədim,  
Oba yaddaşına yol tapan ölməz!

Hikmət ocağıdır ulu dağ-dərə,  
Gələrəm, qoy bir də onu dinleyim.  
Bu qəder ağsaqqal uyuyan yerə  
Dünyanın en müdrik torpağı deyim.

Meşəndə bir ağaç qırılıb düşdü,  
Pöhreler boy atır, boy atır arzun.  
Mayam o torpaqdan götürülmüşdü,  
Gələrəm, torpağa borcum qalmasın!..

### BİR ŞAM YANDIRARSAN

Ey bayram axşamı yalqız qalan kəs,  
Bir şam yandırsan adıma mənim.  
Bizim bu həsrətin yanğısı sönməz,  
Tonqallar alışar oduma mənim... .

Bayram xonçasında şamlar yan-yana,  
Onların içinde mən də yanaram.  
Gündüz bir dost kimi yada salana  
Axşam alov kimi xatırlanaram.

Bayram niyyetində sevgini sınə –  
Gece gələrəmə yuxuna – sağam.  
Nəfəsim dəyməmiş yanaqlarına  
Şəmmi şoləsítək toxunacağam.

Bu uzaq ellərdə sənədir üzüm,  
Qalsam da dörd divar arasında tək...  
Bayram süfrəsítək açıqdı köksüm,  
Birçə şam alışır üstündə – ürek!..

Moskva, 20.III.1979

### DALIMCA AĞLAMA

Yolumu kəsəndə buludlar  
Dalımcə ağlama –  
Buludlar ağlayır onsuz da.  
Töküləndə yağış, ələnəndə qar,  
Dalımcə ağlama –  
Yağış, qar ağlayır onsuz da...  
Boylanıb pəncərə şüşələrindən  
Dalımcə ağlama –  
Şuşələr ağlayır onsuz da.  
Keçəndə payız meşələrindən  
Dalımcə ağlama –  
Meşələr ağlayır onsuz da!

Dalımcə ağlama –  
Belə gec görüşüb tez ayrılanda.  
Dalımcə ağlama –  
Ürek ayrılmırsa biz ayrılanda!..

Leningrad, 8.X.1979

### GƏLSƏYDİ

Məni sevən kəsi sevə bilmədim,  
Sırlı arzuların uçdum əlində.  
O qız donub qaldı tek qaya kimi  
Gençlik illərinin sahillərində...

Bu mənim sehvimmi, yanılmağımı?  
Soruşma, tərəddüb bəs nəden oldu?  
Şəhərə atdığım birinci addım  
Sevgidən qaçdığını ilk qədəm oldu.

Ürəyim geriyə dönməkmi istə?  
Çaşib “hə” desəm də düz deyil axı!  
Ancaş qayıdanda görüş yerləri  
Dost kimi yüyürüb qarışma çıxır.

Hardansa qulağa çatır bir səda:  
Utana-utana “qayıt” deyir hey.  
Addım ki, atram ayağım altda  
Gileyli baxışlar inildəyir hey.

Mən onun qədrini bilmədim, əfsus,  
İndi sevdiyimsə bir parça qardı.  
İlləri adlayıb gəlsəydi o qız,  
Bu qızın başına ağıl qoyardı!..

## KRIM MAHNILARINDAN

### I. YETİM ADLAR

Göylərə sancılan minarələrdən  
Gecələr qapqara bayraqlar kimi  
asılır ruhların səssiz fəryadı.  
Bu lal harayların intiqamından  
xəbərsiz şəhərlər, qorxusuz kəndlər  
Bu yadlıq içində qırılıb yatır...

Qırılıb  
qovrulur öz axarında  
dağların qəzəbli Uçansuları.  
Qayalar köksünü verib qaytarır  
Dəniz taleyindən qaçan suları.

Uçuq Qızqalası xəlvətə salıb  
Sudağ qalasından atılmaq istər.  
Yaş tökər daşları boş qalaların –  
Əriyib bu dərddən qurtulmaq istə...

Adına qıslıb dincələr bir az  
Burda Qaradağlar, Soyuqbulaqlar,  
Burda Göytəpələr, Bağçasaraylar,<sup>1</sup>...  
Kimsesiz məzarlar üzü göylerə  
Çöllərdən bir dəstə çiçək harayalar...

Mənə tanış kimi baxdı bu bulaq,  
Hələ göz yaşları sellənəcəkdir.  
Ağaclar boynumu qucaqlayacaq –  
Qəlbi yarpaq-yarpaq tellənəcəkdir.

Saralmış otların etrindən huşsuz  
Mənəm,  
ulduzların altında yatan.  
Torpaq da üzünü sürtür üzümə,  
Məst olub uyuyur bu doğmalıqdən!

Başımın üstündə ağlar buludlar,  
Başımın üstündə səssiz fəryadlar...  
Gecələr yuxuma girib dəstəyle  
Köməyə çağırır bu yetim adlar.

Mən hansı qayaya sixim köksümü,  
Mən hansı işığı yandıracağam?!  
Darağdaş<sup>1</sup> altında bir cır armudun  
Titrek barmağında sarı yarpağam...

Ya qara bayraqam ele özüm də,  
O boş minarədən asılıb qalan,  
Ruhlartək,  
qəmini duyan olmayan,  
Nə soruşa bilən, nə cavab alan...

Krim, Göytəpə, 10.X.1980

<sup>1</sup> Krimda yer adları

## II. MƏNƏ TOXUNMA

Bu qürub çağında mənə toxunma,  
Qayıt get,  
Getdiyin yollar tanıdı.  
Qayıt get, qoy görüm saralmış otlar,  
Qurumış çiçəkler nədən danişir.

Bir də bu ümidi umsunma tamam,  
Get, ayrı əllərdən nəvaziş ara.  
Bu torpaq üstündə sənə sarılsam,  
Torpaq da od tutub məni yandırar...

Baş vursam köksünün cüt dalgasına,  
Dalğalı dənizə mən yad olaram.  
İsti nəfəsinə uyuyaramsa,  
İsti ocağında unudularam!

Üstümdən bu axşam küləyi əsə,  
Yalan piçiltər olmasa, nə qəm.  
Üzümü üzünə söykeləkdənsə,  
Bu qara daşlara sürtmək iştirəm.

Doğmadı meşədən dalgalanan səs,  
Quşlar da bir tanış havayla dinir.  
Sənintek yüz gözəl danişa bilməz  
Bir tənha cığırın qəm tarixini...

Köksümə sıxılıb bir mamırlı daş,  
Üzümə saçıntıq toxunur duman.  
Dağ çayı dinirse, sən dinmə, yavaş,  
Yüz sırrə yol açır danişğından.

Günün batan çağı bir ağlar neyəm,  
Özümü özümə göstəribdi gün.  
Torpaqdan bozarmaq öyrənməliyəm,  
Sinəmdə yad gullər bitirməməkçün...

Göytəpə, 18.X.1980

## SAĞ OL, ANA DİLİM

Ana dilim! Sənə allahların, göylərdən gələn kişilərin, işqdan doğulan adamların müqəddəs dili, alpların-ərənlərin qəhrəman dili, bayraqının işqına dünyani toplayanların fateh dili, nəhayət əlkələr dolaşan mühacirlərin didərgin dili adlandırırbalar! Əmr etmək, hökm vermək üçün yaradılmış hakimiyyət; ordu, yürüş dili deyiblər sənə! Şaman dualarında təbiətin, yerin-göyün səsisi! Qayaların üstündə qaya kimi sort bir millətin andısan. Dədə Qorqud boyalarında dağları-mızın gül-ciçək dənizi kimi min rənglisən! Nəsiminin harayında üsyanşan, ildırımsan! Füzulinin piçiltisində dünyانın ən böyük qəm yüksəsan!.. Mənim hasrotimdə galəcəyə ümidsən...

## SAĞ OL, ANA DİLİM!

Yollarım sınandı yad ölkələrdə,  
Neçə yad dodaqdə səsləndi adım.  
Sağ ol, ana dilim, məni heç yerde  
Köməksiz qoymadın, yalqız qoymadın.

Barmağın altında düymə fırlanır,  
Londonla, Parislə yanaşı Bakı...  
Doğma sözər üçün darişan hamı?  
Deyin qoy dinlesin: "Danışır Bakı"!

Danışır, açılır ömrün baharı,  
Dünyaya mən onun qoynundan uçdur.  
Mənim üreyimin antenaları  
Türkün bu müqəddəs dilinə tuşdu.

Döyüsdə qılınctək sıyrıldı qından,  
Başımın üstündə bayraqım oldu.  
Torpağım ikiyə bölünən zaman  
Bu dil bölünməyən torpağım oldu.

Utansın tarixe dellallıq edən,  
Tarix qapısına açar sözlər var.  
Pərdəni qaldırsan beş-on kəlmədən  
Qondarma cildlər tarmar olar.

Bu dildə sevincim, qənim, kədərim,  
Təzə ümidi lərə açılan səhər.  
Bu dilin reaktiv təyyarələri  
Araz sərhəddini qıran kəlmələr.

İpək neğmələrin güləbatmazdı,  
Qolunu qandalla bağlamaq olmaz.  
Bu taydan o taya arxayın keçən  
O taydan bu taya arxayın keçən.  
Dilin sənədini yoxlamaq olmaz,  
Sevginin yolumu saxlamaq olmaz!

Sağ ol, ana dilim, ana öyündüm,  
Füzuli eşqindən divanə dilim!  
Ürəyim başına nəfəs dərmədən  
Fırıldab kül olan pərvanə dilim!

Həni Xanım çaylar, həni bəy göllər?-  
Dillərdə cücerən yurdun izidir.  
Yüz yol yaralanmış doğma kəlmələr  
Xalqımızın döyişlər xəritəsidir.

Qarabağ, Qaradağ... di seç, di ayır,  
Dağları basılmaz ordum sanmışam.  
Harda birçə kəlmə sözüm yaşayır  
Oranı halalca yurdum sanmışam.

Üstünə yüyürdü Quran dilləri,  
Peyğəmber dilləri, qanun dilləri...  
Qapılar dağında qoydular səni,  
Haqq dedin, dabandan soydular səni,  
Ancaq məhv olmadın, anam, can dilim,  
Ordular sarsıdan Qəhrəman dilim!

Ömrüm qırılmazdı, yol qırılsa da,  
Sənilə homişə mən üzüağam.  
Bədənim torpağa tapşırılsa da,  
Ruhumu mən sənə tapşıracağam.

## RUHUMUZ SƏRHƏDSİZ OLDUĞU ÜÇÜN

Bu vəten deyilən dünyam sırlıdı,  
Bir paytaxtı sevinc, bir paytaxtı qəm.  
Bu Vətən torpağı çox qəribədi,  
Hələ sərhəddini tapa bilmirəm!

Arzu da beləcə sərhədsiz olur,  
Ümman da beləcə, gəy də beləcə.  
Ruhumuz sərhədsiz olduğu üçün  
Payımız gəlibdi göydən beləcə!..

Belə sonsuzluğun sonsuz qayğısı...  
Belə də taleyim düz eləməyir.  
Mənə, yurdumuzun son sahilinə  
Yetməye bir ömür bəs eləməyir.

Dünyanın köksündən bir ümman axır,  
Yayılr qolları, dəyişir adı.  
Yolları Şərurda dayanan xalqın  
Qəlbinin paytaxtı Kərbəladadı.<sup>1</sup>

Dərbənd qəbristanı özündən böyük,  
Müdrik babamıza dayanacaqdır...  
Bir gün Dədəm Qorqud mənə işimce  
Təzə ad verməyə oyanacaqdır!

“İrevan cuxuru” alışır sazda,  
Sinəmə sixmağa “Göycə gölüm” var.  
Dağların başında Ələsger kimi  
Bizdən uzaq düşən bir küsülüüm var.

Gəzəm oba-oba Qarayazını,  
Süleyman saz çala, ağlayam zar-zar.

*Dubulti, 17.01.1982*

<sup>1</sup> Füzulinin əbədi beşiyi monasında.

Hərəsi yurdumun bir paytaxtı  
Borçalı elində tutqun analar!

Hardan tapacaqsan sərhədlərini  
Əmrəhin sazından keçirse əger!  
Derbənddə Pərvanə adlanan qızın  
Çağlayan gözündən keçirse əger!  
Qıtələr dolanan didərginlərin  
Yolundan, izindən keçirse əger!  
O şəker dillerin belini quran  
Şəhriyar sözündən keçirse əger!  
Şumerdən adlayan on min il yaşı  
Ölümüsüz bir dilin söz qatlarında  
“Nənə” kəlməsindən keçirse əger!..

Arzu da beləcə sərhədsiz olur,  
Ümman da beləcə, göy də beləcə.  
Ruhumuz sərhədsiz olduğu üçün  
Payımız gəlibdi göydən beləcə!..

*Peredelkino, 18.01.1983*

### **YURDUMUN ƏN GÖZƏL NƏĞMƏSİ**

Yurdumun ən gözəl nəgməsi – önde,  
Hələ yazılmamış, oxunmamışdır.  
Sazımı can verən min-min sazənde  
Hələ sarı simə toxunmamışdır.

Dağlara köklənmiş el yollarında  
Döyüş mahniları çalınmalıdır.  
Araz simi üstdə addımlarından,  
Görüş mahniları çalınmalıdır.

Ümidlər könlümlə qoşa boy atan,  
Əzablı günüm də bal dadır, nədir?!

Sədasi Cenubu Şimala qatan  
Ən böyük sevincim hələ öndədir.

İgidler yol gelir üzü sabaha,  
Gözəllər görüşə bezenir hələ.  
Ən sərrast sözümüz qiyətə baha,  
Damarda qanımla bəslənir hələ.

Yollar qıraqında bir dəstə uşaq,  
Papağı gözündə, dizləri açıq...  
O yalın ayaqdan güc emən torpaq  
Açılan gülüylə könül açacaq...

Çırtlayır çiçeyi, çağlayır suyu,  
Bu Vətən deyilən okeana bax!  
Çekilər, çekilər yüz illər boyu,  
Kim deyir o bir də qabarmayacaq.

Nağıllar ağaca dönderib bizi,  
Deməyin nağıldı, daşdı, yazdı.  
Daşların nəbzini duyuram, düzü,  
Ağac qardaşım da canlanasıdır.

Bağışlaşın meni Füzuli babam,  
Deməsin söz bürcüm uçulacaqdır.  
Dilimin söz qatı açılıb, amma,  
Möcüzə qanadı açılacaqdır.

Ən gözəl şəhərlər tikilir hələ,  
Ən rahat yolumuz çekilir hələ,  
Ən iti sözümüz yetişəcəkdir.  
Ən dərin yaralar bitişəcəkdir.

Qılincam – ovxarım sözlə, inamlı,  
Min ilin başında yurdun səsiyəm,  
Özüm bu günlərə kül ola-ola  
Gələcək günlərin pərvanesiyəm!..

## AÇILAN YOLLARIN MAHNIMI

Yollar açılacaq bir gün, bilirom!  
Yollar göyərəcək cavan meynotək  
Mənim ürəyimdən, arzularımdan.  
Arazi min yerdən kəsib keçəcək,  
Xəzəri arxayın üzüb keçəcək.  
Könlümdən boy atan dileklər kimi  
Bu yurdun büsbütün bürüyücəkdir.  
Açılan yollarla bizim sevgimiz  
Tumurcuq-tumurcuq yeriyəcəkdir.  
Olub qara şanı, olub ağ şanı,  
Olub qızıl şanı, çilçiraq şanı  
Evlərdə, yollarda alışacağam.  
Milyon cığır olub, milyon iz olub,  
Yurdun torpağına qarışacağam...

Yollar açılacaq bir gün, bilirom!  
Bəlkə Yardımının dağları üstdən,  
Bəlkə Cəbrayılm, bəlkə Culfanın,  
Bəlkə Astaranın bağları üstdən.  
Birlik həsrətindən yanın ellərin  
Qüssələri üstdən, ahları üstdən!  
Özüm yetişsəm də, yetişməsəm də,  
Övladım gedəcək ön corgolərə.  
Görə bilmədiyim doğma ellərə  
Mənim gözümle də baxacaq herdən.  
Özüm yetişsəm də, yetişməsəm də,  
O böyük sevincdi qaynadan qanı.  
İndidən, indidən oxuyuram mən  
Açılan yolların mahmaları!..

19.III.1983

## DOĞMALIQ

Dayandığım bu zirvədən  
“Yurdum...” deye piçildasam,  
Bu piçiltüm yetişəcək  
yer üzümüz o başına.  
Torpaqdakı qarışqa da sevinəcək!  
Başım üstdən öten qartal  
qiylı vuracaq:  
“Mən də sənin qardaşınam”!  
“Mə...nim yur..dum!”  
Açılaçaq ağacların yarpaq dili,  
Yaşıl otlar sübh yelində  
yellənəcək xanım-xanım!  
Gündoğandan Günbatana  
şığıyacaq  
od yelkonlı ilxıların burulğam!  
Damar atıb  
ağaracaq qədim yollar...  
Qopuzların, çuxurların  
harayında ağrı-acı.  
Yer üzündə qabağımı kəsən sədd yox,  
Yer üzümüz qapıları mənə açıq!  
“Ehey, mənim Oğuz elim,  
Sonsuz dünyam, sonsuz elim!”  
...Axarından qalar çaylar,  
Çiçeklerin gözlerində  
quruyar yaş.  
Qalaların bürkü qalxar,  
İgidlərin kürzü qalxar,  
Adamlar da qayalaşar,  
Qayalar da adamlaşar  
yavaş-yavaş.  
Bayraqımın işığından  
gecə-gündüz səddi itər!  
Mən yoldayam!  
“Yurdum”! deyib piçildasam,

Bu yollarda

mənə arxa dağlar gedər!

Bir zirvəyə qalxmaq asan,

Bu zirvedə dinmək çətin!

“Haray” səsim

şimşek olar

başı üstdə

sübh yuxulu məmləkətin!..

21.III.1983

## TARİXİ YARADANLAR

Sağ olsun ulularım,

İşığı ərzə düşən

Sönməz ocaq çatıblar.

“Vətən, vətən” deməyib

Vətəni ucaldıblar!

Yürüşündən titrəyib,

Həsed çekən, dərd çekən,

Kilsələrin küncündə

Kağızda dövlət qurub,

Sərhəd çekən, sədd çekən –

Süfremdən tikə uman

Görüb özü damladır,

Mən isə sonsuz ümman!

Onda Yurdu qoruyub,

Adlayıb davaları,

Tarixi yer üzüne

Qılinc ilə, daş ilə,

Yazıbdı babalarım!

Şərqi Qerbe yetirib,

Qerbi Şərqə çatıblar.

Tarix yazmasalar da,

Tarixi yaradıblar!..

## QOPUZ SƏSİ, ŞAMAN DUASI

Dağlıq Altay şairi Diman Biləkova

Oxuduğun bu mahnı

Tanrı nəfəsitek yaxındır mənə,

Anamın səsitlek yaxındır mənə.

Yaxındır, doğmadır öz adın kimi.

Bu Qızıl dağları, Savalanları,

Bu Xantenqriləri, bu Şahdağları

birləş karvanına qoşub aparan

qədim bir sevginin fəryadı kimi.

Yaxındı ruhumla ölməzlik verən

bir dilin minillər altından gələn

Duyğu bünövrəsi, söz qatı kimi.

Bu Ana yerlərə, Ata göylərə

toxum bərəkəti, göz işığıyla,

şaman duasıyla, qopuz səsiylə

qarışan ürəyim, həyatım kimi!..

Oxuduğun bu mahnı

ömrə dediyimiz yalqız limanın

sakit sahilindən qoparır məni.

Keçmişdən boylanan solğun ay kimi

çekib şüa-şüa aparır məni.

Qanımda hayqıran vuruş eşqinin,

Gündoğan eşqinin, yürüş eşqinin

sədasi bu qədim mahnından gəlir.

Ulu bir ulusun beşiyi olmuş

o ana qoxulu, o süd qoxulu

dağların ruhundan, ahindan gəlir!

Mənə qardaş deyib oxudun sonra,  
Mahnın qardaşlığının himninə bənzər,  
Balaca yurdunun böyük dünyaya  
səpilən sevinci, qəminə bənzər...

Uzaqdan iki yurd çekirdi bizi,  
dilimiz ayrıla bilmirdi ancaq...  
Min illər dəlində baş-başa yatan  
ölümüz ayrıla bilmirdi ancaq.

Ehey! Duman qardaş, zirvəndən enmə!  
Yurdunun gücüdür – mahnındaki qəm.  
Gündoğan beşikdən işıqla axan  
Şuman duasıtek, qopuz sesitək  
Səhralar üstündən, dağlar üstündən,  
Mən səni həmişə eşidəcəyəm!..

Oktjabr, 1982

### TƏRCÜMƏCİMƏ

Məni bir ocağa, kəndə, rayona,  
Bir dağ arasına,  
dere dibinə  
Balaca vadiyə,  
balaca yola,  
Balaca dünyaya bağlama əsla.  
Nece arzulasam, nece sevsəm də,  
Köküm, uşaqlığım, xatirələrim,  
Ömürlük yazmağa bəs eləse də,  
Özüme qıslılıb qala bilmədim.  
Budaqdan asılan gecəquşutək  
Bir evdən asılıb qala bilmədim.

Sən mənim dünyamın üfüqlərini  
Axtarma siyasi xəritelərdə.  
Mən orda bölünmüş,  
əyalət, azlıq...

Kağızın üstündə parça-tikəyəm,  
Siyasi xəritə – siyasətbazlıq!..

Mənim taleyimə kağız bigane,  
Mən bu bölgülərə üşyan səsiyəm.  
Mən öz istəyimdə, sözüm, ruhumla  
Yurdumun bölünməz xəritəsiyəm!

Peredelkino, 22.XI.1983

### YANDIRAR MƏNİ

Gecikib payızda açılan çiçək,  
Sevinci qırubda oyanan üzək,  
Qatardan ayrılib yol gedən durna,  
Sonsuz düzənlərdən çovuyan külek,  
Sizin kədəriniz yandırar məni.

Övlad yollarına göz dikə-dikə  
Ömrü yola verən, ay ata-ana!  
Övlad qayğısına yetə bilməmiş  
Yetdiniz onların ayrılığına!  
Üzək intizarda, qulaqlar səsde.  
Günlər xəbərlərdən asılı qaldı.  
Dünyanı dolandı üzəkparanız  
Ömür bir ocağa qışlı qaldı.  
Dağlar arxasında, ay balaca kənd,  
Şehdi cıngırları titrəyən çöllər,  
İşığın sozalmış ay doğma ocaq,  
Nağılı bitməmiş mehriban ellər,  
Sizin dözümnüz yandırar məni!

Gözü çeşmə olmuş qardaşımı bax,  
Şerhədlər üstündən yenə əl edir.  
O Araz çayıdır – ağ şimşek kimi,  
Ya hicran dağları əriyib gedir?

Siz ey yer üzündə doğulmamışdan  
Alnına ayrılıq sözü yazılan!  
Özü bu dünyaya göz yummamışdan  
Qəlbinde ümidi məzar qazılan  
Cənublu, Şimalı - o tay, bu taylı  
Hicramı əslə başabaş olan,  
Dərbəndli, korkuklü, qarayazlı,  
“Türk”, “tatar”, “iranlı”, “əcəm”,  
“müsəlman”,  
Gah da “terekeme”, “qızılbaş” olan,  
Qolları Araza körpü olmamış  
Sınıq körpüləri su altda qalan  
Fikirli qardaşlar, qəmli bacılar!  
Sizin sükutunuz yandırar məni!  
Qurbanı olduğum, ay ata-ana,  
Başına döndüyüm Vətən torpağı,  
Körpüsü qırılan qəmli Arazım,  
Ümidim, göz yaşılm, heyatım, arzum,  
Sizin sükutunuz yandırar məni,  
Sizin kədəriniz yandırar məni,  
Sizin dözümüzüz yandırar məni!..

*Dubulti, 13.1.1982*

### QARA DURNA

*Yumurtadan çıxan kimi bir-birinin üstünə  
cuman qara durnanın nəslə kəsilmək üzədir*

Aman durna, dimdiyini öz başında sınama,  
Şən gücünü yurdaşında, qardaşında sınama!

Vaxt olub ki, öz gülləmiz gözümüzə tuşlanıb,  
Öz zəmimiz əlimizle biçilməmiş xışlanıb,  
Pisliyimiz düşmənə xoş! Daima alqışlanıb;  
Mən də elə sənin kimi öz-özümə qəniməm,  
Öz nəfsimlə talan olub öz yatarım, xəzinəm...

Biz də elə sənin kimi kor qəzəbin əsiri,  
Bölgü vaxtı payımıza pis çox düşüb,  
nəhs-iri.

Sonra gəlir etdiyimiz əməllerin təsiri,  
Sonra axan göz yaşları gedənləri qaytarmaz.  
Tükərəni qardaş əli didənləri qaytarmaz.

Hansı qəzəb şimşeyidi gözlərində oynayan?  
Hansı nifret duyğusudu damarında qaynayan?  
Nə həvəsdi barışığa ümid yeri qoymayan?  
Hansı tale hökmü ilə bir nəsildə iz azır?  
Neyə görə sən alırsan öz-özündən qisası?

Qardaşına qənim olub tükenibsen, tükenib,  
Səma böyük, sən köməksiz – təklənibsen,  
təklənib,

Sənin qəmin öz qəmimtək ürəyime yüklenib,  
Aman durna, dimdiyini öz başında sınama,  
Şən gücünü yurdaşında, qardaşında  
sınama!..

*Dubulti, 13.1.1982*

### ÜRƏYİN MÖCÜZƏSİ

İnanıram möcüzənin olacağına  
Yerdən gələn, göydən gələn sırrın səsinə,  
Kiçiklərlə böyüklerin ara verməyən  
Davasında ədalətin qələbəsinə.

İnanıram min il əvvəl, milyon il əvvəl,  
Bir ot kimi, ağac kimi yaşadığımı.  
Əbədiyyət yollarında min yol doğulub  
Öz borcumu müxtəlif cür daşıdıǵıma.

Arabamı vaxt atları dartıb aparır,  
Qayğı yükü, fikir yükü çekməkdi peşəm.  
Əsrlərin dumanından bir şúa kimi,  
Kəlmə kimi, duyğu kimi keçib gəlmisəm.

Dəyişdirir öz yerini materiklər də,  
Min il sursə, zülmətlərin sonu səherdi.  
Zirvələrin öz ucalıq taxtından salan  
Öz səbrində mürgüleyən zəlzələlərdir.

Korlaşacaq colladların iti qılıncı,  
Dara çəken çekilecək axır ki, dara!  
İnanıram arılarına fil yixdiğinə  
Öz dalınca dağlar çəken qarışqalara!

Gör həyati necə duyub ulularımız,  
Dünya ki var – yaxşıyla pis döyüşəcəkdir.  
Siçan-pişik oyununda ancaq bilirəm,  
Geci-tezi rollarımız dəyişəcəkdir.

Çayların da geri axmaq ehtimalı var,  
Baş çəkəni bir də gördün yumruq da çekdi.  
Səddə dönen “Araz” sözü, “aramız” sözü  
Tarix üçün birçə anlıq köks ötürüməkdi.

İnanıram möcüzənin olacağına,  
Milyon ili əzber bilən yaddaşa belə.  
Yad dünyadan ünvanımı soraqlayaraq  
Qonaq gələn mən görkəmdə adaşa belə.

Bir də gördün buzlaqların donu açıldı.  
Bir də gördün sehraları ekvator kəsir.  
İnanıram möcüzənin olacağına,  
Bu inam da ürəklərin möcüzəsidir!..

## ŞAIR HEYKƏLLƏRİ

Bakı meydanlarında  
Heykəl-şairlərin  
boynu bükülü.  
Üzlərinə tariximin  
qəmi çekilib.  
Nizami  
edalətli dünya axtarışında,  
qayğısı aşır başından...  
Nəsimi  
dərisindən soyulsa da,  
hirsindən soyulmayıb.  
Öz heykəli qoyulsa da,  
haqqın heykəli qoyulmayıb!  
Zaman adlı ümmənda  
Füzuli – qəm adası.  
Sellənən göz yaşları  
fələyin bünövrəsini  
yerindən oynadası...  
Səbuhinin başında  
bir əsrdi qar qalıb.  
Natevan  
əlde qələm,  
dildə köz  
ağları qalıb.  
Sabir oturub yenə  
dərd tufanı içinde.  
Keçir sonu görünməz  
qehqəhənin, harayın  
od karvani içindən.  
Yol üstdə fikrə dalıb  
nigarandı Nəriman,  
sirrini bizə deməz.  
Ürəyi ağrımışdı,  
el ağrısın istəməz!  
Vurğunun ağ saçları

küleklərin əlində.  
“Sen mənim sən” sözləri  
oxa dönüb dilində,  
Cabbarının yaxası  
sübə yelinə açılıb.  
Müşfiqin dövrəsində  
güllərə qan saçılıb.  
... Yanırlar illər boyu  
yada da, qardaşa da.  
Düşünməyi, duymağın  
öyrədiblər daşa da.

Heykəltərəş olsaydım  
bir fəryad heykeli yaradardım.  
Şair babaların qəmini  
qəzəbin ayağı altına atardım.  
Deyərdim: bəsdi, atam,  
daş da əridi dərddən.  
Bu qədər ağlar vətəndaşı  
neca ovutsun vətən?

Heykəltərəş olsaydım,  
tarixi çekerdim məhkəməyə.  
Sənət taxtına qonardım.  
Hər şairin yanında  
dərdine ortaq olan  
bir qardaş heykeli də yonardım!

### BİR SƏSİN GÜCÜ

*Bir rəsmi məclisdə ana dilimizdə kəlmə  
kəsən olmadı. Təkcə təbrikə gələn uşaq-  
lardan biri iki hənd şeir dedi...*

Boynu qalstuklu körpe çıçeyim,  
Bu boyda məclisdə  
səndən savayı  
öz ana dilində kəlmə kəsərek

bir nəfər danışan olmasa belə,  
ədalı xanımlar, harin kişilər  
oxuyub keçə də yad bir havanı  
sixılma, əzizim,  
darixma canım!  
səni bu daş duyar, bu divar duyar.  
Səni bu göy duyar, bu hava duyar...

Şer söylədiyin cingiltili sos  
nə sənin səsində, nə mənim səsim.  
Çiçək piçiltisi,  
şimşek çaxışı,  
könlük hayqırışı –  
Vətənin səsi!

Salonu titrədən bülür harayla  
Tanrıının özüdü danışan bu gün.  
Torpağın təpəri gəlib səsində  
yatmış vicdanları oyatmaq üçün.  
Yoxsa bu güc hardan, bu sehr hardan,  
Yoxsa bu möcüzə, bu işiq hardan.  
Yoxsa ki, bu büləbül zənguləsindən  
Çoxları çəşməzdə dal sıralarda.

Boynu qalstuklu körpe çıçeyim,  
sinəndən fişqıran səsin bu axşam  
güclüdür Koroğlu nərəsindən də,  
güclüdür raketlər hədəsindən də!  
Köksünə sixilib bir elin ruhu,  
Ulduz təbəssümü, çeşmə nəğməsi.  
Bir körpe ciyinə yüklenib gələn  
Tarixin səsidir, tarixin səsi!

Beləcə bir səsə söykənir votən,  
Arxayın-axayın ölməzliyinə.  
Beləcə bir səsdən asılır Vətən  
Yanır başum üstə güneştək yenəl..

## YIĞIBLAR ÜZÜMÜZÜ

Çingiz Əlioğlu və Nüsrət Kasəmənliyə

Qaymaq bağlayan kimi  
Yiğiblar üzümüzü.  
Alıblar ağlımızı,  
Sixıblar gücümüzü...  
Boynu bükük durmuşuq  
Biz tarix qarşısındı.  
Deyib: gülme toyunda,  
Yaş axıtma yasında!..  
Düşmənə heykəl qoyub  
Başına and içdirib.  
Məni qıl körpüsündən  
Bu dünyada keçdirib.  
Qolumda qanlı qandal,  
Başında tərs dəyirman.  
Vermişəm açıq elden,  
Ayıq başdan imtahan.  
Tarixin haqsızlığı,  
Sayımmı, saya gəlməz!  
Xoş günlündən mey dadan  
Dar gündə haya gəlməz.  
  
Çəməndə boy göstərib  
Təzədən dirçəlirik.  
Aç qapımı, ey zaman,  
İmtahana gəlirik!..

Ah dostlarım, alnından  
Günəş doğan, ay doğan.  
Ah dostlarım, sehvleri  
Düzəltməyə darıxan.  
Başının üzərində  
Viçdani bayraq olan.  
Eldən kömək ummayan,  
Elinə dayaq olan.

Gül üzlü, gülşən üzlü  
Şəhidləri dirildən.  
Bizim də taleyimiz  
Yazılıb irəlidən.

Bilmirəm nə vaxt gelər  
Son imtahan, son sınaq –  
Taleyin şirin payı:  
“Ya ölümə boyun eyi,  
Ya özün ol!” harayı.  
Tərəddüsüz, qorxusuz  
Hökmümüzü verən an  
Deyerik, haydi, dostlar,  
Qurban gedən qaymaqdı,  
Satılıb qalan ayran!..

1.II.1983

## ÖZÜNÜ ÖYMÜR

Bulaq nəğmə deyir,  
sözünü öymür.  
Çiçek göz oxşayır,  
gözünü öymür.  
Çınar göyə çatır,  
özünü öymür.  
Vətən  
torpağını,  
düzünü öymür...

Köhne kişiler də  
elə beləydi.  
Qılıncını öyməz,  
sözünü öyməz.  
Vətən torpağıtək  
özünü öyməz.

Öyüncdən, terifdən  
uzaq idilər.  
Bileklik fil gücü  
gəzdirlər də,  
Ürekdə hemişə  
uşaqlı idilər...

*Dubulti, 1.XI.1982*

### YURDUMUN QISMƏTİ

Bütün sevinclerin bir üzü kədər,  
Bütün ağ günlərin bir üzü qara.  
Ömrü görüşlərə çəkən yelkənlər  
Sonra da açılır ayrılıqlara.

Yüz-yüz adamın da içinde tekəm,  
Ancaq tək deyiləm düşüncələrdə.  
Zorla qazandığım ən şirin tikəm  
Süfrəmdə zəhərə çevrilir bəzən.

Yol boyu doğmalar dönsə də yada,  
Dözürük hələ ki, gənclik əhdiyə.  
Xoşbəxtlər içinde xoşbəxt olsam da,  
Bədbəxtəm dünyənin on bədbəxtliyə.

Ac görsem özüm də bir ac kimiyəm,  
Qayğular, qüssələr başından aşır.  
Men ildirim vurmuş ağaç kimiyəm –  
Bir budağım quru, birisi yaşıl...

İstək də ucalıb, enəndir, deyim,  
Görüşdük, bəs yenə bu giley nedir?!  
Dünyada ikili ömür surməyim  
Bəlkə yurdumun taleyindəndir...

*Dubulti, 5.XI.1982*

### BİR BƏSTƏKARA

Asan söz üstündə – təzə əsərin,  
Asan söz üstündə – mahnilər asan!  
Üreksiz şerinə üreksizlərin  
Bir mahni ömrü də bağışlamışan!

Demədin od ruhlu şairlər hanı,  
Yurdun əzəmeti çağlar səsində.  
Niye sən mahnının qəhrəmanını  
Gəzdir şerimizin dal cərgəsində?

Belə vəsf etməklə saxta "yarını"  
Öz saxta duyğunu ələ salmışan.  
Gülüzlü qızların gül adlarını  
Boyat mahnilərlə dilə salmışan.

Sənətin yoluyla ucalır zaman,  
Mahnı da fəhlətək tər tökməlidir.  
Təzə nəgmələrin ucalığından  
Yurdun ucalığı görükməlidir.

...Səndən gileyliyem, bəstəkar oğlan!  
Duymadın yurdumun gur mahnisini.  
Yüz səddin, sərhəddin üstündən aşan  
Araz mahnisini, Kür mahnisini.

Vətənim od yurdu, mahnında soyuq...  
Min illər gurlaşmış çatdığım ocaq.  
Mahnıda yurdumun ucalığı yox,  
Sənin xirdalığın duyulur ancaq.

Hicran... gözün yolda... səni atan qız...  
Ömrün belə-belə oyunu çoxdu.  
Gözündən yaş axan mahnilər saysız,  
Gözündən od çıxan mahnında yoxdu.

Mən elin ruhundan qanadlanmışam,  
Mahnılar bu ruhu tanıda gərək.  
Görüşə səsleyən mahnıyla qoşa,  
Döyüşə səsleyən mahnı da gərək!

Qoy çaylar mahnına tökülsün sənin,  
Mahnını dağlardan aşırımalısan.  
Sənəmlər dilindən alıb nəğməni  
Yurdun yellorinə tapşırımalısan!..

Dubulti, 25.1.1983

## ÇEŞNİLƏR

1

Mənim üreyimi qopardın, ey dost,  
Tullama uzanıb gedən yollara.  
Bir ucu hicrana,  
bir ucu qəmə,  
Bir ucu ölümə yetən yollara.

2.

Qabarlı əlinə baxan deyer ki,  
Elə üreyi də belə daş olar.  
Onunsa köksündə payız çiçeyi,  
Onunsa köksündə uşaq qəlbini var.

3.

Ömrümə bir isti doğmaliq kimi,  
Könlümə bir həzin nəvaziş kimi  
Gəldin –  
Bu gelişin məni ağrıdır.  
Səfər başlanmamış elə bilirəm  
Öndə güman yoxdur, yol başa çatır!..

4.

Qovuşub, birləşib baxışlarımız,  
Görünməz tül kimi örtüb Vətəni...  
Dar gündə bu sırlı baxış toruna,  
Yanar baxışların naxış toruna  
Salıb möhv edirik yağı düşməni!

5.

Ümidi paltartək  
geymək olsayıdı,  
Arzunu çörəktək  
yemək olsayıdı  
Düşüncədən ev tikib  
qala bilsəydi adam –  
Xoşbəxt olardım!..

## 6. MƏN KƏNDÇİ OĞLUYAM

Mən kəndçi oğluyam, on illər öte  
Gözümdən silinməz o əzəlki qəm.  
Könlüm seyyahılara açılmaz qıtə –  
Dünya dəyişsə də, mən dəyişmərəm!

## 7. AĞAC KİMİ

Məni də bu ağaçtək  
çətindi yox eləmek,  
Kəsilen budaqlarım pöhə olub əkildi.  
Boyum torpaq üstündə nə qədər qısalısa,  
Bir o qədər torpağın ürəyinə çekildim...

## 8. ƏBƏDİYYƏT

Mən – kainat boşluğunundan  
uçub gələn qum dənəsi!  
Bir az işiq, bir az zülmət,  
bir az ruham, bir az da can.

Keçmişdə də izim qalb,  
Olacağam bu dünyanın sonunacan!..

9.

Bir səs məni çağırır  
Amma yer səsi deyil.  
Bəlkə göy adamı,  
Bəlkə qəfleti ölüm...  
Kimsə, özgəsi deyil!..

10.

Ay it, üstümə cumma,  
Azmı yolumu kəsən.  
Mən bu yolu keçənəm,  
Sen bu yola hürənsən!

### 11. ÜRƏYİM

Güneşə açılan çiçeklər kimi  
Ürəyim açıqdı yaxşılıqlara.

### 12. SOYUQLUQ

Soyuq ev, soyuq ürək  
Kimin nəyinə gərək.

### 13. YENİ İL GECƏSİNİN TƏKLİYİ

Yansa da gözlərdə çılcıraq kimi  
Mən indi bildim ki, kasıbmış dünya.  
Ömrün budağından oyuncaq kimi  
Bizi bir günlüye asıbmış dünya.

### 14. HAQQ QAPISI

Qəminə şərik eylo,  
Ürəyim qəmə açıq.  
Biz haqqın qapısıyıq –  
Bütün aləmə açıq.

### 15. BİZDƏN SONRA

Ömür yaxşı-yaman yetişir başa,  
Beşi rəhmət deyər, beşi pis desə.  
Ancaq alov düşər torpağa, daşa  
Kimsə arxamızca “üreksiz” desə!

### 16. ƏKİNÇİ AYAQLAR

Bu balaca dünyada  
Ayaqlarım yol əkir...  
Yollar da gecə-gündüz  
Sənin yanına çekir.

### 17. SİRRİN ASTANASI

Zirvədə quş olmaq keçir könlümdən...  
Bir gün bu qayadan uçacağam mən.  
Hər dəfə dağlara elə qalxıram,  
Sanki bir dağ sırrı açacağam mən...

### 18. YORĞUNLUQ

Daha səyahətlər sevinc getirmir,  
Daha uzaq yoldan çokinirəm mən.  
Sahilini aşan dəniz kimi yəm,  
İndi də özümə çəkilirəm mən!

### 19. YAŞIL GÖZLƏR

Bir cüt yaşıl yarpaqdan  
Üstümə sevgi damcılayı.  
Bir cüt yaşıl gözdən  
Həsrətdi süzülüb gedən,  
Hosrot üreyimi qamçılıyur...

### 20. TANIYARMI

Gözel qız, o beşikdə  
Yatanı mənə göstər,  
Görüm ki, gözlərində

Bir sırrə qapı varmı?  
Görüm ki, "oğul" deyib  
Çağırısam tanıyarmı?

## 21. SƏNDƏN UZAQLARDA

Səndən uzaqlarda  
günlər uzanır,  
Yollar sonsuzlaşır,  
zaman daşlaşır.  
Səndən uzaqlarda bir damcı kodər  
Bir ümmana dönüb  
başından aşır...

## 22.

Mən bilmirəm bu yolsuzluq hardan gəlir,  
Silah tutmaq gerekəndə  
bu əlsizlik, bu qolsuzluq hardan gəlir?  
Duz gölündə bata-bata  
bu duzsuzluq hardan gəlir?  
Dahiləri doğan xalqın  
fikrindəki bu ucuzluq hardan gəlir?

## ANAMIN DUASI

Orda, zirvelerin qonşuluğunda,  
Duman işığında, ay işığında,  
İnamdan yuxarı, dindən yuxarı,  
Arzumdan yuxarı, mondən yuxarı  
Anam od üstündə dua oxuyur,  
Anam su üstündə dua oxuyur.  
Məni tilsimleyir bu uzaqlıqdan,  
Onun piçiltisi haraydı, ahdi.  
Xəstələnmək olmur, derd çekmek olmur,  
Ürəyinə damar, vallah, günahdı...

Daha səfərlərə çıxan deyiləm,  
Yollarım anamın ömür yumağı.  
Ömrünü dünyaya səpələmişəm.  
Soyuq üreklerin nazına dözbü  
Ana ürəyinə köz ələmişəm.  
Dünya yollarına su çiləməkdən  
Mənim ağ buludum yağışa dönür.  
Anam Tanrıya da dua oxuyur,  
Anam özü boyda alqışa dönür.

Çölün çiçəyi də ana payıdır,  
Zirvədə ağaran qar – qışındandır.  
Qurbət yollarında rahatlıq görsən  
İnan ki ananın alqışındandır!  
Tanrı təkliyilə öyüne bilməz,  
O özü Tanrımu qoşa yaratmış.  
Gözə görünməkdən məhrum olan kəs  
Dünyaya analar ruhunda çatmış!  
Mənim ayaqlarım yollarda qabar,  
Qabarlı əliyle corab toxuyur.  
Xəyanət odundan, böhtan selindən,  
Hava yollarından, su yollarından  
Bizi qorumağa, hifz ələməyə  
Anam yer üzünə dua oxuyur,  
Anam göy üzünə dua oxuyur,  
Dünyaya bir dəstə oğul-qız verən  
Təkcə,  
öz-özünə,  
dua oxuyur...

1983

## QARAGİLƏ

Qəmli "Qaragilə" mahnısı vardı,  
Sözü ilmə-ilmə, vurğusu dən-dən.  
Bürünüb anamın cavan sesinə,  
Göyerib anamın cavan qəlbindən,

Ondan çox-çox əvvəl doğma Təbrizin  
Qanı selep dönmüş səngərlərindən.

Nisgili sonsuz dəniz,  
Gileyi dalğa-dalğa,  
Mahnı ilə ölməyi  
Tarix öyrədib xalqa.

Döyüş mahnimiz da gözləri yaşı...  
Yoqın qabaqcadan görüb son günü.  
Açıq qapını, Qaragilə,  
Qoy görüm qardaşın çiçək üzünü!  
Anamın kədərli cavan qəlbindən,  
Təbrizin qan dolu səngərlərindən  
Ayırma məni, Qaragilə, ayırma!  
Mənim beşiyimə süd qanla axıb,  
Ayrılıq mahnisı düşüb payıma...  
Ağlağan kişilər, sisqa kişilər  
Döyüş mahniları oxumalykən  
Qəmli fikirlərlə uyumaq olmaz!  
Bele qəmli-qəmli oxuma, canım!  
Kədərli mahnilər qelbime yağıb  
Göyərdər bir təzə qorxunu, canım!

Doğma Təbrizimin səngərlərindən  
Gözümə bir damla qan çı�nmişdi.  
Anam oxuduğu "Qaragilə"den  
Ruhumda gözəllik irilənmişdi.

Sil gözün yaşı, Qaragilə!..  
İter göz yaşınlı həyatın tamı.  
Qoy qanlı gözümlə baxım düşmənə,  
Gözəl ürəyimlə qucum anamı!..

## ANAMIN MƏKTUBU

Anamın savadı köhnə elifba,  
Anamın əsəri – mənə məktublar!..  
Ayrı nə oxumaq keçir könlündən,  
Nə də cızma-qara hövseləsi var.

Kim sözə bu qədər can verə bilər,  
Çox da xətti pisdi, kağızı sarı.  
Ana məktubları mənim gözümüzde  
Dünyanın ən nadir əlyazmaları!

Savad sahibləri çox öyünməsin,  
Ad var kölgəsində min ömür azır.  
Anam adlı-sanlı deyildir ancaq,  
Sözü ki, öz ana dilində yazır...

Bizim çaylarımız zirvədən gəlir,  
Öz daş yatağından çıxan olmayıb,  
Anam qabağında yad qapı açmır,  
O hələ Anadır, "Maxan" olmayıb.

Alım var... oğluna çox şeylər verib,  
El ruhundan başqa! Daşlanmalıdır!..  
Analıq hüququ dünyada məncə  
"Ana" kəlməsindən başlanmalıdır!..

## VƏSİYYƏT

Məzarımı el yolunda qazdırarsınız,  
Doğmaların təmasından taparam aram.  
Baş ucumda çopur üzlü Holavar daşı<sup>1</sup>  
Dayanarsa ayrı heç nə arzulamaram...

<sup>1</sup> Yardımlıda, köhnə yurd yerimizə gedən el yolunun üstündəki qayanın adı.

El yolunda...  
Godiklerin aşırımində,  
O yolda ki, indi onu məftiller kesir.  
Yaz geləndə o yollarla arandan dağa  
Köç çatılır, sürü qalxır, ilxı tələsir.

O yerde ki, bir yaxası Xəzərə açıq,  
Bir torəfi Savalandı – ilgim içinde.  
O yerde ki, Holavarlar oxuyardılar,  
Yaşı sirdi el üçün də, zaman üçün də...

İlan kimi qabağından çıxanda yollar,  
Viran qalmış obalardan dağılarda qəm,  
Sinəm üstən keçib gedən əllərimizin  
Arzumdakı mahnisını dinləyəcəyəm..

23.III.1984

### YOLUN YARISINDAN

Yolun yarısından qayıtdıq geri,  
Qayıtdıq günahın astanasından.  
Bu yolla adlayıb uzun illəri  
Getmək çətin imiş, qayıtməq asan.

Ümidsiz gözündə tənə oxunar,  
Ayrı nə yalvarış, nə bir umacaq.  
Bizi bu görüşün məchulluguşa  
Arzu axınıydi aparan ancaq.

Ehtiras tufanı yenə tələsən,  
Bəs onu qəfildən soyudan kimdi?  
Gördüm uçurumtək aranı kəsən  
Mənə yol verməyən öz ürəyimdi.

Dedin: "Yarı yoldan dönərəm qəti,  
Onsuz da bəd uğur gözləyir məni"

Yox, öndə yad eşqin şirin şerbəti,  
Daldasa öz evin gözləyir səni...

Sağlıqla, ezipim, olsam da harda,  
Daha senin üçün şaxtayam, qaram.  
Bir günlük nəşəyə gedən yollarda  
Kiminsə adını ayaqlamaram!..

### UNUT MƏNİ

Saralan yarpaqları  
saxlamırsa budaqlar,  
tufanın nə günahı?  
Unut məni, at məni,  
sənin bahar ömrünə  
vaxtsız gələn payızam,  
qadağayam, günaham...

### QAYITMA

Səni xatırlaram ömrün başında,  
Barmağın son dəfə deyəndə simə.  
Yanaram səadət axtarışında  
Əsil səadəti itirdiyimə.

Dikələr qocalmış illər dalından  
Zamana dağ çəkən əhdin, surətin.  
İkinci, üçüncü sevgilər, aman,  
Solğun kölgəsiymiş ilk məhəbbətin!

Dünyada bircə yol sevildim ancaq,  
Bircə yol duymuşam xoşbəxtlik nədir,  
Qalani hamısı oyun, oyuncaq,  
Birinci duyğunun xatirəsidir.

Ötən günlərimiz durar üzüme,  
Vədələr yalançı söz qırğıymış.  
Sevgidən yazılış şeirlər demə,  
Sevgisiz qəlbimin hisqırığıymış...

Səni xatırladım...

azdı bu, azdı!..

Ömrün yazı üçün ha alış, ha yan.  
İlk sevgim bəlkə də dərdli Arazdi,  
Kama yetişməmiş keçir dünyadan.

Mən əzab çəkdikcə tale kef çəkər,  
Güman da təzədən gələr bahar, qış...  
Yol getdik sevincdən kədərə qədər,  
Bu yol məhəbbətin qurbanlığıymış...

Qarşıda həsrətlər,  
dağlar, dənizlər,  
Yolun son nişanı ölümdür – yaşı.  
Qayıtma, bir məğlub orduyuq biz də,  
Geri qayıtmağa yol qoymamışıq...

## GƏRƏK DEYİLSƏN

O xoş piçiltülər yoxmuş dünyada,  
Əlin yox, küləkmiş saçında gəzən.  
Ayrılıq adlanan uçurumda da  
Məndən köməyini əsirgəmison.

Nə sevinc qalıbdır,  
nə yanar ürək,  
Nə də bir tosəlli yeri görünür.  
Zülmətə süzülən şam işığı tek  
Gözündə sonuncu ümidiñ söñür.

Gözündən biganə bir həvəs baxır,  
Bu mənəm sabahdan elini üzən.

“Sevirəm” sözünü dışimdə sıxıb,  
Deyirəm: sən mənə gərək deyilson!

Adın ürəyimi isitməz daha,  
Qoşa dayanmağa üzümüz yoxdu.  
Sonuncu görüşü başa vurmağa  
Bir kəlme məhrəban sözümüz yoxdu!

Sanki yad torpağa sıxıb sinəm,  
Yox, daha o zərif çiçək deyilsən.  
Mən istidən yanın yolcu kimiyəm,  
Kölgənə deyirəm: gərək deyilsən!

Ayrılaq! Ah çəkib batmaram yasa,  
Dördin də düz gəlsə, ondan razıyam.  
Köksündə ürek də biganə olsa,  
Mən onu qoparıb tullayasıyam!

## BAĞIŞLA

Bilirəm heç nəyi qaytarmaq olmaz  
Nə göz yaşlarıyla, nə yalvarışla.  
Gəlmışəm yanına günahkar kimi,  
Bağışla, əzizim, məni bağışla!

Yenə pəncərəndə ağ güllər açıb,  
Yenə pəncərələr güneşe açıq.  
Gözümə gün düşür, ya baxan sənsən?  
Tənəli bir evdə danışan sənsən!  
Yenə anahığın soyuq baxışı,  
Yenə qaranlığa yağan göz yaşı...

Soluxan duyğunu göyərtmək olmaz  
Nə gelən baharla, nə ötən qışla.  
Fəsillər saçına çəkib elini,  
Ağarmış saçını məno bağışla!..

Bağışla, üzünün qırışlarını,  
Ötən gənciyi ki yuxuya dönmüş.  
Sənin dodağından qopan ahlardı  
Kədər buludutək məni bürümüş!

Gözünün acısı enmiş ömrümə,  
Sevinc bəhresini dada bilmirəm.  
Yuxusuz qalmışan məndən öteri,  
İndi də sübħədək yata bilmirəm!

Arama, günahkar tapılan deyil,  
Onun ki, alnına yazılmamış qəm,  
Yaş ötür, ən rahat günlərimdə də  
Fikrimdə, dərdimtək səni görürəm...

Çətindi bir ömür qurban eləmək,  
Sən bu etibarla fəryadsan, ahsan.  
Öz yatmış bəxtini oyadammadın,  
Məni məzardan da oyadacaqsan!..

Bizim ki arzumuz çiçək nəfəslisi...  
Niye sevincimiz qırıldı daşla.  
Səni bu günümə yetirəmmədim,  
Bağışla, ezip, məni bağışla,  
Keçmişim, günahım, məni bağışla!..

Qopuz dinir, damarımdan  
El yolları göyərəcək.  
Başım üstdə bəyaz günbəz,  
Alaçığın ağ çıqları.  
Anamı yadına sadan  
Asmalığın saçاقları –  
Bu yurd mənə tanış gelir.

Mütəkkədə dirsək yerim,  
Qəlib üstdə ayaq izim.  
Xalçalarda min illəri  
Aşib gələn sırr dənizi.  
Keçmişlərə çəkir məni  
Haqdan gələn bir piçilti.  
Mənim ömür ağacımı  
bağlayıblar min il əvvəl  
səyirtdiyim kehər atı –  
Bu yurd mənə tanış gelir.  
Qopuz dinir  
düşüb rahat ölmək olmur.  
Burda nə vaxt yaşamışam?  
Bilmək olmur;  
Bu yurd mənə tanış galır!..

Frunze, 1982

7.IX.1980

## BU YURD MƏNƏ TANIŞ GƏLİR

Dirəkdəki yəhərliyə,  
axşamıyla, səheriyə,  
qıçıq gözlü uşaqların  
cingiltili səsleriyle  
bu yurd mənə tanış gelir.

Alaçıqlar – yumru ürek,  
Alaçıqlar ağ göbələk.

## FRANSA YOLLARINA DEYİLMİŞ ŞEİRLƏRDƏN

SEN-DENİ KÜÇƏSİNDE  
GECƏ GƏZİNTİSİ

Naz-qəmzə saçsa da yalançı ədan,  
Yorğun baxışların doludur dərdlə.  
Keçir müştərilər sənin yanından  
Biri istehzayla, biri həsrətlə.

Bir sərəxş küçədə gözəllər kölgə,  
Qadına sitayış  
Şərqiñ səsidi.  
Səni ayrı yerdə görseydim bəlkə,  
Deyordim gözəllik ilahəsidir.

Xeyallar fikrimi hayana çekir,  
Şam kimi yanardım men dilim-dilim.  
Yüz yol görüşünə gelerdim, təki  
Bir yol bu əllərə toxuna bilim.

İndisə önumdə anadangelmə  
Durmusan  
Bir lentdi abrını örten.  
Əllərin qaynaqdı sanki əlimə,  
Bəs niyə oduna alışmiram mən?

Qoluma girirsən xoş təbəssümlə,  
Açıq ehtirasın – tərcüməcimiz.  
Yarımçıq bildiyim, bir-iki cümlə  
Dedim, ya demədim damışırıq biz!

“Müsyö, dayanmağın yeridirmi heç,  
On yeddi yaşım var, yaxşı bax bir az.  
Müsyö, bu küçəni sona kimi keç,  
Məndən gözəlinə rast gəlmək olmaz”.

Qolumu deşəcək çılpaq döşləri...  
“Yüz əlli franka heç baha deyil!”  
“Nə fikrə getmişən qərib “müştəri”,  
Bu gözəl qolunu buraxan deyil...”

– Madam dil bilmirəm!  
– Dil neyə görək?  
– Madam, vaxtim azdi...  
– Hər halda yetər!  
Madam qapısını göstərənədək  
Sürüşüb yanından ötdüm birtəhər.

...Bu da “azadlıqdan” doğan həqiqət,  
Gözümü qaldırıb baxa bilmirəm.  
Nağıl dünyasına düşmüşəm elbət,  
Cadugər sehrindən çıxa bilmirəm.

Hər addım başında təzə tamaşa,  
Hər addım başında kükrəyen həvəs.  
Bilirəm bu küçə yetəcek başa,  
Bu sövda axıra yetişərmi bəs?

Baxıram, suallar didir qəlbimi,  
Bu Qerbdi –  
astarı üzündən betər.  
Yal üstə dalaşan küçükler kimi  
Qızlar müşteriyün itələşirlər...

Paltar gerilikdi bu küçə üçün,  
Geyimli qadınlar fikri çasdırır.  
Göze dürtülməyin həvəsi hər gün  
Onları daha da çılpاقlaşdırır.

Birinin geyimi tuldən kəmərçə,  
Birinin qurşağı yanını örtmür.  
Təzələr çalışır dalda yer seçə,  
Gözünü gizloyır, canını örtmür.

Zənci qızlarının qara əndamı  
Kömürdü, yanından keçmək olmayırlar,  
Gözloru yanmasa qurd gözü kimi,  
Onları gecəden seçmək olmayırlar!

Bu necə alverdi, bu necə bazar?  
Bu yola qoşulub ölen min izdi.  
Bizim aramızda sərhəd olmasa,  
Deyordim bu küçə sərhədimizdi.

Ehtiras girdabı...  
bacaran üzer!  
Şərqliyəm, ruhumu üsyan yeridir.

Bu küçə köhnəlmış çəpərə bənzər,  
Bu qızlar ağaran dırəkləridir.

...Müşterin tapılar, madam, çekmə qəm.  
Mən də məhəbbətin delisiyəm, bil.  
Ona baş vurmağı mən də sevirəm,  
Ancaq o dənizdi, bataqlıq deyil!..

Paris, 4.VI.1982

### GÖZƏLLİK İLAHƏSİ İLƏ GÖRÜŞ

Sənin bu ilahi gözəlliyinə,  
Dünya min illərdi baxır heyrətlə.  
Qocalar, cavanlar baş eyir sənə,  
Baş eyir cavabsız bir məhəbbətlə.

Elə bil hamıya səndən pay düşür,  
Sənəsə biganəsən, soyuqsan qəsdən.  
Gözlerin zillənib uzaq keçmişə  
Sənə baxanların başının üstdən.

Tamahkar baxışlar öpür sinəndən,  
Kimin qismətidi-milyonlar yetir?  
Ağ mərmər dönən ilahi bədən  
Hər gelən kişinin qoynunda gedir.

İştahlar cəlladı-ulu vüqarın  
Kime yumşalıbdı? Duyan olmayıb.  
Sinəndən dikələn ağ butaların  
Hələ ki ətrindən doyan olmayıb.

Dünya bəxtəverdi bu sözsüz nazdan,  
Daşda da qadınsan. Əsir min ürek.  
Elə soyunmusan ilk ehtirasdan  
Üç min il yadına düşmür geyinmək...

Gözəllər gəlirlər öz ərləriyle,  
Darixma, önündə tez sınacaqlar.  
Öz canlı, vulkanlı bədənləriyle  
Soyuq mərmərə də qısqanacaqlar.

İncimə, qoy mən də sözümü deyim,  
Hər şey tutqunlaşışb gözümde nadən?  
Mənim əzəl gündən qızdır ürəyim  
Hamıya paylanan gözəlliklərdən...

Hani çit paltarlı Veneralarım,  
Gözümdə heykəltək qalan onlardı.  
Pambıq tarlasından, üzüm bağından,  
Qadın ismetindən, el qınağından  
Çıxa bilsəydilər, istəsəydilər,  
Sənin gözəlliyin yalan olardı...

Köhnə tanış kimi baxıram sənə  
Göyəmi bağlısan, yerə bilmirsən...  
Elə vurulmuşan gözəlliyinə.  
Səndən gözəlləri görə bilmirsən.

5.VI.1982

*Mənim üçün Gündoğan sevgisi Ana sevgisi kimi ölçüsüz, müqayisəsiz, əvvələ-somu olmayan bir möcüzədir. Ömrün başlangıcı Anasa, dönyanın başlangıcı Gündoğandır – sanmışam; bütün yollar, bütün urzular oradan başlanır, deməli, bütün sırların açarı da ordadı – düşünmüşəm. Bu çözələnən yumağın ucu hardadı, bu tarix çayı hansı mənbədən başlanır? İstər-istəməz üzüm Gündoğana çevrilib. İnsan işığa boy atıbsa, işqdan doğulubsa, Günəşin dalınca düşüb gəlimbsə Başar kitabının ilk sahifəsi də ordadır. Həmişa də o ilk sahifəyə can atmışam. Günəş diliylə, Günəş əlifbasiyla yazılan bu kitabın mənimla danışacağıma, mənə sərr verəcəyinə inanmışam.*

### ÖLÜMSÜZ ZƏHMƏT

Dünyanın ən kasib bir evindənəm,  
Yoxsulluq, varlılıq sindirməz məni.  
Mən elə odlara alışmışam ki,  
Kədər tonqal ola yandırmaz məni.

Ömrün əvvəlində ehtiyac, əzab,  
Gözünə ümidi baxmışam dərdin.  
Əzabla döyülen əyilmək bilməz,  
Ümid mayasını çürütmək çətin!..

Yollarım bir yurda baş alıb gedir,  
Daha ayrıqlar üstümə gəlməz.  
Yadların sınağı tufana döne  
Bir çiçək mehrinə tablaya bilməz.

Elə sınağundan keçdim dağların,  
Narahat yollar da mənə düz gəlir.  
Hər şeyi zəhmətlə qazandığımdan  
Zəhmətim özümə ölümsüz gəlir!

8.VIII.85

### GÜNƏŞİN KÖMƏKÇİSİ

Bakı  
Dünyaların sırrını  
doldurub üreyinə  
Açılib yelken kimi  
tarixin küləyinə.  
Açılib sevgimizə  
sözə, işə, ümidi,  
Harda “Bakı” desələr  
ürəyimden qəm itər.

Onun qoynuna dolar  
bumbzı Şimal yeli də.  
Qurbətdən tufan kimi  
qayıdan Füzuli de

Bakı qalxar, qabarar  
Xəzərin üzərində.  
Boyu bir az da artar  
dostların nəzərində.

Zaman Gilavar olar,  
zaman Xəzriyə döner.  
Tarix də Bakı ilə  
yaşıdlığa öyünər.  
Yurdu çəkib aparar  
illərin sularından.  
Düşmənlərin sualtı  
hiylə qurğularından.  
Ha başının üstündən  
iştah yelləri essin,  
onu qərq eləməyə

ac dalğalar tələssin –  
Bakı yenə təmkinli,  
neft çıxaran, tər töken.

İşııyla dünyanın  
hər yerindən görükən...  
Güneşə köməkçidi  
nuru hər gözə düşür.  
Gün də denizdən doğub  
Birinci bize düşür...

*Moskva, 15.X.1985*

## BİR ABİDƏ ÜSTÜNDƏ

*Hüseyin Cavid bayramına*

Bir abidə üstündə toy-bayram idi dünən,  
Bir heykəlin başına gül yağışı yağırdı.  
O isə heyretlənib tərifin qədərindən  
Dayandığı zirvədən qəmli-qəmli baxırdı.

Tarixin yollarından dağılıb böhtan çəni,  
Dünən fitva verənlər batıblar yalan qəmə.  
Xalqın düşməni kimi kimsəsiz keçinənin  
Xalqına sədaqətde əvəzi yoxmuş demə.

O qaralmış ələ bax, od götürüb elə bil,  
Rənginə imzasının qaralığı hopubdur.  
Mərmər üstə qoyduğu o bir dəstə qərənfil  
Bir vaxtlar öz tökdüyü qızıl qandan qopubdur.

...Burda kimlər yox id? Onsuz arxayınlışib,  
Meydanı boş sayaraq sinəsinə döyenlər.  
Barama qurdum kimi arxivinə daraşib,  
Ata mirası kimi yazdığını yeyənlər.

Onun qolları ilə qol götürüb arada,  
Onun töküntüsüylə elmi adlar alanlar.  
Quyruğu qırx il əvvəl onu qamarlasa da  
Heykəlinin önündə dil çıxaran ilanlar.

Söyəndə də birinci,  
Öyənde də birinci...  
İlahi, bu birincilik yarışı çətin peşə.  
Şan-şöhrət hərisləri bir paya yetişince  
Xalqı da nerdivana çeviriblər, görmüşəm.

...Gördüm mərmər heykəlin dodaqları sayriyir,  
Gözündən ürəyinə gizli süzülür yaşlar.  
Kimsə eşitməyəcək bir sos ilə söyləyir:  
"Abidəmin üstünə gələn əziz qardaşlar.

Yenə də işləmədə taleyin dəyirməni,  
Bizi üyütmüşdülər, başqası üyündülür.  
Çayxanalar küçündə qeybət qıran oğlanın  
Köksündə də cəlladlıq iştahası döyünür.

Köhnə qəsddi yaşayan, şəkli dəyişib ancaq,  
Şirin sözler bitibdi gör kimlərin dilində!  
Yüz illər min tufanı adlayan pahıda bax,  
Sınır öz yemədiyi qurd-quşların əlində...

Hədəfi sürüşkəndi təriflərin, sözlərin,  
Zamana "sağ ol!" deyin, açır köhnə sırrını.  
Arxada boyun buran o oğlana yol verin,  
Qoy oxusun bu günün ən mərdanə şerini!..

Burda mərmər heykəlin piçiltisi qırıldı,  
Ancaq onun səsinə cavab verirdi zaman:  
Nə biri-birimizi öldürməkdən yorulduq,  
Nə bezikdik ölenin dalınca ağlamaqdən!..

## VAXTI YETİŞƏR

Qırıb inamını doğmanın, yadın  
Yixılana gülmek gör necə asan!  
Hökəm etdin, ayırdın, çapdın, taladın,  
İndi də ruhuma əl aparırsan...

Mən viran ocaqda titreyən bir şam,  
Quduz firtinadır üstümdən əsən.  
Elə bil bazarda hərrac malıyam  
Qiymeti qoyasan necə istəsən!

Sən cəllad olsaydın belə yanmazdin,  
Boynumda baltanın izi bir deyil.  
Mənə qardaş deyib qəbrimi qazdin,  
Cəllad sözü birdi! Sözün bir deyil!..

Mən sənin gözündə bir sağmal inək,  
Daha süd yerinə gələn qanımdı.  
Allah da bu zülmü götürmeyəcək,  
O da öz səbrindən usanmalıdır.

Elə bilişən ki donacaq zaman,  
Qış daim mənədi, yaz sənə çatır?  
Dünyanı bürüyən imperiyalardan  
Qalan viranələr gör nə haldadır.

Əsrə bir damğadır dilimdəki dağ,  
Dağın da düzənən vədesi çatır.  
Bülbülü qəfəsə saldılar ancaq  
Köksündə azadlıq nəğməsi yatır.

Hele ki tarix də kənardan baxan,  
Hele ki, zaman da yaman axsayır.  
Gündə bir millətin ovuna çıxan  
Canavar ovunu cinayət sayır.

Tələsmə! Yetişər intiqam vaxtı,  
Silinər könlümdən illərin qəmi.  
Qayıdar müstəqil yaşamaq haqqım  
Ağaca yarpaqlar qayıdan kimi.

## KİŞİ ÖMRÜ

Dord-ölümün elçisi  
Ürəyimi yesə də bir üzdən,  
Qeyrəti sıxıb sinəmə  
yaşaram üroksız do!  
Bulud kimi əridi  
ilxi-ilxi köhlənim,  
Mazğalların kor gözü  
boş yollara dikili.  
Dünya sahillərini döyəcleyən dənizim  
Heç yanda yer tapmasa  
ürəyime çekilir.  
Oyanar vaxtı golcok  
o qeyret də, o ad da!  
Təki öz yaddaşımı özüm kəsib  
atmayım.  
Ən qoddar düşməni də süpürərəm yolumdan,  
Təki öz düşmənidən özüm büt yaratmayım.  
Ucalığı sevirem: Ancaq məzar üstə yox,  
Ondansa bulaq olam, ot olam, yarpaq olam.  
Hər küləyə el çalan budaq ola bilmərəm.  
Səssiz çöllerimizdə bir ovuc torpaq olam!  
Yaşamaq imtahandı doğulandan ölenə,  
Ürəyi şüşə kimi daşlara çalır zaman.  
Qoy Nəsimi sırfinə yazsın mənim adımı  
Oyılməzlik dərsindən verəcəyim imtahan!..

1986

1986

## İLHAMLI ÇAĞIMDA

İlhamlı çağında mənə toxunma,  
İnci çiçəyi də incidər məni  
Gülün ləçəyi də incidər məni.

129

Sözüm düz də olsa, yalan da olsa  
Yerino düşməsə ağrıyacağam.  
Gözümü zilləyib qulaq da assam  
Qəlbimdə səssizcə ağlayacağam.

O, çələng toxuyan, sən qəbirqazan,  
Getso, ayrınsından borc almaq olmur.  
Ən uca zirvəyə yol tapmaq asan,  
İlhəm zirvəsinə ucalmaq olmur.

Deyimmi fərqiñiz nədədir, nədə?  
Sən məni pisleyən, o məni öyən,  
Vefasız gözəllər atıb gedəndə  
İlhəmdi astaca qapımı döyen...

Köməksiz böyüdüm, bilmədi kimse,  
Ürəkdən su içən ağaç barlıdır.  
Əmiyə, dayıya güvənməkdənə  
İlhəma güvənmək etibarlıdır!

İlhəm hosrotindən çoxları xəstə,  
Osa çeşmə kimi xoborsız axmış.  
Hökmdar taxtına oturan kəs də  
İlhəmin taxtına həsədlə baxmış...

Od vurub qanını qaynadır sözün,  
Xoşbəxtə sevincdi, uğursuza qəm.  
Kimse ilhamlanır qışkırmak üçün,  
Mənə ilham gəlir, düşünməliyəm.

Yurdumun ilhamı – Kürüm, Arazım,  
Xəzər öz təbiyələ dünyada təkdir.  
İlhəm kiçiklərin başından basıb,  
Böyüyü daha da böyüdəcəkdir.

Barmağım ucundan sözler göyərib,  
Daşın da dilini bilən çağımızdır.  
Ruhunda sehr var, sözə can verib  
Özüm söz üstündə ölen çağımızdır!

Çinqı möcüzədən alışib ürek,  
Bu yanğı könlümü bürüyəcəkdir.  
Ürkütsən İlhamım dəli köhləntək  
Məni də dalınca sürüyəcəkdir!..

### YAŞAMAQ İNADI

Bu gecə öz qəbrim girib yuxuma –  
Sonuncu limana yan almış gəmi.  
Özümdən sonraya tamaşaçıydım,  
Qüssəsiz, kədərsiz,  
yad adam kimi...

Gördüm kəndimizdə köhnə evimiz,  
Evin sol yanında yamac yam-yaşıl.  
Bir vaxt uşaqlığım keçən yerlərdə  
Torpaqdan dikəlir qara başdaşım.

Bura nə qebristan, nə yol qırığı,  
Quzu qırpmına gələn bir çəmən.  
Baxıram qəribo məzar daşına  
Köhnə evimizin pəncərəsindən.

Bir az kötüyə də oxşayır bu daş,  
Neçə ildirimin izi üstündə.  
Bir az yarpağa da oxşayır bu daş,  
Baharın sonuncu sözü üstündə.

Uçuşa açılan, uça bilmeyən  
Sığalsız bir qartal qanadı kimi.  
Sonuncu nəfəsin mormor cildində  
Sonuncu yaşamaq inadı kimi.

Sahildə donuxmuş qara bir yelken,  
Zamanın yelləri doldura bilməz.  
Ömrün son sırrine qoyulan heykəl, –  
Kimse perdəsini qaldıra bilməz.

Ya da ki, yonqarsız qaya parçası,  
Buluddan torpağa sancılan kölgə.  
Bu qaya dalında səngərə yatıb  
Ölümü nişana almişam bəlkə?!

Heç nə deyişmeyib bu daşdan özgə,  
Yaşıl gözləriyle gülürdü çəmən.  
Ölümə baxmaqdan asan nə varmış  
Köhnə evimizin pəncərəsindən...

*Dubulu, 21.1.1982*

### YARPAQ YAĞIŞI

Yarpaq yağışına  
tutdum könlümü,  
Ələndi başıma qızıl anlarım.  
Bahardan payızə üzü güneşe  
Bir kökün üstündə qızınanlarım.  
Yaşıl sevinci də, sarı qəmi də  
Torpaq ünvanına yazılınlarım.

Zaman da geriyə dönmüşdü sanki,  
Günlərim keçmişə qanadlanmışdı.  
Hər sarı yarpaqda uzaq xatiro  
Cavan bir ümidiñ qopub yanmışdı.

Heyim qalmamışdı addım atmağa,  
Yarpaqlar əzizim, qohumum, dostum.  
Biri gedəndə də gülərzüldü,  
Birisə təzətər, birisi yaslı.  
Biri öz ömrünü yetirib başa  
Birini qoparan namərd küləkdi.  
Biri qoruduğu sonuncu sözü  
Üz sürtüb torpağa söyləyəcəkdi.

Bu yağış qəribə yağışdı, Allah,  
İşləyir adamin ürəyinəcən.

Yuyur duyğuları, ruhu da yuyur,  
Ətalətdən yuyur, qorxudan yuyur.  
Elə bil tökülür sözünün pası,  
Silir ağrıları baxışlarından.  
Yüz belə ələnə bunca güc olmaz  
Baharin selləmə yağışlarında.

Təbiət ağlayır adamdan betər,  
Heç belə qırmızı göz yaşı olmaz.  
Bir çilpaq ağacdı ortada qalan  
Canlıdı, —  
Canlıdan baş daşı olmaz.  
Çiynamə bir yarpaq qonur astaca  
Bolko də ömrümün xəritəsiydi.  
Bəlkə də özümdüm budaqdan düşən,  
Bir doğma ürəyin ilk arzusuya  
İsidən olsayıdı diriləsiydim.  
Bu meşə yolunda öz ruhun kimi  
Çiynamə qonmuşdu-kövrek, köməksiz.  
Görünür tabuta girməzdən əvvəl  
Yarpaqtak gedirik ciyinlərdə biz...

*Moskva, 11.X.1985*

\* \* \*

Bir gün dodağında qırıldı sözüm,  
Qaldım bir kəlmənin əlində əsir.  
Ürəyə üz tutdum,  
dedi: yalvarma  
Sözü saxlamağa yerim nə gezir?

Sarsıldım ürəyin etirafından,  
Gördüm ki, o dile gəlməz təzədən.  
Qəlbimə o qədər qəm yiğilib ki,  
Orda yer qalmayıb birçə sözə də...

## KƏNDƏ QAYIDARAM

1

Daha burdan o yana bu əsrin səsi yetməz,  
Dağların üzü bərkdi, şəherləri eşitməz.  
Milyon illik səssizlik, deyişməzlik, sonsuzluq,  
Daha bundan beləsi mənim yolum-yolsuzluq.  
Ham döşə üz qoysam-bir cığır oyandıra,  
Ağaclar keçidlərde yaşılı işıq yandıra.  
Körpüsüz dağ çayında xatırə adlamacı,  
Keçilməz meşələrin yaxası mənə açıq.  
Geldikdə saçlarımı yaşı əlini çokor sis.  
Men bir çəki daşıyam  
görən hansı göz əyir.  
Terəzinin bir gözü ... Bakı, Moskva, Paris,  
Bir gözündə kəndimiz öz qəmində göynəyir...

2

Bu at harda kişnəyir titreyirəm bu soso,  
Göydən düşür elə bil, durur nəfəs-nəfəsə.  
Keçmişinəm, gəlmışəm, mendən yan keçəmməzsən.  
Bəs atın üstündəki? Yəhərdən seçəmməzsən.  
Ayaqyalın, başaçıq. Ruhunun qanadında,  
Piyada qayıdacaq, cəfəkeşlik atında.  
Bəlkə bu uşaq mənəm, zil saçları dağınıq,  
Yenə at getirmişəm özüm öz qabağıma.  
Yollar da dünyada arzular hakimdiso,  
Bu yolların bir ucu öz doğma Bakımdısa,  
Niyə doğma dağlarda bite bilməsin yollar?  
Niyə mənim kəndimə yetə bilməsin yollar?  
Ya dağlardı günahkar,  
Hər gələnə yol vermez.  
Asan yol ilə gəlsəm yəqin məni dindirməz.

Deyir piyada gel ki, diz çök buz bulaqlara,  
Addımından diksimək xoş gelir bu dağlara.  
Söylə, qocalmışammı, kobud, cod deyiləm ki,  
Qurban olum, kəhər at, sənə yad deyiləm ki?

Bəlkə deyişilmişəm, ömrün qovhaqvunda,  
Qollarım boşalıbsa duyarsan cilovundan!  
Sən elə qismətsən ki, susmağa qoymur qanı,  
Anam məni dünyaya getirib qanad üstə.  
Təyyarələr ovcunda dolansam da dünyani,  
Öz ata ocağıma dönmoliyom at üstə!

3

Yenə görüş qabağı qəlbim yaman kövtəlib,  
Allah, niyə bu kəndin işıqları seyrəlib.  
Orda kend qırağında bir tenha qarı vardı,  
Ölüm də təkə qənim. Gəlib onu apardı...  
Bir iğid küsüb getdi, indi məzəri bumbuz.  
Anası da bu eldə qala bilmədi onsuz.  
Bu evin sahibinin gözü çoxdan tutulmuş  
İşıq nəyinə gərək, bu qayğıdan qurtulmuş...  
Göydə qara deşiklər, yerde qara adalar,  
Kəndin uledzələrə gələrən qara adalar...  
Biri övlad dalınca, biri çörək dalınca,  
Biri palçıqdan çıxıb bir gün görmək dalınca,  
Köçüb gedən qayıtmaz... bu yolsuz obalara,  
Qızları ər gözləyən, oğulsuz obalara...

4

Niyə kəndə goləndə özəlki sevinc gölmir,  
Niyə bu səssizlikdə əsəblərim dincəlmir.  
Elə bil azalıbdı o çal-çağır, o şadlıq.  
Evlerin duruşunda bir az soyuqluq, yadlıq.  
El bil təbiət də duyğuları oyatmir,  
Umu-küsü çoxalıb, ağsaqqal sözü çatmir.  
Kimsə qoşmaq istəyir məni də qeybətlərə,  
Bu kəndə yaraşmayan çoxüzlü söhbetlərə...  
Bu qədər uzaq olan, ucqar olan, tək olan  
Kənddə də diplomatiya ilanları dolanan,  
Burda da dizə çıxıb yalan tör-töküntüsü,  
Qonşu qonşudan deyir, qardaş qardaşdan küsür...  
Babalar kasib idi, ancaq kölə deyildi  
Vallah biz böyüyəndə bu kənd belə deyildi.

Anam, niyə qəmlisən, qəm eləmə, əzizim,  
Çox da hərdən ürəyin dumanlara bürünür,  
Adına bağışladım hər vaxt yaxşını, pisi.  
Sən varsansa dünyada hər şey gözəl görünür.  
Hər belə acı yeldən sinan deyil ürəyim,  
Dağların ruhu dönməz bu inadlar əbəsdi...  
Yüz belə zülmət gəlib yolumuzu bürüyə,  
Bu obada gur yanın işığın mənə bəsdi.  
Sənin ömrün nur yolu – adı ömrür sərmürsən,  
Gül səpsən bağça olar, söz səpsən yerə düşməz...  
Yaxşı ki, sən dünyanın o üzünü görmürsən  
Yaxşı ki, şorin səsi gəlib sənə yetişməz...

31.X.1985

**YAY HƏSRƏTİ**

Yay günlənə əsən yellər görün nə deyir,  
Yol üstündə yaddan çıxdı hansı varımız.  
Harda qaldı bu dünyanın ilk gözəlliyi,  
Tayaları zirvelənən xırmanlarımız.

Qaşınanda yaz otunun daşqınlarından  
Bir naxırın dırnağında gümüşlənərdi.  
Bir el gəlib xırmanınğa yiğışan zaman  
Xırman özü dünya boyda genişlənordi.

Açıldı qocaların hikmət boğçası,  
Ötən qışın son qisməti bölünərdi tən.  
Vəl dişleri on qədimi bir yazı yazır  
Taxta üstə cuqun sacın qətrələrindən.

Ağbirçəklər bir tərəfdə verib baş-başa,  
Nəgmələri göz yaşına qarışib gedir.  
Xatirələr ülgüt kimi tutulur daşa  
Bir gülüşdə yüz ağrının qırışı gedir...

Tutun, tutun od yelkenli o ürgələri,  
İlk xırmanın hoşəmini at ayaqlasın.  
Cilovunu filankesin oğluna verin  
Xamını da yumşaldacaq, Allah saxlasın!

Qayıq kimi batib-çixır qoşalaşan vəl,  
Bu bərəkət dəryasına qərq olmaq asan,  
Bu adatlı qismətinə yetməzdən əvvəl  
Pərvanətək başına da dolanmalısan.

Yandan keçən yolcuları endirin atdan,  
Ruzumuzun nübarından dadmaq vaxtı.  
Xırman-qızıl sacımızdı günəşin altda  
Tonqalımız el sevinci! Çatmaq vaxtı!

Küleklənir, küreklənir yay bərəkəti,  
Dolu kimi sovrıqçunun başına yağır.  
Xırman üstə qanad açan bu qızıl çətir  
İşiq olub ac gözlərin qışına yağır.

Tayaların pərquşunda kim yatır yenə,  
Bu bərəkət taxtı üstə  
men-balaca şah!  
Milyon illik yollar keçib yetişir mono  
Uzaq-uzaq ulduzların nəgməsi, Allah!

Mən olmuşam, ya başqası bu yolu keçən,  
Həsrət ilə boylanıram ömrün yazına.  
Yay gəlibdi, daş qəfəsdə yenə hər gecə  
Oyanıram zəmələrin xışltısına!..

1986

**İSTİSUYUN SƏHƏRİ**

Sübħün dumanını bir şüa kosır.  
Qara sörinində alatoranın  
Sehərə açılan ürek tələsir.  
Ağaran dağ yolu çılpaq budaqtok

137

Yenə təkəm-seyrək mcyvə bitirir –  
Qırmızı şalları çəkib başına  
Qızlar obalardan qaymaq gətirir...

Cığır ümidi alıb əline,  
Gödikdən gədiyə quş kimi qonan.  
Bulaq nəğməsində gözü yuyulub  
Dərə havasında sırrı oxunan.  
Təmiz nəfəsində bir ana ətri  
Güllərə bələnib bal arısıtək  
Qızlar obalardan qaymaq gətirir.

Dünyaya qəfleti can gelir belə,  
Bir alov burulur dağ yoxusunda.  
Bir bulud parçası ötür çöl ilə,  
Bir quş havalanır qaya qasından.  
Yığış boğcasına yağı, fotiri,  
Bal süzüb qablara bal arzusundan  
Qızlar obalardan qaymaq gətirir.

Qızlar da bu isti bulaqlar kimi  
Ele bil yer altdan süzülüüb gəlir.  
Qızlar da dağların gençliyi kimi  
Oba yaddaşından üzülüüb gəlir.  
Min qonaq toplayan el süfrəsinə  
Nənə-boğçalardan bir pay yetirir.  
Güllərə dolaşan kəpənək kimi  
Qızlar obalardan qaymaq gətirir.

Qayada axtarma dağ çıçeyini  
Yenə yanaqlarda çiçək yanacaq.  
Səhər ayazında gül dodaqları  
Ele qaymaq kimi qaysaqlanacaq.  
Qızarmış əlləri süd etirliidir,  
Gözlərde açılır günəşin çətri.  
Korşalan yaddaşa təzə söz səpib,  
Köhne yaralara hər gün düz səpib  
Qızlar obalardan qaymaq gətirir...

*İstisu, 15.IX.1984*

## DAĞLARDAN DAĞLARA DANIŞIN...

Dağlardan dağlara danışın ancaq,  
Düzənlilik nə bilir dağ deyilon no...  
Zirvo vüqarını duymaq umulmaz  
Selab qozəbinə hər əyiləndən.

Çiçəkdən çıçəye danışın ancaq  
Göylərin dilidir güllərin dili.  
Ayaq dalayanlar, əl qanadanlar  
Günəşdən pay gələn dili nə bilir...

Ürəkdən üreyə danışın ancaq,  
Ancaq duyulmaqla güclüdür ürək.  
O daşa sığimb yaşıya biler  
Ancaq daş əllərdə cılıklənəcək.

Sevgidən sevənə danışın ancaq  
Yanıb ürəyinin başı göynəsin  
Özü bir həsrətdən yanmayanlara  
Özge ocağının közü neyləsin.

Bəs Vətən... Uşağa tanıt Vətəni,  
Qoy hopsun könlünə laylalarla tən  
Hər yeni uşaqla ilk qədəm atıb  
Ömrünü təzədən yaşayır Vətən!

*İstisu, 16.VIII.1984*

## NAZİM HİKMƏT YOLU

Əger insan öləndə ömür başa çatırsa,  
dayanırsa hərəkət  
Bəs bu qəbristanlıqda hara belə yol gedir,  
tələsir Nazim Hikmət?  
Sanki donub qalmayıb qara mərmər cildində,  
soyuq bir an içində,  
Yayından çıxan oxdur, daha geriyə dönməz,

keçor, keçor boxtino düşən tufan içindən...

...Şairler yer üzünə şeir yazmağa gəlmir!

Gəlirlər bu dünyadan tarazlığı itəndə.

Golirlər ürkəklərə dəmir pərdə çökilib,  
damarlardan qan yerinə paslı sular gedəndə!

Təkcə şairlər dözər dünyani əyən derdə,  
yeri şar kimi sıxan əriməz qəm yüküne.

Milyon qelbə sığmayan iztirablar, əzablar,  
dordlor, qomlər sığacaq bir şair ürəyinə!

Şairlər yer üzünə gəlmirlər xumar gözlə  
baxıb güle-çıçeyə,  
qadınların nazına şeir deyib getsinlər...

Gəlirlər insanların könlünə işiq səpib  
ədalət göyərtsinlər!

Sən onu qofoso sal, ömürlük dustaq elə,  
doğra, yandır, sindir, at...

hər şairin qəlbində ən şirin bir sevgidir,  
bəlkə acılığıyla özizdir, xoşdur həyat...

Dörd divar arasında, dustaqxana küncündə  
bir ömür qurban verən,

Can-can dediyi yurdan uzaqlarda can verən  
Bir şaire yurdunda yasaq, yad desələr də,  
Üzdə çarmixa çəkib, içdə istəsələr də  
Vətənin köksündə daşıyb gecə-gündüz,  
vətənin ruhunu tanıtdıran o idi.

Ölüm səltənetindən qalxıb-dikəlib yenə,  
yenə üzü tufana, Türkiyoyo yol gedir!

Yaxalıq qaldırılıb, kürən saçı alnında,  
paltosunun cibində hər əli bir qumbara,

Alnı zirehqrantək dirənb sonsuzluğa,  
mərmərin son qatına,

Əbədilik sədd çəkib onun yolunu kəsen  
ölüm adlı divara!..

Ancaq o geri dönür, yorulmur, üz çevirmir,  
yollarını saxlamır tufan, təklik, qaranlıq,

Bu mərmər qəfəsləri qoparıb öz yerindən  
onun addımlarıyla yüyürür qəbristanlıq!..

Moskva, Novodeviçye, 11.XI.1985

## GÜNDÜZÜM GÖZLƏYİR

O körpə əlleri mənim gör nəyim,  
İstidə yelpiyim, qışda köynəyim...

Bir "ata" kəlməsi olar köməyim  
Ağrılar içimdən didəndə məni...

Başında ildirim çaxsa – baxmaram,  
İllerim sel olub axsa baxmaram,  
Zamana baxmaram, vaxta baxmaram  
Qoruyar bu ruhda, bədəndə məni.

Nəğməsi – min səslə çağrışan neylər,  
Xəyalı ulduzlar alışan göylər,  
Mono bu qurbətin gecəsi neylər?  
Gündüzüm gözləyir Vətəndə məni!..

17.X.1979

## GÜNƏBAXAN ZƏMİSİNDE

Şəhər günəbaxan zəmisi şəhli,  
Körper günəşlərdi odsuz yanalar.  
Bir boyā düzülən əsgerlər kimi  
Üzü üfüqədi günəbaxanlar.

Bütöv bir zeminin üzü güneşe,  
Ovcunda minlərlə balaca çıraq  
Yaşıl bir dünyadan üzü güneşe!  
Bir çölün, bir düzün, bir sonsuzluğun  
Həyatın, zamanın üzü güneşe!

Susdum torağayıñ səhor himninə,  
Çöllərə işıqla nəğmə yağırdı.  
Kiçikli, böyükli bir ölkə kimi  
Zəmilər boy çəkib güne baxırdı.

Hamının ovcuna seadet payı  
Eyni bölgü ilə yağısa nə olar?!  
Millət də bir haya qalxıb yuxudan  
Eyni bir məsləkə baxsa nə olar.

Di gel təbiəti anlama burda,  
Onun dərslerinin son möqsidi bir!  
Adı günəbaxan zəmisi bize  
Qovuşmaq öyrədir, birlik öyrədir!

Qardaş duyğusuya çiycin-çiycinə  
Zülmetdə içimə çokilən xalqın  
Günəşə açılıb günəbaxantək  
Bir anda, bir haya dikələn xalqın.

Şairi olmaqdı ən gözəl peşə...  
Bəlkə buna görə hor sohor erkən  
Gündögana baxıb yol gözlemişəm!..

*Albena, 1985*

## ƏLAC NƏDİR

Aytən xanım,  
Bir ölkədə  
adlarınız dəyişilib  
türklüyüünüz danılrsa,  
Bura Size Vətən deyil,  
Vətən deyib yanılırsan...

Adın dönüb Milka olub,  
Milyon yarım türk idiniz  
Milyon yarım kölgə olub.  
Bir millətə diri-dirili  
ölüm marşı çalınırsa,  
Türk dilində söz deməye,

ixtiyarın alınırsa,  
işlədiyin bu dükən,  
geyindiyin bu paltarın,  
qazandığın bu çörəyin  
nə qiyməti?  
Son bunları geri qaytar  
Varlığıni tapıb getir...  
Mənim dilim yasaq deyil,  
bil, əzizim.  
Göz yaşını  
yanağından sil, əzizim.  
Mən də adam balasıyam,  
hansi pasport daşışam da  
sənin doğma qardaşınam.  
Ancaq qəlbim qapanıbdı  
göz yaşına  
Bu qatarda yerim yoxsa  
vaxtında yer tapmalıyam  
məqamında düşməliyəm.  
Mən əzəldən ah-nalənin,  
sızıltının düşməniyəm!  
Biri baxır, biri yeyir,  
biri susur, biri döyür,  
karvanınız hardan gəldi,  
hara getdi.  
Bu əsrədə göz yaşına bel bağlamaq  
cinayətdi...  
Mənim sırrım özümə yük,  
Mənim dərdim özümə bəs...  
Mondən nicat umursansa  
umma əbos!  
Dünen ərin Mustafaydı,  
bu gün kimdi? Çağır, gətir.  
Mən ərinə söyləyərəm,  
bu dəndlərə əlac nədir. –

*Bolqarıstan, 3.XI.1985*

## POLŞADAN BİR YARPAQ

Jurnalist Beata Karçevska əzəmətli Mazovesk qalasının üstündən öz evlərini göstərdi. Alma bağlarının ağ çiçəyinə bürünmiş evin görkəmində ürəyi çəkən bir doğmaliq var idi.

Alma bağlarının ağ yuxusunda  
Uyuyub çöllərdə yol gözləyen ev  
Səni bu dünyaya gətirib ancaq  
Bizim evimizdən uzaqda, heyif...

Məni baxışlarım çökir o eve,  
Çöllər ürəyindən alıb şəklini.  
Heyif ürəyindən, öz torpağından  
Qoparıb aparmaq çətindir səni.

Ömrün bu yaşında bir zərif külək  
Könlümü həsrətlə sınavacaqdır.  
Amma dağlarımız gözləri yolda  
Qayıdır getməsəm qınayacaqdır.

Ya mən bu qalanın daşı olaram,  
Ya ruhum qayıdar bu yerə hər gün  
Alma çiçəyinə benzeyən qızın  
Zərif ürəyini seyr etmək üçün...

II.V.1986

## AMERİKA MÜĞƏNNİSİ YELENA XEYMURA

Tellərində yetişmiş zəmilerin qızılı,  
Üzünə bu dünyadan xoşbəxtliyi yazılıb.  
Ulu nənələrinin avropalı qanından,  
Nəğməyə dalgalanan Ukrayna ümmanından

Üzün günəbaxantək güne, gündüzə açıq.  
Gözündəki od bəsdi lap zülmətdə yola çıx!  
Uzaq, doğma kəlmələr dilindən tək-tək qopur,  
"Min ilin tamışiyq!" –

Sözündən ürək qopur...

Ya peçeneq, ya qıpçaq,  
ya da hun buludundan  
Bəlkə iki damlatok ayrılmışq bir zaman.  
Oxuduğun neğmələr ürəyimdon boy atıb,  
Bəlkə onu nənəmiz gün dağları aşanda,  
Qonşu alaçıqlardan səslesəndə yaradıb  
Saçların bayraq kimi yellənir küçə boyu,  
Üstündə nişanı yox, ulduzu yox... ayrı yox...  
Məhəbbət bayraqıdı qitolər arasında  
Sərhədsiz bir dünyada bu bayraqın tayı yox!..  
Ən qədim ayrılıqdan qədimdi bu məhəbbət,  
Əllərimə sığınar,

keçib min illik yolu.

Dünya bir torozıdır – bir gözüne ürəyin,  
Birino də siyaset oyunları qoyulur.  
Könlümdəki buz dağı oriyir səs-semirsiz,  
Bircə damla göz yaşı yüz yalana xətt çekər.  
Qəm eləmə, gözəl qız, sən günahkar deyilsən,  
İnsanları ayıran zaman xəcalot çekər!  
Könlümüzədə göylərin obədi bir ateşi, –  
Raketləri kül clər, sərhədləri odlayar!  
Xoşbəxtlərin xoşbəxti ikimizik bəlkə də.  
Sevgimiz yüz yasağı bir nəfəsə adlayır!  
Qulağına nə qədər böhtanlar əkiləsə də  
Görürsən ki, açıqdı ürəyim gül üzüno.  
Çəkişmələr, hədələr bata bilməz, qəm yemə,  
Mahnılarla tikilən

məhəbbət körpüsünə.

1986

## AYRILIĞIN DİLİNİ ÖYRƏNİRƏM

Çiçeklər baharın dilini öyrənir,  
arılar çıçokların.  
Yollar yoxuşların dilini öyrənir,  
dalğalar küləklərin.  
Dil öyredir – gün aya,  
yağış yerə bilirem.  
Kəndə torpaq dilindən  
imtahana gəlirəm.  
Xəzən dili, qar dili –  
Payızın, qışın barı.  
Bu dilləri bilməsək  
Biz də lal-kar olarıq.

İldirim buludun dilini öyrənir,  
Gəmilər dənizin.  
Ayrılığın dilini  
Öyronirəm, ezipim.  
Aramızda dənizlər,  
çaylar, meşələr, dağlar.  
Dünyanın üçdə biri –  
ağla gətirmək çətin.  
Gəlmışəm uzaq eldən  
öz dilində soruşam.  
Görüm ki, nə istəyir  
Məndən sənin həsrətin...

## QOVUŞA BİLMİR

Yağır ömrümüzə taleyin qarı,  
Bir olsaq – ayrılıq, ayrılsaq – birik.  
Biz ki bu dünyanın bəxtiyarları,  
Biz ki bu dünyanın bədbəxtləriyik!..

Köksümdən bir sevgi ümməmən keçir,  
Sən baxsan görmezsən – sahiller donub.

Üreyin ən isti sözləri seçir,  
Dilim piçıldayıր ən soyuğunu.

Baxışım döşənir getdiyim yola,  
Üz-üzə gəlirik, dayanır zaman.  
Üreyim səninçin kül ola-ola  
Söhbət başlayıraq bir ayrısından.

Ele bil qor dolur ürək yerinə...  
Meni qanadında uçurur bu yol  
“Sənsiz no yaxşılıq”? demək yerinə  
Deyirəm: Yaxşıyam, yaxşıyam, sağ ol!”

Ah, sənə sevilmək necə yaraşır,  
Öllər yadırğayıb yovuşa bilmir.  
Göydə iki ulduz çoxdan barışır  
Yerdə iki insan qovuşa bilmir.

## BİRİMİZ SAĞ GÖZÜK, BİRİMİZ SOL GÖZ

Bizim aramızda beş addımlıq yol,  
Gözdə qasə arası!  
Ondan da azdı...  
Di gəl ki, həremiz bir planetdə  
Yaşasaq bu qədər ayrı olmazdıq.

Dünənki günüməsən – ancaq nə fərqi,  
Milyon illər kimi geri dönməzsən  
Şəkiltək baxırsan dinməz-söyləməz  
Ayrı bir taleyin çərçivəsindən.

Bölkə sabahımsan –  
ol atsam çatar  
Bu gün də dolanıb ötüşər, nə qəm.  
Heyif ki vədəsi gəlib yetişən  
Xəstətək sabaha yetə bilmərəm.

Gözümün önündə səhra ilgimi,  
Gözümün önündə şirin bir yuxu –  
Ovcumdan qaynayıb çıxan bulaqsan  
Suların sərhəddən o taya axır.

Üreyin önumdə şölələr çekir,  
Mənim bəxtimədir belə gur ocaq.  
Uçuram bu oda qızınmaq üçün  
Əlim buz şüşəyə toxunur ancaq.

Dənizdə dalğanın ömrü də belə –  
Biri qovacaqsa, biri qaçacaq.  
Birimiz sağ gözük, birimiz sol göz  
Güzgüdə görüşə bilirik ancaq!

Tanrı səbri varsa bu gizli səsdo  
Onun örtüyünü açmaq da günah,  
Günahdı isimlək özgə nəfəsədə,  
Ancaq məhv cləyib qaçmaq da günah!

Ruhun köməkçidir mənə haçandı,  
İşığın səpilib yoluma mənim.  
Namərd uçurumlar ağız açanda  
Görünməz əl girir qoluma mənim.

Yaman öyronmişəm sənin səsində,  
İstəyin dünyani mənimlə gozən.  
Bəlkə yol qırılar, ciyindəş itər,  
Bəlkə ürək susar-zəng eləməsen!

### GİZLİ SƏS

Yaman öyrenmişəm sənin səsində,  
Sevinc nəfəsidir üstümdən əsen.  
Bir ümid qırılar, bir işiq sənər,  
Bir çeşmə quruyar-zəng eləməsen.

Nə bir görüş vədi, nə bir umacaq.  
Taleyin hökmünü qıra bilmirik.  
Dodaqda yüz sual yaşayır ancaq  
Barı bircəsini sora bilmirik.

Elecə bilirəm, ötüşməyib yaz,  
Varsan! Xatırlayır bir naməlum kəs.  
İsti qucaq açon neçə vədəbaz  
Bu vəfali səsi əvəz eləməz.

Mənim divarlarım şüşədi bəlkə,  
Bəlkə bu telefon məni göstərir.  
Ayağım altında neçə yad öləke,  
Başımın üstündə sənin gözlərin!..

\* \* \*

Bu çəməndə bir çiçək var,  
Hara baxsam görəsiyəm.  
Bu çəməndə bir çiçək var,  
Ol uzatsam dorosiyəm.

Baxışından könlümə yol,  
Dodağından bir söz yanır.  
Bu bahar da bohanəli  
Nəfəsimdən pardاقlanır.

Her insanın bir baharı,  
Her baharın bir çiçəyi.  
O ömürlük baharımı –  
O ömürlük sırr çiçəyi.

Mənimkidir hər saçığı,  
Fikri, sözü, düşüncəsi.  
Olmuşları, olacağı,  
Köksündəki hər nəfəsi.

Bu çəməndə bir çiçək var...  
Bu çəmənə girmek olmaz...  
Yaranandan mənimkidi -  
Ancaq onu dərmek olmaz!..

\* \* \*

Yuyursan saçından öpüşlərimi,  
Öpüşlərimə  
göz yaşım qarışmışdı -  
Yuyursan göz yaşlarımı.  
Göz yaşlarımı  
illərin həsrəti qarışmışdı.  
Yuyursan illərin həsrətini.  
İllərin həsrətinə  
sənin şəklin həpmüşdü -  
öz şəklini yuyursan.  
Özündən ayrı düşmək  
belə yaxşı işdimi,  
saçını yuya-yuya  
mahnı da oxuyursan?!

1984

## BARIŞA BİLMİRƏM

Baxıram seyrolır cərgələrimiz.  
Barışa bilmirəm bu yoxluq ilə.  
Ömrün payızından üzümo vuran  
Ürəyi dondurən soyuqluq ilə.

Yoxuşlar üzümə dayanır hərdən,  
Ürəyim sinəmdə sözümə baxmir.  
Dünən yollarına qurbanlar deyən  
Mərhəmət göstərib üzümo baxmir.

Guya nə xoş sözə haqqımız qalıb,  
Nə də bir istəyə cavab verməyə.

Özümüz bu yolu başa vurmamış  
Borcluyuq hamiya yol göstərməyə.

Hara boylanırsan, nəyə baxırsan  
Üstündə kiminso daim gözü var.  
Bircə könlümüzdü öz əlimizdə  
Onun da yüz qanun müştorisi var.

Alnimin qırışı, saçının ağı,  
İllərlə gözümə səssiz yağan qəm  
Mənə söyləyir ki, yctişib çağın,  
Bayraqı zirvədən endirməliyəm.

Ehey, üreyimo ay kimi doğan,  
Mən sənə yad gözlo baxan deyiləm,  
İşığın sırrımı vursun üzümo,  
Daha öz sırrımdən qorxan deyiləm.

Ruhuma elə bir sevinc gətirdin,  
Payız yellərinə qarışmaram mən.  
Nə qədər dünyada sənin eşqin var  
Ölüm yalvarsa da barişmaram mən!

## XƏBƏRSİZ GETMƏ

Xəbərsiz tökülür yaz yağışları,  
Çəmənlər xəbərsiz bezer dünyani.  
Saçına əlonor dağların qarı  
Fikrim bulud kimi gəzər dünyani.  
Ömür bu yüyənsiz ata bənzətmə,  
Sənə yalvarıram, xəbərsiz getmə.

İllər də ömürdən xəbərsiz gedər,  
Bilməzsən hayanda bitər həsrətin.  
Mənim aynılığa dözünmə yetər,  
Di gəl ki xəbərsiz ayrılıq çətin.

Kirpikdən ayrılan yaş kimi itmə,  
Sənə yalvarıram, xəbərsiz getmə!

Çiçəklər oxuyur çiçək dilində,  
Ürək nəğməsini ürək eşidir.  
Ruhumda xəlvəti ağrılar bitər,  
Xəbərsiz hücumlar düşmən işidir –  
Özünü bu çətin yola öyrətmə,  
Sənə yalvarıram, xəbərsiz getmə!

Dünyaya min sırrın sorğusu yağır,  
Hansı ünvanadır, bilən tapılmaz.  
Sən mənim dərdimə şərikson axı,  
Sənsiz döndlərimi bələn tapılmaz.  
Belə zarafatla mənə ork etmə,  
Sənə yalvarıram, xəbərsiz getmə!

Qayadan kiminsə göz yaşı axır,  
Sonuncu məktublu yamacdakı iz.  
Qobristan yolları bizsiz darixır,  
Ölüm qapımızı güdür xəbərsiz...  
Ömrümüz didilir, ürəyi didmə,  
Bu yollar geriyə dönməyəcəkse  
Bu nəğmə yenidən dinməyəcəkse  
Sənə yalvarıram, xəbərsiz getmə!

### MİN İLLƏRİN HƏSRƏTİ

Əlin toxunan kimi  
Ruhumdan baş qaldırı  
min illorin həsrəti.  
Dünya yaranan gündən  
mən də sənə həsrətəm...  
Könlümə dinclik verən  
çeşməsidir dağların.  
Milyon güldən-çiçəkdən

od alıb dodaqların.  
Qoynunu açan kimi  
əsir bahar yelləri.  
Sən sevgi havasısan  
əsrlərin, illərin.  
İkimiz görüşmürük, –  
görüşürəm həyatla,  
keçmişlə, gələcəklə,  
Odunu bizo verən  
neçə-neçə ürəklə,  
Yeqin bu yer üzünə  
bir gözəl gəlməliymiş  
nə vaxtsa son nişanda,  
Qəhrəmanlıq ruhunu  
oyatmaq üçün qanda.  
Yeqin bu yer üzünə  
bir gözəl gəlməliymiş  
o kökdən, o nəsildən  
Mənə od nəğməsini  
oxumaq üçün zildən...  
Nə “sevgilim” yaraşır,  
nə “yarım” sözü sənə.  
Birco Allah qıymasın  
Düşməsin gözü sənə!..

### ÜZÜ SƏNƏ YAŞAYIRAM

Caylar üzü dənizə boy atır,  
Çiçəklər üzü günəşə.  
Üzü sənə yaşayıram həmişə.  
Gecələr yuxuma dolursan,  
Gündüzlər qorxuma,  
Men səni axtarmıram  
Tale çıxarıq qabağıma.  
Hər şey sənə bağlıdır –  
Hətta dərd-sər, intizar,

Qəm nədir ki, onda da  
 Canlı bir heykəlin var.  
 Ən uzaq qürbətlərin  
 buz kimi daşı belə,  
 Dənizlərin dalğası,  
 göylərin quşu belə –  
 Sırlı, gözə görünməz  
 bir simlə sənə bağlı.  
 Yaşayıram dünyada  
 ürəyimin ağrısı,  
 gözümün işığıyla,  
 ümidimlə, dərdimlə,  
 hissimlə sənə bağlı.

... Torpaq üzü göylərə yaşayır,  
 üzü göye, Allaha...  
 Mən də adı torpağam!  
 Üzü senəyəm hər an,  
 üzü sənə-həsrəto,  
 üzü qəmə, möhnəto.  
 Üzü cavabsız sözə,  
 boşluğa, itkilərə!  
 Səni olimdən alan  
 işıqsız bir səhərə!..

### SƏNİ GÖZLƏYİRƏM

Səni gözləyirəm günlər uzunu,  
 Saatlar uzunu, anlar uzunu!  
 Zaman da daş kimi donub yerində,  
 Buludlar ötüşmür, küləklər əsmir.  
 Ayrılıq hökm edir yer üzərində  
 Mən günü qovsam da günlər tələsmir.  
 Kədər karvanıdı  
 ömürdən gedən,  
 Dünyanın dağında, düzündə həsrət.

Tok məni ayrılıq üzürse  
 nədən  
 Bütün adamların gözündə həsrət.  
 Yollar şahidimtək durur üzümə,  
 Deyir ki, axtarma, arama, anma!  
 Onu mən apardım, mən qaytararam,  
 Sənə yanmayana sən belə yanma!

Səni gözləyirəm, səni, tək səni,  
 Ağaclar çiçəyi gözləyen kimi.  
 Məhbus azadlığın ilk səhərini,  
 Dünya gələcəyi gözləyen kimi...

Baxışım döşənib uzaq yollara,  
 Min gedənə dözür bir gələn üçün.  
 Ən uzaq ayrılıq ağrılardından  
 Ümid zirvesitək yüksələn üçün.

Belkə gəlöceksən günün birlində,  
 Belkə də heç zaman gəlməyəcəksən.  
 Sonin həsrətin də xoşbəxtlik imiş,  
 Sən bu xoşbəxtliyi bilməyəcəksən...

\* \* \*

Yenə də tek qoyub gedirem səni,  
 Soyuq divarların arxasında tək...  
 Gedirem bir qısa, xoşbəxt geconi  
 Gizli dünyamızda dəfn eleyərək!

Bilirəm bu evin xoşbəxt anları  
 Başlayır mənimlə, bitir mənimlə.  
 Gedir qulağında piçiltilərin,  
 İncik baxışın da gedir monimlə.

Üreyim astaca sıyrılır oddan,  
 Dünən düz gəldiyim yol dolaşıbdı.

Elə bilirom ki ikinci qatda  
Yalqız pəncərən də solğunlaşdı.

Gedir gözlərimdə gözündəki qəm,  
Ömrün sonunadək silinə biləz.  
Görünür mən adı adam deyiləm,  
Adamlar ikiyə bölünə bilməz!

Yenə də yollara enər bir axşam,  
Mən də bu yollarla qayıtmalıyam.  
Gündüz yad üzlərə yatan dərdimi  
Axşam öz üzümə oyatmalıyam.

Daş olub köksümdən asılıb qəhər,  
Ruhum səninləssə mən necə sağam?  
Yəqin ki güzgüyə baxsam bu səhor  
Özgə bir adamlı rastlaşacağam.

Yenə də tək qoyub gedirəm soni,  
Bir azdan şəklin də gözümden itər.  
Görüşün yenidən doğulmağındı  
Ayrılıb getməyim ölümdən betə!..

### “XOŞBƏXT OL” SÖYLƏDİN

“Xoşbəxt ol!” söylədin, “ayrılaq daha”  
Bu sözler qarğışmı, həsrətmi, qəmmi?  
Sonsuz ömrə sürüb xoşbəxt olmağa  
Dünyaya təzədən gələcəyəmmi?

“Xoşbəxt ol!”  
Səsindir qulaqlarında...  
Addım səslərin də belə deyirdi.  
Sən çıxıb gedirdin, ayağın altda  
Üreyim sessizce inildəyirdi.

Son dəfə üzüne qoy baxım ki mən,  
Göylərdən bir ulduz axacaq indi.  
“Xoşbəxt ol!” söylədin,  
dedin ürekdən,  
Xoşbəxtlik əlimdən çıxacaq indi!

Soyuq ayrılıqdır üstümdən əsən,  
Baharmı, payızmı-hamısı bıldı.  
“Xoşbəxt ol!” söylədin,  
məgər bilmirsən  
Bu sözdə bəxtimi dəfn eləyirdin...

29.I.1984

### BELƏ YAŞAYIRAM

Nə ise çatışmır xoşbəxtlik üçün  
Gör nələr urmuşam “nə isələrdən”.  
Nə isə fikrimə qəm qatrı hər gün,  
Nə isə üreyi ağrıdır hərdən.

Elə səhərlər də bir cür açılır,  
Elə axşamlar da gəlir bir sayaq.  
Nə isə qisməti əlimdən ahr  
Məni birçə addım qabaqlayaraq.

Ehtiyac dırnağı yaxamı didir,  
Mən hara qayıdım saçlarımıda dən?  
Güvəncim bir kasib kənd evinəydi,  
O da ki elə bil soyuyub məndən.

Dilim alışırı Vətən deyənda,  
Qayaya dırəmir bu eşqin izi.  
Dünənlə bu günüm görüşməz məndə,  
Birisini gələndə gedir birisi.

Bir körpə baxışı yola dikili, –  
Bu gün də yumruğum açılmayıacaq...

Yenə bostanıma tikan əkilir,  
Anamın baxışı döz deyir, ancaq...

Nə isə çatışmır xoşbəxtlik üçün,  
Bir uzaq ünvanda telefon dinmir.  
Cavabı qayıtmır dediyim sözün,  
Məni sevindirən mənə sevinmir.

Nə olsun adıma isinənlər çox,  
Arabir tərif də başımdan aşır,  
Menim taleyimə bayram kefi yox,  
Bir qəlbin nisgilli eşqi yaraşır.

Dərdimin mənzili varmı bu axşam,  
Ürəklə gözlöyən kimdi, kim məni?  
Ya mən talcyımı qabaqlamışam,  
Ya da qabaqlayıb taleyim məni...

Ömürlər qarışib bir yola axır, —  
Mənimse ömrümü yolsuzluq çekir.  
Belə yaşayıram, yaşamaq haqqı  
Təkcə xoşbəxtlərə verilmeyib ki,?

18.II. 1979

### KƏPƏNƏK

Göy deyir ki, bizimdi,  
Çəmen deyir, yox, bizim,  
Nə çiçəksən, nə quşsan,  
Əlimə qon, əzizim!

Mən də ele sənintək  
Nə yerdənəm, no göydən  
Milyon arzu rəngində  
Qopmuşdum bir ürəkdən.

Baş götürüb uçurdum  
Başsız əsən yellərdən

Əzizləyib öldürən  
Sevən-cəllad əllərdən.

Quş olsan yuvan olar,  
Çiçək olsan dibçəyin  
Güzgü tut taleyime,  
Görüm bəs men nəçiyom!

Qon əlimə, qanadım,  
Qon əlimə, çiçəyim.  
Sənə kobud əl dəyse  
Bir yerdə oləcəyik...

### DÜNYA GÖZÜMDƏN DÜŞÜB

Vaxtsız gəlib payızım,  
Köksümdə solub ürək.  
Dünya gözümdən düşüb  
Bir damla göz yaşıtek...

Hansı çəmənə vardım  
Çiçəyi, gülü solğun.  
Sən iimdən soruşum?  
Hamının dili solğun...

Yollar əlim kimi boş,  
Buludlar daşdan ağır,  
Yağır yaz yağışları —  
Sənin həsrətin yağır.

No yetəsi arzum var,  
No gedəsi bir yerim,  
Yoxluğunə açılır  
Gözüyaşlı səhərim.

Səni elimdən alıb  
Günəşini gündüzümüzden.  
Dünya gözümdən düşüb,  
Düşmüsəm öz gözümdən!..

## CAVAD XAN

*poema*

Zaman üzgütü kimi çəkibmiş nəfəsini Yüz  
ili yüzlük kimi xirdalamaq istəmir. Əfsa-  
naya bənzəyən həqiqətdir keçmişim. Müti-  
lər bu keçmişyi qurdalamaq istəmir...

Tarix adlı bir güzgüdö  
mən özümü axtarıram  
səhər-axşam.  
Görüm hardan keçib yolum,  
əbədiyyət seferinə  
hansı andan başlamışam.  
Hansı qaya yaddaşında  
izim qalıb?  
Beşiyimi yırgalayıb  
hansı yollar?  
Mən gùnəsi hansı oda çağırılmışam,  
İlk nəğmədə hansı eşqin  
həsrəti var?  
Bayraqımın ilk rəngi nə,  
nişanı nə?  
Dalğalanır  
hansı əsrin o üzündən?  
Könlümdəki işıq seli  
Qanadlanıb  
hansı ruhun gündüzündən?  
Ocağımin istisine  
gələn kimlər, gedən kimlər...  
hansı zərrəm dağa dönüb,  
hansı dağım zərrələnib?  
hansı günüm başa qaxıncı,  
hansı günlə qürrələnim?  
Göydənəmsə, nə vaxt geldim,  
yerdənəmsə, nə vaxt çıxdım?  
hansı şöhrət limanına  
yol açıqdır?

Sazımızı balta ilə kökləyənlər,  
Məni parça-tikə edib  
xırda-xırda təkleyənlər  
Məndən necə yan keçirib  
yüz illərin süretini?  
hardan alıb yurdumuzu  
əsr-əsr talan etmək  
cürətini?  
harda əlim gücdən düşüb,  
harda qılınç korlaşıbdır?  
Qəmli nəğmə çox bilirəm,  
sevincimdən nə qalıbdır?  
Baxım hansı səhifəyə,  
açım hansı tarixi mən...  
Oğluma bir nağıl deyim  
yurdun mərdlik tarixindən!

Onda mənim günəşim qüruba əyilirdi,  
On min ildi gəlirdim tarix adlı bir yolu.  
Hər kitabda adıma yüz böhtən deyilirdi,  
Hər məclisdə düşmənin tələləri qurulu...

Babaların qan töküb bu şöhrətə mindirib,  
Quzğunların cəngindən saldırdığın məmlekət.  
Bir qardaşın əyləncə dumanında endirib,  
Bir qardaşın təzədən qaldırdığı məmlekət  
Yenə parçalanmışdı kim bilir neçin, niyə?  
Düşmənin kündəsini öz əlimiz yayırdı,  
Xanlar xoruzlanırdı yenə dımdık-dımdıya,  
Hər dərədə bir tülkü özünü bəy sayırdı.

Onda yurdun üstünü aldı tezə bir tufan,  
Gənconin göylərində ildirimlər üz-üzə.  
Ölkələr yenə-yenə haqqımızı unudan  
Gördü dilbir deyilik yeridi üstümüzə.

Geldi bir imperiya bir xanlığın üstüne,  
Onun silahı hədsiz, bunun əllərisə boş.

O dünya sərvətini mənimseyib özüna,  
Bu isə öz-özüylə vuruşmaqdan yorulmuş.

Qişın birinci ayı – qar səpirdi bir əli,  
Duman ilan dilitek düzləri yalayırdı.  
Ağır keçən o ilin sonu ölüm hədəli,  
Ehtiyac gicitkəntək gözlori dalayırdı.

Axdı düşmən ordusu, gün tutuldu bir səhər,  
Cavad xan elçi saldı – kessin qanın yolunu.  
Alçaldıcı cavabla geri döndü elçilər:  
“Bir şəhərli kəsəcək imperiyanın yolunu?”

Əzdi düşmən burnunu neçə dəfə qefildən  
Ancaq dəli gur idi axıb gələn ordunun.  
Özü talan olan da yüz mahaldan, yüz əldən  
Gəlirdi talamağa başqasının yurdunu.

Qırıldı məmləkətin sərhədləri damartək,  
İynə batmış şar kimi sıxılıb qaldı Vətən.  
Zülmətdə öz içiñə yiğışındı bir çiçək –  
Bir şəhər divarına, bir evə doldu Vətən.

Cavad xan elə bil ki, evindo osir düşüb,  
Hökmdardı, ilk dəfə öz hökmünə şad deyil.  
Yüz minlərlə taleyi bir sözünə bağlayan  
Birdən anlayıbdır ki, özü də azad deyil.

Çatma qaşlar altında baxışların gur tufan,  
Zil qara saqqalına bir gecədə xal düşüb.  
Pəncəsinin altında ceyranlar beli qıran,  
İlk dəfə özü kimi bir pələngle görüşüb.

Dolaşır at belində şəhəri başdan-başa,  
Həsrətli baxışıyla hər binaya göz qoyur.  
Soyunmuş çinarların ağ qatarı tamaşa,  
Kəhrizlərin nəgməsi ürəyino göz qoyur.

El də çətin ayaqda üz tutub ona sarı,  
Gəncə üçün bu sınaq nə əvveldi, nə axır.  
Bir gecədə boy atıb dünənin uşaqları,  
Gözlərindən keçmişin qəhreman ruhu baxır.

Həmi bilir bu döyüş asan qurtaran deyil,  
Çaylardan su yerinə yenə də qan gedəcək.  
Gəncə bu məmələkətin tağbəndidir elə bil,  
Gəncə getdi dalınca Azərbaycan gedəcək.

Anbarların öündə tünlükdü geceyəcən,  
Qala divarlarında daş verən kim, hören kim.  
Bu gələn fəlakəti gözü görməsin deyə  
Evini Qarabağa, Şirvana köçürən kim.

Şəhər meydanlarında adamlar əsan külək,  
Fəlakət qorxağı da ayıldır bilməmişik.  
Xana baş endirənlor təsəllitək, ümidi tək  
Ya da qəlbən deyirlər: “Biz hələ ölməmişik”.

Bir yanda qara zurna alışib yanır yenə,  
İgidlər at oynadır, toy-bayramdır elə bil.  
Vətənin namusunu öz namusu bilənə  
Bu vuruş da bayramdır, adice ölüm deyil!

At da duyub nə isə, daş-divara toxunur,  
Cilovu əldən almir, içiñə batıb səsi.  
Öz dəlisçiliğüyla xana meydan oxumur,  
Şirincə yırğalayır – sahibi inciməsin.

Əynində qara kürkü, başında qara papaq,  
Qara atın üstündə dar gündən soraq kimi.  
Başlığının ucunu ciyindən aşıraraq  
Kürəyində yellədir bir cüt ağ bayraq kimi.

Hər daşı, hər divarı qanımıza boyandı  
Bu daşların üstündə yüz döyüşün izi var.  
“Biz Gəncəni vermərik”. – xatırladı bu andı, –  
Burda Şeyx Nizaminin müqəddəs türbəsi var.

Keçir dar dalanlardan, palçıqlı yollardan da,  
Yoxsul məhəllələri: görkəmi nə kövrokdi.  
Sanki indi anlayır, ayrılrı birçə anda:  
“Qoy bir başım açılsın, xalqa kömək gərəkdir”.

Atama məzar olan, babama məzar olan,  
Həmişə gülzar olan mənim bələli yurdum.  
Səni neçə davənin alovu etdi talan,  
Səni neçə zəlzələ bünövredən uçurdu.

Bu gencə düzlərimdə qanadın gəncə açıq  
Qartalsan ayağına pudluq daşlar asılmış,  
Niye üzün gülmədi, niye nəğmən yarımcıq,  
Niye sonin bəxtinə vuruş, qırğın yazılmış?..

Bir düşmən çəkilməmiş, yüyürdü yüzü birdən  
Üstündə gecə-gündüz fəlaketlər dolaşır.  
O qədər qan tökmüşəm sənin uğrunda ki mən  
Ayağının altında torpaq qırmızılaşır.

Sən yurdun ucqarında, öndə yazılıb adın,  
Əli yetməyenlər də uzaqdan bir daş atır.  
Bu qədər ki, dağıldın, çıxdan itib batmışdır,  
Nizamının ruhudur səni belə yaşıdır.

Yəqin qədər beleymiş, yetdi mənim də növbəm,  
Xan qardaşlar ohlikef, düşmən zəli, sırtıqdır.  
Sabah yəhərden aşsam, bir dəfə “uf” demərom  
Şəhid babalarından mənim nəyim artıqdır?

Çağırtdı Mirzoni... Yuxulamışdı nə isə,  
Ürəyindən bu axşam qara qanlar axırdı.  
Tək olub tək vuruşmaq ayıb deyil heç kəsə,  
Öz yurdunda təklənmək onun üçün ağırdı.

Quba öz harayında, İrevan öz işində,  
Dərbənd, Təbriz, Ərdəbil bir-biriylə düz demir.

Lənkəran xanlığının şire qalıb dişində  
Mərkəzdədi bu bəla sanki onu gözləmir.

Yuxudan ayıltmışdı bu sınaq Cavad xanı,  
Ayılbı çırpınırdı günahının əlində.  
Xırda umu-küsülər bələbə Azərbaycanı,  
Neçə düşmən gəlibdi bir atanın belindən.

Biri İran şahının qulluğunda dayandı,  
Biri Osmanlılardan kömək umur, gözləyir.  
Bir idik, güclü idik, ayrıldıq xirdalandıq,  
Düşmən bizi tekleyib yolunu təmizloyır.

Hərəmiz bir dərədə, eyş-işret, kef, əyləncə,  
Bir babanın mülküni əlli yerə bölmüşük.  
Birimiz döyünləndə arxayın yatdıq gecə,  
Bilmedik bir bədəndə hamımız döyülmüşük.

Məzarına od düşüb yeqin Şah İslmayılın  
Yeqin Uzun Həsənin rahatlığı pozulmuş. –  
Bir bayraqı altında birləşən yüz mahalın  
Həresinin üstündən öz əskisi asılmış...

Torpaqda sürünon çox, zirvələrdən uçan tək...  
Boy göstərib ucalan neçə nifaqa düşdü...  
Biz bir-birimizin arxasından qaçan tək  
Təbriz İranın oldu, Kərkük İraqa düşdü...

“Şükür hələ qapımdan qara bayraq asmırıam,  
Düşmənin hərbə-zorbu sindirə bilməz məni.  
Sizə məktubumu kömək üçün yazmırıam,  
Yazıram ayıq olub qoruyasız Vətəni.

Bu da bir vəsiyyətdir, dedim, ruhum dincolır,  
Qoymayaq yad ellərə yurdun vari daşına,  
Qalxan etdim düşmənin qılıncına Gəncəni,  
Ölüm zərbesinise Siz endirin başına?”

\* \* \*

Çaparlar çapıb getdi, yollar toza bələndi,  
Yollar. Voton yolları yaranışdan möcüzə.  
Yollarda bir arzusu on yerə şaxələndi  
Özü qaldı sərt qışın şaxtasıyla üz-üzə.

Axşam çovğun başladı, göydən piltələndi qar,  
Küləyin nefəsində acliq ölüm zəhəri.  
Gecənin yarısında gəldi qarəvulçular  
Düşmən axıb xəlvəti dövrələmiş şəhəri.

Düşmən çovğunla golib, ürəyi buz bağlamış,  
Kür boyu meşələrin vüqarlıdı qırılır.  
Düşmən öz yarasına bir aydı duz bağlamış,  
Yuxu getmir gözünə, sübhə kimi qırılır...

Gündə bir təzə hemlə,  
daş divara deyən baş,  
Gəncə divarlarında burnu ovulur hər gün...  
Düşmən bir ay çarpışib anladı yavaş-yavaş  
Acizdi, köməksizdi Gəncəni almaq üçün...

Şəhərse öz işində, yuvasında arxayın,  
On belə ordu gələ divarları sökəmməz.  
İmtahani nədir ki, bir ayın, iki ayın,  
Bir il əsir qalsa da azuqəsi tükənməz.

Çırپılır yad ordusu qala divarlarına,  
Quduz bir dalğa kimi zərrələnir daşlarda.  
Yad qanı ləkə salır Şix düzünün qarına  
Qələbə ümidi ləri quruyur baxışlarda...

İndi düşmən elçisi gelir əlinde yazı,  
General iltimasla göndərib Cavad xana:  
“Men də sülhə razıyam, qoy nahaq qan axmasın,  
Biz ki, dost niyyətiylə gəldik Azərbaycana.

Bizim gəlmişimizdə nə hiylə, nə ədavət,  
Şəxsən imperator da dostluq vəd edir Size.  
Meni valeh edibdir Gəncədəki deyanət.  
Şad olarıq keçsəniz bizim himayəmizə.

Bilirsiniz qüvvəmiz silahımız tükenməz,  
Gec-tez dağıdacağıq bu möhtəşəm divarı.  
Ancaq yaxşı düşünün, qoy qan axmasın əbəs,  
Özün öz əllerinlə təqdim elə açarı!”

...Cavad xan saqqalını tumarlayıb əsəbi:  
“Əbləh oğlu, əbləhin başı ayılıb deyən”.  
Yağlı bir söyüş ilə tamamlanır qəzəbi,  
Cavabını yazdırır mirzəyə, gecikmədən:  
  
“Əslini gizlədəməməz çıynindəki paqonlar,  
Bilirem damarından axır erməni qanı.  
Sən ki, yaxşı bilirsən Şərqi qanunları var:  
Öz xoşyla kim verər evinin açarını.

Nahaq ordu çəkdiiniz bizim yoxsul ellərə  
Xalqımız dinclik sevən, öz aləmi, öz işi.  
İmparator sağ olsun belə lütfünə góro,  
Ancaq biz hələ ondan kömək istəməmişik”.

...Yenə küçələr boyu çapır qara ürgədə,  
Məktubun sözlərini yadına salır bir-bir.  
Bilmir xeyir golərmi yurduna bu ölkədən,  
Ancaq onu bilir ki, himayə bir hiyəlidir...

Bilir ki, bu dostluğun əsil mənası nədir,  
Dildə qardaş olacaq, əməldəsə yad, yağı.  
Bir də ayılaqsaq namusun əldən gedir,  
Yad tapdağı olubdu ata-baba torpağın.

Belə yağlı dil olar?  
Gülür, heyrətə gelir.  
General olsa belə-quldur candan, ilikdən:

Yazıq quzu, canavar sənə minnətə gəlir,  
Deyir ki, gəl dost olaq, əl çəkək vəhşilikdən.

Rusun “şanlı” dövləti gündə bir xalqı udur,  
Barmaqdan göstorontok bi loyindən tutacaq.  
Təki su yeri tapsın, bircə addım geri dur,  
Yüz kağıza qol çəkə andırı unudacaq.

Gözümün qabağında qonşularım qədəri,  
Ürəyimə od salıb neçə din daşın qanı.  
Onsuz da biz hamımız ged əriyik, gedəri  
Neyimi qorxudacaq bu vuruş imtahani?

...Elçi təzə namoyle gelir ertəsi günü:  
Ordular intizarda, qılınclar qına girmiş.  
Bir təbəssüm bürüyür Cav ad xanın üzünü  
Görür düşmən bu gün də əyri bir dona girmiş.

Dönüb dünənki pələng, dəyişib tülkü olub:  
“Əslim sənə bəllisə, niyə vuruşaq daha.  
Bir vaxtlar Gəncədə də ba bəmin mülkü olub,  
Mən gəlmışəm babamın mülkünü yoxlamağa”.

Cavad xan piçildayır, xışıl dayır çığıra:  
“General, əyri gözlər düz qəlbime yol tapmaz.  
Yüz belə tülkü gələ, yüz tələ dil çıxara  
Menim bir eşşeyimin paşanını aldatmaz.

Gənce hara, sən hara? O nə qələtdi yedin,  
Sizin dağlarınızda oynayıb daim atım.  
Sənin doğma kəndin də mənim yaylaşım idi,  
Kirvəlik xatirinə babana bağışladım.

Heç özün bilirsənmi adın nə, millətin nə,  
General olanacaq kimlərdən süd əmmisən.  
Çoxdan xain çıxmışan ata əmanətinə,  
Yurdunu sata-sata rütbələr dilənmisən. –

Elə öz yurdunə da bir gün qılınc çəkmisən,  
Öz yurdunu qılıncla yenəndə nə kişilik?  
Sən ata ocağınə yad tikarı əkmisən,  
Onların ruhu səni qarğayıb həmişəlik.

Torpaq iştahasıyla öz-özünə gülmüşən  
Bəlkə yad tikeninə sövq eleyir Sizin din?  
İmperiya ordusuya mənə qonaq gelmişən,  
Ya ovçu tulası san özge bir hökumətin?..

Allahın buyruqşusa bu bələdan qaçılmaz,  
Çox da qürrekənmə ki, ordun, topun üstündü.  
Mən sağamsa Gəncənin qapıları açılmaz,  
Gəncənin bir yolu var – meyitimin üstündən”.

Generalın için i sökür qəzəb tufanı,  
İlan kimi qırrı lır, hiylə ekir, bitməyir.  
Diri-diri soyardı indi bu dikbaş xanı,  
Ancaq qala alı nmır; Ona əli yetməyir.

Məktubun hər kəlmesi ilişib boğazına,  
Sözlər başından basır, sözler yetib hədəfə.  
Neçə aydı əl a tur Gəncənin yaxasına,  
Ancaq əlinin tiste dağ basılr hər dəfə.

O necə cavab tapsın çətin suala, bilmir,  
Şəhər dəmir pəncədə, bəs yeyib içdiyi ne:  
Balaca bir şəhəri üç aydı ala bilmir,  
Ne də adlaya bilir Gəncənin üzərindən.

“Qafqaz bütöv keçəcək imperiyannın elinə,  
Baxsın İran, Türkiye – hansı bize güc gelir.  
Azerbaijan xanları ram olacaq on günə”.  
İndi bu verdiyi söz özüne gülünc gelir.

Həni qədim zəlzələ bu şəhəri qəhr etsin.  
Yoxa çıxsın çörəyi, kəsilsin içdiyi su.  
Bilmir geri qayıtsın, bilmir irəli getsin,

Yoxsa bu boş çöllerde məhv eləsin ordunu.  
 Ürəyinə damıb ki, bu torpaq ona qənim,  
 Geriyə yolu bağış...  
 Dili, dolağı əsir.  
 General qızıl səpir, dindirir hər ötəni  
 Düşdürü bu tələdən yol tapmağa tələsir...

\* \* \*

Axşam növbətçi geldi,  
 yanında iki qonaq,  
 Döşlərində domir xac, rahib geyimi qara.  
 Geldilər müti-müti, dörd yana boylanaraq,  
 Çul kimi döşəndilər onun ayaqlarına.

Uşaqqen eşitdiyi uzaq, kobud dil ilə,  
 Dəbdəbəli təzimlə, yaltaqlı o ki var  
 Ətəyinə uzanan iki ciliz el ilə  
 Onu ümidsizlikdən çıxarırdı qonaqlar:

“Uzaqda yaşasan da, dinimiz, qanımız bir,  
 Adınla ucaltmışan erməni vüqarını.  
 Bu “kafir” şəhərini almaq asan deyildir,  
 Çörəksiz, susuz qoyub, kəsməsən damarını”.

...General dirçəlibdir, bayram edir ürəyi,  
 Rahiblər plan töküb, dağıtdılar yasını,  
 “Gəldik əlahəzrətə elə bir yol deyək ki,  
 Şəhər öz əlləriylə açın öz qapısını”:

\* \* \*

Gəncə sarsılıb birdən...  
 Gözlərdə qorxu, heyrət,  
 Bext niyə üz döndərdi, bu belə hardan golir?  
 Elə bil ki, düşmənə müttəfiqlər təbiət  
 Üç gündür kehrizlərdən su yerinə qan gelir.

Cinarlı küçələrdən qırımızı axır arxalar,  
 Adamlar dəstə-dəstə baxır bağrı yarılmış.  
 Qaynar qan qarışmaqdan qaynar gəlir bulaqlar,  
 Sanki yer kürəsinin şah damarı qırılmış.

Düşmənə Allah özü tərəfdardı elə bil,  
 O qan cildinə girib, qaynayıb yerdən gəlir.  
 Dünyanın axırıdı, bu tekce dava deyil,  
 Tale üz dönderəndə yüz cəza birdən gəlir.

Silah da yaddan çıxıb, ölüm, qırğın da yalan,  
 Qılinc kəsmeyən başı səs-səmirsiz su kosır.  
 “Çörəyimiz tükənməz”, – deyib arxayın olan  
 İndi bir kisə una bircə qurtum su gəzir.

Şəhər “su” deyib yanır,  
 yanğı söndürmü qan?  
 Bir qurtum su gücü yox  
 nə qızılı, nə zərdə.  
 Uşaqlar göz yaşını yalayıb dodağından,  
 Göz yanır gördüyüne, qılinc düşür kəsərdən.

Neçəsi de bəlayla barışıbdı deyəsən,  
 Qızıl qan sərhəd olub adamları ayırmış.  
 Taleymiz budursa, taleyo neyleyəsən,  
 Yoqın Tanrının özü qan üçün susayırmış...

Düşmən duyub bu hali sevinir, bayram edir,  
 Görür daha şəhərin yaraları dərində.  
 Damarından su axan şəhər qəhrəman idi,  
 Damarından qan axır yetimə dönüb indi!

Dünən minnətə gələn, yalvaran, boyun oyon,  
 Bu gün yeno od olub, od ilə su didiştir.  
 Tale gücün, vüqarın səsini eşitməyən,  
 Hamiya bildirir ki, təslim vaxtı yetişir.

Gəncənin damarında qan axır, qırımızı qan,  
 Yəni dağ günahkardı, bulaqlarını satılmış?..

Dördini deməsə də yaxşı bilir Cavad xan  
Gəncənin buz suyuna al qan necə qatılmış...

Qan kəsilmir, heç olur təsəllilər, gümanlar,  
Gənce-üzü matəmə, düşmən – üzü toyadı.  
Şəhər kəhrizleriyle axan qırmızı qanlar  
Qəbristan yollarını matəm ilə boyalı...

Göyün üzü dönüb, birdən dayanıbdı qar,  
Doğma təbiətin də mərhemeti duyulmaz.  
Daha ölüsinə də biganədi adamlar,  
Ölü yuyulmadısa qəbristana qoyulmaz!

Susuzluq adamları su kimi içib keçir,  
Qan içməkdən unudub çoxu suyun dadımı.  
Düşmən keçə bilməyen qapıdan ölüm keçir,  
Hamının qabağında oynadır öz atını.

Cavad xannın tek oğlu...

ağarıb gül bənizi,  
Gəlir eli döşündə: "Ay ata, düşün bari,  
Davasız da xəstəlik qırıb tökürsə bizi,  
Yalvarıram əmr elə qoy açaq qapıları!"

O, ömrünün on yeddi baharına yol gedən,  
İnam, qətiyyət yağır cingiltili səsindən.  
Elə bil Cavad xanı silkeleyir mürgüdən,  
Görür el də bezikib bu ölüm qəfəsindən.

Dayanırlar üz-üzə, sözləri yox elə bil,  
Dillərində qəm donub, baxışları keyimis.  
Oğul ilk dəfə görür ata o ata deyil,  
Ata ilk dəfə görür oğlu necə böyümüş!

Görür ona dayaqdı dünən uşaq saydığını,  
Oğlunun tek olmayı ürəyini yandırır,  
O əsil şir balası, gözündə şimşek çaxır  
Atanın vuran eli ilk zərbəyə can atır.

Doyunca oynatdımı onu uşaq yaşında,  
Boynu xinalı qalib toy üçün damazlığı.  
Ata indi görür ki oğlunun baxışından,  
Boylanır uluların ölümü saymazlığı.

"Oğul, güvəncim oğul, ruhum, sevincim oğul,  
Döyüş ağır olacaq duyuram aqibəti.  
Mən davadan dönməsem yurdumuzda sən var ol.  
Qoyma ayağa düşsün nəslimizin şöhrəti".

"Bu sözün ürəyimi parçalayır, atacan.  
Vuruşdan qorxuramsa anamın südii qənim.  
Sən döyüş meydanında qılinc çaldığın zaman  
Mən gedib gəlin kimi gordəkdəmi gizlənim?

Gözümüzdə uca dağsan, kim əyə bilər dağı,  
Məni ki cəsarətə səsleyibdi hər sözün.  
Sən özün öyrətmisən mənə qılinc çalmağı,  
İntiqam almağı da öyrətmisən sən özün!

Qoy torpağa sərilim tek qanad çalmaqdansa,  
Sənə atılan gülə mənim sineme tuşdu.  
Sənsiz sönmüş ocaqda salamat qalmaqdansa,  
Sənə ciyindəs olub doğranmaq mənə xoşdur!"

...Coşub ümmana döndü ata qəlbə bu sözdən,  
Qolları bir arşındı, beş arşın da uzandı,  
Bundan sonra nə dərdim?  
At sürüb düşmən üstə  
Sinəsindən vurulmaq... Sağ qalmaqdən asandı.

Sorur təşnə qəlbinə oğlunun hər sözünü,  
Görür ocağı şəndi, bağ-bağçası solmamış.  
İndi daha rahatca yuma bilər gözünü,  
Dünyadan almadığı arzu-kamı qalmamış...

"Ata xoşbəxtliyini sən qandırın atana,  
Sən məni canımdakı yuxudan silkələdin.

Sən sənməyo qoymazsan babaların odunu,  
Üzün ağ olsun, oğul, üzümü ağ elədin.

Neçə döyüş görmüşəm, keçmişəm neçə oddan,  
Ancaq bugünkü kimi məni sarsıdanı yox.  
Bakı, Dərbənd, Qarabağ bizi çıxardı yaddan,  
Onlar ki, doğmadılar, onların da qanı yox.

Bize "can" deyənlərin canı rahatdır deyən  
Kin-küdrət – şeytan işi... tükənib bitməyəcək.  
Onlar elə bilir ki, mənim qapımı döyen,  
Bu bəla sabah gedib onlara yetməyəcək.

Mənim de sehvim olub, yadında saxla bunu,  
Bəzən acı sözüma bal qata bilməmişəm.  
Aralığa səpilən ədavət toxumunu,  
Dənləyib, "mənəmliyi" unuda bilməmişəm!

Dən-dən olub üyündük, zəmanenin çaxında,  
Hərə öz kisəsini, cibini güdən oldu.  
Biz bir-birimizə eyilməkden qorxanda  
Hamımızın yerinə eyilen Vəton oldu...

Şeytan girdi araya, anlamadıq bu dərdi,  
Qonşu darda qaldıqca hamımız dalda qaldıq.  
Məmləkət birləşsəydi birimiz böyüyordi,  
Məmləkəti ayırib hamımız xirdalandıq.

Özümüz balta çaldıq kökümüzə o ki var,  
Qolumuzu budayıb ocaq qaladıq yada.  
Qardaşı olmayanlar özgəni qardaş tutar,  
Qardaşı ola-ola yetim qaldıq dünyada.

Xalqa yaxınlıq elə, dost-düşmoni yaxşı seç,  
Öyüddür, vəsiyyətdir – xatırlarsan sonradan.  
Etdiyim sehvi etmə, keçmədiyim yolu keç,  
Çalış ayrı-seçkilik götürüsün aradan.

Belimin yarağısan – korşalmasın yarağın,  
Dilimin nəqməsisən – yad dildə oxunmasın.  
Sənə halalliq verdim, oğul, döyüş qabağı,  
Hər bəla mənə gəlsin, tükünə toxunmasın.

\* \* \*

Atlandı ata-oğul, baxışdilar bir anlıq,  
Hansı söz çatdıracaq bu səssiz fəryadları.  
Gözlərde son tapşırıq, ümidi, vidası, ayrılıq  
Hərəsini bir yana aparırdı atları...

Döyüş, amansız döyüş, davam edir üç gündü,  
Güllələr ağlar keçir, qan donur qıçı səsindən  
Gənce susur, köməksiz...  
Düşmən sayca üstündü,  
Ancaq irəli cumcaq vurulur sınaśindən.

Meyit qalaqlandıqca, sanki divar alçalır,  
Qan selləri sədd çəkir qapıların ağızında.  
Qapıların birində Cavad xan qılınc çalır,  
Birində oğlu gülür yağılar arasında.

Bürclərdə, küçələrdə qarışbdı qan-qana,  
Ölüm-dirimdi bu gün, kimseñin nicatı yox.  
Bir qapının ağızında ata cumur meydana,  
Hər əlində bir qılınc ancaq daha atı yox...

Gənce üçün vaxt itib, gün çıxır, şər qarışır,  
Bu döyüş son döyüşsə gecəsi, gündüzü bir.  
Bir qapının ağızında oğul on yada qarşı,  
Ancaq rəngi ağarır, yarasından qan gedir...

Hər biri qabağında bir dəstəni kürüyen,  
Dostlar, mehriban dostlar... sıraları seyrəlir...  
Oğul düşmənə baxır, oda dönür yenidən,  
Oğul ataya baxır, cavan qelbi kövrəlir!

Ayaqları altına neçə düşməni səron,  
Hər qılıncı çaldıqca “al sonin payın” deyir.  
Yaxındakı bir evdə boylanıb pəncəredən  
Bir gözəl əso-əsə bu harayı dinleyir.

Düşmən bir ümmandısa, Gəncə öündə damla,  
Biçarə anaların gözündə yaşı quruyur.  
Vuruşur qoca, cavan; vuruşur son inamla,  
Hərə öz cəsidiylə bir qarış yer qoruyur...

Oğlunun səsi gəlmir, Cavad xanı yaşı boğur,  
Endirir son zərbəni, zərbə alır arxadan...  
Atanın son kəlməsi “özünü qoru, oğul!”  
Oğlunun son kəlməsi “sən hardasan, ata can?”

Açıılır iki qapı, enir şəhərə gecə,  
Dahilerin işıqlı türbəsini alır çən...  
Yad soxulur şəhərə, soxulur ancaq necə...  
Ata ilə oğulun meyitləri üstündən.

Çox sevinmə general! Tarixin səbri dərin,  
Sənin də növbən gələr, başını uca tutma!  
Qanlarına bələnmiş bu meğrur ığidlərin,  
Heç kimə borcları yox! Həqiqəti unutma!..

Milletim bağışlamaz axıtdığın bu qanı –  
Qardaşın qardaş üçün ağladığı vaxt olar.  
Vetenimin köksündə açdığını bu yarani,  
İntiqam məlhəminin bağladığı vaxt olar.

Bir gün söz boğazına tökülcək bu zehər,  
İndisə bayramında – təzə orden, təzə çin.  
Öndə ayrı döyüşlər, öndə Bakıya səfər...  
Qalanın acharları “hazırlanıb” səninçin.

Gəncədəki qanların qisası uzun çəkməz,  
Ele düşünmə Bakı üzünə xoş baxacaq.

Bir eliylə şəherin acharını verən kos  
Bir eliylə xəncəri ürəyinə soxacaq.  
Sən Vətənsiz yaşadın, tərəfini kim çəkir,  
Bu torpağa yem ol ki, gözlərini dağlasın...  
Bu qalanın dibində səni basdırılar ki,  
Nəsillərim lənetlə gorunu ayaqlasın.

\* \* \*

Göydən üç alma düşdü... Göydən üç alma düşməz.  
Hə nağıl de, nəğmo qoş, şərin üzü dəyişməz.  
Nə qədər ki, tarix var, tarixə yamaqlar var,  
Özgə torpaqlarına göz dikən axmaqlar var...

Evlərə siyasetdən qanlı arxlar çekilir,  
Öz yurdunda məzlumun başına turp əkilir.  
Yenə doğma Vətənin Cənubu əli bağlı,  
Düşünsə fikri bağlı, danişa dili bağlı.

No qədər davam etsə sizlər, bizlər səhbəti,  
Arazdan daha qəddar ayırır məmləketi.  
Hərə bir etiqada, hərə bir sözə bağlı,  
Hər ötəri arzuya qul olduq gözü bağlı!

Nəslimin damarında axan qanlar dirilsə  
Bu tarix unudulmaz, bu həqiqət qisılmaz.  
Ağa-oğul daş kimi bir divara hörüləsə.  
Göydən atom da yağı yurd kimsəyə basılmaz!

Moskva, 29 oktyabr, 1985

ÖLƏNDƏ BAYRAĞA  
BÜKÜLƏCƏYƏM

Ədəbiyyat bütün dövrlər üçün vacib olan ölçülərin – haqiqatın, xeyirxahiq və gözəlliyin keşiyində dayanmağı ilə, istər-istəməz, özü-nü siyasetə yuxarılaşdırır.

Ədəbiyyat cəmiyyətin ovqatını əks etdirən, tarix küləklərinin hardan-hara əsdiyini duyan, zamanın gərilmış əsərlərində hansı həvaların qalınacağını qabaqcadan hiss edən bir qüvvə kimi mənəvi həyatımızda həmnişa müstəsna rol oymamışdır.

Meydanlara gedən milyonların böyük əksəriyyətinin yolu bir vaxt ədəbiyyatımızın ehtiyatla göstərdiyi içtimai ağırlardan və milli fəlkətlərimizin dərkindən başlanıb.

BU QILINC DA SƏNİN,  
BU DAŞ DA SƏNİN

Bax, qardaşım, bax  
mən də bir güzgü tuturam üzünə.  
Öz taleyini göstərirəm özünə,  
Min iller  
min düşmən aynasında  
əyri gösterildin,  
Elə deyilsən!  
Sən bir qəhrəmansan, kölə deyilsən!

Dünya sənin yaşıdın,  
süngülerinin ucunda hürriyyət daşıdın!  
Nəfəsində cənnətə çevirdin bozqırları.  
Dünyanın səhərinə yüyürdü  
boz qurdların.  
Göydə Tanrı işığısan,  
Yerde torpağın həvəsi.  
Qitədən qiteyo körpü salıb  
“Türkəm!” deyən səsin.

Bax, qardaşım, bax!  
Ötüken yaylaları  
beşik kimi yellenir,

Orxonda, Yeniseydə  
laylaların dillənir,  
O tarix karvanıdı,  
aşır Tanrı dağından,  
Altaydan, Ağ dənizə  
yol salır sorağından...  
Irqinin qanadları  
dörd qiteyo gərilib.  
Özünü kiçik sanma,  
dünya sənə verilib.

Bax, qardaşım, bax!  
Haraya üz tutdunsa  
apardığın ulu niyyət,  
Atalarının dirnağından  
göyərib mədəniyyət.  
Ox atdırın raket oldu –  
ulduzlara yüyürdün.  
Haqqqa qovuşmaq üçün  
zülmətlərə yeridin.  
Min-min yuva qurmusən  
əllərində süslenib,  
Millətlər körpə uşaq –  
qucağında bəslənib.  
Gündoğandan günbatana  
bayrağının işığı  
Son haqqın aşiqisən,  
xalqım, sən haqqqa şığı!

Bax, qardaşım, bax!  
Aynadan nə boylanır!  
Qılınc gərəkən yerdə  
çiçəyə dönəməyimiz.  
Yurdum tənha buraxıb  
yada söykənməyimiz.  
Namord tələ quranda  
sözə güvənməyimiz.  
Meydan açıb, qan töküb  
qardaşı yenməyimiz!

Bax, qardaşım, bax!  
 Süzülən göz yaşına,  
 Mən ad tapa bilmirəm  
     özümle savaşıma,  
 Mənəm qanadlı ata  
     düşməni mindirən də,  
 Çatdığını ocaqlara  
     su töküb söndürən də.  
 Dünya yanır şam kimi  
     Pervanesi mənəm, mən  
 Yol verib yolsuz qalan  
     divanəsi mənəm, mən  
 Qəm dolu ürəklərin  
     meyxanəsi mənəm, mən!

Bax, qardaşım, bax!  
 Bu tarix də sənin, bu haqq da sənin  
 Göyü yelənine taxıb gətirən  
 Qanımı dirildən bayraq da sənin,  
 Bu qılınc sənindi, bu baş da sənin,  
 Qılınc işləməyən, qurşun yetməyən,  
 Ruhumda bir bitməz savaş da sənin!

Bax, qardaşım, bax!  
 Bir haqq nəgməsi var dünyani gozən  
 Qeyb olub gedəcək  
     Onu bilməsen!..

1986

## NƏĞMƏM

Mənim nəgmələrim hamının deyil,  
 Hamiya yetəsi ev tikmək çətin.  
 Mənim danışdıığım bu əsəbi dil  
 Ya dərdin şəklidir, ya da həsrətin.

Ha deyim bir dayan, göz yaşını sil,  
 Nəğməyə fərqi yox payızdı, yazdı.  
 Mənim nəgmələrim hamının deyil,  
 Hamının olsayıdı nəğmə olmazdı.

Sevgimdi, qopubdu ürek qanından,  
 Şərt deyil min çələng toxuya bilsin.  
 Təki bir kimse səz yalqız qalandı  
 Onu öz-özünə oxuya bilsin.

Mənim fəsillərim əkinlə biçin,  
 Sözüm də torpaqda xıstdı, yedəkdidi.  
 Beş-on toxum olsa əkinçi üçün  
 Baharda bir zəmi bitirəcəkdir.

Bir az keşikcidi, bir azca çoban,  
 Haqqı qurd ağızından saldıracaqdır.  
 Bu yolsuz dünyada bəlkə, bir zaman  
 Kimisə qolundan qaldıracaqdır.

Zər-ziba içində ürəklər soyuq,  
 Ona bir çinqı od salsa bəsimdi.  
 Masalar sindiran israfçılıq yox,  
 Halal pendir-çörək olsa bəsimdi

Ana dodağında layla da işdi,  
 Ata dodağında keçmişin səsi.  
 Mən ömrü dağlardan borc istemişdim  
 Qayıtsın o borcun nəğmə zərrəsi.

Sözün də hikməti Allahdan qalan,  
 Ürəkdən dediyim ürəkdə bitə.  
 Bir vaxt zümzüməylə keçdiyim yola  
 Kimsə nəğməm ilə yoldaşlıq edə.

Sınıq ürəkləri ümidlə bəzer,  
 Birinə su olar, birinə ocaq.  
 Nəğməm də quş kimi dünyani gəzər,  
 Bir quru budaqda dincələr ancaq.

1992

## ÖLƏNDƏ BAYRAĞA BÜKÜLMÜRƏMSƏ...

*"Ağzından qan iyi gəlir"  
Xalq deyimi*

Mahnımdan "qan iyi" gəlmirsə əgor,  
Bu söz yarışında qəlebə çalıb,  
Bu söz döyüşündə ölmürsə əgor;  
Hər şerim əsgər tek qurban getməyə,  
Daşqalaq edilib şəhid olmağa  
Hazır deyilsə;  
Kəsin bu nəğməni, kəsin yarida,  
Deməli haqqım yox kelmə kəsməyə!  
Bu torpaq üstündə üzü ağlıqla  
Əli ürəyində rahat gezməye!

Sığallı sözlərdən etim ürpəşir,  
Bağışla, kef-damaq zamanı deyil,  
Üzünə yüz üzün möhrünü vuran  
"Bal dodaq", "gül yanaq" zamanı deyil.

Xəncərim dəstəksiz, qılincım qansız,  
Sinəm qalxan kimi, çapıq-çapıqdı.  
Tikanlı meftillər didib könlümü,  
Ən uzun mahnim var,  
o Ayrılıqdı!

Kişiye bu qədər dinclik yaraşmaz,  
Bu dəndlər mənimse,  
kef mənim deyil.  
Öləndə bayrağa bükülmürəmsə,  
Beş arşın temiz ağı kəfənim deyil.  
Önümüzə bu qədər uçurum varken  
Kimdənse mərhəmət umaya bilmərəm.  
Bu gözdən o gözə işiq düşmürsə,  
Gözümü arxayın yuma bilmərəm.

Qolunu çırmayıb meydan açmayan  
Sözlərim xanım tək etirlənibse,  
Səngərdən yayıb, güləden qorxub  
Tərif kölgəsində çetirlenibse,  
Ölən günlərimə yas tutmaliyam!  
Döyüş himni kimi doğulmadımsa,  
Görüş mahnimı da unutmaliyam!

Mələk cildindəsə cəllad həvəsi,  
Sənin gizli davan görünən deyil.  
Sözündən "qan iyi" gəlsə də qorxma,  
O qan bağlayındı, qan töken deyil!

1986

## ŞAİRLƏRƏ BORCUMUZ

*Bəxtiyar Vahabzadəyə*

Arazın tikanlı meftillərdən  
siyrihb çıxdığı yerdə  
Üzü cənuba  
"Qardaş!" harayı ağzında donmuş  
bir şair heykəli qoymasa  
insafı yoxdur bu millətin!

İnsafı yoxdur bu millətin  
yaddan çıxarsa əgor  
bu gün meydanları silkələyən  
"millot", "azadlıq" sözlərini  
nə vaxtsa şairlərin ehtiyatlı  
piçiltisindən öyrəndiyini.

İnsafı yoxdu bu millətin  
Birdən çəşib unutsa  
"xəlqi oyadan əfqanları",  
Əsr-əsr sözə körüklenən  
soyuq qanları,

“Dana” başlarda “dane” başı görənləri  
Düşməni qılıncdan əvvəl  
sözlə öldürənleri?  
“Ağıllı dəliləri”  
Ürəyindən qan gedən gülənliləri!

...Vətəndən sürülən  
Ümidi qəbir divarlarına hörülən,  
Dərdi dünyanan belini oyən,  
Özü eyilməyen ərlər  
Bu gün unudulsa əger!  
Bir mahnında deyilən kimi  
“yaşamaq nəyə dəyer!..”

Bir şair heykeli!..  
Araz qırığında... üzü güneyə  
dilində “qardaş” harayı,  
“Vətən”, “Birlik” nidası!  
Dünyanın ən uzun ömürlü  
heykelləri  
şair heykelleridi  
Qorxunuz olmasın!  
Başı buludlara direnən,  
Yurdun hər yerindən görünən,  
Qolları Arazla Kür kimi...  
Canlı olsun,  
ürəyi döyünür kimi!

Bütöv bir qayada yonun heykeli,  
Adsız-ünvansız,  
Bir aşiq heykeli,  
çünun heykeli.  
Çəksin könlümüzdən bu dordi-səri,  
toplasın, qoy olsun qomin heykeli.  
Bu qayaya dönən kimdi, – sorsalar  
Bir ağızdan dcyək:  
“Mənim heykəlim!..”

## YURDUN BAYRAĞI

Əhməd Cavadə

Yol ver yurdun bayrağına,  
Vaxtin, gücün, ölümün  
yendirə bilmədiyi,  
Əyrilərin düz yoldan  
döndəre bilmədiyi,  
Bir haqq bayrağı var əlimdə.  
Kimsənin dağına qonmaz,  
Kimsənin yaxasına sancılmaz,  
Yad küləklər əsib keçə  
ürəyimiz kimi açılmaz.

Yol ver yurdun bayrağına!  
Qanımı hopduraraq  
tutmuşam başım üstə  
Gül kimi pardaxlanıb.  
Düşmənim baxa-baxa  
gözlərindən dağlanıb.  
Mən raket əkmirəm ki,  
qızıl güldü əkdiyim,  
Qızıl gül işığıdı  
ürəklərə çəkdiyim.

Yol ver yurdun bayrağına!  
Hardan qopubsa  
ora dönsün!  
Özgə yerində gözü yox,  
Öz elində görünən!  
Yelpikləsin məzarını şəhidlərin.  
Torpaq da bayraq işığını duyur.  
Kişilər yalnız yurdun  
bayraq nəgməsində uyuyur...

1987

## YAZILMAMIS ŞEİRLƏRİM

Neçə yazılmamış şeirlorimi  
Atdım meydanların izdihamına.  
Qatdım millətimin gur ilhamına.  
Birçə söz saxladım "azadlıq" sözü  
Dönüb yumruq olmaq öyrətdim ona.

Qul sözün istəyi qalmadı qanda,  
Mən bu gün ilhamla qılınc itidən.  
Qadınlar meydana od daşıyanda  
Var idı şeirlə evdarlıq edən!

Milletin bir sözü, bir yolu varkən  
Əqidə alveri qeyrətdən deyil.  
Bizimdi kəfəni boynuna geyən,  
Kəfən qısqancları millətdən deyil!

Çayxana bayquşu, restoran şiri,  
Evinin damında xoruzlananlar.  
Bu gün qəhrəmana dönüb hər biri  
Dünən milletini nadan sananlar.

Yüz-yüz xatirə var ürək göynədən,  
Yaşayır kapılar gəzəyenlər də.  
Hər gün ölümünün üstüne gedən,  
Ya ona şayıə bəzəyenlər də.

Bu çirk canımıza yol tapıb haçan,  
Niye öz pasına qurbanı dəmir?  
Dünən qorxa-qorxa cəbhədən qaçan  
Bu gün kürsülərdən düşmək istəmir.

Qəlem unuduldu, söz çıxdı yaddan,  
Ömrü qurban verib pay ummamışam.  
Çoxdu kürəyimə bıçaq saplayan  
Əl versə könlüne toxunmamışam.

Demişəm, a qeybət, özünü üzmə,  
Allah şahidimiz, düzü göründi.  
A nadan, yoluma tikanlar düzmə,  
Bəxtim tikandan da çələng hörendi.

Demişəm, ay həsəd, yenə nə işdi,  
Saçımız ağardı, yorulmadın bəs...  
Geniş ürəkliyə dünya genişdi  
Mənim varlığımı yerin kiçilməz.

Demişəm, köhnə dost, çox da çekmə qəm,  
Ha buzlat ürəyi, bahar solarmı?  
Men də bu torpağı öyonlordanəm  
Vətən sevgisi də qısqanımlı?

İş də unuduldu, şeir də bitdi  
Daha hesabım yox illərimizdən.  
Bizim taleyimiz şirin fürsətdi  
Hesabı gələcək soracaq bizdən...

## BƏXTİYAR, ƏLİ

*Ağdamda həlak olmuş uşaqlarla –  
Qarabağ faciasının ilk şəhidlərinə*

Bir cüt şəh damlaşdı, bir cüt göz yaşı,  
Bir cüt qara bayraq, bir cüt baş başı,  
Allahın qəzəbdən çatılan qaşı,  
Qeyrot bünövrəsi, cüret təməli  
Dirilən gümanım – Bəxtiyar, Əli!

Yurduma bir təzə bahartək gələn,  
Gözündə dönyanın ümidi gülən,  
Milyonlar qəlbine birdən tökülen  
Məhəbbət daşqını, intiqam səli  
Ruhumda tufanım – Bəxtiyar, Əli!

Kim deyir yolları qırıldı, qısa,  
Onlar əbədidi, batmayın yasa,  
Bu sayaq ölməyi bacarıraqsa,  
Hələ yaşayırıq, varıq deməli,  
Həyat vəsiqəmiz Bəxtiyar, Əli!

## ÖLƏN QORXUMUZ

*Sumqayıt yeniyetmələrinə*

Şükür!  
Umudulmayıb  
Yüz ilin o üzündə  
itirdiyim bir nəğmə!  
Mən öyrətdim, öyrətmədim  
Səslənir oğlumun dilində!

Şükür!  
Oğurlanmış saydığımız  
Bir qeyrot bayraqı  
Dalgalanır qardaşımın əlində!

Qurumuş bir bağça,  
Verimsiz görünən bağ  
Canlanıb budaq-budaq,  
yarpaq-yarpaq!

Quru çay yataqları,  
dar gəlir sellərə.  
Bulaqlar çağlayıır daşlar altından,  
Gülüşü qeyb olmuş gözlər dirilib,  
Sevinci tökülür yaşlar altından.

Mən adı millətin oğlu deyiləm,  
Ən dörin yaramın bitisi bir an  
Silah ağacıdır yalnız əllərim  
Çiçəkdən meyvəyo,

Yazdan payızı,  
Ömürdən ölümsüz əbədiyyətə  
yetişim bir an!  
  
Ümid pöhrələri göyərdir bu yaz,  
Dirçəlib hirsindən  
boğulan torpaq!  
heç qurdla quzu da bu gün yad deyil,  
Qəfəsə salınmaz, gülleyə gəlməz,  
Bu insan ruhudur, zarafat deyil,  
Bu insan ruhudur torpaq deyil ki,  
Meyvətək sıxasan suyu qalmaya  
Dağ kimi oyasan boyu qalmaya!  
Ürəyinin odu, gözünün nuru.  
Gedəndə "dur"! demək heyi qalmaya!  
Bu insan ruhudur, yəhər götürməz!  
Yüz-yüz Sumqayıt tik  
zəhər götürməz,

Qəbirdən göyerər, ölüməndən dənər,  
Zindan yollarını yorub qayıdar  
Milləti bazara sürükləyenə  
İblis damgasını vurub qayıdar.

Dünya yollarında adı qatar tek  
Biz ulu ruhları daşıyanlarıq,  
Hələ otuz yeddi yaşa çatmamış,  
Neçə otuz yeddi yaşayanlarıq!

Çoxdan adlamışq Sibir xofunu,  
Sinədə alışan gülə odunu.  
Şükür ki, bozarmış üzlərdə gördük  
Uşaq əllərinin şillə odunu!

On beş yaş! Xətai yaşıdı bu yaş,  
Başsızın başının daşıdı bu yaş!  
Bizim ruhumuzun yaşıdı bu yaş  
Ölən qorxumuzun yaşıdı bu yaş!

1988

## TONQAL İYİ

“Tonqal iyi verirsen!” - Bir gözəlin sözüdü.  
Tüstülü saçlarını qarışdırıb gülürdü.  
Bilmirdi tonqal iyi mənim saçımdan deyil,  
Köksündə tüstülənən üreyimdən gəlirdi!

Gözlerimin öndən tüstülənən kitablar,  
Nəsiminin, Sabirin ruhunda tonqal iyi!  
Haqqımı istəyəndə dilimə damğa basan  
Adımı yasaq edən qorxumda tonqal iyi!

Tonqal-tonqal işıqdı adlayan əsrləri  
Sibirdən üzümüzə sönmüş ocaqlar baxır.  
Müşfiqin gur saçları bir tonqalın tüstüsü  
Xızıda bir daxmaya dönmək üçün darıxır.

Kimdi budaqlarımı amansız silkəloyon,  
Qitələrə səpilir bu yetişən barımız.  
Mühacir dəstələri ölkələr arasında  
Astaca tüstülənən, sönən tonqallarımız!

Gözüm işıqdan doymaz, dilim sözə tamarzi,  
O Hadinin ruhudu məzarını soraqlar.  
Biz ocaq çatmırıq ki, qalxır zırzəmilərdən  
Gözümüzün yaşıyla söndürülən ocaqlar.  
Saçında, paltarında tonqal iyi, od iyi.  
Azadlıq havasında çiçəkləyir daş meydan  
Varımı talan edən yalanların içindən  
Unudulmuş səsimi mənə qaytarır zaman.

Yerlə göy arasında qalxandı milyon yumruq  
Qayıdır bir milletin cavanlığı üzünə  
Yarağa yadrğamış əllərin gizli gücü  
Damla-damla yüksər car çekdiyi sözünə!  
Qeyrət karvanları keçən uzaq yolları,  
Obalardan əlimə milyon oldı uzanan

Tonqalların başında, mütilik şaxtasından  
Soyulan qanımızdı gece-gündüz qızınan!  
Milyon dilde bir hava, milyon əlde bir qılınc,  
Çürümüş gövdələrə yarımcə zərbəmiz bəs.  
Bu meydanın işığı memləkəti bürüsə,  
Qaranlıq ayaq açıb üstümüzə yeriməz!  
... Tüstülü saçlarımda titrəyir zerif əllər.  
Göz yaşı qorxu dadır: ocağım qaralacaq.  
Mən də adı bir kösöy – ancaq bir talesizin  
Burnunda həmişəlik tonqal iyi qalacaq!

5.XII.1988

## ACI XATİRƏ

Millətə nə qədər dərs vermək olar?  
Deli də dartinir: mənim sözüm var!  
Nadan cilovunda kükə xamları –  
Adam olmayıunan “öz adamları”...  
Kürsüdə pələngdi, dağdada quzu,  
Moskva casusu, Tehran casusu!  
Geləcək bölgüdə nisye iş alır,  
Telefon zəngiyle göstəriş alır:  
“Ziyah ayıqdi, qoyma yaxına  
Yazıçı sevilir, qara yax ona!  
Bizimlə bir kökdən, rişədən deyil,  
Möhkəmdi, heç kəsi eşidən deyil.  
Sənin kimliyini bilir filankəs,  
Güçün çatmayanda işığını kəş!  
Qafası olanın əz qafasını,  
Nüfuzu olanın qır nüfuzunu,  
“Azadlıq” deyəndə öz nefini bil,  
“Millət” söyləyəndə tərəfini bil!  
Torpaq alındıqca millət çəşəcaq,  
Bizim məqsədimiz yaxınlaşacaq.  
Allahdan söhbət aç, Qurandan danış

Dünyada İslami qurandarı damış.  
 Milleto fərqi yox, lap meymun olsun  
 Önünde zahiri bir mömin olsun.  
 Kimin sözü keçir, mövqeyi qəti,  
 Xalqın arasında varsa hörməti –  
 Çalış ki onu da bizlərə bağla  
 Bağlaya bilməsen, ləkə yax, dağla!”  
 Beləcə millətin səfor başında  
 Her kəs pay umurdu ər savaşından.  
 Tapşırıq qulları önə atıldı;  
 Halal işimizə haram qatıldı.  
 Bir əl quzusudu kürsüdəki şir,  
 Hor gün yuxarıdan dərs altıb gəlir.  
 Millət xəbərsizdi – dərdinə yanır,  
 Tülkü həccə gedir – millət inanır!..

### “AZƏRBAYCAN” QƏZETİNƏ GÖZAYDINLIĞI

Gözün aydın, ay düz sözüm,  
 təmiz sözüm, –  
 Yolun açıq...  
 Qorxularдан, hədələrdən qop azacıq!  
 Gey eyninə qandallardan qançır olmuş qanadını.  
 Yiğ gözünə şirveləri aşa bilmək inadım!  
 Yüz əsrlik çəşmələrin gözünü aç!  
 Üfür külü! Bu ocağın gözünü aç!  
 Sən Xətai harayında döyüş idin,  
 Sən Nəsimi dodağında ilahiye görüş idin.  
 Sən Füzuli zirvəsində möcüzöydin,  
 Sən Sabirin səngərində cəmi şerlə üz-üzöydin!  
 Dədə Qorqud hikmətinə çata bilsən  
 Ətaletdən silkələnib, yorğunluğu ata bilsən,  
 Yenə elə aşib-daşan okeansan!  
 Köləliyin başı üstə bir tufansan!  
 İldirimsan, yaxacaqsan,

Sən bu zülmün sarayını yixacaqsan!  
 Qoy xəcalət çəksin bir az  
 medhiyyəçi xəberçilər!  
 Sən qardaşlar üreyinə rəhm cile!  
 Qılıncı dön, qurşuna dön,  
 Bu padşah ordu sevmir,  
 Sən silahlan, qoşuna dön!  
 Boğazına kəfən dola, əzabları al gözüne.  
 Ürəyini qalxan ele  
 Hər gün böhtan süngüsünə.  
 Şər minüzlü, şər ayrılmaz.  
 Al qanını üzünə tut, ümidiyi yarana bas!  
 Bir vaxt düşmən səni boğdu,  
 Bu gün tarix səni doğdu.  
 Bu gəlişin əbədilik, bu gəlişin biryolluqdu!  
 Sən qırx beş il üreyimi deşən sözüm,  
 İki yüz il məqam gəzen  
 ac həqiqət – sisqa bir şam,  
 Mən bir ömrü yol gözləyib  
 öz haqqımanın zərrəsini qazanmışam!..  
 İlk sayında bomba gücü, zəlzələlər terpənişi.  
 Sanki tilsim qırılıbdi əjdahannın sınbı dişi.  
 Kabinetlər silkolənir, telefonlar zingildəyir.  
 Yer titrəsə terpənməyən bir sözümdən dingildəyir.  
 Şəhifələr qan-qırmızı, hər baxanın yüz əmması,  
 Qan içəndə qorxmayanın sözdən qorxmaq müəmməsi.  
 Hədələrdə cəllad hökmü; Moskvanın əmri qotı:  
 Öz ömrünü qapadırsan qapatmasan bu qəzeti.  
 Dədim: Sizin bu dünyadan xəberiniz yoxdur deyən.  
 Milletine haqq istəyir Millətimi qul eləyen.  
 “Əzilirom”! deyir mənə məni əzən.  
 Kim biləcək sən haqlısan öz haqqını söyləməsen”.  
 Atıldım çölə balıqtək son elacım bir damla su...  
 Gördüm sinəmi böyüdür böyüyün hədə-qorxusu!  
 İndi daha yalvarışdı uzaqlarda qalan səsi!  
 Bir dəfəlik dağlımışdı bu ağ evin vahiməsi.  
 Gördüm adın dillərdədir, melhəm gəzir qanlı yara.

Bayraq kimi taxılmasan her tin başı divarlara!  
 Dedim, sözüm, gözün aydın,  
 millətimin güvəncisen!  
 Cox olacaq zirvə aşan  
 Bu zirvədə birincisən!..  
 Gözün aydın, "Azərbaycan",  
 Döyüş himnim, alın yazım  
 Her gün mənə "dərs versinlər".  
 Teki səsim alınmasın!

1989

### ÖLÜMÜN GÖRÜŞÜNƏ GEDƏN QIZ

Elə dünən ömrünün  
 bahar çağayıdı.  
 Elə dünən bu gözlər  
 dünyanın en qaynar bulağıydı,  
 Qoluma girdin,  
 bir addım geri durdum,  
 utamıb adamlardan,  
 İndi daha sən yoxsan,  
 Yoxum, yox olanım, can!

Dünən saçların bulud,  
 qarışırkı küləkde.  
 "Yalvarıram, ay qardaş,  
 bir az özünü qoru!" –  
 danişirdin ürəkdən.  
 Nə sevgini gizleyirdin,  
 nə gözünün yaşını.  
 Ən şirin görüş yerindən  
 üstün tuturdun  
 tonqalların başını.  
 Mən özümü qorudum,

ya da Allah, təsadüf,  
 ya da ki xeyir-duan...  
 Məni qoruyanım, can!

Ele dünən sosində  
 əbədiyyət karvanının  
 zinqirov cingiltisi,  
 Elə dünən köksündə  
 dünyanın en böyük sevgisi,  
 Gözün keçilməz dəniz,  
 Alının ay kimi təmiz,  
 Yad nəfəsi duymamış,  
 Nəvazişə uymamış  
 zərif dağ çiçəyidin,  
 Bir ömrün yaraşığı,  
 əhdil, gələcəyiydin...  
 Sənə ayrı sevgiyidi  
 xoşbəxt edən, uçuran.  
 Öz eşqinə baş vurub  
 orda boğulanım, can!

Heç kimin açmadığı yaxanı gülələr açıb,  
 Qönçə döşlərinin arasında  
 açılıb qızıl gülər.  
 Ancaq üzün xoşbəxtid...  
 Yarıyumuşlu gözün  
 öz əhdinə yetəntək  
 yenə duyğulu, gülər...  
 Açımsan öz sinəni yurdun azadlığına,  
 Süngünün öpüşünə,  
 gülənin dodağına!

Bu gündən bu yaraya  
 bütün dünya baxası,  
 Bu gündən qanlı yaxan  
 mələklərin yaxası...  
 Ana olmamış anasən –  
 övladların

yaralarından doğulacaq,  
Süd evəzinə qıṣas içirəcəksən onlara,  
südündə düşmən boğulacaql!..

Elə dünən ömrünün  
bahar çağayı,  
Elə dünən qayğınu çekirdin –  
körpə ağlinla ağıl öyredirdin mənə...  
Elə dünən  
ilk sevginə doğru yol gedirdin,  
Ömründə birçə dəfə vəfasız çıxdın –  
Getdin... sevgilinin yox,  
Ölümün görüşünə...

Başı kim, ayağı kim –  
daha seçə bilməzsən.  
Dəmir biçaq olsan da  
kəsib keçə bilməzsən!..

Yüz min cavan üz yanır,  
doğrasan qanı çıxmaz.  
Vaxt da onların qulu,  
dartma zamanı, çıxmaz!

Şəhər göz dənizidi,  
qara tufandi şəhər.  
Balaca dalğasında  
dünyalar silkəleyər!

Qaldırın bu çiçəyi  
təpiklərin altından.  
Çıxarın ürəyimi  
tetiklərin altından!..

## 20 YANVAR XATİRƏSİ

Bura şum yeri deyil,  
Saxla, kotanı, saxla!  
Çək dəmir cilovunu,  
Qızmış atını saxla!

Hərəsi bir buğdadi  
bir sünbülün içinde,  
hərəsi bir ləçəkdi –  
qızıl gülün içinde!

Tek-tək gəlməyiblər ki,  
tokləyib yatırasan,  
Yüz min ürək əriyib  
bir ürəye dönübdü.  
Tek-tək danışmırlar ki,  
sesini batırasan  
Birisinin sözündə  
yüz min haray dinibdi!

## QORXUM QALMADI

Bu torpağa çoxdan bəri  
şəhid məzarları əkilməyib  
berəketi qaçıb zəmilərin.  
Havasında ilham azalıb,  
çaylarında su...  
Adam bu torpağın  
qışırıldığından qorxur!..

Bu torpağa çoxdan bəri  
şəhid qanı təkəlməyib  
etri qaçıb gül-çiçəyin,  
Rəngi avaziyib bayraqların.  
Nə qışının ayrılığı qalıb,  
Nə doğuşuna sevinirik baharın...

Qayıtdı, qayıtdı  
 torpağın bərəkəti,  
 Yollar boyu qaynaya-qaynaya  
 axan qanımızla,  
 gülələrin dəlik-deşik  
 elədiyi kökümüzdən  
 qabarən tufanımızla...  
 gülələri maqnit kimi soran  
 gözümüzlə.  
 Tankların yuxaya döndərdiyi  
 Üzümüzlə...

Qayıtdı, qayıtdı  
 bayraqımın əsl rəngi,  
 ilhamın qanadı,  
 günəşin odu...  
 Torpağım azadlıq doğacaq sabah!..  
 Qorxum qalmadı!..

### ZİREH

Bu bağda çiçeklər açardı,  
 Yerinə şəhid məzarları əkilib.  
 Və məzarlardan üzlər göyerib, –  
 Cavan üzlər çiçək-çiçək...  
 Ana feryadına dikələn daşlar  
 Rişə-rişə bu torpağı bürüyəcək.  
 Daşdan zireh geyəcək Vətən,  
 Bu müqəddəs zirehdə sıxlırmaz canım.  
 Bu müqəddəs zirehdə  
 Düşmən qorxusunu unudacaq  
 Elim, obam, Azərbaycanım.

13.II.1993

### MƏN DEMƏDİM

Xalqın ürək yanğıları daş əridir,  
 Dağ oynadır könlündəki ağrı-acı.  
 Hər günümüz bir faciə əseridir,  
 Beş-onumuz oyuncudur,  
 qalanımız-tamaşaçı!

Hər adamın göydən gələn qisməti var,  
 Birisinə gül dəstəsi,  
 birisinə gülə çatır.  
 Bu dünyada bir az bazar xisleti var,  
 Az hissəmiz söz satandı,  
 çok hissəmiz alqış satır!

Millətimin taleyində bu bir yazı –  
 Üz üzədir sevgi kinlə,  
 qılınc qanla.  
 Hər danışan bir siyaset balıqçısı  
 Min üreyə qarmaq atır bir yalanla.

Bu yürüşə taleyini qoşanla bir  
 Qoşulubdu ağız busub, söz güdən de.  
 Qoca karvan bu yollarda divanədir,  
 Söz sorsa da mənzil sormaz hər ötəndən.

Mən dərvişəm, ürəyimi dərd oxudur,  
 Kimlərisə isidəcək dərd ocağım  
 Bu dönyanın heç nəyində gözüm yoxdur,  
 Belkə bir az Tanrıdan var umacağım.  
 Taledən var ehtiyacım – sözə əvəz...  
 Halal sözü haram payla yoxlamasın.  
 Daha məni öz yolumdan döndəremməz,  
 Ovsarımı quyuqlara bağlaması!

Qoca karvan, qoca millət! Ümman daşib  
 Ay söndürür, Gün keçirir, Zaman qovur.  
 Ancaq deyən sarvanımız harınlaşdır,  
 Ancaq deyən paslanıbdı zinqrovu.

Bu çanları cingildətdim öz səsimlə,  
Zəhər qatdım Sarvan bəyin yuxusuna.  
Bəlkə köylü, bəlkə göylü nəfəsimlə  
Bu karvanın gözündəki yuxu sına!

Ümidlərdən işıq emir yerim, göyüm  
Həqiqəti doğmalıdır Tarix – ana.  
Necə deyim, bu millətə necə deyim,  
İnanmasın dirijorlar çubuğuna.

Birlik deyib yüz ildə bir yiğildıqsa  
Hər qorxunu, hər hiyloni duyacaq kim?  
Öz dərdine heyrot ilə qulaq asan  
Millətimə “bu iblisdi!” necə deyim?

Necə deyim kimlər burda nələr gəzir,  
Nə umurlar haq-nahaqqa axan qandan.  
Bu meydanda öz himninə yanana bir  
Var özgenin havasını çaldıran da!

Dərələri göremməzdim yal aşanda,  
Cavab vermək ağır gəlir goreşənə.  
Bu çör-çöplər ayağıma dolaşanda  
Mən qaçırdım həsretimin görüşünə.

Vətən eşqi!

Bir əsim yel, öten duman,  
Onumuzun üreyində, minimizin dilindədir.  
Mən azadlıq qapısını döyən zaman  
Gördüm o da iblislərin əlindədir.

Yurd yenilib?

Ürək yara, dilim qabar,  
Hara baxsan söz gülləsi...  
kimlər kimin qarasına!  
Dünən xalqa öz eşqindən dem vuranlar  
Məlhəm deyil, köz basırlar  
məmləkətin yarasına!

Tariximin göz dağları –  
aldananlar, yanılanlar.  
Ancaq yenə divar-qalın, pərdə-dəmir!  
Zaman-zaman lənet ilə anılanlar  
Çürük kökdən təzədənnən pöhrelənir!

Lənet olsun bu vəzifə minnətine!  
Qırmaq olmur – həmin kilid, həmin açar.  
O sırlor ki dərd artırır millətimə  
Mən demədim, mən açmadım...  
Zaman açar!

1992

## SİZ NƏ UMURSUNUZ BU GEDIŞATDAN

Bizi qananlardan bizi danan çox,  
Xırda oyunlarda xirdalanınan çox,  
İş görən tek-təkdi, qurdalanınan çox,  
Siz nə umursunuz bu gedışatdan?!

70 il qurulan xarabalar bu,  
70 il yazılan salnameler su,  
Millət qəhremanı, ya rus casusu? –  
Siz nə umursunuz bu gedışatdan!..

Ax namüssüz yalan, ax qəddar yalan,  
Millətə yalmanıb milli olmusan.  
Elin qeyrətidi ortada talan,  
Siz nə umursunuz bu gedışatdan?

İstər fitnə göyərt, istər toxum ok,  
İstər dord bağışla, isterse ürek,  
Ağız-ağızayıq ac canavartək  
Siz nə umursunuz bu gedışatdan?

Mən sözün ağası, söz mənim qulum,  
Mən haqqın yolcusu, haqq mənim yolum,  
Divar daşı olum, baş daşı olum  
Siz nə umursunuz bu gedışatdan?

Gündüz kölgələnib, ya günə dinmiş,  
Sevgi qıṣırlaşır kin-kinə minmiş  
Allah da şeytanın tərkinə minmiş  
Siz nə umursunuz bu gedışatdan?

1992

### TƏBRİZLƏ GÖRÜŞ

Bu görüşü dərdə dərman bilmışdım,  
Həsrətinlə çox ağlayıb gülmüşdüm,  
Ayağına bir qış günü gəlmİŞdim,  
Ey qar altda ürəyi yaz, Təbrizim,  
Çörəyi bol, qisməti az Təbrizim!

Çiçəklədim, bahar bildim qışını,  
Köksüm sıxdım, canlı sandım daşını,  
Qarla yudum, gizlədim göz yaşımı,  
İş ustası, söz dəcəli, Təbrizim,  
Göz yaşına öyrəncəli Təbrizim!

Dalğa idim ummanına qovuşdum,  
Zəvvar idim, karvanına qovuşdum,  
Azadlığa gümanına qovuşdum  
Azadlığın ilk səngəri, Təbrizim,  
Tarixlərin şah əseri, Təbrizim!

Nə gözlədim, nə axtardım, nə buldum,  
Nə buldumsa ürəyimə qəbuldu.  
Bu soyuqluq nə zamandan dəb oldu.  
Övladını qonaq bilən, Təbrizim,  
Dərdinə də deyib-gülen, Təbrizim!

Qüdrətinə şəkk eləyə bilmədim,  
Qoca Ərkə ərk eləyə bilmədim  
Nə yatırsan, dərk eləyə bilmədim.  
Ey dünyani yola salan, Təbrizim,  
Ey karvandan dala qalan, Təbrizim!

Cənnətini sendə tapan çox idi,  
Sözün varsa, daşdan keçen ox idi.  
Nyu-Yorklar, Londralar yox idi.  
Öz yerində sayıb duran, Təbrizim,  
Nökerlərə boyun buran, Təbrizim!

Qılınca yox, yağlı sözə əyildin,  
Düşmənə yox, dost-qardaşa döyüldün,  
Tarix boyu belə mezлum deyildin.  
Ümid bürçüm, zefer tağım, Təbrizim,  
Güllə dəymiş söz bayrağım, Təbrizim!

Bakı Səndən, Sən Bakıdan ummada,  
Donuq qanlar özgədən qan ummada!  
Ümid yoxdu bu dünyadan ummada,  
Yixiq könlüm sən özün qur, Təbrizim,  
Zaman gedir, ayağa dur, Təbrizim!

### ŞEIRDƏN KÜSMÜŞƏM

Mən şeirdən küsmüşəm,  
Sözümdən küsən kimi.  
Qardaşimdən, bacımdan  
Özümdən küsən kimi.

Onun nə vecinədi,  
Kim gedir, kim inciyər.  
Söz-Allah vergisidi  
Allahdan da inciyəm.

Sinəsində Vətəni  
yerləşdirə bilmirse,  
qonşunu qonşu ilə  
birləşdirə bilmirse,  
odundan, atəşindən  
açılmırsa donumuz,  
Onunla onsuz kimi  
dəyişməzsə sonumuz,  
Şerim bircə namərdi  
Kürsüsündən atmırsa,  
Yüz-yüz qara batanın  
Burnunu qanatmırsa,  
Daş eləyə bilmirse  
Yurda uzanan əli,  
Şer zamanı deyil.  
Aldanmışam demeli!

Yalqızlıqdan bezmişəm,  
Dil bilən həmdəm deyil.  
Mən şeirdən küsmüşəm,  
Yarama məlhəm deyil!..

### BİR GÜN MƏN DƏ GEDƏCƏYƏM

Əbədilik qalan yoxdu,  
Bir gün mən də gedəcəyəm.  
Mamırlı bir daşa dönüb  
Göy çəməndə itəcəyəm.

Kimsə bir az sisqayacaq,  
Bir az yanğı, bir azca yaş.  
Sonra yara qaysaqlanıb  
Sağalacaq yavaş-yavaş.

Sözüm Vətən göylərində  
Hərdən topa, hərdən seyrək.

Xatirelər damla-damla  
Yaddaşlarda əriyəcək.

Vərəqlərdə saralan ad...  
Qalan başqa nə olacaq.  
Beli büük ata yurdu  
Ürək kimi sönən ocaq.

Min-min belə yurd görmüşəm,  
Min-min belə qəbir daşı.  
Okean ol, qasırğa ol –  
Susan günün yaxınlaşır.

Ondan sonra kime gerek  
Sırr saydığım bilməcələr,  
Vuruş adlı gülmeçələr  
Sahilinə əl yetməyen  
Ümman adlı gölməçələr?  
Bu qayğilar, bu əzablar,  
Gizli görüş, isti qucaq  
Kağızlarda həsrət yaşı,  
Yollarına göz dikənlər,  
Telefonlar yalvarişı,  
Bu kölgəni qılınclayan  
Bu adından titrəyənlər...  
Nə olubdu azarları?  
Biləcəkmi dünya məgerə?!

Biləcəkmi dünya görən  
Necə gördüm onu, necə,  
Çox karvanlar daşınbdı  
Nə apardı indi keçən?

Nə apardım bu ürəkdə,  
Bu baxışda, bu yaddaşda? –  
Bir daş qəder qədərsizdim,  
İndi cavab alsin daşdan!..

## ALLAH BU MİLLƏTDƏN NƏ ƏSİR GƏYİB

Allah bu millətdən nə əsir geyib?  
Yerin nəfəsiyle yanın odu var.  
Üzündə göylərin sırlı işığı,  
İstedad istəsən istedadı var.

Dünyanın ən münbit torpağı kimi  
Nə desən bitirər ruhu da elə!  
Onun bu bərəkət möcüzəsidi  
Min illər düşməni qorxudan elə!

Gözü göylərdeyken ayrılır işdən,  
haqqın yollarına verib varımı.  
O hələ torpağı bacərməmişdən  
Ruhuna səpibdi arzularını.

Ağında ağsaqqal, ürəkdə uşaq,  
Könlü gözalliyin birincisi.  
Bu yurdun övladı hər şeydən qabaq  
Ən xoş duyğuların əkinçisidi!

Zülmətdən adılayır əli çıraqı,  
Tanrıdan diləyi halal çörəkdir.  
Bütün ümidi ləri göylərə bağlı  
Başına daş yağsa götürəcəkdir.

Uf deməz mərdliklə köksünü yarsan,  
Min yol qapı açıb şeytana, bilmir.  
İnsanın içində İblis do varsa,  
Belə qonşuluğa inana bilmir.

Bəs niyə bu dünya yağıdır ona,  
Min dəfə cəhənnəm odundan çıxıb –  
Yəqin səxavotla yaratdığına  
Bəxt vermək Allahın yadından çıxıb.

Yanvar, 1995

## BU, ADI MİLLƏT DEYİL

Şəhidlik ömrün tacı,  
Şəhidli baş tacımız,  
Şəhiddi neçə-neçə qardaşımız, bacımız.  
Allah üz döndərəndə şəhidlik – elacımız.  
Bir candı, qaytarlıq – elə də minnət deyil.  
Qoy tarix yenə görsün, bu adı millet deyil!

Dünya boyda evi var, evindən qovulandı,  
Əzrayıl yorulanda içindən boğulandı,  
O Səmondər quşutek külündən doğulandı –  
Başqasına son olan ona fəlakət deyil,  
Qoy tarix bir də görsün bu adı millet deyil!

Qəm mənə təsəlliyyi, daha qəm güllələnib,  
Beş ildi her gündüzüm, her gecəm güllələnib,  
Quru nəfəsim qalır, düşüncəm güllələnib,  
Sinəm bir qəbristəndi – ölümə sərhəd deyil,  
Qoy tarix şahid olsun, bu adı millet deyil!

Adam saymadığımız adamlıqdan danışır,  
Dünyaya haray çəkib, quldur, nadan danışır  
Ermoninin cildində Cozef, İvan danışır,  
Yenə keşimizdəyik, düşmən bize dərd deyil  
Qoy tarix şahid olsun, bu adı millet deyil!

O qədər ki talandım, içim boş qalmalıydı,  
O qədər axdı qanım, dünya yaş qalmalıydı,  
Bu torpağın üstündə təkcə daş qalmalıydı,  
Yenə ümid, təselli, bəlkə qiyamət deyil?!  
Biz necə sübut edək, bu adı millet deyil!

Bu gün bəy saydıguna, sabah gədə deyəcək  
Bu gün büt bildiyinə, sabah hədə deyəcək,  
Biclik felsefəsini o çox sadə deyəcək,  
Tacların parıltısı gözündə qiymət deyil,  
Hər addımı heyətdi, bu adı millet deyil!

Neçə ularq görübdü, hamısına palandı,  
Neçesinə əyilib daldan təpik alındı,  
Min yalan nitq eşidib, yenə çəpik çalandı,  
Aldanışlar, hiyelər dözümüne hədd deyil  
Hər ovçunun ovudu, bu adı millət deyil!

Evinde düşmən gəzen-bazarların kovxası,  
Bacısı əsir olan – Aynaların sovxası...  
Vallah indi lazımdı Sabirlərin qovğası,  
Şerimiz də cırlaşib iti deyil, sərt deyil,  
Doğrayıb göstərə ki, bu adı millət deyil!

Düşmənle bacarmayıb, qardaşı yenən bızık,  
Çöldə quzuya dönüb evdə deyinən bızık,  
Həm tükünün cücesi, həm cücəyə dən bızık!  
Bu menim harayındı, özümə nifrat deyil,  
Bəlkə bir gün ayrıldıq – bu adı millət deyil!

Bir gün kiflənmiş başlar cana gəlib çalışar,  
Bir gün yurd tutanların mezarları alışar!  
Bir gün Savalan yanar, Xəzər Muğana daşar!  
Görərik Abşeronə qonmaq kifayət deyil  
Dünyaya göstəririk bu adı millət deyil!..

1993

### XOCALIDAN SONRA

Xocalıdan sonra özündən zəhləm gedir,  
Qohumumdan, qonşumdan,  
“Müstəqillik yolundan”,  
“Azadlıq vuruşundan”,  
Görüşümdən, şerimdən, sözümdən  
zəhləm gedir!

Nə iş başlayıram, hara gedirəm  
Üzü bahar olur, üzü qış olur  
Dünyanın ən böyük möcüzələri

Məni torpağımdan qoparmış olur,  
Bir anlıq əyləncə – şimşək işığı,  
Sonra qara zülmət başlanır yene.

Düşmən süngüsündən imdad dileyən  
Bir ana baxışı, gəlin baxışı  
Bir qısam baxışı, ölüm baxışı  
Mənim daş üzümə tuşlanır yene.

Asılıb qalmışam vaxt boşluğununda,  
Daha bu sabahım, o keçmişim yox!  
Mənim Xocalıdan başqa tarixim,  
Mənim Xocalıdan başqa işim yox!

Yazır Malibəyli məktəbliləri  
Qırx uşaq əlinin izi kağızda:  
“Çinqıldı bənövşə açılıb golın,  
Axı demişdiniz gələrəm yazda”.

Çinqıldı bənövşə açılır yene,  
Şuşa dağlarında əriyəcək qar  
Hardadı məni də bir adam sayan  
Yolumu gözləyən doqquzuncular.

Mənə bu xəcalet ölümündən betər,  
Biz o mart günündən hayana qaçaq  
Millət dövlətsiz də yaşaya biler,  
Kişisi cırlaşa oləcək ancaq.

Daha Allaha da inamım qalmaz,  
Mənə bu qisməti fələk qiyıbsa.  
Bu dərdi heç nəyle ovutmaq olmaz  
İntiqam məlhəmi tapılmayıbsa.

Yazıq canı yoxkən hələ sağ olan,  
Beş ildi vuruşu ağlamaq olan,  
Əli qılıncına yetə bilməyen,

Bu öle bilmeyən, itə bilmeyən,  
Kürsü qəhrəməni bizlərə yaziq,  
Yaziq "namus" deyən o gəlinlərə,  
Yaziq nifrat saçan gözlərə yaziq!

Xocalıdan sonra  
qılılıb səsim...  
Səsim o dağlara ilişib qalır.  
Xocalı ləkəsi daşyan milət,  
Vuruşdan savayı ne işin qalır?!

1992

## DÜŞMƏN ƏLİNĐƏ

İsa bulağının suyu şırhaşır,  
Kirsin çiçəkləri başından aşır,  
Dərddən döyenəkdi dağların başı  
Ağsaqqal dağlarım düşmən əlində.

Səslənir, qabarır, tökülür Turşsu,  
Ah kimi sinemə çekilir Turşsu,  
Bu yay qonaqsızdı, tək olur Turşsu,  
Yalqız bulaqlarım düşmən əlində.

Gəlib gül çağları, lala çağları,  
Kəkliyin, əliyin bala çağları,  
Hamı yurd yerinin alaçıqları?  
Kükün yaylaqlarım düşmən əlində.

O Cıdır düzünün şuxluğu, dadı  
O Şuşa adlanan arzu-muradım  
Bir qaya üstündə üç dostun adı –  
Ən deli çağlarım düşmən əlində.

Dağların döşündə məclis qurulmaz,  
Sazın simlərinə mizrab vurulmaz,

Ağlar gözüm kimi göylər durulmaz,  
Saralan bağlarım düşmən əlində.

Murovsuz qalmışam – boyum kəsilib,  
Ağgöllər bulanıb, suyum kəsilib,  
İşqılı dağında toyum kəsilib  
Gəlin otaqlarım düşmən əlində.

Bir gün Pənah xanın qanı dinəcək,  
Bir gün Xotainin ruhu döñecək,  
Budanmış gövdəmiz pöhrelənəcək,  
Sinsa budaqlarım düşmən əlində.

## HEYİF

Bu ulu millətin qanı müqəddəs,  
Qılıncı müqəddəs, qanı müqəddəs  
Bəs niyə deyişdi, hansı müqəddəs?!  
Heyif, Məmməd Araz, çağlарımıza!

Alagöllər boyu şığıyan kimdi,  
Çəmen hanasını toxuyan kimdi,  
Yazılı daşları oxuyan kimdi,  
Daşdan qaynar-qaynar çağlayan kimdi,  
Pəri Çinqılunda ağlayan kimdi,  
Bir simdə mın sırrı saxlayan kimdi? –  
Heyif, Məmməd Aslan, dağlarımıza!

Qoşa körpülerin daşındı, daşı,  
Ziyaret dağının əyildi başı,  
Silah tuta bilmir heykəl qardaşın,  
Heyif, Sabir Əhməd, sağlارımıza!

Şuşanı itirib susuz qalıbsan,  
Dəstgahın qırılıb, ruhsuz qalıbsan,  
Kişi dövranından qalma qalıbsan,  
Heyif, Firudin bəy, ahlarımıza!

Kimse bilmeyeni şikəstə bilir,  
Allaha yol çəkir Qədirin zili,  
Yandı Xudu yurdunu, susdu Merzili,  
Heyif Həsənoğlu Şahlarımıza!

Həni Kürdoğlunun İslıqlı dağı,  
Ağa Laçınının ata ocağı,  
Sultan bəy yurdunda Akop ulağı  
Heyif Eldar Baxış, "Qalx!"larımıza!

Qoşa minarələr – daş şamlarımız  
Səslerkən, yatdımı adamlarımız,  
Qara güne qaldı Ağ damları  
Heyif, Aqil Abbas, bağlarımıza!

Bayram müəllimin Cıdır düzü yox,  
Familin, Şahmarın sakit sözü yox,  
Zeynal müəllimin dost məclisi yox,  
Heyif qızıl gülü tağlarımıza!

Xalqım! – deyə-deyə divanə gəzdin,  
Xalqın qulağına haqq deyən səsдин,  
Sən haqqı bu qədər dönük bilmezdin,  
Heyif, Rüstəmhanlı, haqlanımıza!

## BİR ÇİBİN VİZİLTİSİ

Gör kimdi dinqıldadan  
bağladığım bu tarı,  
Gör kimdi yağmalayan  
mənim yiğdiğim varı.  
Adları bu şerime  
layiq olmayanların.  
Başları piy bağlamış,  
fikri-mayası qısır.  
Bu hədayən şocuqları –  
bir cibin viziltisi!..

Millətin dar günündə  
meyxanada yatanlar,  
Bir kürsü vədəsinə  
dədəsini satanlar,  
Ələ qələm tutmayan  
bu məddah şarlatanlar  
Millətə üz qarası,  
vaxtin tökülen pası,  
Sözümüzün çirkabı –  
bir cibin viziltisi!

El deyib "ver" düşünür,  
nəfesi də yalandı,  
herracxana bayquşu  
sanır Vətən talındı,  
Gövşəyib udduqları  
süfrəmizdən qalandı,  
Güneş varlığımızdan  
ürəyinə nəm sizir,  
Böyüye tutduğu züy –  
bir cibin viziltisi!

Şah adına sığınan  
gədələr meydan açır.  
Sırınan sığırhılar,  
fitelər meydan açır,  
Baş çoxdan çürüyübüdü,  
medələr meydan açır,  
Namərd gözü deşikdə,  
ağzımda sözü busur –  
Karvanımın dəlinca –  
bir cibin viziltisi!

Düzlük gözlərinə mil,  
bu da bir kar aşığıdı,  
Mən həyat ağacıyam  
gövdəmə sarmaşıqdı,

Milletik,ancaq,heyif  
qanımız qarışıqdı,  
Tülkülerin yanında  
quyruq qisan bu tazi  
Qurdam deyib ulasa –  
bir çibin viziltisi.

Yurdun qəm dəftərine  
bir verəq də yazıldı,  
Qardaş dediklərimə  
bir mezar da qazıldı,  
Biri mikrofonundan,  
biri sözdən asıldı,  
Bu şeytan tayfasına  
indi kim qulaq asır?  
Onlardan artıq olar  
bir çibin viziltisi!..

*İyun, 1994*

### QAYIT

Qul olmağa yarandınsa  
Qul ol... sənə sözüm yoxdur.  
Daha mənim “Qəhrəmanıq!”  
Harayına üzüm yoxdur.

Abşeronun duz gölüsən,  
Zaman səni qurutmada.  
Sən özünə düşmən olub  
Düşmənini yaritmada.

Tikan olub öz düzüne,  
Öz sözünü ekilirsən.  
Yox geriyə yolun daha,  
Daha hara çekilirsən?

Okeandın, dəniz oldun,  
Dəniz döndü gölməcəyə.  
Döndün donsuz donu öyen  
Derdə bələk gülməcəyə.

Sağın kəsik, solun kəsik,  
Qiçın kəsik, qolun kəsik,  
Öz-özünə tanımırsan,  
Tanınmağa yaddaşın yox.  
Ya “Barat”san, ya “beradər”  
Qardaş! Niyə öz başın yox?!

Quş yuvası, ari kani,  
Mezarın da sərhəddi var.  
Hara qədər enəcəyik,  
Pisliyin də bir həddi var!

Halal idik – güclü idik,  
Haram nəfsin xəstələnmiş.  
Zalim qardaş, zalim bacı  
Qarın bizi üstələmiş.

Qayıt, mənim deli ruhum,  
Yer titrədən nərəm, qayıt!  
Əsli eşqin bizi yixdi,  
Kəs bu eşqi Kərəm, qayıt!

Yağmaladı mərə kafir,  
Düşmən əli qıran, qayıt!  
Bakıda Çaldıran qurma!  
Şuşanı qaldıran, qayıt!

Biz namusla uca idik,  
Namus üstə ölen, qayıt!  
Ay Ağdamın bazارında  
Erməniyə gülən, qayıt!

Qayıt, qayıt bazarlardan,  
Mezarlardan, yanıb, qayıt  
Qəbirstanın şumlanıbdı,  
Öz anamı anıb qayıt!

Axçılərin tumanından,  
Bu sərsəmlik dumanından,  
Bu “düzələr” gümanından  
Çıxmışan, çıxıb, qayıt!  
Yorğunluğu, durğunluğu,  
Qorxaqlığı yixıb, qayıt!

Qayıt, mənim gur nəfəsim,  
Kür nəfəsim, sel nəfəsim.  
Qayıt, yurdum xilas elə,  
Üstünə düşmən gəlməsin!

Çekəmməzsən bu ləkəni,  
Ölüm, olum savaşıdı,  
Qayıt düşmən qabağında  
Teklənen öz qardaşındı!

Qayıt, ana südü içən,  
Dünya bizi gülər, qayıt!  
Ruhumuzu diritməsək,  
Azərbaycan ölü, qayıt!

### NƏBİ XƏZRİYƏ

Həyətdə sızləyir Eldar şamları,  
Dinləyəni kimdi, anlayarı kim...  
O ana, o bacı, ömrün baharı  
Əlçatmaz olubdur, Nəbi müəllim!

Quruyur həyətdə ağaclar tək-tək,  
Qəlbimi göynədən vida səsidir.  
Ata yurdlarını kimsəsiz görmek  
Dünyanın ən qəmli mənzərəsidir.

Əlində əsirik xatirələrin,  
Qar yağır, ağardır ömrümüzü qış.  
Keçmişlə arada uçurum dərin,  
Geriyə dönmeyə körpü qalmamış.

Bu ağaç dirildi, bu ot dirildi,  
Ancaq hamısının üzündə kədər.  
Evlər sahibinin kölgələridir,  
Sahibi getdişə yetimdi evlər!

Çiçəklər bacıtek ürəyi çekir,  
Ürəyi günəşlər yer əsiridir.  
Bu evlər adice ocaq deyil ki,  
Ana nəfəsinin heykəlləridir.

Yaş artır – hey dolur boşalır gözler  
Çığırlar yol olub qayıdır yurda  
Döyür pəncərəni İller-Sahillər  
Vətən də burdadı, Qurban də burda

Bir az unutqandı millət neynəyək,  
Bu gün aldığı sabah unudur  
Şeir də bağçada əkilən çiçək  
Qoxlayıb atmaq da yer qanunudur.

Şairələr – dünyanın ilk səyyahları,  
Bu yer nemətləri ona oyuncaq  
Şairələr, dünyanın söz allahları  
Ana həvəsinin quludur ancaq!

Xirdalan, 30.I.1992

### AYDIN MƏMMƏDOVUN DƏFN GÜNÜNDƏ

Yarıldı yerin köksü – əbədiyyət qapısı,  
Qəbirstanlıq yolları dolub-daşdı adamla.  
Ağ kəfənə ciləndi ağ buludun göz yaşı  
Baharın ilk yağışı...  
cəmi beş-altı damla!

Söndü Allah ocağı – bir ürek yarı yolda,  
Daha ona nə fərqi – ya alovlan, ya yanma?  
Göz yaşları sel olsun bu zaman ümmanında –  
Udulub gedəcəkdir...  
cəmi beş-altı damla!

Budaqdan çirtiq-çirtiq qalxır kövrək yarpaqlar,  
Ağır buludlara bax – üzüb gedir nizamlı,  
Köhne qəbirstanlıqda mamırlanmış baş daşı  
Min ilin yadigarı, –  
cəmi beş-altı damla.

Deyilməmiş sözümüz, yazılmamış yazımız,  
Allahın sir-boğçası – daşa dönen ilhamla.  
Zamana qarışacaq!  
Qazancımız nə imiş? –  
Vaxt tapıb dediyimiz..  
Cəmi beş-altı damla.

Meydanlar, çayxanalar – sözün bülöv daşları,  
Dostların işığına uçduğumuz axşamlar...  
Hərə vəhşi dərdini salıb ürek qəfəsə,  
Sevinci dil ucunda –  
cəmi beş-altı damla.

Yaşla çalan gözler, gizli qəm burulğamı,  
Ölümün o üzündən yenə bizi salamlar!  
Deyer ki, milletimiz göyərəcək içindən  
Suyunu Tanrı versə --  
cəmi beş-altı damla!..

## XƏLİL RZAYA MƏRSİYƏ

Qırıq il öz kəfənini boğazında daşdırın,  
Sinəni səngər etdin, səngərlərdə yaşadın.  
Sən mənə dost deyildin, qanibir qardaş idin!  
Masası ocaq daşı, yol daşı, Xəlil Rza,  
Nəsiminin, Cavidin yoldaşı Xəlil Rza!

Düşmən gözümü oyur Kəlbəcərdə, Laçında,  
Vətən alov içinde, Vətən yol ayricında,  
Millötün kişi sözü qəleminin ucunda  
Sözü də eli kimi köksü qan, Xəlil Rza,  
Sağ ikən şəhid olan, qəhrəman, Xəlil Rza!

Ürekde çapraz dağlar – yurdı bölən şırımlar,  
Gözündə qəm bulağı, gözündə ildirimlər  
Tabutda da ürəyin Təbriz deyib hayqırar  
Qəlemiylə buz quran, dağ yaran, Xəlil Rza,  
Təbrizdən, Qarabağdan nigaran, Xəlil Rza!

Uşaq kimi sadədil, dahi kimi duyulmaz,  
Dost əliylə döyürlər, külüng ilə oyulmaz,  
Derisindən soyular, inamından soyulmaz,  
Karvan çekməyən dərdi tek çekən, Xəlil Rza,  
Bu düzümdə, bu ruhda təkcəsən, Xəlil Rza!

Daha sənə fərqi yox o yaxşılıq, yamanlıq,  
Sözün yolu əbədi, ömrün yolu bir anlıq.  
Sənə ünvan verdisi böyüdü qəbristanlıq,  
Gülüncləri özüne güldürən, Xəlil Rza  
Ölümüylə ölümü öldürən, Xəlil Rza!

Ürəyini sıxardı bu xirdalar dünyası,  
“Şəngülümün, hependin” qafası dar dünyası,  
Düşmənə fürsət verən vaxtin murdar dünyası,  
Dünyanı qələmində fırlayan, Xəlil Rza.  
Okean tek qabarən, gurlayan Xəlil Rza!

Turan çelengi hördün Türküstanın səsindən,  
Altaydan Ağ dənizə yürüşlər həvesindən,  
Azadlı ruhun uçdu ömrün dar qəfəsindən,  
Odum, odqoruyanım, Ulutürk Xəlil Rza,  
Ölümündən doğulan, ey böyük Xəlil Rza!..

## YADLIQ

Nə zaman başlandı ögeylik axı,  
Özgənin arkına axanlar ilə.  
Mənə öz asdığım çıraq sayağı  
Üstən aşağıya baxanlar ilə.

Bu duyuq dilimdə sözümü teklər,  
Ruhumu taxtından devirmək istər.  
Dünyanın üzüdən soyuq küləklər  
Altımı üstümə çevirmək istər.

Ele bir şaxtalar içimdən keçən,  
Damarı qurumuş budaqlarım yad.  
Qorxusa ruhuma qeybdən köçən  
Yad ayaq altında torpaqlarım yad.

Kiməsə taxtından düş deməmişkən,  
Həttə toyuğa da kiş deməmişkən,  
Qılınçı boynumda itiləyən yad,  
Əvvəl qardaş kimi irəli verib  
Sonra da quyuya itiləyən yad!

Axır iç üzünü görmüşəm deyən,  
Ölümə çağırır o “munis” səslər.  
Gözümün yaşını silmək istəyən  
Basıb gözlərimi çıxarmaq istər.

Əskim tüstüldür mənim deyəsən,  
Ya da çörəyimin duzu yox imiş.  
Mənə el astända titreyib əsən  
Şirə çevriləndə nə soyuq imiş!

Suallar, cavablar hamısı mənim  
Min bahar göyerir bir budağımdan.  
Dözerəm dünya da olsa düşmənim,  
Qorxuram özümə yad olmağımdan!

## BİR ÖMRÜ ƏRİTDİK

Bir ömrü əridik  
qürbət yollarına bənzər  
kirayənişinlik yollarında.  
Bir ömrü də ola  
sürgün yolları üçün!

Bir ömrü Şimalın  
əyləncəsi aldı,  
Bir ömür də gərək  
Cənubun açıq qolları üçün!

Bir ömrü itirdik  
məlek qızların  
görüşlərində.  
Dünyani unudub  
Əylənilib-gülmək asan...  
Bir ömür də ola  
kimse görüşünə gelməyə,  
həsrətdən yazasan!

Küçəye, bazara,  
dəniz sahilinə, arx qıraqına,  
bir evin təsəlli kimi  
sübħədək sönməyen cilçıraqına,  
yad elə, yad evə, özgə səslərə,  
keşfiyyat aparan gur həvəslərə  
qarışan anlarım, itən anlarım  
Mene yanalarım, aldanalarım...  
Sevgi yalvarışı...  
ayrılıq yaşı.  
Daşı bir ömürdə bu yükü, daşı!..

Bir ömrü xərcledik  
səxavət ilə –  
Cənub qurumuz “qalıq” istəmez.  
Buyur, həyatımın bir ayı sənin,

Ay xanım, istəsen ürəyimi kəs...  
Hər külün yanında düşərgə saldıq,  
Məhkumduq vaxt çəkən hər ahı sevək.  
Allahın dünyasın sevdik doyunca,  
Bir ömür də gərək Allahı sevək!..

1994

## TƏNHAYAM, TƏKƏM

Necə ki dağların lağçığıriyla  
Yol aldım, qarşıda sırlı gələcək,  
Halını pozmadı səbrli kəndlər  
Halını pozmadı o daş, o çiçək...  
Bir kasib atanın, kasib atanın  
Tənbəhə benzəyən nazını görmüş  
Hər payız qoşulub durna səfinə,  
Sonra da qaranquş yazını görmüş,  
Elezə qalmışam... Qırx yaşında da,  
Yolların çəkilməz yükünü çəken,  
Sorağı dillerle...  
tənhayam, təkəm!

Tanınmaz yaşayan dadlı bulaqlar  
Verər nəgməsini çaya beləcə,  
Min-min çiçək açar, göz tamarzısı,  
Ətrini dünyaya yayar beləcə,  
Bir yarpaq açılar, bir yarpaq solar.  
Hətta ağac duymaz, budaq titreməz,  
Qaya ovxalanar dağlar döşündə  
Yalvarıb zamana asta ol! – deməz...  
Bir yarpaq ömrüdü, bir daş ömrüdü,  
Bir budaq ömrüdü ömrümüz bəlkə.  
Zamanın ovcunda qum dənəsi tek  
Nə qədər sıxılsam...

tənhayam, təkəm.

Siz də beləsiniz, elə baxmayın,  
Çiyində sevgili ciyinini duyan.  
Körpə əllerini əlac yerinə  
Hər səhər ümidi alına qoyan,  
Bəzən bir avaza, bezən bir sözə  
Minimiz köklənib birdən qalxaq da,  
Bir canam, bir ruham, millətəm deyib  
Bir haya sıçrayıb yerden qalxaq da,  
Hərəmiz bir ayrı nar dənəsiyik  
hərəmiz dərdini ayrıca çekən...  
Sizdən birçə anlıq ayrılmamasam da,  
Sizin aranızda –

tənhayam, təkəm!

## DÜNYA DİLİ

Adamlar dilimi bilmeyən yerdə  
Torpağa baxıram, daşa baxıram.  
Ağaca baxıram, quşa baxıram,  
Ulduzlar – gözümü göylerdən asan,  
Sulara deyirəm sözümü asan.  
Onsuz da gəy dili hər yerdə birdi!  
Mateor yağışı, ildirim səsi...  
Onsuz da nə vaxtsa təbiət olub  
İnsannın insanla tərcüməçisi.

Milyonlar el açır bir oda doğru,  
Bəlkə yerin dili çörək dilidi?  
Səssiz piçiltisi hamiya doğma  
Dünya tərcüməni – çiçək dilidir!  
Zirvələr arzunu yiğir bir yere,  
Məzar daşları var ömrün nidası,  
Ən uzun beytimi gəy kitabında  
Ölkədən ölkəyə durnalar yazar!  
Köhnə vurğunuyam dan işığının,  
Sübħün bir teli də məni yandırır.

Güneş-kainatın dil öyrədəni,  
Hər yeri eyni cür işıqlandırır.  
Dəyişməz sevgimdi yaz yağışları,  
Gah isti, gah soyuq əsen küləklər.  
Hər yerdə qəfildən kəsib yolumu  
Dost kimi üstümə töküləcəklər.  
Qayanın mamıri, suyun qırçını,  
Durnanın lələyi, yolun daşıyam.  
Mən dünya dilini biliyim üçün  
Yerin şair adlı vətəndaşıyam.

## ÖLÜMÜNÜ UNUDAN KİŞİ

*1937-ci ili vicdan ləkəsi ilə  
keçənlərdən yaşayınlar var.*

Çaşib ölümünü unudan kişi,  
Səni bu dünyada yalqız görürem.  
Ömrünün dəyişkən havadalarından  
Üzülmüş görürem, halsiz görürem.

Çoxdan unudulub ilham köhləni,  
O sevdalı illər, o coşqun həvəs.  
Bir çiçək mehrinə silkeləneni  
İndi firtına da tərpədə bilməz.

Gözündə keçmişən gəzirəm sənin,  
Üzümə min sırrın pərdəsi baxır.  
Sən kimsən? Ruhunu itirən bədən,  
Ya incik vicdanın uzaq sorağı...

Ya yollar üstündə qoruyan bulaq,  
Su kimi axmışan, izin qalmamış.  
Ən doğru sözləri demək çağında  
Bir kəlmə qeyrətli sözün qalmamış!

Fikrində qarışış keçmiş, gələcək,  
Günəş də gözündə kölgəli kimi.

Yaddaşsız qəfəsde bir bülbü'l ürək  
Ölü nəğmələrin heykəli kimi!

Çaşib ölümünü unudan kişi,  
Xatirən boynunda kəfən görmüşəm.  
Niyə bu səfərdən qalmışan belə,  
Ölümü şairi sevən görmüşəm!

Ölüm gəncliyini sevir şairin,  
Nə dünyaya sığan, nə sözə yatan.  
Otuzça çatmamış, qırxa çatmamış  
Dünyanı qazanıb köçür dünyadan.

Cavanlar ölümə tər çiçək kimi,  
Acıdı əline toxunan tikan.  
Hətta ölümü də duz-çörək kimi  
Üzü açılıqla qazanmalıdır!

Sanırdın bu şöhrət yolları itməz,  
Qəbrin də qranit bitirməlidir.  
Şair ölümünün dalınca getməz,  
Ölümü dalınca gətirməlidir.

Bu qəfil çağırış əbədi arzu,  
Min dəfə sinanıb, sinanır yene.  
Ölüm də sevinir bir mərd, bir cəsur  
Kişiylə görüşün gözəlliynə.

Nə vaxt qınlacaq bu kölgə ömrü,  
Məkanın haradı bilmirəm, atam,  
Sən də bu taleyi özün qazandın  
Nə torpaqda bitən, nə göye çatan...

Şükür ki, enmək də deyildir asan,  
Dinlə, gör vicdanın nə deyir sənə.  
Belə bu bədəndə daha sən yoxsan,  
Ölümdu yaşayan sənin yerinə...

1987

## BİR MÜƏLLİMƏ

O kasib oğlanı qaytardin geri,  
Kükreyen bir çayın yolunu kəsdin.  
Kağızın üstündə eyri qolunu  
Milletin uzanan qolunu kəsdin.

Cinayet elədin? Cinayet deyil, –  
Yağlı bir dörd yazdırın beşin yerinə.  
Min illik binanı eydin elə bil  
Bir kəsək yamadın daşın yerinə.

Bir maşın da qazan, bir mənzil də al,  
Nəfsinlə qaralsın haqq çatan ocaq!  
Sabah torpağına əl uzananda  
Sözünü deyənin tapılmayacaq!

1987

## ÖZ SÖZÜN İLƏ

Biz nə arzudayıq, həyat nə işdə...  
Çay gəldi, üz-üzə oturmuşduq biz.  
Yox, gərək hardasa bir son döyüşdə  
Qoşa vurulayıdı zərbələrimiz.

Vəten təəssübün hayanda itib,  
Yad hissi ömrünə yad əlmə yazdı?  
Bu torpaq çoxunu çörəkli edib,  
Heyif ki, qədrini bilənlər azdı.

Baxıram, qan çekir, tablamır ürək,  
Gərək bütövləşib bir can olaydıq!  
Bir məqsəd uğrunda iki qardaştək  
Dar gündə, xoş gündə hayan olaydıq.

Ürəyin bir azəcə qızınan kimi  
Bir günlük sevincdən, bir çıraqı oddan;

Xirdaca rahatlıq qazanan kimi  
Çıxarmaq istədin dünyani yaddan.

Kəlmə də kəsmərik biz görüşəndə,  
Gözündə özgənin odu yanırımsı.  
Torpaqda izimiz qoşa düşəndə  
Ürəkdə yolumuz haçalanırmış!..

Yaxşı ki bu yollar uzanır hələ,  
Yaxşı ki danışdım, ürək boşalıdı.  
Yuxıldın sən özün öz sözün ilə,  
Strada bir əsgər yeri boş qaldı!

## SÖZ

Söz ki ucuzlaşış dəyərden düşür  
Elə bil bir igid yəhərdən düşür.  
Belində kəmər yox, başında papaq,  
Qılınçı şəkildi, taxdadi ancaq.  
İlğim səadəti, yuxu bezəyi,  
Bombos sehərasına “cənnətim” deyir,  
Sürtülür ellərdə dəmir pul kimi.  
Baş əyir hamiya söz də qul kimi,  
Əlinə su tökür hər ədabazın,  
Nifret əvəzina mədhiyyə yazar.  
Füzuli qovrulur öz məzarında  
Sabir də halların söz bazarında  
Qaldırıb ayaqdan iyrənci sözü  
Qapılar dolaşan dilənci sözü  
Sürtük dodaqları dağlamalıyam,  
Hər söz məzarına ağlamalıyam!..  
Tarixin günahı, vaxtin suçudu,  
Sözün xəstəliyi yoluxucudu.  
Yurdun azadlığı sözdən başlanır,  
Ürəkdən başlanır, gözdən başlanır.

30.V.1986

## GİLEY

Giley xəstəliyi bürüyüb bizi,  
Bu boyda məmlekət giley içində.  
Umu-küsülərdən, dedi-qodudan  
Asudə yer yoxdu, ölek içində.  
Hamı bir-birindən gileyli gəzir,  
Kişi arvadından,  
arvad ərindən,  
Hərə öz kəndindən,  
öz şəhərindən,  
Uşaq atasından, ata uşaqdan,  
Torpaq əkenindən,  
əken torpaqdan,  
Qeybet itiləyir, qeybet üyüdür!  
Dünya söz böyütmür, qeybet böyüdür!  
Bütün qeybətlərə – “qardaşlıq” qəbri!  
Qeybet məzarlığı çiçək-çiçəkdir.  
Bu şeytan toxumu düşməyən yerdən  
Ruhumuz təzədən göyərəcəkdir!

1995

## DÖRD DİVAR

Qaçıram dörd divardan,  
İşə getdin – dörd divar,  
Evə geldin – dörd divar.  
Dörd divar arasında  
Bir dünyamın dordu var.

Ömür qutu içində,  
Üstün beton, altın daş.  
Beynim də çorçivədə  
Dördkünc olubdur, qardaş!  
Duyğularım qutuda,

Arzularım qutuda...  
Qara qutuya doğru  
Gedirəm yavaş-yavaş!

Həsrətəm bu dünyadan  
Payızına, yazına.  
Buzdan yonulub bu ev.  
Könlüm çetin qızına.  
Məni səslemə, aman,  
Dörd divar arasına,  
Gözlərimin yasına!  
Torpaqda dörd divarlı  
Mənzilimiz var iken  
Bu məzar evə necə  
Qapılım belə erkən?!

1991

## ÖMRÜN SON LİMANI

Qocalmış bir evdə atamla, anam  
Bir uzaq xəyallar, bir də özleri...  
Sixılıb bir ömrün son limanına  
Dünyanın sonuncu müqəddəsleri!

Sanki su sağılıb lal dərələrə,  
Dağlar qar altında, gecə qardan ağ.  
Bu ilahi nuru enmişkən yere  
Dünya qayğısına kim darixacaq?!

Yenə halal süfrə, balaca masa,  
Təmizlik, əbədi ömür yelkəni.  
Hətta fikrində də əyinti varsa  
Bu evin havası boğacaq səni.

Ocağın daşı da tanıştek baxır,  
Nə varsa – sevginin sönməz izidi.

Ucalır həyətdə bəyaz qovaqlar,  
Hər ağac bir oğul xatirəsidi!

Bu balaca evdə sonsuz ucalıq,  
Ömrün çiçəyi də, ömrün qarı da.  
Burdadı dünyanın min bir sualı  
Burdadı onların cavabları da!..

Bir işiq qardaşdı, bir işiq bacı,  
Hərə bir nəgməni çaldıracaqdır,  
Ulduzlar çağırır – qolları açıq,  
İstəsən yanına qaldıracaqdır.

Dağlar üstümüzdə ucalıbdı ki,  
Əl çeksə yaramız bitişə bilər.  
Sakitlik elə bir yol salıbdı ki,  
“Ah” desən Allaha yetişə bilər,

Ata – hikmətini fikrimə əken,  
Ana – ruhumuzda açan çıçəkmiş.  
Dünyada **bu** yurdun öz sözü varken  
Ayrı söz aramaq – can çürütmemmiş!

Bu ev qurbanlırlara pərvaz uçuran,  
Kəsən qılıncların – susan qınıdı.  
Sonuncu limanımı söylədim bura?  
Bəlkə gözəlliyyin ilk limanıdır!?

1993

### ANAM

Dağların başında, qəm dumanında  
Sırrınə sığınan qalaça – anam.

Ruhum yaşadıqca, sözüm durduqca  
Sözümün canıtək qalacaq anam!

Yüz nəvə dilində adı hallanan,  
Yüz evə paylanan balaca anam!

Közü ürəyimdə mənimlə gezen  
Günəşin parçası – gur ocaq anam!

Zəngin sarayların böyük dərdindən  
Gələrəm komana əlaca, anam!

Dünyada **nə** qədər yüksəklik gördüm  
Bütün zirvelərdən en uca anam!

Yurdun nəğmələri ağıya dönüb...  
Sevinc laylamızı çalacaq anam!

Övlad qayğısıyla payızə dönen  
Nəvə gəlişinə gül açan anam!

Dünyanın məhveri nedir sorsalar  
Min dəfə deyərəm anam, can anam!..

*İyun, 1994*

### ANAMA ŞEİR YAZARDIM

Söz ilə heykəlini  
yaratmaq olsa qəmin,  
Şəklini çəkmək olsa  
en zərif düşüncəmin,  
Sevgi sonsuzluğununu dilim söyleye bilsə,  
Onun kimi ağlayıb, onun tek gülə bilsəm.  
Oturub anama şeir yazardım!..

Bir yurdun, bir millətin  
əbədi ağrısını  
Balaca sevincini,  
dağlar boyda yasını –  
Milyon dərdi ürəyə sıçıdırən söz olsa,

Dünyanı bir baxışla  
görüb duyan göz olsa –  
Oturub anama şeir yazardım!..

Övladının ruhunda  
gül leçeyi olanım,  
Gelin iken bir elin  
ağbirçeyi olanım.  
Ürəyim hicqıranda səsimə hay versəydi,  
Öz ulu dünyasından mene də pay versəydi, –  
Oturub anama şeir yazardım!..

Xəyalım dünyadan  
yığışmur, neynim,  
Ruhum bədənimə sığışmur, neynim,  
Biz dünya sərrinin  
südəməriyikən  
Olmasa atımı meydana çəkən  
Oturub anama şeir yazardım!..

Min il de, əbədi hörgü sökülməz,  
Min il yaz, Tanrıının hüsnü çekilməz,  
Beləcə sərrinə açar bulmadan,  
Ömrün sonuna dək heç yorulmadan  
Oturub anama şeir yazardım!..

### ÖLÜM – GÖRÜŞ

Dünyanın üstündən keçdim sel təki,  
Bilmirəm irəli, bilmirəm geri.  
Mən kiməm? – Zamanın çəkdiyi şəkil,  
Mən kiməm? – Dünyanın düşüncələri.

Tanrıya aparan ölümə sevin,  
Bir bina qurulur – haqqın səsidir.  
Bağlanan gözlərim belkə bu evin  
Başqa bir dünya pəncəresidir!..

1991

\* \* \*  
Yoluma düzülüb, qarşıma gelən  
Yüz-yüz qayğıdan qabaq,  
Ürəyə xoşbəxtlik qanadı taxan  
Arzudan qabaq,  
  
Çörəkdən, sudan qabaq,  
Veracəyim salamdan qabaq  
Üzündəki işığı görürəm.  
Əyilirəm,  
qarışıram üzündəki işığa  
Günün ilk şəfəqinə  
baxan kimi  
baxıram təbəssümüne.  
Bir ümid körpüsü salıram  
her gələn günə.  
Gözləməm, həsrətim,  
Qayada bitən çiçək kimi  
göz məhəbbətim.

I.V.1986

### XOŞBƏXTLİK ADASI

Rüzgarlı bir gündə qaldıq baş-başa  
Biz də bir həsrətin uzaq səsiyidik.  
Bir ömür yol gəlib bu günə doğru  
Bir qəm dastanım bitirəsiyidik.

Dünya okeantek çalxalanmadı,  
Bu başsız tufanda evin bir ada.  
Nə yaxşı zülmətdə bir işiq yanır,  
Yanır – xılaskarım olan bir adam.

Daha ayrılıqlar gülməsin əbəs,  
Xoşbəxtəm öz dünyam genişə, darsa!  
Yüz-yüz tufan olsun vecimə gəlməz,  
Ürəkdən tikilmiş adamsız varsa.

## QAYTARA BİLSƏYDİ

Bu musiqi altında  
Arasında qollarının  
Ən böyük arzuma yetərek  
Ölə bilərdim –  
qoynunu əvəz edən,  
məni bu qollar kimi  
quca bilən  
üç arşın yer olsaydı.

Dünyanın ən gözəl  
dodaqlarından  
Eşidərək dünyanın  
ən dadlı sözlərini  
bir xoşbəxtlik içinde  
yuma bilərdim gözlərimi –  
gözlərinə bənzər bir ulduz  
nə vaxtsa baxa bilseydi  
qəbrimə göylərdən...

Bu əhal nəfəsinə  
qatardım son nəfəsimi –  
min il sonra da  
keçə bilsəydi üstümdən  
ona bənzər bahar nəsimi...  
...Gəlsəydi ağrılarla  
Bu musiqinin bir xalı,  
Mələklərin sıfətində  
canlılausdı camalın,  
Allahın cənnəti  
qaytara bilsəydi  
kiçicik bir zərrəsini  
bu məhəbbətin –  
Yavrum, işığım, ruhum,  
bir telinin hənirincə

xatirəni apara bilsəydim –  
ömrün menası kimi  
sevincə qarşılardım  
Bu qaçılmaz qədəri.  
Bir nəfəsə içərdim  
ölüm adlı zəhəri.

28.II.1993

## MƏĞLUBİYYƏT

*zarafatla*

Tufanı səngiyib dava-dalaşın,  
Gün çıxıb, əriyib dedi-qodular.  
Ancaq ayılmayıb hələ də başım,  
Evdə də bir gəmi ləngərişı var.

Çox şeyi yerindən oynadıb tufan,  
Tapdanan duyğular – əzik güл-ciçək.  
Görünür güzəstə qalmayıb imkan,  
Atışma uzanıb son gülleyədək...

Dilimdə son sözüm – donmuş bir damla,  
Ürəkdo nə sevinc, nə də təntənə.  
Vuruşub, dalaşib əziz adamla  
Qəlebə çalsan da məglubsan yenə!..

Fikri oynadarkən evin görkəmi  
Ağrılar içindən diderkən məni  
Görürəm barışq bayraqı kimi  
Tullayıb getmişən ağ köynəyini.

Mən onu qaldırıb tutdum gözümə,  
Sızlayan köksümə sixdim o ki var, –  
Bəlkə gülümseyər mənim üzümə,  
Bəlkə möcüzəyle məni ovudar.

Min yol qucaqlayan zərif bədəni  
Min yol nəfəsinin ətrini udan  
Sənin evəzində oxşayır məni  
Sixılır davakar məğrurluğundan.

Görən xoşbəxtliyi kim nəylə ölçür?  
Ehey, bu savaşdan ayırma məni.  
Təki ağ bayraqtək araya bu cür  
Tullayıb gedəsən öz köynəyini!

Tez qayıt, mən senə “dönmə!” desəm də,  
Könlüm güləbatmaz zirehdi sənə,  
Qəzəbin önündə yenilməsəm də  
Sevginin önündə mağlubam yeno!..

7.VI.1994

Bir ürəyin işığıydı  
bir dünya qaranlıqla vuruşan.  
Məni ayrılığa yola salandan  
hər axşam yollardan məni soruşan.

Bir həyətlik gözüm vardı torpaqda  
Uşaqlarının ayağı altına sərməyə  
Çiçəyini, nəgməsini,  
ulduzunu, işığını qaytarıb  
borcunu verməyə!..

Bir laylahıq gözüm vardı dünyada  
Məni isitmeyen, mənə yetməyen,  
soyuq bir ocaq  
Sonra kənd qıraqında  
gecikmiş laylaşıyla  
bir torpaq təpəsini yandıracaq!..

## DÜNYADAN UMDUQLARIM

Bir çiçeklik gözüm vardı çəməndo,  
O bir çiçəyi dolmuş gözümə  
tuta bilərdim.

O bir çiçəyin ətrində  
illərin ağırlığını  
unuda bilərdim.

Bir nəğməlik gözüm vardı çaylarda  
Mənə yol vermədiyi günlərin  
ağrısını yumaq üçün.

Bir daşın üstündə  
mamır kimi, ot kimi  
bitib uyumaq üçün.

Bir ulduzluq gözüm vardı göylordo  
Bəxtimizin obədi güzgüsü kimi.  
Qovuşa bilmediyim arzularımın  
sonuncu təsəlli sözü kimi.  
Bir pəncərəlik gözüm vardı dünyada

## ÖLÜM DƏ BİR İŞDİ

Öləcəyəm  
bu ələcsiz sevgidən –  
Nə olsun,  
Ölüm də bir işdi.

Ancaq məni ağrıdan,  
Ömrünün bu çağında  
Ruhunu qırmağımıdı,  
Bir telinə dəyməyən,  
Bir sözünü duymayan  
Qansızlar arasında  
Səni tək qoymağımıdı...

Yoxsa ölümə nə var?!  
Ölüm haqqə döndü,  
Evdən evə girişdi...  
Xırda kəslərdən qopub  
İlahiyə görüşdü!..

1992

## SEVGİLİMİN ƏLLƏRİ

Hani on altı yaşı  
sevgilimin əlləri.  
Yasomən budağıtək  
üzümü qapatmağa.  
Kəpənək qanadına  
toxuna bilməsem də  
Titrəyişi bəs edir  
bir ürək qanatmağa.  
Göydən gələn işqtək  
saçında səssiz gəzən  
Əllər, həsrətim əllər,  
nə yaman dəyişmişən?  
Diksinib, qaçar deyə  
öpməyə qiymadığım,  
Bircə dəfə ələctək  
Sinəmə qoymadığım  
bu əller paltar yuyan,  
ət doğrayan,  
yer əkən.  
Ovcunda güzgü kimi  
her əzabı görükən!  
Biçaq kəsib, daş əzib...  
Gündə üç yol bir acı  
doyurmağa tələsib...  
Damarları qabarıq,  
dırnaqları sozalmış,  
Bu əllerde bir evin  
qəm tarixi yazılmış.  
Göylərdən gizlədilən  
əllərdən gizlənməmiş.  
Daş-divar əzizləyen  
əller əzizlənməmiş...  
Beşik yelleyən bu əl,  
uyudammaz ahını.  
Yuyar ər paltarını,  
yuyammasız günahını!..

\* \* \*

Qaranlıq üstümə enir daş təki,  
Ulduzdan ulduza gözümə yol çekir,  
Gecəni ümidiyle yaşayıram ki  
Üzümə işqli gələn danım var.

Elləri arxayı dolanıb gəzdim,  
Neçə budaq əydim, neçə gül üzdüm,  
Şükür ki dünyada yaxşıdı, pisdi  
Azerbaycan adlı bir ünvanım var...

## TÜRKİYƏ DUYĞULARI

### 1. İBRAHİM BOZYEL VƏ ZEYNƏLABİDİN MAKASA

Ey, qardaşlar!  
Sındırıb sınırları  
Göydən düşə bileydik.  
Dop-dolu ürəyimizle  
Yenə görüşə bileydik.

Keçeydik zəmilərin sonsuz sarlığından  
Xilas olan kimi ilan ağızından  
Yüz illik ayrılığın sizləyan yarasından!

Keçeydik keçilməz sayılan izdən,  
Azadıq yollarda sevincimizdən  
Baş alıb gedəydik  
bir çay boyunca

Çay qanlı qandaldı qolumdan axır  
Ümidsiz gözlərin bitməz yağısı  
Çaylara sığmayıb yolumdan axır.  
Tilsim ki qırılıb daha fərqi yox,  
Yol hansı obaya çatırsa çatsın.

Teki dost əlləri yüz il sinəmə  
Dolanmış məftili çəkiq qopartsın.

Baxaydım bu yerin torpağı tanış  
Bulaqların suyu, kəndlərin adı,  
Quşların nəğməsi,  
çöllərin otu,  
Tonha ağacların yarpağı tanış.

Burda dilimizin sixintisi yox,  
Ürəkli yaşayır dilimiz burda.  
Ölü duamız da yasaqlanmışdı,  
Arxayıñ uyuyur ölümüz burda!..

Qarsın yaylaqları əriş-arğacdı  
Tarixin hanası toxunmadayıñş.

Orda qandallanan türklük havası  
Burda hər dodaqda oxunmadayıñş.

Quran de, bayraq de, ay ulduz söylə,  
İnam yasağı yox, din yasağı yox.  
Mən belə qurbanlıq qorxuram bir az,  
Vətəndə gördüyüñ min yasağı yox!

Çiynamdən qanadılar cücerir deyən,  
Azadlıq – ucalmaq, dərgaha çatmaq!  
Qardaşlar, elə bir yere gedək ki  
Çıxsın yadımızdan geri qayıtməq!

1987

## 2. İKİ ÜRƏKLƏ

Dağlardan dünyaya boyلانان  
minarəli köylerinlə  
Dörd dənizə şəkil çəkən  
mavi-açıq göylərinlə  
mənə tanışsan, Türkiyə!

Bu ucundan o ucuna  
evimdə gəzir kimi gəzdim.  
Nə yarpağını qopardım,  
nə gülünü əzdim.

Doğma üzlər gördüm  
min ilin tanışı.  
Mavi gözlər gördüm  
ışığından gözüm qamaşır.

“Annə”, “baba” dedim yaşıllara,  
“yavrum” dedim bəbeklərə.  
Sevgi nəğməsi oxudum.  
Anadoludan əsən küləklərə.

Çocuqların əlimi öpüb  
qoydu alına –  
Bizdə yalnız sözdə qalıb!  
Bu başından o başına  
sözümüzün şöhrəti ucalıb.  
Sixılmadım öz dilimdə damışdığınıma,  
Qisılmadım özgə qapısı açdığınıma.  
Ürəyim əlli il önce vurulmuş  
“pan” damğalarına qapandı,  
Qanıma və dilimə tapındım.  
İnandım gördüğümə,  
Ruhun, sözün gücünə.  
Min illərin o üzündə  
qoca dədələrin köçünə.

Qardaş sözünə siğmayan  
divanə həsrətə,  
Ağnya, aciya, möhnətə.  
Mahnından tökülen göz yaşına,  
İnsanın ömrü boyu  
qardaşın evində də  
qurbanlıq savaşına.  
İnandım,  
Əkinçinə, biçinçinə,

Sade kişilərin ürəyinə,  
Dostlarımın halal çöreyinə.  
Süfrəyə dönmüş bayraqlarına,  
Qılıncdan düzəlmış oraqlarına,  
Savaşdan, vuruşdan üzgülüyünə,  
Sözünün, andının düzgülüyünə!

Bir məmləkət dolusu  
Əzan sesləri çökdü ruhuma,  
Xırmanların sarı işığından keçdim.  
İki qıtəni qucaqlayan  
yollarını oyaddım.  
İkinci bir vətən keşf etdim sondə,  
Mən iki ürəklə yurda qayıtdım!..

1987

### 3. İSTANBULUN QIZLARI

İstanbulun kızları  
Saçları qıvrıım-qıvrıım.  
Gözlerinde boğuldum  
Üzümə baxma, yavrum.

Derməm, çiçək deyilsən,  
Sımmam, külək deyilən,  
Şən ki şimşek deyilsən  
Başında caxma, yavrum.

Bu aman sazdən axır,  
Bu duman yazdan axır.  
Zaman boğazdan axır,  
Su olub axma, yavrum!

Soyuq nefəs deyiləm,  
Özgə bir kəs deyiləm,

Mən dilbilməz deyiləm  
Səsimdən qorxma, yavrum.

Sənsiz gülə bilmərəm,  
Düşüb öle bilmərəm,  
Bir də gələ bilmərəm,  
Məni buraxma, yavrum!

Ataköy, 29.X.1990

### KIPRISDA İLK SƏHƏR

Saralan zəmilər sahil boyunca –  
Ana laylaştıq doğma bir nəfəs.  
Güneşə serilən tənbəl ləpələr  
Bir sünbül mehrini əvəz eləməz.

Bu Qarqaqlıncı, bu Sarıcıçək,  
Köhnə xatirətək uzanan cığır,  
Muğandan Xəzərə baş vurub sanki  
İndi Ağ dənizdən qarşıma çıxır.

Burda da torağay başının üstə  
Səsindən asılıb – səsi tanışdı.  
O yalqız evlərin ruh dastamını  
Kövşenlər danişdi, yollar danişdi.

Dağlar sıralanıb Zəfer burnuna  
Vadilər, yamaclar lapar-lapardı.  
Çoxdan unutduğum uşaqlığımı  
Araya bilsəydim burda tapardım.

Harda zəmi varsa – ata əldidi,  
Harda ruzu varsa orda ana var!  
Türkün əsgəridi hər sünbül burda  
Vətən bayrağını dalgalandırar!

Aprel, 1992

## GERİYƏ BİLETİN YOX

Geriyə biletin yox,  
geri döñə bilməzsən.  
Bu qatarla yenidən  
Mənə qonaq gəlməzsən.

Gedirik, qarlı çöllər  
Ağ yaylıqtək yellənir.  
Hər sözün bir damla qəm  
Üreyimdə göllənir.

Daha bir də o sevinc  
Qapımı döyməz mənim.  
Yağacaq gecə-gündüz  
Üstümə ağ kəfənim.

Sevgi dolu günlərin  
Yenə də son ucu yol,  
Səni əlimdən alıb  
Aparır soyğunçu yol!

Saçına sancaq elə  
Boynuna boyunbağı  
Apar, məni də apar,  
Qala bilmirəm axı!

Hamı üzü hicrana  
Qatar tələsir, aman,  
geriyə bilet almaq  
Çixıbdır yadımızdan...

*Peredelkina, 4.I.1989*

## GÖYDƏN GƏLƏN QONAQ

Tel-tel ağ buludun dalından baxan  
Ay kimi bu perdə arxasında sən  
İndi göydən gələn, uzaq, əlçatmaz  
Dili bilinməyən qonaq kimisən.

Özgə planetin özgə adamı,  
Həyatsan, arzusan, yuxusan, nəsən?  
Gecə sübhə kimi yer küresində  
Mənə göy dilini öyrətmədəsən!

Nə bizi bir azca yaxınlığın var,  
Nə ruhun gözəllər ruhuna bənzər.  
Sirli nəfəsindən menim ömrümə  
Uzaq dünyaların küləyi əsər.

Divarlar çekilib, tavan yox olub,  
İndi buludların bir qatındayam  
Qolların günəşdən uzanan işiq –  
Bu sirli işığın qanadındayam.

Bəlkə mələklərin böyük rəhusan  
Qopmusan dünyyanın ilkin çağından.  
Mənim gözlerimi qapayan gecə  
Yağır gözlerinin qaralığından.

Mənə min duygunun əli toxunur,  
Mənə milyon ilin sualı baxır.  
Gecə piçiltündən yuxularıma  
Bənövşə otırlı laylalar yağır.

Göyün də sevgisi bitə biləmiş,  
Bu gün bir ayrılıq duydum sesində.  
Görünür yaşamaq asan deyilmiş  
Adı adamların ehatesində.

Özgə planetin özgə adamı,  
Burda qanad qırıq, duyğular dardı.  
Kimi inandıra bilecəyem ki  
Bir vaxt göydən gələn qonağım vardi.

*Peredelkino, 4.I.1989*

## EHRAM

Mən  
bu gün  
insanın  
ilk həqiqətə  
ən yaxın olduğu  
bir yerde dayanmışam  
Yerdən aldığı güc kimi  
bu qüllələr yiğir fikrimi  
sixib-sixib bir nöqtəyə döndərir.  
Sonra da dünyanın bizi görünməyən  
əbədi bir yoluyla Tanrıımıza göndərir.  
Ehram deyil Allah dərgahına yüksələn  
müqəddəs pilləkəndi. Bacaranlar çıxacaq  
o zirvədən Tanrı görünməsə de tapacaq həqiqəti  
Bu ehramı ucaldana Allah kimi baxacaq...

*Qahirə, 19.I.1992*

## DÜNYANIN AÇARLARI

Dünyanın keçmişisi, gələcəyi bir,  
Hardasa başlanır, hardasa bitir.  
Çox yollar gəlmışık, gedəcəyik də,  
Birdən tapılmışık itəcəyik də,  
Ha düşün-düşünmə dəyişən deyil,

Sirrindən bizlərə pay düşən deyil.  
Torpağa baxıram üzümə gülür,  
Nəyi bilmirəmsə bu torpaq bilir.  
Göylərə baxıram göz vurur mənə,  
“İstəsəm yüz düyün açaram sənə”...  
Nə sırr verəndilər, nə düyün açan  
Beləcə dünyanın axırınacan.  
Hər gün ağıl artır, sorğu çoxalır,  
Yoxumsa bir yerdə ilişib qalır.  
Orda yol qırılır, perde qapanır  
Tanrıının qırmızı işığı yanır.  
Ordan o tərefdə qalın bir divar –  
Nə xəyal işləyər, nə arzu çatar.  
Ancaq ki köklərim canlıdı orda,  
Yerlərim, göylərim canlıdı orda.  
Kim gəlib, kim gedib nələri durur,  
Üzüme olməzlik həniri vurur.  
Orda ünvan bəlli, açılır yazı,  
Nə vaxtsa bağladıq öz qapımızı.  
Adla o qapını, kökünü tamı,  
Di gəl itirmişik acharlarını.  
Milyon uydurma de, milyon kitab yaz,  
Açarı olmasa qapı açılmaز.  
Haqqın dərgahından baş alıb gələn  
İzimiz qapının o üzündədi,  
İndi hər dodaqdan yalan göyərib  
Düzümüz qapının o üzündədi.

Çox olub Allahdan səda eşidən,  
Ses gəlib, ey insan, özünü tanı!  
Kimsə kimliyini anlaya bilməz  
Tanımasaq dünyanın acharlarını!

*İskəndəriyyə,  
23.I.1992*

## VƏTƏNİ ÜÇÜN DUA EDƏN QIZ

*Dehlida tərcüməçi işləyən gənc, gözəl bir  
azəri qızı otelə bizdən gizli namaz qılırdı,  
hər dəfə də Vətəni üçün dua edirdi...*

Yerdən çiçək kimi doğulmalykən  
Anadan olmusan.  
Bulaq kimi oxumalı,  
Quş kimi uçmalykən  
İnsan olmusan.

Ayağın torpaqda – torpağa dəyməz,  
Yarpaqtək astaca mehdən titrəyən.  
Bu daş üreklerden qaçan gözəllik  
Sənin ürəyində yurd salıb deyən.

İşığı çiçəkdən alıbdı üzün,  
Duyğu heykəlisən dünyani gezən.  
Bir az qara kişmiş, bir az ağ üzüm,  
Bir az bal şanının nişanəsisən.

Balaca cismində Mələklər ruhu  
Hamının yoluna sığa bilməzsən.  
Köksündə ilahi sevgisi varken  
Xırda istəklərə baxa bilməzsən.

Beləcə bir parlaq səhərin nuru,  
Bülbül zərifliyin şəlalə səsi.  
Beləcə yurdumun uca qüruru,  
Vətəndən kənardə Vətən nəfəsi.

Hərdən gecə yarı, hərdən dan üzü,  
Bacı qayğısıyla yoxlarsan bizi.  
Belkə gözmuncuğu, Quran ayəsi...  
Yad eldə toxunmaz saxlarsan bizi!..

*Dehli 1994*

## BAKİ QƏBUL ELƏMİR

*Ömrümün sonu gələ qəzada, – istəmirəm,  
Bu ölüm yox, zülümdu, cəzadı, istəmirəm!  
Gərək qapını döyə elçiləri son anın,  
Ola öz ölmənү qarşılamaq imkanın.  
Xofuya, qorxusuya biləsən kimdi, nədi,  
Əzrayıl bizim üçün nə belə divanədi?..  
Oturub yol üstündə söz deyib, kəlmə kəsək  
Sonra da arxasında haqq evinə tələsək...*

*Nə dənizdə, nə göydə, gəlsin torpağın üstə,  
Yarpaqların səsini eşidim son nefəsde.  
Görüm ki, başım üstə yene ucadı dağlar,  
Bir kənd yolu xəbərsiz, xatirəmi soraqlar  
O qızıl qayadandı üstümə dikilən daş,  
Gizli göz yaşı axır ürəyə yavaş-yavaş...*

*Gələ, fırsat gəzmədən, vaxtında, kişi kimi,  
Ölümə əl uzadam, növbəti işim kimi!..*

*Yanvar, 1992*

## ZAMAN MƏNDƏN KEÇİR

*Zaman məndən keçir, keçir durulur,  
Ürəyim əbədi sevgi süzgəci,  
Sevgi ürəyimdən keçir durulur.  
Günəşin işığı, ayın işığı  
Qayğılı gözümüzdən keçib durulur.  
Fikir burulğanı dağ çayları tək  
Sixılmış sözümüzdən keçib durulur.  
Neyi saxlamadım, nəyi saxladım? –  
Dəyir sınaqların zərbəsi mənə.  
Keçirtdim tarixi əsəblərimdən,  
Dünenlə sabahın körpüsü mənəm!*

Bitmişəm yer ilə göy arasında –  
 Bu süzgəc ilahi iradəsidir.  
 Kimse eşitməyən nəgmələr keçir.  
 Ulduz piçiltisi, duman səsidi.  
 Keçir ürəyimdən millətin ruhu.  
 Bir üzü ucalıq, bir üzü qorxu.  
 Min ilin qanıdır – içimdə diri,  
 Dünyada kim ölüür? Yaddaşı itən!  
 Ürəyim bir qaçqın düşərgəsidi,  
 Keçir körpələrin göz yaşı məndən.  
 Keçir yüz illərin məglubiyyəti,  
 Üç qıtə yolunda ayağım yorğun.  
 Vətən güclüdürsə, ucadi bayraq,  
 Vətən çəkiləndə bayraqım yorğun...  
 İlk nədi, son nədi – ürəyim duyur.  
 Keçmişə yol alan köçürmüs məndən.  
 Zamana qoşulub bir ömür boyu  
 Tanrıının özü də keçirmiş məndən.

1995

### İÇİMDƏKİ DƏRD AĞACI

*Mənca, o şey ki, təbii şəkildə aradan çıxır onu zorla qoruyub saxlamaq olmaz. Keçmiş formalar nə vaxtsa öz işini görüb qurtarır; yeni silah tapılanda köhnələr qiymətini itirir. Forma da paltar kimidir, köhnələndə atılır. Ola bilsin ki, bu köhnə paltar sənə çox yaraşdırı və heç beləsini tapmaq olmayıacaq da! Amma na etməli?*

*Ser öz zamanına bənzəyir. Keçmişin şəri keçmişə, indinin şəri indiya.*

*Əsas ifadə forması deyil, ifadə olunandır. Keçmişdə görüşə at üstündə, arabada gedirdilər, indi maşınla gedirlər, görüşə aparan duyğunun mahiyəti isə dəyişilməyib...*

### TORPAQDADIR

Bir perdeyəm tardan gizli,  
 Bir istəyəm yerdən gizli...  
 Göydən gizli, yerdən gizli  
 Sırrım bu ağ varaqdadır.

Hüküm çəkir üstümə qəm,  
 Düşünürəm kiməm, nəyəm?  
 Ürek deyir: yaxşı nəgməm  
 Qorxma, hələ qabaqdadır.

Ayrılıqdan olmaz doyan,  
 Tale deyər di yan, di yan...  
 Araz axır sırrı bəyan,  
 Nalələri dodaqdadır.

Haqq yolunda sin, armı heç,  
 Dost da dostonu sınarmı heç?!  
 Yad önündə sınarmı heç  
 Kimin əli yaraqdadır...

Düz sözümdən sıxılmaram,  
 Dərd oduna yuxalmaram,  
 Hər tufana yixılmaram,  
 Köküm ana torpaqdadır!

1973

## MƏN HARA QAÇIM

Meşə ağ dumanı tel-tel didəndə,  
Yarpaq leysanında çaylar itəndə,  
Durnalar bahara uçub gedəndə  
Payızın əlindən mən hara qaçım?

Bulud pardaxlandı, qar dəniz oldu,  
Nə bir yol tapıldı, nə bir iz oldu,  
Dağlar da qorxudan ağbəniz oldu,  
Dağların əlindən mən hara qaçım?

Oğul cavanlaşır, ata qocalır,  
Ürəyi ney kimi tənhalıq çalır.  
Biz birlək deyirik, sədlər ucalır,  
Hicranın əlindən mən hara qaçım?!

1970

## BULAQ

Bu çəşmenin gözü burda,  
sözü o tayda, o tayda.  
Çəmən-çəmen ləpirləri,  
izi o tayda, o tayda.

Oxuduğu nəğmə kövrək,  
Axanyla axır ürək,  
Qucur bu dağın qolutək  
Düzü o tayda, o tayda.

Aynasında suretim var,  
Bilir nədir bu intizar,  
Görüşürdü axar sular  
Bizi o tayda, o tayda!..

Yardımlı, 1972

## GÖZÜMDƏ QALDIN

Səhərdin – ömrümə güneş doğuldu,  
Vüsaldın –  
qurudu qəmim, sovuldu.  
Nəğmədin – sükutun hökmü yox oldu,  
Dağ din – ucaldım düzümdə qaldın!

Görüşdük bir çayın qolları kimi,  
Torpağın həsrəti – bol barı kimi.  
O uzaq uşaqlıq yolları kimi  
Daim xəyalında, gözümüzdə qaldın.

Bulaqsan, üstünə enən cığirdım,  
Səhrasan, yağıştek sənə yağğırdım.  
Uzaqsan, arxanca mən ha çağırdım  
Batdır ümid kimi,  
səsimdə qaldın.

Böldü ürəyimi hicran,  
qanatdı,  
Buludtək dolmağın vədəsi çatdı.  
Səadət qurudu, kədər boy atdı.  
Kədərə qovuşan izimdə qaldın.

Yel əsdi, aranı duman bürüdü,  
Tək qaldım ağrıya sarı yeridim,  
Mən sənin odunda yanıb əridim,  
Sen mənim küllənmiş közümdə qaldın.

1973

## BU YAZ YAĞIŞI

Şimşek işığıyla alışdı anlat,  
Ürəyə yüz ümidi yazdı gümanlar.  
Dağların başını döydü dumanlar,  
Yenə də yan keçdi bu yaz yağışı...

Kiminse çeməni xahılar sərməz,  
Kiminse ağacı daha bar verməz.  
Bir şair qelbində sözlər göyərməz...  
Yenə də yan keçdi bu yaz yağışı.

Yarımçıq nəgmətək soğuldú bulaq,  
Torpağı sormaqdan yoruldu bulaq,  
Göylərə baxmaqdan kor oldu bulaq,  
Yenə də yan keçdi bu yaz yağışı.

Ömür qövsi-quzeh arzuya bağlı,  
Zirvə suya bağlı, qar suya bağlı,  
O çiyini səhəngli yar suya bağlı,  
Yenə də yan keçdi bu yaz yağışı.

Burulğan yolları eşələr – göynər,  
Torpaqda sıxılan rişələr göynər.  
Tumurcuq-tumurcuq meşələr göynər,  
Yenə də yan keçdi bu yaz yağışı.

Kökümüz tarixin od çeşməsində,  
Boyumuz tufanlar çəkişməsində,  
Biza də pay düşdü göyün səsindən  
Yenə də yan keçdi bu yaz yağışı.

Onsuz da tarlamin suyu gələcək,  
Gözümdən od alıb yayım gələcək.  
Bir payız dolusu toyum gələcək  
Bəs niyə yan keçdi bu yaz yağışı?!

### NİYƏ...

Sən ki, o yolları son dəfə keçdin  
Niyə daş olmadın, ayağım, niyə?  
O nur çeşməsindən doymadın, içdin  
Niyə odlanmadın, dodağım, niyə?

Bir sevinc səslədim, min qəm oyatdım,  
Dağdözməz dərdimi sənə boşaldı,  
Üstündə gurhagur ocaqlar çatdı.  
Niyə kül olmadın, varağım, niyə?

Hanı bol məhsulum, hanı boy ayım? –  
Silinsin yolumdan bəxtin qolayı;  
Namərd ortalıqda meydan sulayır,  
Niyə korşalmışan, yarağım, niyə?

Hələ gözümüzdə min söz, min dilək,  
Ümidiñ ümidiñ yol salır ürək,  
Qayaya çırpılan əks-səda tək  
Üstümə dönürsən, sorağım, niyə?

Gülərəm, hayanda qılinc dinirsə,  
Ölərəm, hayanda Vətən enirə.  
Baharım təzəcə pöhrelənirsə  
Xəzan hənirlisən, yarpağım, niyə?

Min arzu uyuyur hər naxışında,  
Qanımdan od aldın hicran qışında,  
Mənim ürəyimtək Tebriz başında  
Niyə yellənmirsən, bayraqım, niyə?

1970

### QAR YAĞARDI

Qar yağırdı, sübhün zəif işığı tək,  
Təbiətin uygusuna qar yağırdı.  
Budaqlarda təze-təze qırıldanın  
Çiçəklərin qorxusuna qar yağırdı...

Əşrlərin buz nəfəsini qırınların,  
Qayalarda bizə yuva quranların,

Qəbristanda daşa dönüb duranların  
Əbədiyyət yuxusuna qar yağırdı.

O anaydı – göydən gelən qar denəsi!  
O ataydı – ömrümüzün pərvanəsi!  
Tələsirdim, ürək yollar divanəsi,  
Ürəyimin ağrısına qar yağırdı...

Bağ içindən budaqları əyən kəsin,  
Mənim bahar həsrətimi duyan kəsin,  
Əlləriyle “Get, yaxşı yol!” deyən kəsin  
Gözündəki sorğusuna qar yağırdı...

1978

## DÜNYA QƏDİM DÜNYADI

*Heydərbaba, dünya yalan dünyadı...*

*Şəhriyar*

Dünya qədim dünyadı,  
Karvanı yollar üstə.  
Daş üstə gül bitirər  
Bar yetirər qar üstə.

Həm mizrabdı, həm tardı,  
Həm heçlikdi, həm vardı,  
Lüt-üryan hökmüdardı –  
Bardaş qurub var üstə.

Sevinc aşır, dərd enir,  
Açmır bağlı pərdəni,  
Deyir təze dərdini  
Köhnə havalar üstə...

## YOXUŞA DOĞRU

Bir günün altında günümüz ayrı,  
Bir qəm harayında tünümüz ayrı,  
Qoşa addimlarıq, yönümüz aynı:  
Sen bahara doğru, mən qışa doğru.

Ürək axtarışda, ömür-gün yarı,  
Bitmədi taleyin dolanbacları,  
Başına döysə de su qırmacları,  
Çiçekler el açar yağışa doğru.

Daha mən atayam, sən ana, bilek,  
Ağrilar qalibmiş sona, nə bilek?!  
Bu son imtahanda simana bilek  
Ağzımız direnib yoxuşa doğru...

27.VII.1979

## GEDİR – GETSİN, QALIR – QALSIN

Uçub gedək, bu yuvada  
Kimlər məskən salır – salsın.  
Hicran sönmüş duyğularda  
Qəm havası çalır – çalsın.

Ürekden ki şaxta keçdi,  
Çiçeklenmək çətin işdi,  
Tale mənə nə vermişdi, –  
Verdiyini alır – alsın.

Soldu çəmən, ötüşdü yaz,  
Susdu neğmə, qırıldı saz,  
Gedənə “qal” demək olmaz,  
Gedir – getsin, qalır – qalsın!..

18.XI.1979

1979

## PAYIZLA BİRGƏ

Durnalar könlümdən uçan həvəsdi,  
Yene bu gethaget səbrimi kesdi,  
Sən Allah, bu axşam ağlama, bəsdi,  
Üz qoyub uyuyum o üzlə birge...

Qoymadım hasarı yad aşa, qaldım,  
Çevrildim yarpağa, ya daşa, qaldım,  
Daha ümidişim yaddaşa qaldı,  
Otlarıb itərem o izlə birgə...

Göz yaşıñ – bir yaşıl tumurcuq, yandı,  
Çalış pöhrələnsin tumurcuq andın,  
Baharda baharla tumurcuqlandım,  
Yanıb tökülürem payızla birgə...

14.X.1979

## ÜZÜNƏ VURMAZ

Günəş işığını endərər yero,  
Cüceren otların üzünə vurmaz.  
Göllər güzgüsünü tutar göylərə  
Qızıl buludların üzünə vurmaz.

Ağrılar yiğilar sinəsə sessiz,  
Zəher damçilaylar badəmə sessiz,  
Dağlar qucaq açar bu qəmə sessiz,  
Başındakı qarın üzünə vurmaz.

Ömrüm çox udsa da göz acısını,  
Minnətsiz çökibdi tale nazını.  
Torpaq – ağrısını, gullər – yasını  
Gecikən baharın üzünə vurmaz.

Hicran – yoxluq anım, görüş – sağ anım,  
Qoy yenə qoynuna qaçıb sığınım,  
Bizim aramızdan çıxmadiğını  
Əlim, qoşa narın üzünə vurmaz.

Çox iti yanırımsı sevgi ocağı,  
Gel bundan incimə, ne olar axı?  
Sənintək gözəllər belə günahı  
Mən tək günahkarın üzünə vurmaz!

10.III.1980

## ÖZÜN BİLİRSƏN

Özün bilirsən ki, mənim kimimsən,  
Uzaq mənzillərə üzən gəmimsən.  
Gəlib-gedənimsən, yol ötənimsən  
Hər yoldan ötənə yuva nə gerək?

Deyirsən: bəxtimsən, əlimdən uçan,  
Deyirsən: ovumsan, bərəmdən qaçan.  
Belə ki, qorkursan ayrılığımızdan,  
Günəş də doğmağa yubana gərək.

Ömür səfər üstə – yol dəstələnmiş,  
Deyilmiş son kəlmə – göz həlqələnmiş,  
Bunca ki sinəmə yaşlar ələnmiş,  
Quru kötüyüm də pöhrələnəcək!..

18.IX.1980

## SƏNƏ YOVUŞMARAM

Görüşə bilirmiş evvel axırla,  
Uçmusan gümanlı sorağın üstə.  
Qayıdır gəlmisən köhnə cığırla  
Bir külü sovrulmuş ocağın üstə.

259

“Tanıdin?”, “Tanidim!” – tanımarammı?!  
“Sən məni qınama!” – qınamarammı?!  
Qaçan peşimandı, sona varanı,  
Qanadı yanmış çırığın üstə?!

Bilirem: heyətdə gözləyir maşın,  
Bilirem: dövlətin başından aşır,  
Arılar çöllerde gülə daraşır,  
Sən isə qonmuşsan yarpağın üstə!..

Günün xoş, qəlbin boş! – necə sinandın?  
Gəldin ki, içəsən, içə son andı,  
Qızıl boyunbağın – qızıl qanındı,  
Soyuq göz yaşındı qolbağın üstə.

Gülüşün turşumuş, sözlərin əzik!  
Bu halda sən kimsən, ay bəxti kəsik?  
Bilsəm ki, dünyada qalan tək bizik,  
Sənə yovuşmaram torpağın üstə!..

16.X.1980

### TALEYİMLƏ BARIŞMAĞIM

Ha gedirəm yol çətindir,  
Men inadçı, yol metindir,  
Bəlkə tale qismətimdir  
Tufanlarla yarışmağım.

Bu ağrından qaçan varmı,  
Ağrı məqsəd, ağrı barmı,  
Bir kimsəni ağrısarmı  
Torpaqlara qarışmağım?

Geci-tezi solan cansa  
Dediyməm söz qılınca olsun.  
Bir nəsilə qaxıncı olsun  
Yalanlarla barışmağım...

### GÜLLƏRİ DƏ GÖZLƏRİMLƏ ÖPÜRƏM

O ümidi soyuyubdu haçandı,  
Zirvəmizi asta-asta qaralar.  
Keçib getdi şirinin də, acın da,  
Mənə qaldı könlümdekı yaralar.

Çox gözlədim bu sübhümüz, bu da dan,  
Qımlıdanıb çıxammadım butadan.  
Vaxtında ki qurtarmadın xatadan  
Neyləyəcək gecdən gelən çaralar.

O mən idim – addımına gül əken,  
O mən idim – hər arzuna pilləkən,  
Nə qalıbdı güvəndiyin ürəkdən  
Yurd yerinin ocağıdır, qaralar!

Aynılıqda illərə tay bil günü  
Sinayacaq boyumuzda ülgünü,  
Bu tale də öyrənmədi bölgünü!  
Hara xəzan, hara çiçək, hara bar?

Soyum bəlli! Sabirli yox, Sabirəm!  
Dərd biçəndə yene sevinc səpirəm,  
Gülləri də gözlerimlə öpürəm,  
Qorxuram ki, əlim dəycək saralar...

1982

### YAPIŞMAZ

Külüng çaldın, könlüm qaldı virana,  
Sinan sindi o bir daha yapışmaz,  
Saç ağardam, gözlərimə tor enə  
O keçmişim bu sabaha yapışmaz.

261

İmdad çəkə aramızda söz belə,  
Ha qol atıb öz sehvindən üz belə,  
Seller axıb elçi düşə yüz belə  
Dağ arana, aran dağa yapışmaz.

Mənim könlüm bu işığa pərvanə,  
Gündüzümüzün dövrəsində fırlanar  
Kənar düşsəm gözüm sönüb qorlanar,  
Kənar gəlsə bu ocağa yapışmaz.

Ömür keçid dərd qolunu bükməklə,  
Könlüm sindi ümidi yol çəkməklə,  
Aramıza Araz yaşı tökməkle  
Sağım sola, solum sağa yapışmaz.

Şimşek olub buludunu didməsem,  
Ağac olub yaddaşında bitməsem,  
Üreyinin harayına yetməsem  
Odlu ruhum buz torpağa yapışmaz!..

### VƏTƏN MƏNƏ ƏL ELƏDİ

Dünya gəzdim, yüz-yüz şəhər dolandım,  
Bir tüstülü rxağından doymadım.  
Qurban yol uyağında gül açdı  
Boz çölümün ocağından doymadım.

Sözbaz qaya cavabımı verəndi,  
Güzgü bulaq hər sirrimi görəndi,  
Yaxın eşqim uzaq bəxtə dirəndi,  
Yaxınından, uzağından doymadım.

Səherini arzularla oyatdım,  
Çayırlıla, tikanıyla boy atdım,  
Vetən mənə əl elədi qayıtdım,  
Nə vaxt gəldim quçağından doymadım.

Söz qaladım yanğışından köz düdü,  
Əl uzatdım, köməyimdən iz düşdü,  
Hansı eldə soyumuzdan söz düdü --  
Dost dilində sorağından doymadım.

Tarix məni yollar boyu seyr etdi,  
Gah artırıb sıramı, gah seyrəltdi,  
Dilimizi-neğmələrə öyrətdi  
Əlimizin yarağından doymadım.

4.X.1985

### DAĞLAR

Zirvədən yol salıb ordan aşmadım,  
Qorxdum əhditmizi pozarsan, dağlar.  
Men sizə yaraşan şeir qoşmadım,  
O şeri Sen özün yazarsan, dağlar.

Nəğmə oxumağa ta səsim gəlməz,  
Yolları yormağa nəfəsim gəlməz,  
Daşa qayıtmaga həvəsim gəlməz,  
Qəbrimi zirvədə qazarsan, dağlar!

Ağ duman – barışq bayraqım kimi,  
Şəlalə – çağlayan sorağım kimi,  
Ayı soluxmayan çıraqım kimi  
Gecələr üstündən asarsan, dağlar!..

### YAYLAQ YOLUNA

Gözlərimlə yoxuşları biçərdim,  
Diş töksə də çurçurundan içərdim.  
Yaylaq yolu, bir də səni keçərdim,  
O zirvədən bir ümidim doğsaydı...

Yaşasayıdı o həsrətim, gözləməm,  
Gah açılan, gah buludda gizlənən,  
Uzaq illər arxasından səslənən  
Bir də dönüb o sevinclə baxsaydı.

O axşamlar gözümüzdə eriyib,  
O istəklər könlümüzdə yeriyib,  
O yağışlar bir örtüyə bürüyüb,  
Gecə-gündüz başımızdan yağısaydı.

Gül səpsəydim o sizlayan izəcən,  
Dinləsəydim axırıncı sözəcən,  
Dağ çayında çırmələnib dizəcən  
Yaylıq kimi məni yuyub sixsaydı.

Nida, 22.IV.1984

\* \* \*

Öz içimdən gecə-gündüz talandım,  
Kösöy olub ocaqlara qalandım,  
Zərrə-zərrə ömürlərə calandım  
Bir yaddaşa izim varsa, bəsimdir!

Dünya böyük, yollarımız gen idi,  
Zirvelərə layla deyən gün idi.  
O dağlara dağlar boyda ümidi -  
Ürəyimdə ucalırsa, bəsimdir!

Ağ dumanlar - üstümde ağ bayraqım,  
Sal qayalar - son limanım, dayağım.  
Yad torpaqda fəryad çəkən ayağım  
Dağ yolunda yoxuş yorsa - bəsimdir!..

1984

## YOLLARIM

Bir ucu dənizdə, bir ucu göydə  
Torpaqdan Allaha çatan yollarım.  
Yamac oyrısında ilana dönüb  
Düzün düzlüyündə yatan yollarım.

Dərədə qaranlıq, zirvələrdə dan,  
Keçər iqlimlərin her havasından.  
Quzey payızından, güney yazından  
Yükünü doyunca tutan yollarım.

Ünvanı şərikdir çiçəklə daşın,  
Keçir arasından göz ilə qaşın,  
Dönüb körpüsünə yay ilə qışın  
Payızı bahara qatan yollarım.

Min ocaq səsleyir, min ev çağırır,  
Ən uzaq mənzilə yetir axırı,  
Çığal ədasını milyon ciğırın  
Ağsaqqal səbrində udan yollarım.

Asılıb dumanın bəyaz saçından,  
Köz alıb şimşeyin od ağacından,  
Məni biganəlik dolanbacından  
Ana qucağına atan yollarım.

14.VIII.1984

## ƏLƏSGƏR OCAĞINDA

Aşib getdi Kəlbəcərdən Goyçəye,  
Atımızı dağa-daşa sürmədik.  
Bu ulusdan o ulusa adlıadiq  
Özgesinin qapısını döymədik.

265

Eyni dağlar, eyni çəmən, eyni gül,  
Eyni torpaq, eyni oba, eyni dil,  
Sularının nəğməsi də eynidir,  
Çaylar dağın gözlerinə sürmədir.

Haqverdini saz üstündə haqladıq,  
İsmixani söz üstündə yoxladıq,  
Ələsgərə diz üstündə ağladıq,  
Ancaq ondan dirisini görmədik...

Göyçə, 20.IX.1984

## BİR İCLASIN OVQATI

Musa Yaquba

Tale sənin dönərgəni döndərir,  
İki günlük biz tərəfə göndərir.  
Sənin dağsız, dağın sənsiz günləri  
Şən yazıqsan, dağ yazılıqdı, bilmədim.

Qınlıdanan tumurcuqlar haçalı,  
Əlin yetse çəmən teldən aç, alı.  
Ağ döşlərdən qara şırımla açılır –  
Qara yazılıq, az yazılıqdı, bilmədim.

Bahar gəlib, qansızlar da qanlanır,  
Şənse burda... üzün heçden danlanır.  
Ağacların xəstəsi də canlanır,  
Ölü yazılıq, sağ yazılıqdı, bilmədim.

Qaranquşlar eyvanlarda xamırçı,  
Bostanların arzusuna tum uçur,  
Musa deyib, sizildayır tumurcuq –  
Musa yazılıq, bağ yazılıqdı, bilmədim.

Ocağımız küllənibdi daha, bax,  
İmkan yoxdur sola boylan, sağa bax.  
Piyadaya təslim olan şaha bax,  
Gədə yazılıq, şah yazılıqdı, bilmədem...

1984

## QAYIDAN DEYİLƏM

Baxmadın üreyimin  
Qanadlı arzusuna.  
Sındırdın, ayaqladın,  
Getdim, gözlerimde qem.  
Bütün gedənlər gelər,  
Qayıdar yuvasına.  
Təkcə məni gözləmə  
Mən qayıdan deyiləm.

Dünyadan nə elə bir  
Möcüzə ummağım var.  
Nə sevincə əl açıb  
Sözə umsunmağım var.  
Məger mən cöl otuyam  
Hər küləyə əyiləm...  
Getdimsə, son gedisi  
Mən qayıdan deyiləm.

Sevən ölüm istəyer  
Biganəlik istəməz.  
Qurutduğu bir koldan  
Yaşıl yarpaq gözləməz.  
Üreyə yatmiramsa  
Dile yatan deyiləm...  
Geriyə yol bağlı  
Mən qayıdan deyiləm.

Ürekden qurban olmaz  
 Ürek sevgidən baha...  
 Hansı təzə söz qonar,  
 Bu qaralmış varaqə,  
 Ömrümü girov qoyub  
 Duyğu satan deyiləm,  
 Darıxan özü gedər,  
 Mən qayıdan deyiləm.

10.XI.1985

### **ADINA BƏNZƏYƏ BİLƏRSƏNSƏ**

Adın ürayımı bezeyən arzu,  
 Adına benzəye bilərsənsə, gel.  
 Baharı vədəsiz öten ömrümə  
 Təzə bahar kimi gələrsənsə, gol!

Ürek haray çəkir – zamandan yorğun,  
 Gərəksiz gileyən, gümandan yorğun,  
 Ömrün də payızı dumandan yorğun –  
 Gözümüzdən dumani silərsənsə, gel!

Bilirəm, bu yolda əsəcək dizin,  
 Bilirəm ağrından keçəcək izin...  
 Şeriki çox olub sevincimizin  
 Dərdimi dərdintək bölersənsə, gel!

Hicran yoldaş olub ömrə uzandi,  
 Mən bəxtdən küsmədim, bəxtim usandi.  
 Tale güldürəndə gülmək asandı,  
 O ağla deyəndə gülərsənsə, gel!

Ölüm həsrət-həsrət əlimdən tuta,  
 Mindirə fəlekələr ürküdən ata,  
 Üstümdə ruhumtək göyərən ota  
 İsti göz yaşları çilərsənsə, gel!

7.X.1985

### **BAKİYA ZƏNG VURDUM**

Kükün danışırsan mənimlə yene,  
 Sevgim xirdalanıb küsüyə gəlməz.  
 Öyri görünmüşəm sənin güzgüne,  
 Güzgünün öz üzü güzgüyə gəlməz.

Mən yerdən sovrulan qum dənəsiyəm,  
 Özüm öz dərdimin pərvanəsiyəm,  
 Susmali çağında nə dinesiyəm?  
 Düzlüüm əlavə düzgüyə gəlməz.

Yalanı yük edib çəken deyiləm,  
 Böhtəni ürəyə əken deyiləm,  
 Mən dəmir barmağə tikan deyiləm,  
 Tikan əle gəler, üsküyə gəlməz.

Yay kimi, qış kimi yanaşı varsan  
 Gah ruhu oyadan, gah üzü qarsan,  
 Dodaqdan quş kimi pərvazlanarsan  
 Söz ürəyə qonar, səs-küyə gəlməz.

Taletək qoşulub mənə gedirsən  
 Hara addım atsam, orda bitirsən,  
 Soyuq gileyinlə mənə yetirsən,  
 İsti xeyir-duan bes niyə gəlməz?

6.X.1985

### **SƏNİN GÖRÜŞÜNƏ GƏLMİŞƏM**

Gör harda açıldı sözün düyüünü,  
 Gör harda alışdı çatdığını ocaq,  
 Bu çətin yollarla, ay ömrüm-günüm,  
 Sənin görüşünə gəlmışəm ancaq...

269

Bəxtimtək açıldı isti qolların,  
Ən xoş etirafın-dilindəki ah,  
Adlayıb illəri, yorub yolları  
Sənin görüşünə gəlmışəm ancaq!

Mənə “varım” dedin, “varlığım” dedin,  
Bu sözler zirvəmə sancılan bayraq.  
Xoşbəxt baxışınla sən də söylədin:  
“Sənin görüşünə gəlmışəm ancaq”.

Qoy sonu olmasın bu günümüzün,  
Sevinc qapısını taybatay açaqq,  
Qopmasın ürəyin, dolmasın gözün,  
Sənin görüşünə gəlmışəm ancaq!..

Getsən də arxanca uçan qanadam,  
Gəzəcək dalınca bu susmaz soraq,  
Mənə elə gelir bu həyata da  
Sənin görüşünə gəlmışəm ancaq!

### DÖZƏ BİLMİRƏM

Mən bir zərif dağ otuyam  
Arana dözə bilmirəm.  
Vüqarımı acı sözlə  
Qırana dözə bilmirəm.

Kəsirlər yalan əliyle,  
Əsirlər talan yeliyle,  
Halimi ilan diliyle  
Sorana dözə bilmirəm.

Yolumuzu bura-bura,  
Köksümüzü yara-yara  
Sümüyündən qızıl saray  
Qurana dözə bilmirəm!

Sən ha çalış, sən ha qazan,  
Özgə qanla yaşamazsan,  
Ay bextimi qara yazan,  
Qarana dözə bilmirəm!

Arzularım təzə, dən-dən,  
Od göyerir təzə dənnən...  
Dünya uçub təzədənnən  
Yarana! Dözə bilmirəm!

3.VIII.1985

### SƏHƏR YELİNƏ

Səhər yeli, astaca es,  
Mən də sübhün sirdaşıyam.  
Sən bu yurdun neğməsisən,  
Mən də onun göz yaşiyam.

Ey ildirim, çax yolumda,  
Ey ürəksiz, çıx yolumdan,  
Mən hazırlam haqq yolunda  
Kirpiyilə qor daşıyam.

Varlığında minbir iz var,  
Dodağında təmiz söz var  
Hansı eldə kimsəsiz var  
Onun qanbir qardaşıyam!

3.VIII.1985

### NƏ SÖYLƏYİM

Övladımı yad dil ilə  
Dindirənə nə söyleyim?  
Şöhrətimi göydən yere  
Endirənə nə söyleyim?

Gördüm dünya təzadını  
Çürük canda təzə donu,  
Öz əliyle öz odunu  
Söndürenə nə söyləyim?

Varlığını sata-sata,  
Yüz günaha bata-bata  
Namərdi qanadlı ata  
Mindirən nə söyləyim?

Dözdüm tale qanazına,  
Qondum haqqın yaxasına,  
Dostu düşmən qapısına,  
Gönderənə nə söyləyim?

Ovxarı yatırıb qına,  
Əlimi susadıb qana  
Suyumuzu yad arxına  
Döndərənə nə söyləyim?

Can sözümüz çor kimisə,  
Candan mənə nə deyirsən?

Payızımı solmadımsa,  
Yasımıza dolmadımsa,  
Özüm çarə bulmadımsa  
Yandan mənə nə deyirsən?

Yollara gül döşəyenəm,  
Dünyaya od daşıyanam,  
Sonu başdan yaşıyanam  
Sondan mənə nə deyirsən?

3.VIII.1985

### SEVƏN DEYİL

Taledən daranıb gəlir,  
Bəxtim daraq sevən deyil,  
Gözüm göyün çıraqından  
Özge çıraq sevən deyil!

Ucalmadım bəhsəbəhsə,  
Daş atmadım doğru kəsə,  
Düşmən özü öcəşməsə  
Əlim yaraq sevən deyil.

Mənim yurdum birçə rəngdi,  
Göz aparan bir çələngdi,  
Elə bütöv bir ürəkdi –  
Özge yamaq sevən deyil!

Yağı gəlsə, qara qışam,  
Bahar gəlsə, qaranquşam,  
Haqqa peyvənd yaranmışam,  
Ruhum calaq sevan deyil!

### SONU BAŞDAN YAŞAYANAM

Namərd qardaş, məndən ona,  
Ondan mənə nə deyirsən?  
Özün üryan ola-ola  
Dondan mənə nə deyirsən?

Üreyində qara zindan,  
Qan süzülür yarasından,  
Qansızların arasında  
Qandan mənə nə deyirsən?

İstəyimiz qar kimisə,  
Sarvanımız kor kimisə,

1985

## MƏN SARVANAM

Mən sarvanam – yol gedirəm,  
Karvanıma hürənə bax!  
Yaxşılığım haqqə bəlli,  
Pisliyimi görənə bax!

Əyri baxıb öz varına,  
Haram qatıb bazarına,  
Yurdun tarix hasarına  
Çürük daşı hörənə bax!

Vətən bağı çiçək açır,  
Çiçəkleri işiq saçar...  
Əkmədiyi bir ağacın  
Meyvesini derənə bax!..

Axır ki, həsrətin soyuyub odu,  
Ayrılmaq istəyi görüşməkdən çox.  
Bəlkə də ürəyin düz sözü budu:  
İstəsən iştirəm, istəməsən yox.

Gelişin ömrümə nə gətirib? Qəm!  
Soyuq baxışların – zəherlənmiş ox.  
Daha öz-özünə yanın deyiləm,  
Gözləsən gözlərəm, gözləməsən yox.

Nə yaxşı qürurum qayıdıb geri,  
Gəzirəm dünyada gözü-könlü tox.  
Bir gün kirpiyinlə açıb səhəri  
Səslesən səslərəm, səsleməsən yox.

3.VIII.1985

## AĞLA

Ağla, üroyim, ağla,  
Ağrıñ qaldı özünə.  
Göz yaşınla su verdin  
Dilbilməzin sözünə.

Yolları dəstəledin,  
İlleri üstəledin,  
Kimi gülə bəledin  
Tikan əkdi izinə.

Neço qışı yayladın,  
Neçə daş qolayladın,  
Ocaqları payladın  
Möhtacsan bir közünə.

## QƏDƏRİM

Aramızda Araz oldun,  
İçəcəyəm, bəxtim, səni.  
Bu saralan zəmi kimi  
Biçəcəyəm, bəxtim, səni.

Bu zamanın axışında,  
Bu zalimlər naxışında.  
Bu qardaşlar baxışında  
Seçəcəyəm, bəxtim, səni.

Bir sahilsiz nehir olsan,  
Bir günəşsiz səhər olsan,  
Dünya dolu zəher olsan,  
İçəcəyəm, bəxtim, səni!

1986

Qars-Gümüş yol, 1987

## QORUSUN

Yol tapmayıb üz tuturam Tanrıya  
İsimizi sözümüzden qorusun.  
Bu bir dərddir, kim duymasa o duyar,  
Əl çalanı kürsümüzden qorusun.

Tepəmizə dağlar şahı deyirik,  
Koma hörub saray qəder öyürük,  
Əyri gözlə dost yükünü əyirik  
Göz dəyəni gözümüzden qorusun.

Haqq axtaran yarasına düz əkdi,  
Nefsin boğan bir mahala bəzəkdi,  
İlk nübarı, pak ocağı, düz ehdi  
Qapı güdən izimizden qorusun.

Min ev yanar bir ocağın qoruna,  
Yüz mərd düşər bir namərdin toruna,  
Ordu gərək satqınından qoruna  
Çoxumuzu azımızdan qorusun.

Əsir etdi ömrü bəhsə-behsimiz,  
Qeybət qırdıq kəsilincə səsimiz,  
Belimizə çox yük vurub nəfsimiz  
Qarımızı ağızımızdan qorusun!

Tərs baxışdan zəhər damır çörəye,  
Soyuq sözdən şeytan girir üreyə,  
Tək zirvəni duman da tez bürüyər,  
Sevgimizi nazımızdan qorusun.

Ev tikənəm, qonşum quyu qazandı,  
Sağım yazır, sol elimse pozandı,  
Başqasına cavab vermək asandı  
Allah bizi özümüzden qorusun.

27.X.1992

## AYIR BİZİ

Yurdun sərvətini talayan alçaq!  
Onsuz da erməni talayır bizi.  
Niyə od vurursan ürəyimizə  
Derd öz ocağına qalayır bizi!

Bu nə vurhavurdu, bu nə qazandı?  
Millətin didərgin, millətin acı,  
Pul hansı hikməti üzünə açdı,  
Nadanlıq qurd olub dalayır bizi.

Gövdəm baltalanır, qolum dollanır,  
Dellallar dilində adım hallanır,  
Xalqın çörəyinə itlər yallanır,  
Sonra dil çıxarıb yalayıb bizi.

Rüşvət məzənnəni qovzama belə,  
Haramı fikrimə qazıma belə,  
Qardaşın qanına susama belə  
Ya çıx qardaşlıqdan, al, ayırbizi.

Pozdun damarından axan bu qanı,  
Bilmədin zamanın haqu yolu hanı?  
Hərraca çıxartdın insanlığını  
Allah da heyvana calayır bizi!

İyun, 1994

## SÖZÜNMÜ QALMIŞ

Mənimle ortada söz güləşdirmə,  
Haqdan danışmağa sözünmü qalmış?  
Satdırın bu millətin pambığın, neftin,  
Bazara sürməyə bezinmi qalmış?

277

Özgə oyuncağı, özgə səsisən,  
Əsiller dinəndə sən kəsəsisən!  
Əllerdə sürtülmüş pul kisəsisən,  
Rənginmi seçilir, üzünmü qalmış?

Milləti ayırdın qohuma, yada,  
Sən də zəmanənin yapdığı xəta...  
Ağıl meydanında pul keçmir, atam,  
Yoxuş dirənməyə dizinmi qalmış?

Səni qısqırıblar bu dönüş mənə,  
Yada gül uzatdırın, atdırın daş mənə,  
Milletin odunu satdırın düşmənə,  
İndi qızınmağa közünmü qalmış.

Yüz diktə qarışib cümlə yazına,  
Dönmüsən yüz əldə əl kağızına,  
Vicdan kəlməsini alma ağızına,  
Başdan əyrisənsə düzünmü qalmış?

Siz sevinc küləyi, mən qəm daşıyam  
Hər sıniq ürəyin ilk sirdəsiyam,  
Mən qaya yazısı, Qan Yaddaşıyam –  
Siyaset qumunda izinmi qalmış!..

### MƏNƏ QALAN

Kimi yerdən qaldırdımsa  
Durub məni yerə vurdu.  
Kimdən ötrü kül oldumsa  
Külümü göye sovurdu.  
Bu da tale qarğılığı,  
Mənə qalan göz yaşdı!

Bu bədbəxtlik divanəsi,  
Son tikələr qamarlayan,  
Bu yetimlər qismotindən

Ciblərini tumarlayan  
Adam deyil – çay daşıdı,  
Mənə qalan göz yaşdı!

Ocaq adlı ilk cənnətim,  
Şeytanın gözündən gizli...  
Damarında axan qanım –  
O ülvilik, müqəddəslik  
Ömrün uzaq yaddaşıdı,  
Mənə qalan göz yaşdı!

### SINMA

Qəm ürəyi üzüdür,  
Qəmi göylər eşidir,  
Bu da Allah işidir  
Danma, qardaşım, danma!

Uduzuruq haçağdı,  
Namərd niyə qoçağdı,  
Öz çatdığını ocaqdı,  
Yanma, qardaşım, yanma!

Öz yolumuz beləymış,  
Öz ruhumuz köləymış,  
Öz əlimiz tələymış,  
Qonma, qardaşım, qonma!

Daha göz yaşını sil,  
Daha haqu yolunu bil,  
Daha qarışqanı fil  
Sanma, qardaşım, sanma!

Tülkü qəsdinə gəlir,  
Qarğı tüstünə gəlir,  
Dünya üstünə gəlir.  
Sinma, qardaşım, sinma!

8.VII.1994

## BAXA BİLMİRİK

Görən bizi kim qarğıyıb,  
Tilsimden çıxa bilmirik.  
Şeytan yol təpiş ūrəyə  
Ürəyi yixa bilmirik...

Dünya qucan qol verilib,  
Nemətimiz bol verilib,  
Başdan min cür yol verilib,  
Birinə siğa bilmirik.

Gözüm sevmir qaş deyəni,  
Xoşlamırıq xoş deyəni,  
Əl verib qardaş deyənin  
Əlini sixa bilmirik.

Tarix duymur səsimizi,  
Yer unudur izimizi,  
Şər qaraldıb üzümüzü  
Allaha baxa bilmirik.

Əl yetirər, göz doyar,  
Ayaq gedər, iz doyar  
Dağ pay verər, düz doyar  
Dağ ilə düz ayrılıq.

Dili bir, imanı bir,  
Yaxşısı, yamancı bir,  
Damarında qanı bir  
Bakı-Təbriz ayrılıq.

Gözümə torpaq düşdü,  
Üstümə yarpaq düşdü,  
Sısqa bulaq – görüşdü...  
Sonsuz dəniz – ayrılıq!

Ayaq yorğun, qol bağlı,  
Günümüz milyon soraqlı,  
Yol – xoşbəxtlik, yol – haqlı,  
Mənzilimiz – ayrılıq.

May, 1994

1994

## AYRILIQ

Ayrılığa nə var ki,  
Bir acı söz, ayrılıq.  
Əl at, bir yuva dağıt,  
Bir çiçək üz, ayrılıq...

Gün keçir yana-yana,  
Sonsuz da varır sona  
Biri-birinə ana  
Gecə-gündüz ayrılıq.

## DAŞ

Bir gün uçub tökülcək  
Başımıza göyün daşı.  
Nəfsi dağdan ağırlara  
Deyəcəklər yeyin daşı!

Daş qədəhlər içilirse,  
Çörək daşla ölçülürse,  
Məzar daşdan biçilirse  
Diriykən də geyin daşı.

Yaşadıqça daş hasarlar  
Ümidim daşa sarılar,

Ay köksündən daş asanlar,  
Yumşaqdışa döyün daşı.

Sapand daşı mənə yetər,  
Bu nöqtəylə nağıl bitər,  
Qardaş var ki daşdan betər,  
Öyün, qardaş, öyün daşı!

Üstələsə qara ağı,  
Qaralsa haqqın ocağı,  
Qorxutmaz gədənin dağı  
Çox ağırdı bəyin daşı.

Xəzinə ver, quruş almaz,  
Bu daş baltası korlaşmaz,  
Əcəl yiğar yer boşalmaz,  
Nə çox imiş çayın daşı?!

22.XII.1994

### YUMRUQLAR ÇIÇƏK AÇIB

Gözəl dünya, təbili çal,  
İtib getdi qara xəyal,  
Qolundakı qanlı qandal  
Daha paslanıb, paslanıb.

Yatar çaylar kükrəyəndə,  
Köhnələrim yol yeyəndə,  
Yurdum qırmızı geyəndə,  
Düşmən yaşılanıb, yaşılanıb.

Yelkənim külək açıb,  
Tarix mənə ürek açıb,  
Bax yumruqlar çiçək açıb  
Meydan yazlarıb, yazlarıb!..

1988

### VUR GÜLLƏNİ

İnanmiram mərd oğul  
Dava günü dərixsin.  
Meydanda qan coşanda  
Dayanıb yandan baxsın.

Azadlığa yol açıq,  
Bu yolda ağrı-acı,  
Şəhidlik ömrün tacı...  
Bu qisməti buraxsın!

Daha bezdim bu qəmdən,  
Bu itkidən, ələmdən,  
Vur gülləni sinəmdən,  
Ürəkdən ağrı çıxsın!

1990

### ÖLÜMƏ DOĞRU

Mən ölümə getməsem,  
Ölüm mənə gelecek!  
Taniyacaq qapımı,  
Ünvanımı biləcək.

Kimler olub həyanım,  
Necəymiş güzəranım,  
Nəyim var, nəyə yanım...  
Asta-asta güləcək...

Oyanacaq mən yatsam,  
Qaçacaq əl uzatsam,  
İlk addımı mən atsam  
Ölüm özü oləcək!

1988

## VAXTI DEYİL

Qılınc səslənirse dinən olmasın,  
Döyüş köhlənindən enən olmasın,  
Geri çağırsalar dönen olmasın,  
Meydan ki qızışdı “dur!” vaxtı deyil!

Qaranquş yuvamda çop də yanırsa,  
Yüz il uydugumuz gop dağılırsa,  
Yurdum yad ayaqda tapdalanarsa,  
Məndən kimliyimi sor vaxtı deyil!

Ekranda əyləncə, musiqi, şer,  
Qonşu qonşusuna iftira deyir,  
Kiçisən düşmənin cavabını ver,  
Yoxsa özüñküñə zor vaxtı deyil!

Hayana baxırsan ələm, göz yaşı,  
Qırğınlar, matemlər... dərd başdan aşır,  
Ölenlə bərabər ölmə, qardaşım  
Tarix sınağıdır, gor vaxtı deyil!

Dünya huşsuz, məzar derin,  
Sevən gözlər kölgələnir.  
“Ata!” deyən körpələrin,  
Dillərinə tapşır məni!

## DAĞDAN DANIŞA BİLMİRƏM

Harda qaldı buz bulaqlar,  
Çağlayıb daşa bilmirəm,  
Yurd yerleri mənsiz ağlar,  
Səsimi qoşa bilmirəm.

Ayağında dəmir kündə,  
Silahım korlaşib qında,  
Zirvələrim qan içində,  
Zirvəni aşa bilmirəm.

Bostanlı ıri uralanıb,  
Köçü-karvanı talanıb,  
Bu el dağdan aralanıb,  
Dağdan danışa bilmirəm...

1989

1992

## TAPŞIR MƏNİ

Ruhumda bir sizilti var,  
Yağı soyar, zaman talar,  
Bəlkə elin məlhəm olar  
Əllərinə tapşır məni.

Mən nəslimin savaşiyam,  
Qılıncıyam, göz yaşıyam  
Köcdən qalan Qu quşuyam...  
Göllərinə tapşır məni!

## ÜZÜMƏ DURUR

Vaxt ötür, qol yorulur,  
Silah üzümə durur.  
Kimdən pənah umurdum –  
Pənah üzümə durur,

İllər ruhumu soyur,  
Son köynəyim toxuyur,  
Dərd “Bəri bax!” oxuyur  
Hər ah üzümə durur...

Bu oyunda tale – zər...  
Hökmünü sonra keser,  
Qorxmaz keçir gülümşər,  
Qorxaq üzümə durur.

Əbəs imiş yandığım,  
Nə olub qazandığım?  
Unudulmuş sandığım  
Günah üzümə durur.

Kilidləmir qapını,  
Bağlamır kitabını,  
Üzmür haqq-hesabını  
Allah üzümə durur.

1990

### MİKAYIL AZAFLIYA

Qapını açmışıq, MİKAYIL emi,  
Ustad ayağına gələnlərdənək.  
Deyirlər qurumur gözünün nəmi,  
Biz qardaş gözünü silenlərdənək.

Sazın min dərdimin birce elacı,  
Sözün arzumuza qapılar açı,  
Başına taleyin qoyduğu tacı  
Millətin şəhrəti bilənlərdənək!

Üstündən fəleyin tufanı əsər,  
Mərdliyin İranı, Turanı gəzər,  
Kişinin çörəyi özünə bənzər,  
Tikəni halalca bölgənlərdənək.

Ədalət çağırıdın soraq gəlmədi,  
Bu zindan dünyada üzün gülmədi,  
Qəminə sevinən qafıl bilmədi  
Bizlər də axırda gülənlərdənək!

Gümüş saçlarını sərib səhərə,  
Yüz ilin dizini vurarsan yerə,  
Haqqə tapınanlar daş qoyan yerə  
Biz də baş qoyaraq ölenlərdənək.

Tovuz, 1988

### YARDIMLIYA DÖNƏRKƏN

Payız gəldi, yene geldim dağlara,  
Bostanların uralanan çağayıdı.  
Bu dünyadan nə ki rəngi, naxşı var  
Bir yamacda sıralanan çağayıdı.

Qızıl meşə ağ dumani darayıır,  
Köçden qalan yol yoldaşı arayıır,  
Durna səsi, uşaqların harayı...  
Ürəyimin yaralanan çağayıdı.

Meşə yolu xəzan altda itəcək,  
Dostlar gedib, səsim kimə yetəcək,  
Nə yazmışam, nə yazmırıam bitəcək,  
Yazdığınıım qaralanan çağayıdı.

2.I.X.1990

### DAĞLARA QOVUŞURAM

Sanki yol da doğmalaşır  
Boz gədiyi aşan kimi.  
Qayalardan soraq gəlir  
Bir kelmə danışan kimi.

Əlçim bulud yol ötürən,  
Tənha cığır sırr götürən,

Addımbaşı bir xatire –  
Gəncliyimdən nişan kimi.

Yene zirvə göyü yarır,  
Yene sellər yer qoparır,  
Sinəmdən duyğu qabarır  
Yaz tufanı coşan kimi.

Tanış sözler, tanış üzlər,  
Ya qınayar, ya əzizlər,  
Bulaq üstə dolu gözlər –  
Çiçəkdən şəh daşan kimi.

Yoxuşlarla savaşıram,  
Uçurumlar sovuşuram,  
Mən dağlara qovuşuras  
Tanrıya qovuşan kimi.

Gədikdə o tənha palid ağacı,  
Çəmən süfrələri yenə də açıq,  
Xatire köhləni üstüse qaçır,  
Onu cilovlayıb minməyim də son!

Ruhları oyanıq kənd axşamında,  
Dünyanın sırları an yaşamında,  
Sonuncu çıçeyin titrək şəmənda  
Yanıb pərvənətək sənməyim də son!

25.X.1990

### VİDA QABAĞI

Gel bir daha səni öpüm,  
Dodaqların qırışmamış.  
Saçlarımız ağ bayraqlı  
Qocalıqla barişmamış.

Nəğməmizin zili, bəmi,  
Altun yüklü ürək gəmim,  
Dünya boyda bir aləmim  
Torpaqlara qarışmamış.

Sonsuzluq – illər əvəzi,  
Daş qəfəs – yollar əvozi  
Boynuma qollar əvəzi  
Buz ilanlar sarışmamış!

28.XI.1991

### SON

Bəlkə son bahardı, bəlkə son qışdı,  
Diz çöküb torpağa enməyim də son.  
Bu kənd cığıriyla payı-piyada  
Ata ocağına dönəməyim də son.

Yazılıb yol lentina addım sesini,  
Çekib hər bulağa təzə rəsmini,  
Qırıb yoxuşların iradəsini,  
Zirvə inadını yenməyim də son!

Yene cavan ümid – ömrün yazından,  
Yene ölümsüzlük – elin ağızından,  
Məst olub dəyişmez yurd havasından  
Qədim bir avazla dinməyim də son.

### GETMƏ

Al məni qollarına,  
Sal məni yollarına,  
Qat məni illərinə  
Getmə, ömrümüzdən, getmə!

289

Getdi dostlar, tanışlar  
Üstümü aldı qışlar,  
Ölüm təkləri xoşlar  
Getmə, ömründən, getmə!

Mehi sən, küləyi sən,  
Qəmi sən, gülməyi sən,  
Bu ömrün hər şeyi sən,  
Getmə, ömründən, getmə!

Dağlarım əriyəcək,  
Çaylarım kiriyyəcək,  
Ürəyim çürüyəcək,  
Getmə, ömründən, getmə!

Ağacamsa çiçəksən,  
Süfrəyəmse çörəksən,  
Sən yaşamaq deməksən,  
Getmə, ömründən, getmə!

\* \* \*

Sındır qanadımı, qırıq simlerdə  
Bir də eşq havası çalmaq olarsa.  
Qopar yarpağımı ver küləklərə  
Bir də quru çöpü yolmaq olarsa.

Ərit bu şaxtamı o yaza çıxar,  
Yu bütün qararı bəyaza çıxar.  
Vur məni dərindən dayaza çıxar,  
Bir də bu sevdaya dalmaq olarsa!

Sındır vüqarını uca dağların,  
Susdur neğməsini gur bulaqların,  
Ver məni əline ayrılıqların  
Bir daha geriye almaq olarsa!..

22.I.1993

1993

## MƏNİ NIYƏ BURAXDIN

Hardan gəlib yetişdi?  
Söydüm bu namərd vaxtı.  
Dardım onu azadam –  
Əziyyətim nahaqdı!

Od tutdu sabahacan  
Arada bir kəlmə: "can".  
Sabahı diri açan  
Gözlerimiz çiraqdı!

Uluyuq, pir deyilik,  
Allaha sırr deyilik,  
Bir ikən bir deyilik,  
Kor olsun belə baxtı!

Yaradıb düzə boşlar,  
Başına töker daşlar.  
Yaxşını pisə tuşlar,  
Dünya belə alçaqdı!..

Niyə əlimi sıxdın,  
Niyə yoluma çıxdın,  
Bilirdin ayrıldı  
Məni niyə buraxdin?!

1993

## GÖZÜNÜ YUMDUNMU

Gözünü yumdunmu keçdi bu gecə,  
Mən de bu gecənin bir uyğusuydum.  
Bir az dağ xisletli, bir az çay təbli,  
Başı buludlarda, ayağı suydum.

Yarpaqla saralan, toxumla bitən,  
Beşiklə tapılan, məzarla itən,

Kimse soruşturmadı, kimsən, ay gedən!  
Payızın köçəri bir duyğusuydum.

Allahdı, şeytandı? – ayır bu sosi,  
İşığın yanında kölgə də gəzir,  
Bir oğru sövdonin Keçəl Həmzəsi  
Bir doğru sevdanın Koroğlusuydum.

Gülmək istəmirdim gülüm çağırıldı,  
Gülüş arxasında zülm çağırıldı,  
Ölmək istəmirdim, ölüm çağırıldı  
Ele bil borcluydum, gor oğrusuydum.

Onsuz da bağlanmaz qəm dəftərimiz,  
Onsuz da soyumaz alın tərimiz,  
Axırət sınası – görüş yerimiz –  
Binədən Allahın maraqlısiydim!

24.VIII.1994

#### BAXMA MƏNƏ

Səni candan sevireməsə,  
Kölen kimi baxma mənə!  
Ürəyimdə nə çekirəm?  
Bilen kimi baxma mənə!

Nə keçirso gündən keçir,  
Ümidimiz gendən keçir,  
Bu dərdler ki məndən keçir  
Gülən kimi baxma mənə!

Sizlasam da rişə-rişə,  
Ürəyinə dəyməmişəm,  
Ölüb dirilməkdə peşəm,  
Ölen kimi baxma mənə!

24.V.1994

#### BU GECƏ

Bu od qismətini daşımaq çətin,  
Bu ruh həsrətini yaşamaq çətin,  
Bu sel qabağında daş olmaq çətin  
Canı bədən ilə bağlar bu gece!

Sən dilsiz duygunun ballanan dili,  
Sən sonsuz həsrətin yaxın sahili,  
Dünya bilməyəni gözlərin bilir,  
Gözün bildiyini ağlar bu gece...

Bir anın ovcunda insan bəxtiyar,  
Bir ahın odunda ömürlər yanar,  
Dünyanın nə qədər dağ çayları var.  
Bizim içimizdə çağlar bu gece.

Bu qılınc, bu da ki əbədi qını,  
Bu döyüş – bəşərin qansız qırğını,  
Bu yara öldürməz saxla sarğımlı,  
Yaramı çıçək tək qoxlar bu gecə.

Min ömür gələcək yaşımız üstə,  
Min bahar açacaq qışımız üstə,  
Bir Ay – çırığını başımız üstə  
Tutub keşik çəkər dağlar bu gecə.

Köhnəlməz paltardı, ərlər geyərsə,  
Qırılmaz səfərdi – mərdər yüyürsə,  
Ölsəm, qəbrim üstə otlar göyərsə  
Şəklimi gözündə saxlar bu gecə!..

\* \* \*

Xəbər gelməz sehərimdən,  
Yük tutmuşam kədərimdən,  
Bu qanadsız qədərimdən  
Qanad alıb uça biləm.

Dörd yanında yüz qan-qada,  
Dünyam özü dönüb yada,  
Yerdən bir gül əl uzada  
Onu mendən uca biləm.

Hansi zülmət yapısıdı,  
Hansi yolun tapısıdı,  
Hansi sırrın qapısıdı,  
Son günümə aça biləm.

Yolsuz zirvə, yolsuz dərə,  
Ümid olub yol bizlərə,  
Allah mənə yol göstərə,  
Bu dəndlərdən qaça biləm...

1994

### TANRI İŞİĞİ

*Çörək bahalaşanda söz ucuzlaşır. Savaş meydanında uduzan bir xalqın şairleri söz meydanında urvatsez görünür. Torpaqla birlikdə ruhumuz da itir. Vətən bütövləşmədiyəcə sözümüz də bütövləşməyəcək. Bəlkə huna görədi bütün nəğmalərimi yarımcıq sayıram. Ömrümün ən gözəl illərini Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda mübarizəyə verdim. Zaman məni irəli aprdıqca duyğularım geriyə çəkir. Atalarımızı, Mirza Fətəlini, Sabırı, Mirza Cəlili indi daha yaxşı başa düşürəm. Bununla belə içim işiq və ümidi doludur. Elə bilirom asl şeirlərim bundan sonra, bu işıqdan doğulacaq...*

### ŞAİRLİK DƏBDƏN DÜŞÜB

Şairlik dəbdən düşüb...  
Bir yerə sığışmaz,  
qaragürüh,  
ruh...

Bir yerə sığışmaz  
ürəklə kötek,  
daş ilə silahdaş  
duyuyla uyğu!..

Bu torpaq adalar insanla dolu,  
Bir ana döşündə beş milyard zəli.  
Torpaqdan sorulan torpağa dönür  
Şairler torpağa dönmür deməli!..

Duyğudur, arzudur, ruhdur qidası,  
Doğuşu, ölümü dilindən gelir.  
İnsanlar torpağın yetirməsisi  
Şairler Allahın belindən gelir.

Allah balasını Şeytan isteməz,  
Yalnız duyanadır şairin ərki  
Zülmdən, zülmətdən qorxmayan ilham  
Şeytan ocağından düşər didərgin.

Dilimdə dolaşsa həqiqət ölürlər,  
Ölüm de şairin bir sualıdır

Harada ki, eyrilər doğruya gülür,  
Orada cəhənməmin filialıdır!

Hətta cəlladdan da mərhəmət gözlər,  
Könlünü qızdırırmaz parçadan çiçək.  
Dünyanı yerindən oynadan sözlər,  
Soyuq ürəklərə ciliklənəcək!

Çekib silahını getdi ordular,  
Ancaq pozulmadı şerin söz səfi!  
Dünya yaranandan iki hədəf var:  
Güllənin hədəfi, sözün hədəfi!..

Şeirsiz, işıqsız  
darıxır ürək!  
Şeirdən könlümə gur işıq düşür...  
Şairin haqq yolu unudulantək  
Dünyanın işleri dolaşlıq düşür.

### SAVAŞ ŞERİ

Ürəyim bərkiyibdi, nə eşq bilir, nə hosrot,  
Nə aynılıq, nə görüş, nə gəreksiz mərhəmət,  
Yüz-yüz cilvə içində qayıtsa ilk məhəbbət,  
Savaş meydanındayam, şerim də savaş şeri...

Bu qeyrət qalasını hər bəndə ala bilməz,  
Bu sehirli qılınçı hər igid çala bilməz  
Sözüm namərd zamana mehriban ola bilməz,  
Başqaları yazacaq arxayın, yavaş şeri.

Kəsib atdım dilimdən taledən gileyimi,  
Mən – sözün intiqamı, mən – tarixin deyimi,  
Qan ilə yuyulubsa Vətənimin geyimi,  
Kim vecinə alacaq zərbafta, qumaş şeri?!

### ÖLÜM MƏDHİYYƏCİLƏRİ

Yurdı yağmalanan  
yixilan, duran.  
Vuruşa-vuruşa  
ev-eşik quran.  
Xalqın şairləri dünyadan küskün.  
Sızılıtında, giley içində,  
Tale başımıza ildirim tökür,  
Yanır harayımız bir ney içindo.

Sözün başı ölüm, ayağı ölüm,  
Dilimiz ucunda bayağı ölüm...

Hər şeyin halalı, haramı olur  
Dərd də öz qədrini biləni sevir.  
Yataqda ölənə – məzar narahat  
Torpaq da döyüsdə ölüni sevir.

Yer də yaşamaqdan yorulub daha,  
Nə aldin, nə verdin sən əvezinə?  
Onsuz da hər yerdən ölüm göyərir  
Məzar səpilirsə dən əvezinə.

Düşmən ölüm biçir,  
düşmən şer əkir,  
Başdan töküldən hədiyyə olmaz.  
Bu xalqa yaşamaq öyrətməmişdən  
Ölümə bu qədər mədhıyyə olmaz.

Yaşamaq!  
Həyatı qoruya bilmək!  
Torpaq doğma dilde dinəcək onda.  
Tanrıya qovuşan ruhlar yaşasa  
Ölüm də qiymətə minəcək onda.

Bizim də mayamız belə tutulub  
Dünyanı söz ilə dəyişməliyik.  
Ölüm – hamıımızın son səngörümüz  
Sonuncu sözədək döyüşməliyik.

01.II.1997

## TANRIYA QOVUŞMAQ

Bakının siyaset burulğanından  
Qopub üreyimlə qaldım baş-başa.  
Yovşanlı çöllərin ilq havası,  
Rengler şəlalesi – boz dağlar,  
Yol üstə

yalqız ağaç,  
Sonra meşə adlı  
yaşıl tamaşa!..

Hayana baxıram Tanrıının hökmü,  
Allahın şəklidir, üzümə gülür,  
Tek mənim içimdə bəndə havası,  
Tek mənim gözümüzdən ağrı tökülfür.

Könlümü açayıdım bu şəlaləyə,  
Bu sellər içimden axıb keçeydi.  
Bu güller eksidir min-min duyğumun,  
Rəngini sözümə yaxıb keçeydi.

Saçımın ağını aparar leysan,  
Bəlkə göz qəminə çəməndi dərman!!  
Bəlkə yol götürdü diz ağrısını  
Atdım bu daşları qanadlarımıdan!

Torpaqda o qədər bərəkət var ki,  
Özün öz ovunda bite bilərsən.  
Qapını Əzrayıl döyməzdən qabaq  
Tanrıya qovuşub ite bilərsən!..

## ŞƏHRİYARIN XATIRƏSİNƏ

Başqa bir yolum qalmır-varıb, çıxıb getməkdən,  
Düşmenlərin yerinə dostları göynətməkdən.

Doğma qaratikanda nəgməsiz də yaşaram  
Bezdim qızıl qəfəsdə bülbül kimi ötməkdən.

Dünyaya can borcum var, verəcəyəm vaxtında  
Əli aşağı olar borcumu gizlətməkdən.

Biz Allah işiyyiq, Gündən könlüməcən  
Yazılır şah əsərim öz-özümə yetməkdən.

Torpağa enən bitir, ucalıqda bəhrə yox,  
Qisirdı yüzünü qat rişələnib bitməkdən.

Yeri çekim üzümə ipək bir yorğan kimi  
Orda qapılar açıq – qorxumuz yox itməkdən.

Alişmağa qəm yetər, qurumuş odun kimi,  
Yorulmur cəhənnəmçi qazanı isitməkdən.

Bir az da ruh dilində, Tanrıdan gileylənim,  
Əlim qabardı daha yaxasını didməkdən!

## SOYUYUR

Dostlar süfrəsində soyuyur sözər,  
Qaynar qazanlarda xörək soyuyur.  
Lap elə təndirlərdən qızarmış gele  
Halal kəsilməyen çörək soyuyur.

Gedib ürəyini günəşə yapa,  
Gedib taleyini işıqdan qapa,  
Qızmar səhraları dördnala çapa  
Tənha zirvələrdə külək soyuyur.

Verilib insana ürek də, baş da,  
Özünü qorusun üreksiz başdan,  
O qədər yorulub qanlı savaşdan,  
Bəşər qızışanda melek soyuyur.

Her çiçək gözündə bir insan qanı  
Her insan gözündə bir gül dastanı,  
Gülzarda Tanrıdan od alıb yanır,  
Mezarlar üstündə çiçək soyuyur.

Özü hem əkinçi, hem də torpaqdı,  
Ümiddən su içib yaşayacaqdı,  
Vətən yürürendə ürək bayraqdı,  
Vəton əriyəndə ürək soyuyur.

## ÇIXIR

Xırda gölməçəni xırda burulğan  
Qaldırır, astarı üzünə çıxır.  
Dərddən də yol bulur öz yolu olan  
Yolsuzun palçığı dizinə çıxır.

Olsa da hər gözde şeytan marağı,  
Dəyişməz sərhəddi qarayla ağıın.  
Nə qədər düz getse əyri ayağıın  
Yenə əyriliyi izinə çıxır.

Doymaz, meyvesini yetirəndə də,  
Susmaz, nəgməsini bitirəndə də,  
Bahar sevdasını itirəndə də  
Ağacın həsrəti közünə çıxır.

Gileyi, güzəri, dordi, ahi yox,  
Məskəni, məqamı, dövrü, çağı yox,  
Tanrıının insandan umacağı yox,  
İnsan Tanrını da özünə çıxır.

Menzilə bir gedir yürüren, yatan,  
Yuvalar dağıdan, ocaqlar çatan,  
Sənə bu dünyani havayı satan  
Borcunu üç arşın bezinə çıxır.

İndi ki, hər şeyin ilki, sonu var,  
İlkdən sona kimi bu dünya ağlar,  
Dağların göz yaşı – sisqa bulaqlar  
İnsanın çəşmosi gözünə çıxır.

Mən uda bilmirəm, dünya udsə da,  
Unuda bilmirəm el unutsa da.  
Milletin çəkdiyi dərdlər batsa da  
Yenə Rüstəmxanlı sözünə çıxır.

## BU MİLLƏT ÖLMƏYİ BACARIR HƏLƏ

Şərə meydan açan bir söz üstündə,  
Könlü şüşələnmiş bir qız üstündə,  
Heysiyyət üstündə, namus üstündə  
Bu millət ölməyi bacarır hələ!

Nə olsun arada nadanı artıb,  
Kişi geyimində qadını artıb,  
Südünün mayası çürüyüb bir az,  
Düşmən torpağına yeriyib bir az,  
Özgə zurnasını çalani çoxdur,  
Sözünün yaltağı, yalanı çoxdur,  
Nəfəsini çasdırıb əyri tərozi,  
Ruhunu kiçildib tayfa mərezi...  
Nə olsun zəmi də alaqsız olmur!  
Çinar da yarasız, calaqsız olmur!  
Alıb kölgəsinə tikənləqləri  
Vüqar heykəli tek ucalır hələ,  
Elə daşa dönüb öz kökü üstə  
Bu millət ölməyi bacarır hələ!

Min il öz nəfəsində boğulan odur.  
Min ələ min qaba sağılan odur.  
Boyunu kəsdilər – göyo dirəndi,  
Suyunu kəsdilər, ildirim əmdi!  
Haqqı səslədikcə dili gül açdı,  
Yolu bağlandıqca dünya dolaşdı!  
Onun ocağına qızındı dünya,  
Qızının adına qısqandı dünya.  
Qıtələr bürüyen kökü damldı.

O göydən gələndi, göyü dənildi.  
İnsana ölməzlik öyrədənlərin  
Üzüne qəbirler açılır hələ.  
Hətta məzarı da göz çıxarırsa,  
Bu millət ölməyi bacarırlar hələ!

Əli qılınçlıdı – qandallı olub,  
Köhne çəmənzərini qanqallıq olub.  
Düşməni güldürür ölümə gülən,  
Yataqda keçinir at üstə ölen...  
Torpağın üstündə qoşa nöqtə tək  
Şəhid məzarıyla qaçqın məzarı.  
Tel-tel doğulmuşduq, el-el ölüruk –  
Kəlbəcər məzarı, Laçın məzarı!  
Ölümə məhkumsa insanlığımız,  
Açın, Vətən boyda açın məzarı!  
Sonda nəfər-nəfər bölünürükse,  
Gedib qardaş deyim, qucum məzarı!  
Mənim tariximin yelkəni açıq,  
Orda zəfer çavlır, bac alır hələ.  
Özü qurduguunu özü uçuran  
Bu millət ölməyi bacarırlar hələ!

Ölməyi bacaran ölü deyildir,  
Bu yol əbədiyyət yolu deyildir.  
Bu millət qulların qulu deyildir,  
Öləcək, öləcək, öləcək millət,  
Sonra ölümüne güləcək millət,  
Sonra öz gücünü biləcək millet!

### İLLƏR AYRICINDA

İllər ayricında, vaxt ayricında,  
Tale ayricında, baxt ayricında  
Zirvədən boyunan yolcular kimi,  
Baxıram bir ömrün yoxuşlarına,

Susuz çöllerinə, vədələrinə,  
Baxıram sabahın ümidi közərdən,  
İlgıma bürünən vadilərinə.  
Nə daş-tərəzi var, nə ölçü-mizan,  
Nə tənbəh eləyən, nə günah yazan...

Yüz il də ötüşdü, min il də belə!  
Mən də yollardayam min ildi belə!

Min ildir dünyayla yumruq-yumruğa  
Savaş içindəyəm baharla, qışla.  
Tarixin yolları – ömür yoldaşım,  
Çadırırm göylərdi – ulduz naxışla!  
Min nəğmə qoşmuşam, sədasi haqdan  
Saldığım bağçalar çiçək-ciçəkdir.  
Kime əl uzatdım yüzbudaq oldu  
Ancaq öz ürəyim yene də təkdir!

Onsuz da bilinməz dəyəri ömrün,  
Nə fərqi il gedir yaşımin üstən  
Baş altında bu yurdun dedi-qodusu,  
Bir də haqqı görən başımın üstə!

Ayrı bir dünyaya səsleyir yollar,  
Qoyduğum nə oldu, apardığım nə...  
Məni öz hökmüne bağlayam da  
Tapşırdım Tanrının mərhəmətinə!

### O TORPAQ BİZLƏRİ GÖTÜRMƏYƏCƏK!

Üzüma dağların nəfəsi dəyir,  
Alışır, danışır, yanır, inleyir.  
Torpağa qayıtməq asan iş deyil  
Bu zülmü bir qərar bitirmeyək,  
O torpaq bizləri götürməyəcək!

Vətən dağlarında daş olanındı,  
Yerdə su, göyündə quş olanındı,

Sinəsin açmağa xış olamındı  
Ağac ək, toxum səp, yetirmeyəcək,  
O torpaq bizləri götürmeyəcək!

Nə vaxt söz səpmişəm söz göyərdibdi.  
Çaşib köz səpmişəm köz göyərdibdi,  
Əyri əkdiyimi düz göyərdibdi  
Get, dərdiyi ovut, başına ol çok,  
O torpaq bizləri götürməyəcək!

Hər daş qulağında dilini atdın,  
Hər ev divarında əlini atdın,  
Özün ölməkdənse ölüñü atdın  
Nə qeder istəsen ağla, haray çek,  
O torpaq bizləri götürməyəcək!

Birçə yol qorxudan sıyrılmadınsa,  
Hər daşa, ağaca sarılımadınsa,  
Vətəni qaldırıb qırılmadınsa  
Ruhun da o yurda dönməsin gərək,  
O torpaq bizleri götürmeyecek!

Fikrin aşınsa da dağlar aşınmaz,  
Közü daşınsa da ocaq daşınmaz,  
Südün çüründümü ömür yaşanmaz  
Bir kök qırıldımı, susdu min ürek,  
O torpaq bizləri götürmeyəcək!

Bölke qulu olaq, nökəri olaq,  
Bolko Tərter olaq, Həkəri olaq,  
Namusun haqq-hesab çəkəni olaq  
Yoxsa hər dönüşlə soyumaz ürək,  
O torpaq bizləri götürməyəcək!

Bu Voton dörsleri üsullanmadan,  
Gözündə hər daşı qızıllanmadan,  
Hərə öz içində qüsullanmadan  
Üz tutub, yalvarıb tövbə etməsək,  
Bu torpaq bizləri götürməyəcək!

MƏRHƏMƏT

Merhəmət umuruq özgələrindən,  
Ələ baxan olub bu boyda Vətən!  
Çörəyi kenardan, suyu kənardan,  
Məsləki kənardan, boyu kənardan.  
Bu çay damarına qan vuran görək,  
Bu qala-evimi qaldıran görək!

Nə oldu, qollarım boşaldı birdən  
Qaşığı ağızma aparammırıam,  
Alaq çıxalıbsa – məşvərət gərək,  
Onu da müstəqil qoparammırıam!

Gelir pulla birgə, pulla alınan,  
Xaric istehsalı – çalan, çalınan.  
Ele bil kişilər taqştdən düşüb,  
Ele bil qadınlar qışırlaşdı.  
Çirkə, zibilliye itən yerimiz  
Özgə əllərində qızılışdır!

Gözümün nuruna alır reklamlar,  
Əcnəbi məxrəcli bu adlar şirin.  
Lap elə yüzünün altından çıxınsın  
Xarici markalı arvadlar şirin...

Silah məktəbimiz olmayıb, bəlli,  
Bəs sevgi məktəbi, bəs söz, bəs ürək?  
Min ildi bu torpaq bizi yemləyir,  
Qızın dilini də yad öyredəcək??

“Sən Allah, gəl mənim neftimi apar,  
Bəs qəpik borc versən mənə dərmandır,

Qızıma bir hesab, oğluma bir ev,  
Sonra Azərbaycan sənə qurbanıdır!"

İtə də bir sümük, quşa da bir çöp,  
Anadan doğulan körpəmiz borclu.  
Millətin taleyi – özgə əlində,  
Borc alan başqası,  
amma biz borclu!

Hamımız köhnənin bilyard sevəni,  
Bu qandal ciblərdə elimiz iflic!  
Təsəlli zirvəmiz namus söziydü,  
Zirvədən düşəndən dilimiz iflic!

Yaman çəkinirəm oyun sözündən,  
Qoyunu hər çoban otaracaqdır.  
Şuşamı, Laçını...

bazar əhlinə  
Əcnəbi mərhəmət qaytaracaqdır?!

Peşəsi diz çöküb yalvarmaq olan,  
Kişi mərhəmətsiz ölsə yaxşıdır.  
Əcnəbi payına göz dikən xalqın  
Payı Əzrayıldan gəlsə yaxşıdır!

3.II.1996

### DÜNYA GÖZƏLDİ ANCAQ...

Dünya gözəldi ancaq, xeyanetkar gözəldi,  
Fitnedi başdan-başa sözüyle işvəsiylə.  
Neçəsinin fikrində ümid toxumu ekir,  
Birisinin haqqını bölüşür neçəsiylə.  
Cənnətin filialı, ancaq üreyi bumbuz,  
Verdiyi bircə tikə, almaq istəyi sonsuz.

Hamı onun quluymuş ağıyla, qarasıyla.  
Hamını ala bılır zoruya, parasıyla  
Bir milyon qacqınımı kor gözü görməz iken,  
Bir ovuc düşmənimə yanılı təssüb çəkən,  
Yurdumu zəbt edənin ağ yalanı ona haq,  
Ya bizi sarsaq bılır, ya da özüdür sarsaq!

Məni soyur, talayır qatilləre pay verir,  
Yüz məscid inildəsin, kilsəyo haray verir!  
Bizim qanımız suymuş, alıdır bunun qanı,  
Bunlar təcrübə yapan, biz təcrübə siçanı?

Dünya gözəldir, dedim? Bu gözəllik yalandı!  
Mələk cildi geysə də mahiyyəti ilandı!

Yenə Səlib yürüşü, yenə də din davası  
Sivil dövlət, parlaman, – Vatikan aftafası!

Od vurub, yağ da tökür, görsün necə yanıram.  
Bu Allah əmriddirsə, Allahı da danıram!

### ÇƏPƏR

Herə çəpər çəkir öz bağçasına  
Biri sevincinə, biri yasına.  
Biri dövlətinə, biri varına,  
Biri öz bostanı, öz gülzarına.  
Bir də görürsən ki, el seyrəngahı,  
Çevrilib birinin bağçası olur.  
Min iller torpaqda arxayın yatan,  
Xəzinə  
birinin böğçəsi olur.  
Biri Buzovnanın qayalarını,  
Sakitcə ötürür öz balasına.  
Biri Qobustanı özelleşdirir,  
Biri sahiblənit Qız Qalasına.

Gözü dağdan doymur, arandan doymur,  
Meşədən, qamışdan, şorandan doymur.  
Önünə nə keçir salır çəpərə,  
Heyvan xisletini, qul qayəsini,  
Özünün olmayan sərmayesini  
Olmayan abrını salır çəpərə.

Yazıq dənizimiz tor-tor bölünüb,  
Axır mənzilimiz gor-gor bölünüb.

Tanrıdan bir elə pay kimi gələn,  
Gur bulaq birinin evinə axır.  
Yollarda görmürsən yol kəsənləri  
Çaylar da birinin nəfinə axır.

Sağkən anasına baş sokmeyənlər  
Qalaça tikdirir el möhnətindən.  
Mərmer də qaralır haramlığına,  
Heykəl də qızarır xəcalətindən.

Göyler də bölünüb, şırmı-şırmıdı  
Her qarış yer üstə bir təzə ocaq  
İnsanın iştahı itilənəndə,  
Tanrıının özünə yer qalmayacaq.

Gapçısı, gapçusu başına belə.  
Veten nə vecinə kursusü varsa.  
Hər gün qanımıza zəhər yeridən  
Hərzəsi, mirzəsi, gürzəsi varsa!

Cənabi züy tutan, bəyi züy tutan,  
Məclisi milletə azar-dərd Bakı.  
Erməni şırmamır cıdır düzündə  
Sən necə yatırsan, ay namərd Bakı!

Acların ovçunda ağızının dadi,  
Evsizin könlündə sinan vüqarın.  
Çöldə qum yeyirsə xalqın övladı  
Necə ucaldırsan bu sarayları.

Rus verib yerini ingilis alan,  
Bir pisin yerinə başqa pis alan.  
Qucaqsız yaşaya bilmeyən Bakı,  
Qarabağ öləndə ölməyən Bakı!

Bu dəli sevdaya ruhumuz osır,  
Nə dedi öyreşdim, tozundan başqa,  
Bu necə şəhərdi, hamını sevir,  
Hamını bəyənir özündən başqa.

Toyxana, meyxana, benzin-iç, bezən,  
Milyonçu millətə qul payı vermir.  
Alih ömrümüzü deyer-dəyməzə  
Bir qəbir yerini havayı vermir.  
Bir ocaq yerini, ilham yerini,  
Bir dua yerini, bir şam yerini,  
Bir ölüm yerini havayı vermir.

Burda üroyimi sixdum hər daşa,  
Daşlar duyğulu ydu qardaşımızdan.  
Bakı nə bilsin ki, Xəzərlə qoşa  
Ayn bir göl də var göz yaşamızdan.

## BAKİ

*Məmməd Araza*

Gözü oyun gəzir, eys-işrət gəzir,  
Qanımız batdıqca qan udur Bakı.  
Bazar havasında, pul işığında  
Şuşanı, Laçını unudur Bakı.

Düşmən əlindəykən yüz-yüz istehkam,  
Xalqa lay-lay deyir bu qoca ehkam!

Kim geldi keçirtdi yuxarı başa,  
Özünkü qürbetdə, çörək peşində.  
Düşməni unudub mənnən savaşan  
Niyə qopa bilmir bu vərdişindən.

Ağ evin gözləri qara bazarda  
Qara bazarların başı Ağ evdi.  
Neçə birincini girinc elədi  
Yenə dəyişməyən naşı, Ağ evdi.

Bakı-Ceyranbatan şəkilli kitab,  
Bir yola sığışan yurdularım hanı?  
Bir milyon qaçqının ürəyi kabab  
Neynirsən bu qədər kababxananı?

Qədəhler toqquşur silah yerinə,  
Dünyaya od verib quruyan Bakı!  
İten torpaqlara mahmilar qoşub  
Tekcə öz-özünü qoruyan Bakı!

Baxdı iller əvəzi,  
Sordu diller əvəzi,  
Quodu əllər əvəzi  
Mənə dolandı Təbriz!

Çıxıb tarix pasından  
Toy bulubdu yasından,  
Demə göz sevdasından  
Belə cavandı Təbriz!

Üzünə çadra atsa,  
Başını dərdə qatsa,  
Tekcə gözü azadsa  
Yenə üsyandı Təbriz!

Nə çıxıb gedəcəyəm,  
Nə burda bitəcəyəm,  
Gözlərdə itəcəyəm,  
Qoyma amandı, Təbriz!

## TƏBRİZDƏ BAYRAM AXŞAMI

Təbriz göz dənizidi,  
Qara ümmandı Təbriz.  
Görər-görmez məni də  
Dalğası sandı Təbriz!

Al yanaq, qara çadra  
Gül əller ağdı qardan,  
Qaldırıb məni yerdən  
Ərşə dayandı Təbriz!

Niyə dedim soyuqdu,  
Hər halımdan duyuqdu  
Mən canamsa, o ruhudu,  
Ruhamsa, candı Təbriz!

## GÜLƏN XANIMIN ÇİÇƏKLƏRİ

*Türk Dünyası Araştırmaları vaqfinin başqanı  
Turan Yazqana və həyat yoldaşı Gülen xanımı*

Tanrıının insana baxan gözləri,  
Şehirli ayna,  
Torpağın ruhu.  
Əllərin dilsiz cavabı,  
Ürəyin mərhəmət savabı.  
Bir evin susmaz nəgməsi,  
Möcüze sərgisi.  
Min il sonra da  
Rəssamların bula bilməyəcəyi rəng.  
Ruhla canın birliyi,  
Sevgi deyilən bir ahəng!..

Çiçək sanıb aldandım...  
 Allahın bu evə lütfünü  
 Çiçək sandım!  
 Sən çiçək becərmirsin, bacım,  
 Torpaqda göz bitməz!  
 Torpaq  
 İnsan tebəssümü göyərtməz.  
 Üfəsən nəfəsindən uçar göylərə,  
 Ah çəksən,  
 Bir anda solar!  
 Su gərəkməz bu zərifliyə,  
 Baxışınla sulanar.  
 Bir damla göz yaşı qatsan  
 Qayıdar sevinc yağışı kimi,  
 Qayıdar nəvelərin baxışı kimi.  
 Barmaqların göyörüb  
 Güldənlərdən,  
 Gözlərindi baxır  
 Nigaran, nigaran.  
 Özün çağırmaqdən yorulanda  
 Gülər çağırır: "Turan!", "Turan!""

### DANIŞ, BƏLƏDÇİ, DANIŞ

Yol sənin, yolaq sənin.  
 İt sənin, yalaq sənin.  
 Türkün dədə yurdunda  
 Yellenən bayraq sənin.

Zora tapınır dünya,  
 Səsini kim kəsəcək?  
 Allahın küləyi də  
 Sən tərəfə əsəcək!

Qurd ölüb, qoyun sağdır.  
 Necə istəyirsən yaz,  
 Necə istəyirsən poz...

Qan çıxır boğazına  
 Necə istəyirsən yoz!  
 Nə əlini tutan var,  
 Nə də ağızından vuran.  
 Sənin cildinə girib  
 Rahat yaşayır şeytan.  
 Dünya qopur yerindən  
 Köç - qıtələr boyunca.  
 Neçə xalqın yurdunda  
 Dövran sürdün doyunca!  
 Təkcə ölkəyə deyil,  
 Ruha, yaddaşa hücum...  
 Yer altdakı məzara,  
 Qalada daşa hücum!..  
 Anlat bələdçi, anlat  
 Ancaq külü gördünse!  
 Çalış odunu da de.  
 Bu dağın, bu çəmənin  
 Otun adını da de!

De, dilin dolaşmasın,  
 Ayağından yer qaçı  
 Burda hər daş, hər ocaq  
 Mənə könlünü açır.  
 Sənin bələdçiliyin  
 Bir maşın, iki maşın  
 Sənə susan zirvələr  
 Mənimlə salamlasır.

Yazılıq, özün bilmirsin  
 Yad qapı açdığını...  
 Gəl sənə izah edim  
 Nədən danışdığını!..

Tiberda, 22.I.1998

## QARAÇAY ANALARI

Dünyanı tapşırın Qaraçay analarına  
Naxış-naxış, ilmə-ilmə  
Bezəsin onu.  
Tanrıya yardımçı olsun  
Qaysaq bağlamış dodaqlarıyla  
Laylasını oxusun.  
...Gecə-gündüz çalışan barmaqlarıyla  
Corabını gözəsin.  
Ətəyini, köynəyini toxusun.  
Keçə salsın  
başına çəkib  
yandırmağa ocağını.  
Araqçınızı tiksin  
zerle bezəsin qotazını, saçığını  
Beşik bağı hörsün  
bələkləri bağlamağa,  
Yaylıq toxusun  
Gözünə basıb ağlamağa.  
Aşıllanmış dəridən ekvator boyda kəməri,  
Qoyun dərisindən  
ağappaq papağı buzlaq qədər  
Hansı duyğuları desən  
köçürsün ilməyə,  
İsteyənə sevinc, isteyənə kədər!..  
Keçirsin barmağından  
ərlərin qışlığını  
qızların başlığını,  
yaşmaq ehtiyacı,  
ya könül xoşluğunu.  
Təbiətin min rəngi  
bu əlcəyə hopubsa...  
Fərman yazan əllərin qəzəbi sökülcək  
Barmaqlar  
açılmadından suala dönmiş  
tətikdən çəkilecək...

## DƏRD DİLİ

Bu dildə anlaşırlar  
uzaq-uzaq ulduzlar,  
Piçıldısan çiçəklər  
danışır dərd dilində.  
Kim kəsib, harda kəsib  
ağacın qollarını  
Kesik qollar baş-başa  
alışır dərd dilində.  
Bu dilin ilk kəlməsi  
günəşdi – oddan gəlir,  
Birinci qəm havası –  
Tanrıdan ayrı düşmək!  
Buna görə yolların  
kelefi bir əldədir,  
Yalnız yolun haqqıdır  
Tanrı ilə görüşmək!  
İnsanın kainata  
səsini duymağa  
Gönderilən qızıl val –  
musiqidi – dərd dolu.  
Harda yaşayış varsa  
onu anlaya biler,  
Canlı varsa, dərd də var,  
Heyat yolu – dərd yolu!..  
Aşar milyon illeri –  
yer sönər, səsi sönmez,  
Bu dildi aləmlərin  
tercüməsiz, tək dili.  
Torpağa endirəndə  
döner çörək dilinə,  
Göylərə qaldıranda  
ruh dili, ürək dili...  
Nə vaxtdı yol gəlirəm  
tale tacı başında,  
Doğuşdan ölüməcən  
vuruş, qırğın, qazanc, iş...

Hara getdim içimde  
yeni bir dil həsrəti,  
Həsrətsiz öyrəndiyim  
yalnız dərdin diliymiş!  
Dərd dünyamı kiçildir,  
hami onun acizi,  
İnsan dil qohumudu,  
ağıyla, qarasıyla.  
Sevinci ocaq kimi  
qabağına eşənlər  
Ocaqda birləşmədi,  
birləşəcək yaşıyla.

### UNUTMA

Bu dünyada hər kəsin öz kökü var,  
Kökdən qopan, Allahı da danacaq.  
Tek başına qızıl olsun daş-divar  
Özgə ocaq özgəsinə yanacaq  
Ömür borcdu bu yükünü unutma,  
Min budaq ol, öz kökünü unutma!

Öz nəfsimiz özümüzə zindansa,  
Günahını nəfsində gör, yurdda yox!  
Kor iştahla sürülərin talansa  
Təqsirini çobanda gör, qurdda yox!  
Öz sürüňü, öz qurdunu unutma,  
Türkə kömək Boz qurdunu unutma!

Ata yurdu – dağ başında qalaça,  
Hər bulaqda bir məclisi qurulan.  
Səndən sonra dağlar kimə qalacaq?  
Kim olacaq o çaylarda durulan?  
O çayları, o dağları unutma,  
O laylalı dodaqları unutma!

Parçalandı neçə yerə bir ürok  
Şimir deyil Şeytan kesdi aranı,  
Dərdimizə dərman tapa bilməsək  
Kim sağaldar köksümzdə yaranı?  
Hökümüzü kimlər yazdı, unutma!  
Bu namusdu, bu qisasdı, unutma.

Yüz tərəfdən qıçansa da diş mənə  
Yenə yazdı, gül-çiçəkdi torpağım,  
Bir əlimi qalxan etdim düşmənə,  
Bir əlimdə ay-ulduzlu bayraqım,  
Qovuşacaq ruh ilə can, unutma!  
Birləşəcək Azərbaycan, unutma!  
Yüksələcək qoca Turan unutma!

### SİZ ALLAH AMANATI

Torpaq insəni udur,  
Canlısı, canı udur.  
Əlyətişməz görünəni,  
Bərbezəkli taxtları,  
Tüstülü obaları,  
Milyonluq paytaxtları,  
Hətta minillikləri,  
Hətta zamanı udur.  
Tekcə sözü udammır –  
Söz Allah amanatı.

Nə qədər bozənse də  
Düzlər dağa boylanır,  
Allahı geze–geze  
Göz uzağa boylanır  
Ruh ayaqlar altında,  
Baş yerinə qarındı,  
Dünya Allahın deyil  
Onu dananlarında.

Halallığı pas tutub,  
Düzlük köhnə bayati  
Dağlar dumanda gizli,  
Düz Allah amanatı.

Sevgi, vuruş, eylencə,  
Yenə də tələsir gün  
Astaca düşür gecə,  
Sonuncu yuxu üçün  
Olsun! Bu da bir işdi  
Haqqını geri sayın...  
Nə qələbə sevinci,  
Nə sabahdan arxayın  
Dostlar – üzəngi tutan,  
Minməliyəm bu atı,  
Sevinin, mən də getdim  
Siz Allah amanatı!..

### YATMIŞ VİCDANLAR

Hardan gelir bu zəhər,  
bu nifret hardan yağır,  
Torpaq neçə besleyir  
bu ilan-çayanları,  
Gülüstan vətənimi cəhənnəmə döndərən,  
Didərgin ruhumuzu hər gün talayanları...  
Allah, dözə bilmirəm, al məni, apar məni,  
Yaşat şərə sevinib,  
zülümə ulayanları  
Uca başlar kəsilir, düz əllerle berabər,  
Sevirlər boyun əyib, kandar yalayanları...  
Vecsiz vücudlarını saraylarda besleyib,  
Yetimlərin mülkündən ocaq qalayanları.  
Cənab Əzrayılın da deyişilib iştahu,  
Çirkli qanları qoyub sorur təmiz qanları.  
Hansı haray, qışqırıq, göz yaşı edər kömək,  
Hansı söz silkeləyər bu yatmış vücdanları!..

### QOPSUN MİLLƏTDƏN

Bu bizim Naxçıvan, bu bizim Muğan,  
Bu bizim Qarabağ, bu bizim Şirvan,  
Hamımız bir ürək, hamımız bir can,  
Kim deyir ayıraq sümüyü etdən,  
Ayırmaq istəyen qopsun millətdən!

Sevinc də bizimdi, dərd də bizimdi,  
Daşıyan çıymimdi, dözen dizimdi,  
Mənim öz Bakımdı, öz Təbrizimdi,  
Hər ev öz evimdi bu məmlekətdə  
Ayırmaq istəyen qopsun millətdən!

Hamiya süd verdi qayğıkeş ana,  
Min il min çay axır bir okeana,  
Didmə bu alovu, əllərin yanar,  
Hamiya pay düşüb son bərəkətdən,  
Ayırmaq istəyen qopsun millətdən!

Hamının üzünə açıldı bir dan,  
Eyni çəşmədəndi damarlarda qan,  
Hamını eyni cür döydü bu zindan,  
Yoğrulub çıxmışq bu herarətdən,  
Ayırmaq istəyen qopsun millətdən!

Buludu yağışdan, çayları seldən,  
Ağlı kəserindən, qılıncı əldən,  
Tərənnü ilhamdan, nəgməni dildən,  
Gözü işığından, ağlı zəhmətdən,  
Ayırmaq istəyen qopsun millətdən!

Karvana geriyə dönen deyildir,  
Güneşi göylərdən enen deyildir,  
Yüz çayı bağlaşan sönən deyildir,  
O şam ki, alışib yanır qüdretdən,  
Söndürmek istəyen qopsun millətdən!

## MƏMMƏD ASLANA

Hər gülün önündə ay diz çökənəm,  
O güldən, çiçəkdən nə isteyirsən?  
Onlar da dağların xiffət çəkeni,  
O qəlbi kövrəkden nə isteyirsən?

O duman zirvəyə yüklenən şələ,  
O atlı Kərəmi arayan Lələ,  
O qala sırrını açmayıb hələ,  
O bağlı ürəkdən nə isteyirsən?

Daş çəkdiñ, dörd yanım daşlara taykən,  
Çay çəkdiñ, ömrümüz axarı çaykən,  
Özümüz bir rüzgar qanadındaykən  
O öten küləkdən nə isteyirsən?

Çəkdiñ tərəziyə eyriynən düzü,  
Mövla da özünsən, dərvış də özün,  
Cennet qapısını döyürsə sözün,  
Huridən, məlekədən nə isteyirsən?

Köçdümü saçına dağımdakı qar,  
O qarda ömrünün hesabın apar.  
Susur sualına canlı adamlar,  
O cansız kəsekədən nə isteyirsən?

İlham da dünyanın qaynar qazanı,  
Birinin oduna mini qızınır,  
Kompüter yazmamış lələk yazanı,  
O susqun lələkdən nə isteyirsən?

Ay qoca dünyanın Dədə Məmmədi,  
Dördlər ürəyimdə pəmbe-pəmbədi,  
Fatehlər dünyani düzəldəmmədi,  
O yazıq fəlekədən nə isteyirsən?

## DÖZÜM

Allah, dərgahından mene səbr ver,  
Qatillər yemləyən her günə dözüm.  
Özüm öz evimdə həbs olunmama,  
Özüm öz yurdumda sürgünə dözüm!

İşgala, zülmətə, ölümə bilməm,  
Xəyanətə bilməm, zülümə bilməm,  
Qandalda əlimə, dilimə bilməm  
Əynimdə cəhənnəm kürküne dözüm!

Tabutum başında gül deyir mənə,  
Gülməsəm yüz murdar əl deyir mənə,  
Kişilər üyüdən bu deyirmanı,  
Nökərin padşah börküne dözüm!

Göydən təsəllimiz gəlir söz ilə,  
Sözlə də işimiz çətin düzələ,  
Ömür qismətini minnətsiz elə  
Qoyma təlxəklərin ərkinə dözüm!

Qurd-quş suvaşa elin canına,  
Qardaşı susatma qardaş qanına,  
Ya məni bir yolluq apar yanına,  
Ya qoyma bu axsaq tərkinə dözüm!

## TƏKLİK

Çiçəklərin gözündə quruyur son damla yaş,  
Buludlar göy üzünü qaraldır yavaş-yavaş,  
Günün şüalarını qayçılıyır bir ucdan  
Tamamlanmış xalının ərişini kəsəntək,  
Duman daşan süd kimi doldurur dəreləri  
Gözlərimi pambiqla örtməyə tələsəntək.

Min ilin xatirəsi daşa hopur an kimi,  
Yalqızlıq örtür məni qranit yorğan kimi.

Nə ocaq, nə işaret, nə bir insan həniri,  
 Zaman oğru sıçantok üreyimi gəmirir  
 Demək bu yaşamaqdı, ~ üzgün, ayrı, kimsəsiz,  
 Sinən bir boşalan yurd, qurmuş, ölü dəniz,  
 Saçından asılantek qırx qapı arxasında,  
 Ərisin cavanlığın zəncirlərin pasında,  
 Min qaya arasında mamırlanmış daş kimi,  
 İnsan ikən torpağa, ağaca yoldaş kimi.  
 Nə gecələr sübhədək məni əzən günahım,  
 Nə Allah ümidiñe, birtəhər yaşamağım,  
 Nə döyüşkən cəsarət, nə umutqan sərəxoşluq,  
 Nə sevinc, nə təəssüf... Fəqət acı bir boşluq...  
 Kaş düşmən kəsiləydim, qovrulaydım nifretdən,  
 Bir əsər qalmayıyadı içimdə mərhəmətdən!  
 Nə nifret var, nə sevgi,  
 Nə görüş, nə ayrılıq,  
 Bir ovuc su içinde barmaq boyda bir balıq!

İlahi, men hardayam, hayana atdın məni,  
 Niyə yerin üstündə, yersiz yaratdırın məni,  
 Marsın quru səhrası, ya Ay daşı olardım,  
 Bəlkə özgə planet burdan yaxşı olardı!  
 Canamsa ruhumu ver, quşamsa qanadımı,  
 Yoxsa kiməm, nəçiyem, handan bulum adımı?  
 Nə keçmiş, nə gələcək, ömür keçdi an kimi,  
 Səssizlik örtür məni, qranit yorğan kimi!

9.IX.1999

### BAŞ DAŞI

Yaxınlar yaxından yanıb yaxılır,  
 Fikrimi dünyadan o başı çəkir.  
 Açıq pəncərədən çağırır gülər  
 Mənise sığalsız çay daşı çəkir.

Bir üzü canavar, bir üzü qoyun  
 Ayıra bilmədim yasiyan toyun  
 Vətəni ayağa saldı bu oyun  
 Ruhumu bir meydan savaşı çəkir.

Fikrimi çayır tek bürüyən nə çox,  
 Kölğətək arxımcə yürüyən nə çox  
 Sevinci süd kimi çürüyən nə çox  
 Məni yetimlərin göz yaşı çəkir.

O qədər qansızın qanadı var ki,  
 O qədər könlümü qanatdilar ki,  
 O qədər başıma daş atdlar ki,  
 İndi də başımı baş daşı çəkir.

### NİYƏ QORXUR

Başlayandan doğru deyib, doğru yazıbsa  
 Bu söz, yazı sınağından dil niyə qorxur?  
 Tamahkarlar vizildaşib uçub gedəcək,  
 Gözəlliyi göz çıxaran gül niyə qorxur?

Dünya onun atəşindən qızınıbdısa,  
 Gəlib-gəlib bir ocağa qısılibdısa,  
 Varlığını savaşlardan qazanıbdısa,  
 İlk döyüşdü, son döyüşdü?.. El niyə qorxur?

Ya ölümdü, ya qalındı. Yollar dirənib,  
 Oxu, ruhum, Cəngi adlı bu zümrüdəni,  
 Sağ olsunlar düşmənlərim oyadır məni  
 Qarışqanın kölgəsindən fil niyə qorxur?

## ƏBƏDİ SEVDA

Bunlar...

Bir həyətlik dincliyi uca tutarlar  
Tanrı cənnətindən,  
Xəbərsizlər iştahının qurbəni  
Mənim ruhumu bilməz!  
yaşılıkən kötüklenen,  
yüz yana yaxılmaqdan içləri çıliklənən,  
haram pul, haram tikə,  
haram nüftədən gələn,  
çörəkden suyunacan hər şey  
müftədən gələn,  
nə qədər yetişsə – kal...  
düşüncəsi, inamı, dili, fikri də idxlə,  
qorxan – şimşək çaxanda,  
leysan yağanda qorxan,  
qaranlıq yuvalardan üzə çıxanda qorxan,  
torpağın sevincinə arxları bağlanmayan,  
bir çiçeyin mehrinə sıxılıb ağlamayan  
Məni anlamaz əsla!

Bunlar...

Əlimiz üstə düşmən əli qoyanlar  
laylaşı, duasını minnətə oxuyanlar,  
unudanlar, minillik yolun-izin dilini,  
dünyaya siğışmayan dərdimizin dilini –  
nə bilsin hardan gelir gözümüzo çökən qəm  
bu göylərə bağlılıq, bu sərhədsiz düşüncəm,  
Çindən Qobustanacan  
yazılı daşlarının toz basan güzgüsünü  
silib baxa bilməyən  
gündoğan sevgisindən hər gün  
doğa bilməyon  
hardan duysun içimdə yaşayan  
böyük ruhu,

hardan duysun nə demək  
bu didörgin, bu ulu, bu yorulmaz türk ruhu?!

Onlara deyən varmı  
Altaydan Balkanlara  
Tanrıdan Savalana,  
qopuz simləri kimi uzanan tarix yolu  
hələ kökdən düşməyib  
biz göylərdən gəlsək də,  
yolu mən ağartmışam,  
yollar göydən düşməyib.

Param-parça bölünmiş,  
yürüsdən yorğun, əzik,  
ancaq haqqə hamilə,  
yene tarix yolunun  
beledçisi... Bu bizik!  
Bu bizik, mənəm, sənsən...  
bu gün yorğun, cüssəsiz,  
sabah firtina kimi,  
dünya boyu əsənən!..

Bunlar...

bu etnomüştəbehələr  
bu retrokommunistlər,  
demokrat, islahatçı,  
qlobalçı faşistlər,  
və onların qulları,  
Azərbaycan soyadlı  
hədiyyə çocuqları  
Məni duymamz osla!

Duymaz damarlarında  
dolaşan qaynar qanı,  
Tanrıyacan yol çəkən  
bu əbədi sevdəni!

2002

## BU SƏNSƏN, İNAN

Sixıcı günlerin soyuğu bitdi,  
Ruhuma əl çekdi iliq bir sehər,  
Ağır havanı qovan  
taybatay pəncərələr,  
dənizin duru havası,  
ilk cümləsini yazacağım yazı  
dünya doğulacaq zərrə duyğudan...  
Bu sənsən, inan...

Yolcu, bu komanın yanında ötmə,  
Alması göylerdə nağıldı, dinlə!  
Qoy şəhli çəmənə düşsün çəhlimin,  
Divarlar isinsin hərarətinlə.  
Birçə baxışından yanacaq ocaq,  
Her şey qayıdacaq ilkin rənginə,  
Güllər açılacaq gül dodağından  
Bu sənsən, inan...

Bir az mürgülüyüm, bir azca yorğun  
Yüküm bir karvanın yüküydü amma.  
Hər gün dörd yanında evlər ucalır,  
Mənimki quruca hörgüydü amma.  
O da ki, bir azca yerdən aşağı,  
Kirəmit gərəkməz, damı torpaqdan...  
Kimdi "təzə" evə köçməyə qoymur?  
Bu sənsən, inan...

Mən ki, istəyimin yazılıdaydım,  
Neymiş dünyamızı qəfil saraldan.  
Ürək soyuyanda nə fərqi varmış  
O mərmər sarayın torpaq saraydan.  
Bağla kapıları, kəs bu yolları,  
Hebs ele, buraxma məni yanından.  
Sırrını gəzirdim ölümsüzlüyü.  
Bu sənsən, inan!

## YAŞINI DEMƏ

Tənziləyə

Ad günün mübarek sevncim, dərdim  
Bu günə on gözəl duyğumu verdim  
Sözüm gül-çiçəkdi, yoluma sərdim,  
Çiçək yaşındasən, yaşını demə!

Bəlkə bahar gəldin, bəlkə qış gəldin,  
Bəlkə mezarına soyuq daş gəldin,  
Nə zaman gəldinse mənə xoş gəldin  
İstek yaşındasən, yaşını demə!

Həsrətim sel idi – axımı sənə,  
Nə qədər noğmem var, oxunur sənə,  
Gülün loçayı də toxunur sənə,  
Kövrək yaşındasən, yaşını demə!

Güneş şəfəqindən endirib bəlkə,  
Məni bext atına mindirib bəlkə,  
Allah cənnətindən göndərib bolkə,  
Mələk yaşındasən, yaşını demə!

Qanımı qaynadır ətirli yataq,  
Ruhumu dincəldir bu ev, bu otaq,  
Sırrimi oxuyan, dərdime ortaqlıq,  
Kömək yaşındasən, yaşını demə!

Sevgi yaşayırsa, ilin fərqi yox,  
Könlüm sonindirse, dilin fərqi yox,  
Sinəmdə, sinəndə, gəlin, fərqi yox,  
Ürək yaşındasən, yaşını demə!

28.XI.1996

## HƏYAT SƏS İMİŞ

Dut... dut... dut...  
Telefonun o başında  
Naməlum bir boşluq  
Əlacsız sükut...

Sanki o doğma evdə  
Nə hay verən olubmuş,  
Nə danışan, nə gülən,  
Sanki son anlarımdı  
Telefonun sesiyle  
Yoxluğunə tökülen.

Ürəyim atlanır lal qaranlığa  
İlk dəfə duyuram  
Heyat – səs imiş.  
İlahi, bir anda itdi hər şeyim  
Şəhər də,  
axşam da  
lap ebat imiş!  
Haraymış,  
feryadmış  
bu dünya özü,  
Mən səsin içində  
yaşayırmışam.  
İlk dəfə üzümde ölüm həniri,  
ruhsuz qalan  
gözəri daşam!  
Üstümə yırtıcı dalğalar gəlir,  
Sonsuz qaranlıqda  
azdı gəmim də  
Ən şirin sözlərim sənə yetmədi  
Çatdırı bilmedim gileyimi də...  
Yalvarıb deyərdim:  
qaytar o səsi

Barı yaşamağa həvəsim olsun.  
Mənim gileyim də sevgiyə dolsun  
“İnsafsız” deməyə bir kəsim olsun...

Dut... dut... dut...  
Ölündən betər bir sükut...

## BƏDAHƏTƏN

*Naxçıvandan Hüseyin Cavidin məq-bərəsinin açılışından qayndarkən təyyarədə bu münasibətlə hərə bir bənd deməliyidi. Mən də dedim:*

Ulu Turan – ulu niyyət  
Haqqə vara boşəriyyət,  
Uçuş yerin əbediyyət –  
Mərmərləşən qanadsanmı?

Sarı şeytan öldü, dədə,  
Zaman mənə “gül” demədə,  
Türkün atı kişnəmədə,  
At üstündə muradsanmı?

Bir ulusun toyu, yaşı –  
Tanrıdan alnında yazı.  
Məlekələ şeytan arası –  
Hər sözü kainatsanmı?

## NƏ VAR

Şaxta gəzir şahlıq quşu  
Bu soyuq qanlarda nə var?  
Biz Allahın vurulmuşu,  
Bəslənmiş canlarda nə var?

Mindik xəyalın atına,  
Qonduq nağıl qanadına.  
Baş vurdुq yerin altına  
Əski zamanlarda nə var?

Köhnəlməyən cuxasında  
Daş asılıb yaxasından,  
Qara torpaq – qara zindan  
Göydə, dumanlarda nə var?

Ömür var ölümündən betər,  
Uzandıqca duzu itər,  
Bu yanlardan doyduq, yetər,  
Görək o yanlarda nə var?

### İSA HƏBİBƏYLİYƏ

Bu çalışan əlimiz, bu danışan dilimiz  
Bu dağilan yuvamız, bu dözümlü əlimiz,  
Hər şeyi hökmü ilə bölübdü adilimiz –  
Uca sandığın alçaq, müdrik dediyin naşı.

Qızılın üstündəsə inanma qızıl qana  
Ormanlar bağışlaşan çöpüno qızırğanar  
Qısır bərəketini veribdir qısırlara  
Bize səhra ilhgimi, lal çöllərin boz daşı.

Ya deniz ləngərdə ol, gözlərində dan yeri  
Ya sinən hədəf olsun, ömrün düşmən çəpəri  
Yenə də başın üstə ixtiyarlı sərsəri  
Dayandırır bizi də nadanlarla yanaşı.

Bu ocağa çox uyma, yaxınlaşsan yanarsan,  
Öz ruhuna güvən ki, orda şərden kənarsan.  
Məndən sonra qürurla, göz yaşıyla anarsan  
Doğmalar içinde də duyulmayan qardaşı...

### KÖÇMƏRƏM

Mən bu yurdun boz sərçəsi olmuşam,  
Lap cennətdən vədə gələ, köçmərəm!  
Bəxtimizə ya dünyyanın ağası.  
Ya ağılsız gədə gələ, köçmərəm!

Palçıqınan, çamırıynan yaşaram,  
Bir kündəlik xamırıynan yaşaram,  
Ağacdakı mamırıynan yaşaram,  
Ölüm mənə hədə gələ, köçmərəm!

Nə olsun ki, hər yer burdan abadan,  
Hamı qaçır savaş adlı vəbadan,  
Başımıza turp əkən bu Babadan  
Sonra da bir dədə gəlsə, köçmərəm!

Biz beleyik... dərdimiz min, çekən bir,  
Oğru saysız yeyən yüzdür, əkən bir...  
Bir başım var, bu mədəni çekəmmir,  
Baş yerinə mədə gəlsə, köçmərəm!

Diri ruhum dildərginlər yanında.  
İlham pərim çöllerde, çit donunda,  
Bu cilçiraq şəhərlərin sonunda  
Zülmətxana Bərdə gəlsə, köçmərəm!

Gedib gördük Nyu-Yorku, Parisi,  
Qucaq açdı qurbanın yüz pərisi,  
Çox da şair gözəlliyyin hərisi,  
Yaşananlar bir də gəlsə, köçmərəm!

Bahar gülsün tikan tutmuş gülümle,  
Bəxtəvərem gözü yaşlı elimle,  
Gecə-gündüz döyülsəm öz əlimlə,  
Gözlərimə pərdə gəlsə, köçmərəm!

## MİLLƏTƏM

Çəkil torpağımdan, ey yağı düşmən,  
Mən şeytan ümidiñ üzən millətəm.  
Dünyanı üstümə qaldırdın, yeter,  
Dünyanın dördinə dözən millətəm!

Qədimlik uydurdun, hamısı yalan,  
Ruhuma əl atdın, öz ruhun talan,  
Qoynumda qırırlan ay şahmar ilan,  
Mən ilan başını əzən millətəm.

Tarix yaradanam, yalan yazansan,  
Açıq okeanam, bağlı qazansan,  
Torpaq becərənəm, qəbir qazansan,  
Qəbri ayaq tutub gəzən millətəm...

Düzmə qabağıma çopur daşları,  
Səslosəm dikeler dağ qardaşlarım,  
İstəsən tarixi bir də başlaram,  
Mən durğun həyatdan bezən millətəm!

Bu şeytan çomçəsin durmadan fırla,  
Özünü hesaba vur da sıfırla,  
Mənim barmağında dünya fırıfıra,  
Gün boyu, Ay boyu əsen millətəm.

O yunan qardaşın, o rus qardaşın  
Verdi qoltuğuna qarpızı, daşı,  
Bircə senetin var, o da baş daşı,  
Mən daşı mehrabə düzən millətəm!

Ruhum göyden gelir, o da ki haqqı  
Haqqı gücsüz bilib gülmək günahdı  
Gələcək cəzəni çekməyin vaxtı  
Hesabı axırda kəsən millətəm.

## HALİMİ SORMA

Eldar Mansurov bəstəlayib

Noyi itirmişdim, neyi qazandım,  
Harda şaxta vurdu, harda qızındım?  
Bahardı, payızdı? –

Halımı sorma!  
Taleyim nə yazdı? –  
Halımı sorma!

Vətənim yaralı, elim yaralı,  
Çiçeyim yaralı, gülüm yaralı  
Qaçqınam, köçkünmə –  
Halımı sorma!  
Six məni köksüne –  
Halımı sorma!

Yarımçıq ürekle – sevgimiz haram,  
Mən belə səadət arzulamaram  
Şəhidəm, itkinəm –  
Halımı sorma!  
Qisas gününəcən –  
Halımı sorma!

## MƏNDƏN SALAM SÖYLƏ

Məndən salam söyle! Kime? Heç kimə!  
Daha o yerlərdə kimsəm qalmadı.  
Daha güneylərdə saralan zəmim,  
Xırmandə yarımcıq kisəm qalmadı.

Ala yaylaqlara qanadlanmağım  
Qirovlu qışlağa tədarüküm yox.  
Arxi bağlanmayıb bostanlarının  
Təzə yurd yerində təzə hörgüm yox!

Alması düşmedi nağıllarımın,  
Üçə də şərikdi, beşə də şərik.  
Dünyanın günüşi, gündüzü təkrar,  
Təkrar olunmayan tekçə bizlərik.

Məndən salam söylə, mənim olsə da,  
Əslində mənimki olmayanlara  
Çoxdan torpaqlara qarışib gedən  
Ancaq xatirəsi solmayanlara!

Fəsiller qayğıma, duyguma ortaq  
Bahar təravəti, qış dözümü var  
Yaxşı ki, dünyada insana evəz  
Ağac etibarı, daş dözümü var.

Çiçəkdən naxışlı qəbir daşları  
Nə yola boylanar, nə sənə baxar,  
Salam de, üzünə baxmaz bu dünya,  
Ancaq təmizdirse səsinə baxar...

Məndən salam söylə, beşiyim üstə  
Çayları saz kimi çaldıranlara,  
Dağlarda nəslimin nişanəsítək  
Namus qalaları qaldıranlara.

Məndən salam söylə, yurd yerlərində  
Hele oxunmayan lal yazıllara,  
Tüstüsü ruh kimi uçan evlərə,  
Çoxdan açılmayan darvazalara.

O qoca palidin kölgəsi mənim  
Çox da ki, gədikdə yalqızdı, təkdi.  
Sübhün yellərinə məndən salam de,  
Bütün ünvanlara yetirəcəkdir.

Məndən salam söylə, o qoca dağlar  
Sənə də qoynunda öz balam deyər.  
Şükür ki zirvələr öz yerindədir –  
Bir salam deyənə yüz salam deyər!

## TANRI İŞİĞİ

Bir kökümüz doğudadı,  
Bir kökümüz günbatanda  
Biz tarixin yoldaşıyıq  
Dünya boyda bir vatanda  
Min savaşın ağrısı var  
Damarlarda coşan qanda  
Zəher oldu qədərimiz  
İçdik Tanrı işğitək  
Ölüm kəsdi yolumuzu  
Keçdik Tanrı işğitək!

Yakutlardan üzü bəri  
Bir qardaşdı yaxın-uzaq,  
Türk, azəri, türkmən, tatar,  
Özbek, başqırd, qırğız, qazax...  
Kim aranı kəsəcəksə  
Bu savaşı uduzacaq  
Yenmək üçün doğulmuşuq,  
Sərtik Tanrı işğitək!  
Bir babanın övladıyıq,  
Türkük Tanrı işğitək!

Qoy yan-yana dalgalansın  
Bir millətin bayraqları  
Günəş bizi beşik olub  
Xatırlayaq o çağları  
Alaq düşmən caynağından  
Əsir düşən torpaqları  
Şəhidlərə salam verək  
Soraq Tanrı işğitək,  
O yurdular ki, bizi bekler  
Varaq Tanrı işğitək!

## MÜNDƏRİCAT

Ön söz .....	4
--------------	---

### Tanımaq istəsən

Vətən .....	11
Kəndimizin qızlarına .....	12
Yardımlı yollarında .....	13
Zirvənin dərdi .....	14
Tanımaq istəsən .....	15

### Sevgim, sevincim

Yollarımız .....	17
Müqəddəs adətlər .....	18
Bir mahni oxuyur kənd gözəlleri .....	20
Xatire qatarı .....	21
Rəqqasə .....	22
Senden küsmüşəm .....	23
Tezə pərdo .....	24
Məni sevirsənə .....	25
Yoxlama .....	26

### Xəber gözləyirəm

Xəber gözləyirəm .....	27
Geri dönməliyik .....	28
Bir qarış Vətən torpağı .....	30
Qan yaddası .....	33
Yardımlının dağları .....	35
Anaya məktub .....	35
Xoşbəxt olmaq .....	37
"Yanar için-için bir eşqin qəmi..." .....	38

### Gəncə qapısı

Şairlik nəyime gerəkdir mənim? .....	39
Əlek .....	41
Səttar Bəhlülzadə küçəsi haqqında şəhər sovetinə açıq məktub .....	43
Şəhər kənarında .....	45

Bu cavan yaşımda .....	47
Salam, Gəncə qapısı .....	48
Nəyə gərək belə qardaş .....	50
İçimdəki derd ağacı .....	53
Sənə ucqar söylədilər .....	55
Gərək biz bacaraq .....	56
Başını aşağı sal, işini gör .....	57
M.Ə.Sabirin məzarı üstündə .....	59
Barışiq .....	60
Evə qayıdaram .....	63
Boş qalmış yuvalara dəyməyin .....	64
Məktəb zəngi .....	66
Məktəb yolları .....	68
At haqqında iki əfsane .....	69
1. Kəher at və səadət .....	69
2. Tale qisməti .....	71
Qocalar payızda taxıl əkərdi .....	73
Biçin nəğməsi .....	74
Atamın əlli .....	76
Birinci-sonuncu .....	77
Analar ağlamasın .....	78
Üç addım yer ayır .....	79
Bir şam yandırarsan .....	80
Dalımcı ağlama .....	81
Gəlsəydi .....	81
Krim mahmalarından .....	82
I. Yetim adalar .....	82
II. Mene toxumma .....	84

### Sağ ol, ana dilim

Sağ ol, ana dilim .....	85
Ruhumuz serhədsiz olduğu üçün .....	87
Yurdumun ən gözəl nəğməsi .....	88
Açılan yolların mahmımı .....	90
Doğmalıq .....	91
Tarixi yaradanlar .....	92
Qopuz səsi, Şaman duası .....	93
Tərcüməcimə .....	94
Yandırar məni .....	95

Qara durna .....	96
Ürəyin möcüzəsi .....	97
Şair heykəlleri .....	99
Bir səsin gücü .....	100
Yığıblar üzümüzü .....	102
Özünü öymür .....	103
Yurdumun qisməti .....	104
Bir bəstəkara .....	105
Çəsnilər .....	106
Anamın duası .....	110
Qaragilə .....	111
Anamın məktubu .....	113
Vesiyyət .....	113
Yolun yarısından .....	114
Unut məni .....	115
Qayıtma .....	115
Gerək deyilsən .....	116
Bağışla .....	117
Bu yurd mənə tanış gelir .....	118
Fransa yollarına deyiilmiş şeirlərdən .....	119
Sen-Deni küçəsində gece gezintisi .....	119
Gözəllik ilahəsi ilə görüş .....	122

### Qan yaddası

Ölünsüz zəhmet .....	124
Günəşin köməkçisi .....	125
Bir abidə üstündə .....	126
Vaxtı yetişər .....	127
Kişi ömrü .....	129
İlhamlı çağında .....	129
Yaşamaq inadı .....	131
Yarpaq yağışı .....	132
“Bir gün dodağında...” .....	133
Kende qayıdaram .....	134
Yay həsrəti .....	136
İstisuyun səhəri .....	137
Dağlardan dağlara danişın .....	139
Nazim hikmət yolu .....	139
Gündüzüm gözləyir .....	141

Günebaxan zemisində .....	141
Əlac nədir .....	142
Poşadan bir yarpaq .....	144
Amerika müğənnisi Yelena Xeymura .....	144
Ayrılığın dilini öyrenirem .....	146
Qovuşa bilim .....	146
Birimiz sağ gözük, birimiz sol göz .....	147
Gizli səs .....	148
“Bu çəməndə bir çiçək var” .....	149
“Yuyursan saçından öpüşlərimi” .....	150
Barişa bilmirəm .....	150
Xəbersiz getmə .....	151
Min illərin həsrəti .....	152
Üzü sənə yaşayıram .....	153
Seni gözleyirəm .....	155
“Yenə də tək qeyyb gedirəm seni” .....	156
“Xoşbəxt ol” söyledin .....	156
Bele yaşayıram .....	157
Kəpənek .....	158
Dünya gözümüzden düşüb .....	159
Cavad xan (poema) .....	160

### Öləndə bayraqa büküləcəyəm

Bu qılınca da sənin, bu daş da sənin .....	178
Nəğmem .....	180
Öləndə bayraqa bükülmürəmə .....	182
Şairləre borcumuz .....	183
Yurdun bayraqı .....	185
Yazılmamış şeirlərim .....	186
Bəxtiyar, Əli .....	187
Ölen qorxumuz .....	188
Tonqal iyi .....	190
Açı xatire .....	191
“Azerbaycan” qəzetinə gözaydırlığı .....	192
Ölümün görüşüne gedən qız .....	194
20 Yanvar xatiresi .....	196
Qorxum qalmadı .....	197
Zireh .....	198
Mən demədim .....	199

Siz nə umursunuz bu gedışatdan .....	201
Təbrizlə görüş .....	202
Şerdən küsmüşəm .....	203
Bir gün mən də gedəcəyəm .....	204
Allah bu milletden nə əsirgəyib .....	206
Bu, adı millət deyil .....	207
Xocalıdan sonra .....	208
Düşmən elində .....	210
Heyif .....	211
Bir çibin viziltisi .....	212
Qayıt .....	214
Nəbi Xəzriyə .....	216
Aydın Məmmədovun dəfn günündə .....	217
Xəlil Rzaya mərsiya .....	218
Yadlıq .....	220
Bir ömrü ərtidik .....	221
Tənhayam, təkəm .....	222
Dünya dili .....	223
Ölümünü unudan kişi .....	224
Bir müəllime .....	226
Öz sözün ilə .....	226
Söz .....	227
Giley .....	228
Dörd divar .....	228
Ömrün son limanı .....	229
Anam .....	230
Anama şeir yazardım .....	231
Ölüm – görüş .....	232
“Yoluma düzülüb, qarşıma gələn” .....	233
Qayıtarə bilseydi .....	234
Meğlubiyyət .....	235
Dünyadan umduqlarım .....	236
Ölüm da bir işdi .....	237
Sevgilimin əlli .....	238
“Qarənlıq üstümə enir daş təki” .....	239
Türkiyə duyguları .....	239
1. İbrahim Bozyel ve Zeynelabdin Makəsa .....	239
2. İki ürək .....	240
3. İstanbulun qızları .....	242
Kıprısda ilk səhər .....	243

Geriye biletin yox .....	244
Göydən gələn qonaq .....	245
Ehram .....	246
Dünyanın açarları .....	246
Vətəni üçün dua edən qız .....	248
Bakı qəbul əlmər .....	249
Zaman məndən keçir .....	249

### İçimdəki dərd ağacı

Torpaqdadır .....	251
Mən hara qaçım .....	252
Bulaq .....	252
Gözündə qaldın .....	253
Bu yaz yağışı .....	253
Niye .....	254
Qar yağardı .....	255
Dünya qədim dünyadı .....	256
Yoxuşa doğru .....	257
Gedir – getsin, qalır – qalsın .....	257
Payızla birge .....	258
Üzüne vurmaz .....	258
Özün bilirsən .....	259
Sənə yovuşmaram .....	259
Taleyimlə barışmağım .....	260
Gülleri de gözlərimle öpürem .....	261
Yapışmaz .....	261
Vətən mənə əl etədi .....	262
Dağlar .....	263
Yaylaq yoluna .....	263
“Öz içimden gecə-gündüz talandım” .....	264
Yollarım .....	265
Əlesger ocağında .....	265
Bir iclasın ovqatı .....	266
Qayıdan deyiləm .....	267
Adına benzeyə bilərsənse .....	268
Bakiya zəng vurdum .....	269
Sənin görüşünə gelmişəm .....	269
Döze bilmirəm .....	270
Səher yeline .....	271

Nə söyleyim .....	271
Sonu başdan yaşayınam .....	272
Seven deyil .....	273
Men sarvanam .....	274
Ağla .....	274
“Axır ki, həsrötin soyuyub odu” .....	275
Qədərim .....	275
Qorusun .....	276
Ayrı bizi .....	277
Söyünmü qalmış .....	277
Mənə qalan .....	278
Şinma .....	279
Baxa bilmirik .....	280
Ayrılıq .....	280
Daş .....	281
Yumruqlar çiçək açıb .....	282
Vur gülləni .....	283
Ölümə doğru .....	283
Vaxtı deyil .....	284
Tapşır məni .....	284
Dağdan danışa bilmirəm .....	285
Üzümə durur .....	285
Mikayı Azaflı .....	286
Yardımlıya dönerkən .....	287
Dağlara qovuşuram .....	287
Son .....	288
Vida qabağı .....	289
Getmə .....	289
“Sindir qanadımı” .....	290
Məni niye buraxdin .....	291
Gözünü yumduñmu .....	291
Baxma mənə .....	292
Bu gecə .....	293
“Xəber gəlməz səhərimdən..” .....	293

### Tanrı ışığı

Şairlik dəbdən düşüb .....	295
Savaş şəri .....	296
Ölüm mədhiyyəcili .....	297

Tanrıya qovuşmaq .....	298
Şəhriyarin xatirəsinə .....	298
Soyuyut .....	299
Çixır .....	300
Bu millət ölməyi bacarıır hələ .....	301
İllər ayricında .....	302
O torpaq bizləri götürməyəcek .....	303
Mərhəmət .....	305
Dünya gözəldi, ancaq .....	306
Çeper .....	307
Bakı .....	308
Tebrizdə bayram axşamı .....	310
Gülən xanımın çiçekləri .....	311
Damış, belədçi, damış .....	312
Qaraçay anaları .....	314
Derd dili .....	314
Unutma .....	316
Siz Allah amanatı .....	317
Yatmış vicdanlar .....	318
Qopsun millətdən .....	319
Məmməd Aslana .....	320
Dözüm .....	321
Teklik .....	321
Baş daşı .....	322
Niye qorxur .....	323
Əbedi sevda .....	324
Bu sənsən, inan .....	326
Yaşımı demə .....	327
Heyat səs imiş .....	328
Bədahətən .....	329
Nə var .....	329
İsa Həbibbəyliye .....	330
Köçmərəm .....	331
“Milletəm” .....	332
Halimi sorma .....	333
Məndən salam söyle .....	333
Tanrı ışığı .....	335

Buraxılışa məsul: *Əziz Gülaliev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-ressam: *Nərgiz Əliyeva*  
Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*  
Korrektor: *Zümrüd Kərimqızı*

Yığılmağa verilmişdir 01.08.2004. Çapa imzalanmışdır 13.12.2004.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 21,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 241.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.